

RAFIQ YUSIFOĞLU



DENİZ  
SEVİYYESİ

**RAFIQ YUSIFOĞLU**

**DƏNİZ  
SƏVİYYƏSİ**

**Bakı  
Şirvannəşr  
2005**

## NAĞIL DÜNYASI

Redaktoru

Zahid Xəlil

Rafiq Yusifoğlu

Dəniz səviyyəsi. Nağıllar, hekayələr, povestlər.  
Bakı, Şirvannəşr, 2005. 268 səh.

Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi", "Qızıl qələm", "Vətən", "Araz", "İlin ən yaxşı uşaq kitabı", "Tofiq Mahmud" mükafatları laureatı, görkəmli şair, tanınmış ədəbiyyatşünas, tərcüməçi, publisist Rafiq Yusifoğlu "Yurdum-yuvam", "Ətirli düymələr", "Ocaq yeri", "Aylı cığır", "Qəm kərvani", "Həsrət köçü", "Şirin yağış" (rus dilində), "Böyük arzuya gedən yol", "Çiçək yağışı", "Təzə sevdalara doğru", "Söz çəməni", "Ayrılığın qəm hasarı", "Günlərimiz, aylarımız", "Həsrət sazağı", "Zamanın qatarı" adlı şer, "Bahar qatarı", "Şirin yuva" adlı nəşr, "Xatirə kəcavəsi", "Bir sevdalı ürəyim var" adlı publisistika kitablarının, "Azərbaycan poeması: axtarışlar və perspektivlər" monoqrafiyasının, "Kitabi-Dədə Qorqud" adlı komikslər toplusunun, "Ədəbiyyatşünaslığın əsasları", "Uşaq ədəbiyyatı", "Müasir ədəbi proses və ədəbi tənqid" dərsliklərinin müəllifidir. Rafiq Yusifoğlunun "Dəniz səviyyəsi" adlı yeni kitabında onun yiğcam, ləkonik nəşr əsərləri toplanmışdır.

83.3. A3(2)

R -----

054

© R. Yusifoğlu, 2005.

Ünvan: Bakı - Az 1021, Badamdar şos. 77.  
Tel.: 492-92-27, 492-93-72, 434-70-94, (850) 316-23-40.

### ŞAIR QƏLƏMINİN BALINCI

Kağız min əzab çəkmişdi kağız olmaq üçün. Ancaq bütün dünyadan dərdləri kağız olandan sonra başladı. Kağız gördü ki, kağız ömrü incələ-incələ, nazilə-nazilə insanlara qulluq eləyənlərin ömrüdü...

Kağız susdu, kağız dözdü, kağız iç-in-için nalə çəkdi. Kağız dedi ki, mənim dəhşətli ömrüm qabaqda imiş, ulu Tanrı!

Kağız nə biləydi ki, harin, dilinə doğru söz gəlməyən adamlar əllərini, dodaqlarını onunla siləcəklər?! Kağız kağız olduğuna heyfsiləndi, utandı, xəcalət çəkdi dünyaya gəldiyi üçün...

Yenə sağ olsun uşaqlar! Kağızdan təyyarə düzəldib onu yelə verdilər. Kağız uçur, uçur, uçurdu... Ona nə meşə əhəmiyyət verirdi, nə insanlar...

Saticılar kağızı bol görüb tərəzilərinin pərsənginə çevirirdilər...

Kağızin gözü-könlü isə şairin yanında idi... Ha çalışırdı, şair əlinə düşə bilmirdi ki, bilmirdi. Uçur, uçur, uçurdu... Bilirdi ki, onun xoşbəxtliyi şairin yanındadı. Ürəyində həsrət çəkirdi. Deyirdi ki, kaş şair qələminin balincına dönəydim. Kaş şair qələmi başını mənim ağ sinəmə qoyub gecələyəydi. Ağ kağız yalnız və yalnız şair qələminin balinci olmalıdır...

Kağız təyyarə uçur, uçur, uçurdu...

## NAĞILLAR ALƏMİ

Ağız açıldı, nə açıldı. Dəyirman kimi üyüdüb tökdü:

- Eh, mən olmasam, gözəl-gözəl xörəklərin, şirniyyatın, mer-meyvənin dadını nə bilərdiniz?

Burun özünü qabağa soxdu:

-Sən də söz danışdın da?! Öz kiçicik işini üfürüb filə döndər-məkdə mahirsən. Ancaq mənim əməyimdən bir kəlmə də olsa danışmıtsan. Çiçəklərin, gullərin, mer-meyvənin, yer-yemişin ətrini, rayihəsini bilmədən yaşamağın nə ləzzəti var?

Qulaqlar şəkləndi:

-Aman Allah, görün nələr eşidirik?! Biz olmasaq, çayların şırılıtısından, küləyin viyiltisindən, bulaqların zümzüməsindən, quşların nəğməsindən xəbəriniz olardımı?

Gözlər hədəqəsindən çıxdı:

-Əsas görməkdi. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdı. Mən olmasam, dünyanın gözəlliyindən xəbəriniz olardımı?

Əllər yumruq kimi düyümləndi. Elə təzəcə qalxıb naşükür dostlarının dərsini vermək istəyirdi ki, sahibi onu dayandırdı.

-Yaxşı-yaxşı, özündən çıxma. İndi yəqin ki, sən də toxunma, lamışə duyğusundan söz salacaqsan. Deyəcəksən ki, gözəl bir qızın saçlarına tumar çəkməyin, onun əllərini əlinə almağın ayrı ləzzəti var.

Əzizlərim, sizin hamınız doğru deyirsiniz. Mən ayrı-ayrılıqda hamınıza borcluyam. Ağızım olmasa dad, burnum olmasa qoxu, ətir bilmərəm. Qulaqlarsız kar, gözlərsiz kor, əllərsiz şikəst olaram. Sizin hamınıza, bədənimin bütün üzvlərinə borcluyam. Məni mən eləyən də siz olmusunuz. Sızsız bu gözəl dünyadan layiqincə kam alımı bilərdim?

İnciklik aradan götürüldü. Ağız dadlı bir almanın dişinə çəkdi. Gözlər zümrüd donlu meşələrə, uca dağlara dikildi. Burun dağ havasını, çiçəklərin ətrini ləzzətlə qoxulamağa, qulaqlar isə şəlalələrin, quşların səsini dinləməyə başladı. Əllər bir dəstə bənövşə dərib gözəl bir qızın saçlarına taxdı. Elə bil ki, gülü gülə

calaq elədi. Dodaqlar məhəbbət mahnısı piçıldadı. İnsan sehri, möcüzəli bir nağıllar aləminə qədəm qoydu...

1992

## QƏRƏNFİL DƏNİZİ

Soyuq bir qış gecəsi idi. İstixanalarda qönçələr sakit-sakit mürgüləyirdilər. Birdən gulləri titrətmə tutdu. Onlar uçum-uçum üçünmağa başladılar.

Torpaq ananın da yuxusu qaçıdı. Nə qədər çalışdısa, öz qərənfil balalarını ovundura bilmədi. Qönçələr açıldı. Qərənfillərin qanlı köynəyi görünməyə başladı. Onlar danışmaq isteyirdilər. Ancaq dilləri söz tutmurdu ki, tutmurdu. Elə hey dartınır, torpağın kök-sündən qopmağa çalışırlılar.

Birdən möcüzə oldu. Qərənfillər dil açıb danışdırılar:

-Nə yatmışan, torpaq ana! Sənin uğrunda yeni-yeni qanlar töküldü.

Torpaq gərnəşdi. Ufuldadı. Qərənfillər hönkür-hönkür ağladılar. Üzlərini analarına tutub dedilər:

-Burax bizi, torpaq ana. İndi sakitcə oturmaq vaxtimzdımi?

Torpaq da dilə gəldi:

-Balalarım, siz çox zərifsiniz, incəsiniz. İstixanadan çıxan kimi qış gecəsinin şaxtası sizi dondurar.

-Qəzəbdən don geyinənə şaxta neyləyəsidi? Burax bizi, torpaq ana!

Torpaq ana onlara icazə verdi. Gullər dəstə-dəstə yola çıxdılar. Küçələrdən qərənfil seli axırdı. Şəhidlərin qanını öz canına çəkən gullər qıpqırmızı qızarmışdılar.

Qərənfillər titrək əllərdə yol gedirdilər. Bu əllərdən onların canına qəzəb, nifrət seli axırdı. Qərənfillər yol gedirdilər. Bu yol

Şəhidlər xiyabanında qurtarırdı. Arı çiçəyə qonan kimi, onlar da pardaxlamış yaraların üstünə qonurdular.

Güllər baş-başa verib hönkürürdü. Ana torpaq uğrunda qurban gedənlərin məzarlarını qərənfillər bəzəyirdi. Şəhidlər xiyabını isə dənizə dönmüşdü. Qərənfil dənizinə...

1990

## BAĞ NAĞILI

Ağaclar cərrahiyə əməliyyatından təzəcə çıxan xəstələr kimi gözlərini açdırılar. Dünyanın işığı yenidən onların tumurcuq bəbəklərinə dolmağa başladı. Yerin cövhəri gövdələrdə qan kimi hərəkətə gəldi, dövr elədi. Ağaclar istər-istəməz öz dillərində belə piçıldışdılar:

-Ah, dünya nə gözəl imiş! Heyf ki, bu vaxtacan günəşin nurunu, havanın gözəlliyyini, torpağın səxavətini, suyun dadını hiss edə bilməmişik. Elə bilmışik ki, bunlar adicə şeylərdir. Sən demə elə ən böyük səadət, xoşbəxtlik yaşamaqda imiş...

Budaqlar çəşib qalmışdılar. Onlar elə bil ki, yuxu görürdülər. Göz açanda yan-yörədə öz əvvəlki dost-tanışlarını, qonum-qonşularını görməyən ağaclar doğuluqları torpağın xiffətini çəkirdilər. Öz təzə qonşularına isinişə, mehr sala bilmirdilər. Çünkü cavan bir oğlan onların hərəsini bir bağdan, bir meşədən, bir kolluqdan çıxarıb gətirmiş, sinəsində kol-kosdan başqa heç nə bitməyən torpağın qoynunda təzə bir bağ salmışdı. Ayrı-ayrı yerlərdən gətirdiyi ağacları bir yerə cəm eləmiş, onların gələcək taleyini bu torpağa bağlamışdı. Kim bilir, bəlkə də elə bağ sözü bu bağlanmaq sözündən yaranıbmış?! Çünkü əkildiyi, bitdiyi torpağa kök salmaq, bağlanmaq ağacların taleyinə yazılan bir hökmür, qərardır.

Qərib ağaclar yavaş-yavaş öz təzə mənzillərinə də, yeni qonum-qonşularına da isinişdilər, mehr saldılar. Onların ürəyi həyat eşqi ilə döyünməyə başladı.

Tumurcuqlayan, yarpaqlayan, çiçək açan budaqlara baxdıqca bağbanın da çiçəyi çırtlayırdı. Sevincindən yerə-göyə sığmır, ağaclarla həvəslə qulluq eləyirdi.

Bağban hər bağın qapısında görünəndə ağacların ürəyi sevincindən döyüñürdü. Ayaqları torpağa möhkəm bağlı olmasa, onlar uşaq kimi atılıb-düşməkdən belə çəkinməzdilər. Bağbanı görəndə onun mehriban, qayğıkeş əllərinin tumarı yada düşürdü. Bağbanın gəlişi gövdəyə darişan zərərli cüçülərin, yarpaqlara xal salan tırtılların məhvini demək idi. Bağbanın gəlişi susuzluqdan çatçat olan dodaqların "Oxqay!" piçiltisi idi...

Torpaq ananın sevincinin həddi-hüdudu yox idi. Cavan bir bağban əsrlərcə yararsız hesab edilən, əkilib-becərilməyən, unudulan bir sahəyə ümid bəsləmiş, ona vacib bir iş tapşırılmışdı. Bundan fərəhlənən torpaq həvəslə işə girişmişdi. Özünün cövhərini, şirəsini qızırğalanmadan təzə övladlarına əmizdirirdi.

Torpaq ana bəxtiyarlıqdan öz ağlını itirmişdi. Cavan bağban ona gözəl, sehrli bir nağıl danışındı. Bağ nağılı. Həm də ki, bu nağılin sonunda göydən yox, elə budaqların özündən mütləq alma düşməli idi. Özü də yalnız üçə dənə yox, çoxlu-çoxlu alma, üstəlik armud, nar, heyva...

Bağban torpaq ananı inandırmışdı. İnandırmışdı ki, mütləq belə də olacaq.

Nağıl isə davam eləyirdi. Torpaq ana da, ağaclar da, elə nağıl danışanın özü də o xoş günü – budaqların nübar gətirəcəyi günü səbirsizliklə gözləyirdilər...

1990

## BAHAR QATARİ

Sehrli qatar neçə ay idi ki, donub qalmışdı. Ancaq onun içi səfər arzusuya göyüm-göyüm göynəyirdi. Hava qızdıqca bu göy-

nərti artır, arzuya çevrilirdi. Nəhayət, ilk sərnişinlər görünməyə başladılar. Novruzgülü qar altından baş qaldırdı, bənövşə kol di-bindən boylandı...

Tumurcuqlar, çiçəklər, yarpaqlar sərnişin kimi "ağac vaqonlar"a, "budaq kupe"lərə doluşdular. Günəş gülümsündü. Təbiət ananın bahar qatarı yola düşdü...

1990

## ŞİRİN YUVA

İsti bir yay gündündə yem dalınca göndərilən qarışqalardan biri yuvadan çıxıb yola düzəldi. Az getdi, üz getdi, dərə-təpə, düz getdi, yuvanın iki-üç metrliyində bitən armud ağacının dibinə çatdı. Bir xeyli o yana, bu yana boylandı, axırda yavaş-yavaş üzü yuxarı dırmanmağa başladı. Qarışqa yorulsa da, ruhdan düşmürdü. Ağacın ən ucqar budağındakı armudlardan birinin ətri ona hey gəl-gəl deyirdi. Sarı, ətirli armud Dombagözün yolunun üstündə mayak kimi şolə saçındı.

Nəhayət, qarışqa mənzil başına çatdı. Armud nə armud! Elə bil dörd tərəfi bağlanmış sehrlı bir qalaça idi. Dombagöz pərvanə kimi bu ətirli qalaçanın başına dolandı. Ha əlləşdi, onun içini girməyə yol tapılmadı. Birdən gözlərinə inanmadı. Armudun bir böyrünə azcana xal düşmüşdü. Dombagöz bir az da yaxına getdi. Ona elə gəldi ki, hansı qurdunsa deşdiyi bu yer sehrlı bir lağımın – tunelin başlanğıcıdır.

O, əvvəlcə içəri girməyə cəsarət etmədi. Ancaq armudun içindən gələn xoş ətir onun ürəyindəki qorxu hissini boğdu. Nə olar olar, - deyib özünü deşikdən içəri saldı. Ağız açıb qalaçanın o divarından, bu divarından dişlədi. Gözlərinə işiq gəldi. Öz-özünə dedi:

- Oy Allah, gör necə şirin yuvadı! Biz də yaşamağa yer tapmışıq. Elə hey toz-torpağın içində eşələnirik. Azuqə üçün gərək dünyanın o başına gedəsən.

Qarışqa doyunca yeyib armudun içindəcə gözünün acısını aldı. Sonra qəti qərara gəldi:

- Gedib dostlarımı da gətirəcəyəm bura. Belə gözəl yuvada tək yaşamağın nə ləzzəti?

Dombagöz şirin yuvanın divarlarından bir dişləm götürdü və yavaş-yavaş yola düzəldi. Armudun içindən çölə çıxanda onun gözləri bərk qamaşdı. Az qala dişində tutduğu armud parçasını yerə salacaqdı. Ancaq özünü birtəhər ələ aldı. Yavaş-yavaş üzü aşağı enməyə başladı.

Yuxarı qalxanda qarışqa heç bu qədər əziyyət çəkməmişdi. Sən demə aşağı düşmək daha çətin imiş. Bir tərəfdən də dişlərində tutduğu armud parçasının ağırlığı onu hey aşağı dartırdı.

Dombagöz əvvəlcə istədi ki, armud tikəsini yeyib işini asanlaşdırırsın. Sonra fikrindən vaz keçdi. Düşündü ki, bu bir dişləm armud onun əlində yeganə dəlil-sübuditdur. Yüz sözdənsə, bir dişləm yemək daha təsirlidir.

Nəhayət, uzun, üzüçü yol arxada qaldı. Qarışqa öz yuvalarının ağızına gəldi. O, qapıdan içəri girəndə yuvanı xoş armud qoxusu bürüdü. Qarışqalar Dombagözün üstünə hücum çəkdilər. Dombagöz əvvəlcə bir şey başa düşə bilmədi. Sonra tez armud parçasını ağızından buraxıb kənara çəkildi. Bir dişləm armuddan ötrü bir didişmə başladı ki, gəl görəsən. Dombagöz kənardan qardaş-bacılarına baxıb ləzzət çəkirdi.

Bir dişləm armud bir andaca yoxa çıxdı. Ac qarışqalar üzlərini Dombagözə tutub dedilər:

- Ey igidlər igidi Dombagöz bəy, verdiyin qonaqlığın dadını ömrümüz boyu unutmariq. Lütf eylə, öz səxavət əlini bizim üstümüzdən əsirgəmə!

Dombagöz məmnun-məmnun gülümsündü:

- Ey mənim sevimli qardaş-bacılarım! Eşidin və agah olun! Mən bir şirin yuva tapmışam. Onun içində yaşayan qarışqanın yem dalınca getməsinə heç bir ehtiyac yoxdur. Kim mənimlə gedib o yuvada yaşamaq istəyirsə, əlini qaldırsın?

Qarışqaların arasında bir vurhavur düşdü ki, gəl görəsən. Ağlı deyəni qulaq eşitmədi.

Təcrübəli qarışqalar nə qədər öyüd-nəsihət elədilərsə də, xeyiri olmadı. Cavan qarışqaların böyük bir dəstəsi Dombagözün dalınca getdi.

Qarışqalar elə sürətlə qaçışirdilar ki, gəl görəsən. Onlar itələşə-itələşə şirin yuvanın balaca qapısından içəri girdilər. Bir xarthaxart başlandı ki, gəl görəsən. Qarışqalar yeraltı mədən işçiləri kimi armudun içini oyum-oyum oyurdular...

Təzə sakılın şad-xürrəm yaşayırdılar. Beləliklə, günlər, həftələr ötdü. Bir gün şirin yuva bərk yelləndi və qopub yerə düşdü. Qarışqaların yedikləri burunlarından gəldi. Ölən kim, qol-qabırğası sınan kim... Şirin yuva dağım-dağım dağıldı. Qarışqalar evsiz-eşiksiz qaldılar. Onlar üzlərinə üz tutub ata-baba evlərinə, yeraltı yuvalarına döndülər. Sən demə ən gözəl, ən şirin yuva elə bura imiş. El-oba içində yaşamaq da, ölmək də xoş imiş...

1991

## ŞƏKƏRDƏN DƏ ŞİRİN

Milçək qənddanın başına pərvanə kimi dolanırdı. Arabir qəndin üstünə qona bilsə də, onu tezcənə qovurdular. Yaziq milçək vizildaya-vizildaya ah çəkirdi:

-Ah, kaş bu qənddan mənim yuvam olaydı.

Milçək gözdən yayınıb birtəhər qənddanın içində girə bildi. Özünü şəkər parçalarının arasına soxub gizləndi. Elə ki, qənddanın qapağını örtdülər, milçək arxayıñ-arxayıñ vizildamağa, şirə çəkməyə başladı. Özünü dünyanın ən bəxtəvər milçəyi hesab elədi.

Aradan xeyli keçdi. Bir vaxt milçəyə ağ günlər vəd eləyən ağ şəkərlər onun gözünə ağ kəfən kimi görünməyə başladı. Ürəyindən uçmaq, yoldaşlarına qoşulmaq keçdi. Ancaq təəssüf ki, bu mümkün deyildi. O biçarə də dustaşa bənzəyirdi.

10

Şirin şəkərlər acı zəhərə, zəqquma döndü. Milçək dərdli-dərdli vizildədi. Bir gün ona bir ömür qədər uzun gəldi.

Nəhayət, evdəkilər çay içməyə başladılar. Qənddanın qapağı açıldı. Milçəyə elə gəldi ki, onun tabutunun qapağını qaldırdılar. Dərhal vizildiyib çölə uçu. Onun sevincinin həddi-hüdudu yox idi. Elə hey öz-özünə düşünürdü:

- Azadlıq şəkərdən də şirin şeymiş...

1991

## GÜL VƏ BÜLBÜL ƏFSANƏLƏRİ

Gül və bülbüл haqqında nə qədər əfsanə var. Həmişə elə fikirləşmişik ki, gülün həsrətidi bülbüл nəfəs, ilahi səs verən. Biçarə bülbüllər nağıllarımızda gülün vüsalına qovuşmaq üçün sinələrini tikana vurub ölməkdən belə çəkinməyiblər. Lakin əslində bu belədirmi?

Bülbüл gülü yox, öz həmcinsi olan başqa bir gülü sevə bilər. Bülbüлün həsrətli, yanğılı nəgməsi gülə yox, bülbüл olan məhəbbəti ilə yoğrulub.

Bəs bülbüл nəyə görə gülə biganə deyil? Sualın cavabını o dəqiqli tapıram.

Hansi nəgməkar gözəlliyyə biganə olub? Bəlkə həsrətli nəgmələr oxumaqdən başqa əlindən heç nə gəlməyən bülbüл gülü dərib sevgilisinə aparmaq üçün onun başına fırlanır? Yox, əslində bu belə deyil. Gülü bülbüл, bülbüл gülə sevdirən gözəllik aşığı insandır. Sarı Aşığın bu misraları da təsadüfən yaranmayıb: "Yaxşı yaxşıya gedə, yaman yamana qala!" Bülbüлün səsindən, gülün gözəlliyyindən, onun ətrindən məst olan insanın ürəyində o zərifliyi, bihuşədici ətri o gözəl səsə, yanğılı nəfəsə qovuşdurmaq arzusu baş qaldırıb. Elə buna görə də gül və bülbüл əfsanələri yaranıb.

02. 01. 1994

11

## GÜL VƏ BÜLBÜL ƏFSANƏSİ

Qədim zamanlarda zülmkar bir şah vardı. Onun var-dövləti başından aşsa da, övladı yox idi. Uzun nəzir-niyazdan sonra şahın bir qızı dünyaya gəldi. Qız dəqiqə ilə, saatla, günlə, ayla, illə böyüdü, boy atdı. Qızlar bulağından su içib gözəllər gözəli oldu.

Təbəssümü dörd tərəfə nur saçırdı bu gözəlin. Səsində dağ sularının xoş ahəngi vardı. Odlu baxışları ürəklərin sarı simini riqqətə gətirirdi. Bu qız o qədər gözəl idi ki, ay onu görəndə utandığından buludların arasında gizlənirdi. Cığırlar bu gözəlin yerişindən məst olardılar. Çəmən o qızın gümüş topuqlarını ləzzətlə öpər, quşlar susub onun şirin, ürəkaçan nəğməsinə qulaq asardılar.

Bağbanın bir ağıllı oğlu var idi. O, çox zirək, zəhmətkeş və ağıllı idi. Oğlanın əlləri bağa yeni bir təravət verir, onu təzə növ ağaclarla, güllərlə bəzəyirdi.

Bağban oğlu çox gözəl tütək çalırdı. Gecələr ay işığında onun həzin tütəyinin səsi ürəkləri riqqətə gətirirdi.

Bağban oğlu şahın qızını dəlicəsinə sevirdi. Ancaq cürət edib bu haqda danışmaqmı olardı? O, dərdini, həsrətini, yanığını, ağrısını, nisgilini tütəyin yanıqlı səsi, sədası ilə ifadə edirdi.

Şahzadə qız da çox arif idi. Tütəyin səsi ona sehrli bir nağıl danışındı. Bu səsi dinləyəndə aradakı uçurumlar yox olar, ürəkdəki arzuların qönçələri pardaxlayardı.

Yerin də qulağı var, - deyirlər. Padşaha xəbər çatdı ki, bu yanıqlı tütək səsi sevən bir ürəyin döyüntüləridi. Özü də nəğmənin ahəngi qızın da ürəyinə, arzusuna uyğun idi...

Şah qəzəbləndi. Əmr etdi ki, bağban oğlunu hüzuruna gətirsinlər. Oğlan gəlib ədəblə baş əydi. Bu, şahı daha da qəzəbləndirdi. Açıqlı-acıqlı soruşdu ki, nə üçün tütək səsiylə camaati narahat elirsən?

Oğlan əvvəlcə susdu. Birdən necə oldusa, heç özü də bilmədən dedi:

-Qibleyi-aləm, məhəbbətdən başıma hava gəlib. Mənim heç bir günahım yoxdur, günahkar sevən ürəyimdir. Sizin qızınızı dəlicəsinə sevirəm.

Padşah cin atına mindi. Cəllada əmr etdi:

-Bu sarsağın köksünü yarib, sevən ürəyini çıxarın!

Cəllad bir göz qırpmında xəncəri çəkib oğlanın sinəsini parçaladı. Bu mənzərədən dəhşətə gələn şah qızı dərindən bir ah çəkib qızılğul koluna döndü.

Hamı heyrətdən donub qalmışdı. Təkcə cəllad öz işindəydi. O, cavanın ürəyini qanlı-qanlı ovcunda yuxarı qaldırdı. Ürək sudan çıxarılan balıq kimi çırpinirdi. Onun qanı qızılğul kolunun üstünə səpələnən kimi al-əlvan güllər açıldı.

Hardasa, uzaqdan yanıqlı bir tütək səsi gəlirdi. Padşah əl uzadıb qanlı ürəyi cəlladin ovcundan qoparmaq istəyəndə yeni bir möcüzə yarandı. Bağban oğlunun sevən ürəyi bülbülə dönüb gül şaxına qondu. İki həsrətli bir-birinə qovuşdu.

Bülbülün yanıqlı nəğməsi ürəkləri kövrəltdi. Adamların gözündə yaş gilələndi:

*Zaman çapdı öz atını,  
İllər döndü bir ağ yelə.  
O zamandan sirdəş olub  
Gül bülbülə, bülbül gülə...*

1989

## ADAMLI GÖL

Qədim zamanlarda Aydəmir adlı bir oğlan ovdan gəlirdi. O, gölün yanından keçəndə ayaq saxladı. Vurduğu dağ keçisini ciyinində aşırıb yerə qoydu. Əyilib əl-üzünü yumaq istədikdə çəşib qaldı. Gölün içində cavan bir oğlan var idi. O, diqqətlə ovçuya baxırdı.

Gənc ovçu üşəndi. Sonra vurduğu dağ keçisini də götürüb kəndə qayıtdı. Adamları başına toplayıb and-aman elədi ki, bəs filan gölün içində cavan bir oğlan yaşayır. Onu öz gözlərimlə görmüşəm.

Aydəmirə inanan da oldu, inanmayan da. Onu lağa qoyanlar da tapıldı.

Aradan bir müddət keçdi Kəndin gözəl qızlarından biri – Aydəmirin bacısı Ülkər çəməndən çıçək dərib dəstə düzəltdi. Gəzə-gəzə gəlib həmin sehrli gölün sahilinə çıxdı. Birdən gözlərinə inanmadı. Suyun içində gözəl bir qız var idi. Ülkər öz-özünə düşündü:

- Hə, görünür Aydəmir düz deyirmiş. Bu gölün içində adam yaşayırımsı.

Qız kəndə qayıtdı. O da and-aman elədi ki, bəs Aydəmir deyən gölün içində, doğrudan da, adam yaşayır. Ancaq görünür qardaşım yaxşı baxmayıb. Çünkü gölün içindəki oğlan yox, qızdır.

Aydəmir etiraz etdi:

- Yox, oğlandır, öz gözlərimlə görmüşəm.

Onlar xeyli mübahisə etdilər. Hərə öz dediyinin doğruluğunu sübuta yetirməyə çalışdı. Yenə hər şey unuduldu.

Bir gün Aydəmirlə Ülkərin anası Pərizad qarı biçində olan kişisinə yemək aparanda yolu həmin sehrli gölün yanından düşdü. Arvad oğlu ilə qızının mübahisəsini xatırladı. Əvvəlcə istədi ki, dönüb yolumu dəyişsin. Ancaq maraq ona güc gəldi. Gölün sahilinə endi. Suya baxan kimi qoca bir qarıyla üz-üzə durdu.

Qarı qorxdu. Üzünü döndərib tələsik addimlarla ərinin yanına getdi. O, başına gələnləri kişisinə danışdı.

Murtuz kişi güldü:

-Deyəsən uşaqların danışlığı nağıl sənin də başını xarab eləyib ha, ay arvad! Heç göldə də adam yaşayar?

Arvad nə qədər and-aman elədisə də, kişi ona inanmadı.

O gündən sonra gəl haqqında o qədər söz-söhbət gəzdi ki, qorxudan heç kəs o tərəflərə üz tutmadı. Hamı deyirdi ki, o gəl şeytanlar məskənidir.

Söz-söhbət o qədər uzandı ki, Murtuz kişi də bu haqda düşünməyə başladı. Qərara aldı ki, gölə gedib hər şeyi öz gözləri ilə görşün, camaatı xofdan, qorxudan qurtarsın.

Nəhayət, o da gölün sahilinə gəldi. Suya baxanda orada bir qoca kişi olduğunu gördü. Murtuz kişi nə qədər dua oxudusa da, köməyi olmadı. Göldəki adam onunla üz-üzə durmuşdu.

Murtuz kişi yumruğunu qaldırıb qıcananda, sudakı adam da eyni ilə onun kimi etdi. Kişi xof içində kəndə qayıtdı. O, Aydəmiri, Ülkəri və Pərizad qarını yanına çığırib soruşdu:

-Deyin görüm göldə nə görmüsünüz?

Aydəmir dilləndi:

-Cavan bir igid gördüm.

-Yox, mən qəşəng bir qız gördüm, - Ülkər cavab verdi.

Pərizad qarı açıqlandı:

-Cavan qız, cavan oğlan nədi, a bala, o göldə əntər bir qarı yaşıyır.

Murtuz kişi güldü:

-Sizin heç biriniz düz demirsınız. O gölün içində yaşayan kaftar bir qocadır.

Onlar çox mübahisə elədilər. Hərə özünün haqlı olduğunu sübut eləməyə çalışdı. Axırda qərara gəldilər ki, birlikdə gələn sahilinə getsinlər.

Elə də etdilər. Gələn sahilinə çatanda gördülər ki, suyun içində bir qoca, bir qarı, bir oğlan və bir qız var.

-Baxın, mənim dediyim oğlan budur, - Aydəmir dilləndi.

-Bu da mənim gördüğüm qızdır, - Ülkər həyəcanla dilləndi.

-Mən isə bu qarını görmüştüm.

Murtuz kişi arvadının sözünü kəsdi:

-Bəs bu kişiyyə sözünüz nədi?

Birdən Aydəmir sevincək dilləndi:

-Bıy, ay ata, o qoca elə sənsən...

Diqqətlə baxdılardı. Kişinin özündən başqa hamı bunu təsdiq elədi.

Sonra nəzərlər qarıya dikildi:

-Ay arvad, bu ki sənsən?!

Qarı inanmadı, ancaq uşaqlar atanın sözünün doğruluğunu söylədilər. Bu münvalla Aydəmiri də, Ülkəri də tanıdlar. Dedilər ki, sən demə, hamımız düz danışırımsıq. Ancaq onlar bir müddət güzgü gölün sırrını anlaya bilmədilər.

Aylar, illər ötdü. Aydəmir tez-tez gölün sahilinə gəldi. Çox düşünüb-dachsenandan sonra suda surətin əks olunmasının səbəbini anladı. O, bir şüşə qırığı tapıb arxasını rənglədi. Beləliklə, primitiv də olsa, dünyanın ilk güzgüsü meydana gəldi. Sonralar insanlar onu daha da təkmilləşdirildilər. Beləliklə, insan güzgü düzəltməyi təbiətin özündən öyrəndi...

1991

## İLK ZƏLZƏLƏ

Dünya əl içi kimi düpbədüz idi. Ucsuz-bucaqsız düzənlər adamı lap çəşdirirdi. Bir zaman canlılar öz mağaralarını, yuvalarını tapmaqda belə çətinlik çəkirdilər. Onların bir qismi düzənliyə uyğunlaşa bilmir, məhv olurdu.

Torpaq ana bunu özünə dərd elədi. O, fikirləşdi, fikirləşdi, ürəyi ağrımağa başladı. Bədəni əsim-əsim əsdi. Yer üzünün ilk zəlzələsi belə başlandı...

Dünya çox qəribə bir görkəm aldı. Dağlar baş-başa verdi. Dərələr təpələrin ayağına söykəndi, qoynunda sellər-sular çağla-mağ'a başladı. Yamaclar, çəmənlər, meşələr bir-birinin yanına düzüldü.

Canlılar yavaş-yavaş dünyanın bu yeni görkəminə alışdılar, öyrəndilər. Hərə özü üçün yaşamağa münasib yer seçdi. Kimi dağda, kimi yamacda yaşadı, kimi dərəni bəyəndi. Kimi meşələri sevib-secdi, kimi düzənlərə könül bağladı. Dünya öz dağıyla, dərəsiylə, yamacıyla, düzüylə, dəniziylə, çayıyla, səhrasıyla, çəməniylə, meşəsiylə, bağıyla... gözümüzü, könlümüzü oxşamağa başladı. Ceyranlar elə düzdə qaldılar, cüyürlər meşəyə

çekildilər. Qartallar zirvəni görəndə ürəkləndilər. Quşlar budaqlara qonub cəh-cəh vurdular...

Torpaq ana bütün övladlarına yaşamaq üçün gözəl şərait yaratdı.

1990

## BALACA İT

*Novellavari*

Evimizdə bapbalaca bir it, onun boynunda isə uzun, upuzun bir zəncir var. Bu zəncirin o biri ucu uzaq-uzaq şəhərlərə, kəndlərə gedib çıxır.

Balaca itimiz bütün günü dəhlizdə, kətilin üstündə sakitcə oturub mürgüləyir. Ancaq o, çox həssasdır. Zəncirin o biri başında xirdaca bir hənir eşidən kimi "hürür", zingildəyir. Elə bil ki, öz sahibini köməyə çağırır.

Yox-yox, əslində bu it deyil. O, bizim telefonumuzdur.

1991

## DOVŞANLA SÖHBƏT

Dərə yuxarı qalxırdım. Birdən qarşıma bir dovşançıxdı. Mən ondan soruşdum:

-Ay Dovşan, ay Dovşan, qulaqların niyə uzundur?

-Onlar gödək olsa, uzaqdan gələn səsləri yaxşı eşidə bilmərəm. Təhlükə tez başımın üstünü alar.

-Qulağın uzun olduğu üçün farslar sənə "xərgüş" deyirlər. Xər eşşək, güs isə qulaq deməkdir.

-Yaxşı ki, eşşəyə qulaq sarıdan oxşamışam. Yerişim də onun yerişi kimi olsayıdı, işim çoxdan bitmişdi.

-Bəs quyruğun niyə belə gödəkdi?

-Əgər o uzun olsa, asanlıqla məni arxadan qovan düşmənimin əlinə keçə bilər. Quyruq da ki, ələ keçdi, qurtardı. Bir də görərsən ki, boğazın da əldədi...

-Bəs qaçanda niyə tullana-tullana qaçırsan?

-Qorxu məni az qalır ki, quş eləsin. Ancaq qanadım olmadığından bir az uşub yerə düşür, yenidən qabağa tullanıram.

Bir sual da vermək istədim. Elə bu vaxt dovşanın qulaqları şəkləndi. O, sözümü ağızında yarımcıq qoyub kolluğa tərəf götürdü...

1991

## SEL VƏ BULAQ

Göyün üzünü qara buludlar örtdü. Şimşek çaxdı. Leysan başladı, nə başladı! Sular axıb birləşdi, qüdrətli bir axın yarandı. Sel yerdə hər şeyə meydan oxudu. Yıxdığını yıldı, apardığını apardı. Üzünü bulağa tutub qışkırdı:

-Gəl mənə qoşul. Kömək et yixaq, dağındaq. Əgər sözümə baxmasan, sənin gözlərini kor eləyəcəyəm.

-Heç nə danışdığını bilirsənmi, ay sel? Mən xeyirxahlıq üçün yaranmışam. Öz çirkin, bulanıq sularınla mənim duru suyumu bulandırma. Çix öz yolunla get. Mən sənin kimi selləri çox yola salmışam...

Sel qəzəbləndi. Bulağın duru suyuna hücum çəkdi. Təmizliyə öyrəndiyindən, yazıq bulağın nəfəsi qaraldı. Bilmədi ki, neyləsin.

O, güclü selə müqavimət göstərməyə başladı. Sel isə çox qüvvətli idi.

Çarışma bir xeyli davam etdi. Göyün üzündən qara buludlar çəkildi. Əli yağışın əlindən üzülən sel dağlardan qaçıb çökəklərə sığındı.

Bulağın gözlərinə çökmüş bulanıq pərdə yavaş-yavaş çəkildi. Onun suyu yenə də əvvəlki kimi dumdurdu oldu.

1990

## DOVŞAN VƏ TISBAĞA

Dovşan Tisbağaya güldü. Onu lağa qoydu. Dedi ki, ay Tisbağa lələ, bəlkə mənimlə qaçış yarışına girəsən?

Heyvanlar piqqıldaşış güldülər. Tisbağa isə özünü sindirmədi. O saat cavab verdi:

-Raziyam. Ancaq bir şərtim var.

-Buyur görək.

-Hünərin çatırsa, quruda yox, suda yarışaq.

Dovşan pərt oldu və səssiz-səmirsiz çıxıb getdi.

1990

## BUDAQ VƏ YARPAQ

Tumurcuqlar çırtladi. Yarpaqlar öz yaşıl gözləri ilə dörd yana heyranlıqla baxdılar. Bəh-bəh, necə gözəl bağlı. Gül gülü çağırır, bülbül bülbüllü. Ağaclara baxanda ürək açılır. Yarpaqlayan kim, çiçəkləyən kim. Həzin-həzin yel əsdikcə budaqlar nazlı-nazlı yırğalanırdı.

Birdən necə oldusa, budaqlar daha bərk silkələndilər. Ora-bura çırplılan yarpaqların budaqlara bərk acığı tutdu:

-Ey, qanacaqsızlar, niyə şadlığınıza şitlik eləyirsiniz? Qupquru çöpə bənzəyən bədəninizi çiçəklərlə, yarpaqlarla bəzəmişik. Sizi abıra salmışıq. "Çox sağ ol" əvəzinə, hələ bir titrəyirsiniz, vurnuxursunuz da? Niyə bizə paxillliğiniz tutur, niyə bizi əzmək isteyirsiniz?

Dünyagörmüş budaqlar çəşib qaldılar. Yarpaqların, çiçəklərin nankorluğu onların ürəklərini sindirsa da, bir söz demədilər. Ancaq gövdə özünü saxlaya bilmədi. Lovğa çiçəklərin və yarpaqların üstünə acıqlandı, onları o ki var danladı. Lap sonra dedi:

-A dünyadan bixəbərlər. Budaqlar olmasa siz olardınızmı? Bir də ki, atalar yaxşı deyib: "Cücəni payızda sayarlar." Öyünməyin, a balalarım. Bu bəyənmədiyiniz budaqlar sizin kimi yarpaqları, çiçəkləri çox yola salıb.

19

Günlər, aylar ötdü. Payız təbiətə qədəm qoydu. Yarpaqlar saraldı. Yel əsən kimi budaqdan qopub uçusan xəzəllər gövdənin dediyi sözlərin mənasını yalnız indi başa düşdülər.

1990

## SƏHRADA BULAQ

Su yerin altında eşələndi, eşələndi, eşələndi, nəhayət, üzə çıxdı. Dörd yana baxdı. Ancaq yan-yörəsindən xoşu gəlmədi. Hər yan qupquru səhra idi.

Təzədən yerin altına batmaq, yol getmək, gözəl bir meşədə, yaxud çıçəkli bir çəməndə üzə çıxmaq arzusu baş qaldırdı onun ürəyində.

Elə bu vaxt qulağına səs gəldi. Boyanıb baxdı. Gözlərinə yorğun bir yolcu dəydi. Onun dodaqları qupquru qurumuş, gözlərinin nuru azalmışdı. Ayaqlarında taqət qalmamışdı.

Yolçunun dizləri əsdi, yerə yıxıldı. Handan-hana gözlərini açdı. Onun yanında gözəl bir bulaq çağlayırdı. Elə bildi ki, yuxu görür. Ancaq yox, bu, həqiqət idi.

O, əyilib bulağın gözündən öpdü. Suyundan doyunca içdi. Ürəyinə sərinlik, dizlərinə qüvvət, gözlərinə işiq gəldi yolçunun. O, heç vaxt belə ləzzətlə su içməmişdi.

Yolçunun dodaqlarından bu kəlmələr qopdu:

-Səni min yaşa, ay bulaq! Suyun heç vaxt tükənməsin. Həmişə susuzluqdan yanaların pənahı ol!

Bulaq bu sözləri eşidəndə çox sevindi. Yerin altına batmaq fikrindən tamamilə daşındı. Düşündü ki, mən burada insanlara, quşlara, heyvanlara daha çox gərək ola bilərəm.

Bulağın düşündüyü kimi də oldu. Yolçular onun yanında ağaç əkdirilər. Səhrada yaşıl bir ada yarandı. Bulaq nənə yorğun yolcuları, ağacları, otları, quşları, böcəkləri öz başına toplayıb onlara nağıl danışmağa başladı. Şirin bir həyat nağılı.

1990

## AĞILLA, KAMALLA İDARƏ EDİLƏN CƏNGƏLLİK

Cəngəlliklər padşahı qoca Şir bütün dünyaya elan etdi ki, bu gündən belə yeni qayda ilə yaşayacaqıq. Cəngəllikdəki hər bir heyvanın azad şəkildə seçmək, seçilmək hüququ var. Hami çəkinmədən öz ürək sözünü söyləyə, təkliflərini verə bilər. Hamını, hamını, hətta şahın özünü də tənqid etmək olar. Ölkə daha pəncə gücünə yox, ağilla, kamalla idarə ediləcək.

Şah elanlar yazdırıb meşənin hər yerindən asdırıldı. Onun köməkçiləri demokratiya sözünün mənasını yerlərdə izah etməyə başladılar. Əlsiz-ayaqsızlar, gücsüzlər sevincdən atılıb düşürdülər. Bəs necə, bu söz onlara əsl azadlıq, sərbəstlik verirdi. Bəs necə, indən belə hər yoldan ötən Tülkü, Çaqqal onlara dəyib-dolaşa bilməzdı. Ölkədə əsl əmin-amanlıq bərqərar olacaq, heyvanlar qorxusuz, hürküsüz yaşayacaqdılar. Bundan da yaxşı bir şey düşünmək olardımı? İndi meşədə, kol-kosda, kövşənlərdə – hər yerdə söhbət demokratiyadan gedirdi.

Dünyagörmüş bir Dovşana nəvə-nəticələri bu sözün mə'nasını izah etdirərsə də, o heç nə başa düşmədi. Dedilər ki, ay baba, gəl bizdən incimə, əməlli-başlı qocalımışan. Zamanın yeni tələblərinən xəberin yoxdu.

Dovşan xeyli fikrə getdi. Handan-hana ah çəkib sözə başladı:

-Balalarım, doğrudan da, mən qocalıb əldən düşmüşəm. Deyəsən ağlım da zəifləyib. Ona görə demokratiyadı, nədi o sözün mənasını başa düşə bilmirəm. Ancaq, əzizlərim, bir qədər ehtiyatlı olun. Vallah həmin sözdən qan iyi gəlir.

Nəvə-nəticələri qoca Dovşana güldülər. Dedilər ki, ay baba, ötən qanlı-qadəli günlər sənin gözlərini lap qorxudub. İndi dünya sənin gördüğün deyil, hər şey dəyişib, hər şey təzələnib...

Dovşanlar məsləhət-məşvərət - elədirler. Yeni qayda ilə yaşamaq haqqında planlar çizdilər. Mitinqlər keçirib öz haqlarını tələb etdirilər. Cəngəlliklər şahına xahişnamə yazıb muxtarıyyət istədirilər. Dedilər ki, icazə ver ayrıca yaşayıb dolanaq. Öz ərazi-mız, öz otlağımız olsun.

Şah bu tələbi səbirlə dirlədi və dedi ki, etirazı yoxdur. Onu yalnız və yalnız əmin-amanlıq, bütün canlıların qoxusuz-hürküsüz yaşamağı maraqlandırır. Təki dovşanlar özlərini sərbəst hiss etsinlər.

Daha sonra şah dovşanların elçisinə izahat verdi:

-Əzizlərim, siz bir məsələni unutmayın. Dovşanlar çoxdur. Hərəsinin də ağızından bir avaz gəlir. Ölkdə parçalanma, fikir ayrılığı, dava-dalaş olmasın deyə, sizin təhlükəsizliyiniz naminə bəzi işlər görməliyik.

Dovşanlar öz diyarlarına gəlib işə başladılar. İclaslar çağırıldılar, müzakirələr açıldılar. Bəzən uzaqgörən hökmərin dediyi kimi sözləri çəp gələnlər də oldu. Elə bu zaman ədalətli şah məcburiyyət qarşısında qalıb bəzi tədbirlər görməli oldu. O, fikir ayrılığını aradan qaldırmaq, günahsız dovşanların əmin-amanlığını bərpa etmək məqsədilə tülküldən və çəqqallardan ibarət böyük dəstələr göndərdi. Artıq-əskik danışan, demokratiyaya "mane olan" dovşanları tülküller və çəqqallar didib parçaladılar.

Əlbəttə, o biri dovşanlar bunu çox yaxşı başa düşürdülər. Bilirdilər ki, bunların hamısı onların əmin-amanlığı, təhlükəsizliyi üçündür.

Tülküller öz qanlı caynaqları ilə ağacların gövdəsini "demokratiya" sözləri ilə bəzəmişdilər. Sağ qalan dovşanlar isə həmin sözü oxuyub, şahın canına dua edir, bəxtəvərlilik içində yaşayırdılar.

1990

## QAÇAN ALOV

Biri var idi, biri yox idi, Səlim adlı qəddar bir kişi var idi. Bir dəfə necə olmuşdusa, evlərində saxladığı ala pişik onun əlini cırmaqlamışdı. Elə o vaxtdan Səlimin qəlbində pişiyə qarşı dərin bir nifrət hissi baş qaldırmışdı. Necə dəfə ala pişiyi azdırılmışdı da, xeyiri olmamışdı. Həyət-bacaya öyrəşən heyvan yenə qayıdırda gəlmış, onu dilxor eləmişdi.

22

Bir dəfə Səlimin kefi yuxarı idi. Lakin həyətdə pişiyi görəndə onun əhvalı tamam pozuldu. Öz-özünə deyindi:

-Necə bunun əlindən yaxamı qurtara bilmirəm e?!

O, pişiyi tutmaq istədi. Qorxmuş heyvan yenə də kişinin əlini cırmaqladı. Səlim lap hirsəndi. Acıqlı-acıqlı dedi:

-Səni yandırmamasam, heç atamın oğlu deyiləm.

O, güc-bəla ilə pişiyi tutdu. Onu bir torbanın içində saldı. Bir şüşə neft və kibrit götürüb çayın qırğına getdi. Yaziq heyvanı neftlə çıimdirdi. Sonra qəflətən kibrit çəkib pişiyə od vurdu.

Əvvəlcə ala pişik bir şey başa düşə bilmədi. Lakin alov bütün bədənini bürüyəndə dəhşətli bir səslə miyoldaya-miyoldaya qaçmağa başladı. Qəribə və dəhşətli bir mənzərə idi. Adama elə gəlirdi ki, bir parça alov qaça-qaca harasa gedir.

Yaziq pişik qaçı, canını qurtarmağa çalışırdı. O, yana-yana Səlim kişinin həyətinə girdi. Əvvəlcə çəpər, balaca ot tayası, sonra isə evin özü alışdı. Dəhşətli yanğın qonşu həyətlərə də meydan oxuyurdu. Adamlar hay-harayla qışqırır, yanğını söndürməyə çalışırdılar. Səlim həyətə girəndə artıq iş-işdən keçmişdi. Onun sıfəti də hisdən qaralmış divarlar, kösövə dönmüş ağaclar kimi qapqara qaralmışdı.

Adamların əvvəlcə ona ürəyi yandı. Lakin məsələdən hali olandan sonra hamı qəddarlığının layiqli cavabını almış bu kişiyə məzəmmətlə baxdı. Kimsə təəssüflə dolu bir səslə dedi: "Özgəyə quyu qazan özü düşər."

1990

## SƏS PƏTƏYİ

Biri var idi, biri yox idi, dünyada çoxlu səs var idi. Bu səslərin hərəsi bir tərəfdə yaşayırdı. Biri çayın şırıltısında, biri göylərin gurultusunda, biri yağışın səsində, digəri quşların pırıltısında, arıların viziltisında, başqa birisi küləyin viyiltisində...

Nə isə, dünyada çoxlu səslər var idi və bu səslər ayrı-ayrılıqda yaşayırdılar.

23

İnsan səsləri dinlədikcə valeh olur, öz səsini də təbiətin səslərinə qoşurdu.

Qərinələr, əsrlər bir-birini əvəz etdi. İnsan heyvanları, quşları, arıları əhliləşdiriyi kimi, səsləri də əhliləşdirmək istədi. O, hər səsi bir hərflə qeydə aldı. Beləliklə, gözəl bir səslər çələngi alındı.

Səslər havada uçuşur, arılar kimi vizildaşırıldı. Bunu görən insanın ağlına qəribə bir fikir gəldi. O, arılara pətək düzəltdiyi kimi, səsləri də bir yerə yiğmağa çalışdı. Səslər arılar kimi uçuşub onun düzəltdiyi səs pətəyinə – "Əlisba"nın başına yiğişdildər. İnsan o səslərin hərəsini bir hərflə qeydə aldı. Səsləri ifadə edən bu hərflər yan-yana düzüldükcə, gözəl-gözəl sözlər yarandı. Arı pətəyində də şirin-şirin sözlər hazırlanırdı. Bu sözlər insanların dilinin bəzəyinə çevrildilər. Ana, ata, bacı, qardaş, oğul, uşaq, bal, bala, vətən, yurd, el-oba, xalq... sözləri yan-yana düzüldülər. Müxtəlif hərflər bir-biri ilə çiycin-çiyinə verdikcə yeni-yeni kəlmələr yarandı. Bu sözlər müqəddəs ana dilini əmələ gətirdilər. Bal şirin olduğu kimi, ana dilinin sözləri də şirindir. Ona görə ki, bu sözlər sehrlili səs pətəyinin şəhdi-şirəsidir.

1990

## SAF VƏ ÇÜRÜYÜN NAĞILI

Biri var idi, biri yox idi, bir ərik ağacı var idi. Onun ucqar budaqlarının birində bir-birinə yaxın bir cüt çiçək açmışdı. Bu çiçəklər o qədər qəşəng idilər ki, gəl görəsən. Baxanın bir də baxmağı gəlirdi. Ancaq bu çiçəklərdən birinin qəlbində paxilliq hissi baş qaldırdı. Öz dostuna baxdıqca ürəyini qüssə bürüdü. Elə hey deyinməyə başladı. Məhz buna görə də ləçəkləri tez soldu. Düzdür, o biri çiçəyin də ləçəkləri töküldü, ancaq vaxtında, vədəsində.

Bir cüt çiçəyin yerində bir cüt meyvə qaldı. Günlər keçdikcə bu meyvələr şişməyə, iriləşməyə başladılar. Elə bil ağac balaca şarları kimi onları üfürür, doldurmaq istəyirdi.

24

Ciçəyi tez tökülen çäqqalanın gecə-gündüzü yox idi. Elə hey qonşusunun paxillığını çekirdi.

Xülassə, nağıl dili yüyürək olar, - deyirlər. Bir cüt ərik cavan ağacın budağında bir cüt işq kimi şəfəq saçmağa başladı. Bağbanın balaca oğlu bu ərikləri dərib yedi. Çeyirdəklərini əvvəlcə sindirmaq istədi. Sonra ağlına nə gəldisə, bağın bir küncündə torpağı qazıb, onları yerə basdırıldı.

Həmin çeyirdəklərdən birinin içini paxilliq qurutmuşdu. Cəhənnəmə gedən özünə yoldaş axtarar, - deyiblər. Paxıl çeyirdək də sevindi ki, nə yaxşı o biri çeyirdəyi də torpağa basdırıldılar. Əgər o, yerin üstündə qalsayıdı, çürük çeyirdəyin hirsindən ürəyi partlayardı.

Aylar ötdü, fəsillər dəyişdi. Növbəti dəfə bahar gələndə, torpağın canı yavaş-yavaş qızanda ərik çeyirdəkləri də yer altında oyandılar. Çürük çeyirdək ha elədisə, yerindən tərpənə bilmədi. Saf çeyirdəyin içi isə günəş eşqi ilə alışib yanındı. Nəhayət, onun qabığı çartladı. Yumurtanın içindən cücə çıxan kimi onun da qabıqlarının arasından "sarı dimdik" – cücerti göründü. Qəşəng bir fidan torpağı deşib yerin üstünə çıxdı. Günəşə, bahara xoşgəldin elədi. Çürük çeyirdək isə lax yumurtaya bənzəyirdi. Onun içindəki olan-qalan həyat nişanələrini də paxilliq didib parçalamış, çürütmişdi. Torpaq ana əsl sərraf kimi safi qurudan asanlıqla ayıra bilmüşdi.

1990

## "R" HƏRFİNİN NAĞILI

Biri var idi, biri yox idi, hərflərin arasında bir "R" hərfi var idi. Dil öyrənən, məktəbə hazırlaşan uşaqlar bu hərfdən yamanca qorxurdular.

Bu hərfi yazmaqla iş qurtarsayıdı nə vardı ki?! Məsələ bunda idi ki, "R" hərfini yazmaq yox, tələffüz etmək adamları dəhşətə gətirirdi. Əslində "R" səsi o qədər də çətin səs deyildi. Ancaq

25

onun vahiməsi uşaqları elə basırdı ki, "R" demək istəyəndə tamamilə başqa səslər, ya "L", ya da "Y" alınırdı...

Yaxşı yadımdadır, bir dəfə meşəyə alça yiğmağa getmişdik. Vaqif adlı bir dostumuz qəflətən qışqırdı:

-Uy, uy, uy... Ayı məni yedi!

Hamımız evə sarı götürüldük. Açıqlığa çıxanda bir az toxtdıq. Qorxa-qorxa gözümüzü meşə yoluna dikdik. Bir azdan Vaqif də qaça-qaça gəldi. Biz onun başına toplaşdıq. Dostumuzun üzü bir balaca şişmişdi. Məlum oldu ki, o, bilmədən it arısının yuvasına toxunub. Hirslənən arılar isə Vaqifin üstünə düşübələr. O da "R" hərfini tələffüz edə bilmədiyindən ari əvəzinə ayı deyib. Bircə səsin dəyişməsi balaca arını dağ boyda ayiya çevirib və bizim hamımızı pərən-pərən salıb.

Bəli, bu başı bələli "R" hərfi uşaqların başına qəribə işlər gətirib.

Bir dəfə babam kənddən bizə meyvə gətirmişdi. O, iri bir armud götürüb kiçik qardaşımı yanına çağırdı:

-Hə, indi de görüm bu meyvənin adı nədir?

İşi çətinə düşən, "R" hərfinin vahiməsindən qorxan qardaşım dilləndi:

-Baba, mən bunu yox, alma istəyirəm.

Məsələnin nə yerdə olduğunu bilən babam gülümsündü, qardaşımın vəziyyətdən çıxmağı bacarması onun xoşuna gəldi. Dedi ki, eybi yoxdur, bu meyvənin adını deməsən də olar, al dişinə çək.

Qardaşım həvəslə razılıq verdi. O, armudu ləzzətlə dişinə çəkdi. Elə acgözlüklə yeyirdi ki, gəl görəsən. Onun əlində əlac olsa, armudla birgə həmin sözdəki "R" hərfini də birdəfəlik yeyər, bununla da uşaqların canını qurtarardı.

Ancaq heç bir xeyri yox idi. "R" hərfi qardaşımı kölgə kimi izləyirdi.

Nəhayət, bir gün möcüzə oldu. Qardaşım traktor kimi tırıldamağa başladı. Tırr, tırr... Onun tırıltısından qulaq tutulurdu. "R" səsi çox əzəmətlə səslənirdi. Qardaşım yalnız indi hiss etdi ki, "R" hərfi olmadan heç tırıltı da ola bilməz.

Beləliklə, qardaşım "R" səsini tələffüz etməyi əməlli-başlı öyrəndi. O, sevinir və öyünə-öyünə deyirdi:

-Ta mən böyümüşəm, ona görə "R" hərfi mənim sözümə baxır...

## BUYNUZ

Qurd kəlin yanında çox firlandı, o yanına, bu yanına keçdi. Ancaq onun iti buynuzlarından gözləri su içmədi. Özünü bicliyə vurdu. Kəlin qarşısında şöngüyüb, ləhlədi. Dil açıb belə dedi:

-Kəl qardaş, gəl dost olaq.

Kəl təəccübləndi:

-Sənilə mənim nə dostluğum, a Qurd?

-Balalarımın canı üçün sidq ürəklə deyirəm.

Kəl ürəyində canavarın qarasına deyinsə də, çarəsiz qalıb dedi:

-Nə deyirəm, mən razi.

Canavarın gözü sevincə parladi:

-Kəl qardaş, əslində elə biz qohumuq. Bax, sənin də basın var, mənim də. Sənin də gözlərin var, mənim də. Sənin də ağızın var, mənim də. Sənin də dişlərin var, mənim də. Sənin də dilin var, mənim də. Sənin də qulaqların var, mənim də. Sənin də quyruğun var, mənim də... Ancaq...

-Nə ancaq, a Qurd?

-Kəl qardaş, heç bilmirəm bu buynuzlar sənin nəyinə lazımdır? Biz buynuzsuz yaşayıb ölmürük ki?

Kəl dərindən köks ötürüb söylədi:

-A Qurd, doğrusu, mən anadan buynuzsuz doğulmuşam. Ancaq böyüdükcə, boy atdıqca elə xəbisliklər görmüşəm ki, buynuz çıxarmağa məcbur olmuşam. Ancaq dərindən fikirləssək, elə sənin də buynuzun var.

Qurd təəccübləndi:

-Nə danışırsan, mənim buynuzum nə gəzir?

Kəl güldü:

-Var, a Qurd, var. Sənin buynuzların qarnındadır. Xəbislik, yırtıcılıq sənin qoşa buynuzlarındır.

Qurd yenidən dil tökmək, Kəlin başını bişirmək istədisə də, mümkün olmadı. Kəl acıqlı-acıqlı dedi:

-Buynuzlarının dibi geyişir, a Qurd. Neçə ki, səni vurmamışam, itil cəhənnəmə!

Qurd meşəyə götürüldü. Kəl isə yavaş-yavaş kəndə sarı qayıtmaga başladı.

1990

## GÖTÜRGƏ DƏRƏSİ

Kəndimizin aşağısında iri bir dərə var idi. O dərənin dibi o biri dərələr kimi dar deyildi. Əməlli-başlı bir düzəngah idi. Elə buna görə də orada çox vaxt taxıl əkirdilər. Yaxşı taxıl olurdu. Ancaq hazır məhsulu daşınmaq çətinlik törədirdi.

Həmin dərənin adına Götürgə dərəsi deyirdilər. Uzun müddət fikirləşirdim ki, görəsən bu niyə belədir. Sonra bu adla bağlı bir rəvayət eşitdim. Orada deyilirdi ki, kasib bir kişinin gözünün ağı, qarası bir inəyi var imiş. Bütün ailənin gözü həmin inəkdə imiş.

Bir gün necə olursa, inək itir. Ata ilə oğul onu axtarmağa gedirlər. Ata dağın üstü ilə, oğul isə dərə ilə gedirmiş. Hava qaranlıq olduğundan adamı vahimə basırmış. Tez-tez ata oğulu, oğul da atanı haylayırmış. Atanın səsini eşidəndə oğul, oğulun səsini eşidəndə isə ata toxraq olurmuş.

Növbəti dəfə ata oğlunu çağırıb soruşur:

-Oğul, inəyi tapdin?

Oğul sevincək cavab verir:

-Tapdim, ata, tapdim.

Ata da sevinir və oğluna deyir:

-Götür gəl, götür gəl!

Belə deyirlər ki, həmin dərənin adı elə o vaxtdan Götürgə qalıb.

1990

## BƏNÖVŞƏ QANI

Evdə yazı yazırdım. Oğlum əlində bir qom bənövşə içəri girdi. Təzə-tər çiçəkləri stolun üstünə qoydu. Kağızların üstünə səpələnən balaca çiçəklərin hər biri bir hərfi xatırladırdı. Qələmin rəngi də bənövşəyi idi.

Oğlum bunu görüb fikrə getdi. Mən bənövşənin ətrini ciyərlərimə çəkdim. Sonra bənövşə haqqında balaca bir şer yazıb oğluma oxudum. O, üzümə baxıb bic-bic gülümsündü və dedi:

-Ata, yazdığınışerdən bənövşə ətri gəlir. Çünkü sən onu bənövşə qanı ilə yazmışan.

1990

## SEL VƏ GÜNƏŞ

Baharın gözəl – gül gülü, bülbül bülbülü çağırıran vaxtında qəflətən göy gurladı. Leysan başladı, nə başladı. Yağış elə yağırdı, elə yağırdı ki, ucundan tut, göyə çıx. Dərələrdə sellər, sular çağlayırdı...

Yağış kəsdi. Sel də sovuşub getdi. Ancaq o, bahar otlarını möhkəmcə tapdayıb yerə yapixdirmişdi.

Günəş çıxdı. O, öz şəfəqli əllərini yerə yapixan otlara uzatdı. Yerə yıxılan otlar Günəş nənənin əlindən tutub ayağa qalxdılar.

1990

## İKİ AĞAC

Eyni ildə, eyni ayda, eyni gündə, eyni saatda, eyni dəqiqədə iki ağac şitili yerdən baş qaldırdı. Bunlardan biri öz yarpaq gözlərini dünyaya ağacların əhatəsində, o biri isə bir az kənarda – açıqlıqda açdı.

Günlər ayları, aylar illəri əvəz etdi. Ağacların əhatəsində olan ağacın heç nədən qorxusu yox idi. Əsən küləklər, hətta tufanlar da onun vecinə deyildi. Dövrəsində olan ağaclar öz sinələrini

qalxan kimi qabağa verir, cavan, bəxti gətirən ağacı hər dərddən, bələdan xilas edirdilər.

Yan-yörəsindəki ağaclarдан qayğı, nəvaziş, kömək görən ağac gündən-günə boy atır, ucalır, elə bil ki, qonşuları ilə yarışırı. O biri ağaclar qalxdıqca, o da himayədarlarına baxıb dartınır, ucalırı.

Açıqlıqda olan ağac isə heç kəsdən imdad gözləmirdi. Özündən, torpaq anadan başqa heç kəsə güvənmirdi. Elə buna görə də əvvəldən işini ehtiyatlı tutmuşdu. Onun zoğları yerin dərin qatlarına işlədikcə, qol-budağı da göylərə can atırdı. Hər külək əsəndə, qasırğa qopanda açıqlıqda olan ağac gedib o dünyani görür, qayıdırı. Elə buna görə də göylərə ucalmaqdan çox, gövdəsini yoğunlatmağa çalışırı. Əsən küləklərə sinə gərdikcə bərkiyir, mətinləşirı.

Ağacların dövrəsində olan ağac isə enə yox, boyaya verirdi. O, kənarda bitən öz həmyaşıdlarına yuxarıdan aşağı baxır, onu lağa qoyurdu. Açıqlıqda bitən ağacın isə ona baş qoşmağa nə vaxtı, nə də həvəsi var idi. O, qarşidan gələn tufanlarla döyüşə hazırlaşırı.

Bir dəfə necə oldusa, odunçular meşəyə gəldilər. Qəzavü-qədərdən cavan ağacın dövrəsindəki ağacları qırdılar, doğrayıb apardılar. Özünə isə cavanlığına görə heyfləri gəldi, qoy yaşasın, kölgəlik olsun, - dedilər.

Dost-tanışı qırılan ağac təklikdən üşəndi, qórxdu. Yalnız indi gördü ki, heç onun əməlli-başlı qol-budağı da yox imiş...

Hava qaraldı. Tufan qopdu. Ağacların dövrəsində yaşayan, indi isə tənha qalan ağac dəhşətə gəldi. Tufan onu adicə bir budaq kimi asanlıqla ora-bura çırpır, az qalırdı ki, kökündən qopartsın.

Ağac bu tufana tab gətirmədi, yanı üstə aşdı. Açıqlıqda yaşayan ağac isə heç nəyi vecinə almırı. Çünkü o, çox-çox belə tufanlar yola salmışdı.

## BİR QUTU ŞOKOLADIN NAĞILI

Bir gözəl xanım məni mağazadan aldı, kağıza büküb, qoltuğuna vurdu. Onun yanındaki balaca, topuş uşağı görəndə sevindim. Düşündüm ki, yəqin məni bu yeyəcək. Uşağın ağappaq, xirdaca-xirdaca dişlərini öz bədənimdə hiss etdim. Canıma xoş bir gizilti yayıldı.

Ancaq... Anası qutumun üstünə bürünmüş kağızı açmağa da icazə vermədi. Gecə o uşaqqıldə, servantin içində qaldım. Bura mağazadan da pis imiş. Havasızlıqdan ürəyim sixildi. Ancaq necə oldusa mürgüyə getdim. Yuxumda o uşağın ağappaq, xirdaca-xirdaca dişlərini gördüm.

Yuxum yarımcıq qaldı. Həmin xanım servantin qapısını açdı, məni götürdü. Oğlu da onun yanında idi. Elə qəşəng geyinmişdi ki...

Onlar getdilər, getdilər, yaraşıqlı bir binanın yanına çatdılars. Burada o qədər uşaq var idi ki! Sən demə həmin binada uşaq bağçası yerləşirmiş.

Məni mağazadan alan xanım başqa bir xanımla – tərbiyəçi ilə görüşdü, hal-əhval tutdu. Balaca oğlan uşaqlara qoşuldu. Anası məni müəllimənin stolunun üstünə qoydu. Çayla içərsiz, - dedi.

Müəllim nazlana-nazlana cavab verdi:

-Nə zəhmət çəkirsiz?

Mənim onsuz da qara olan qanım bir az da qaraldı. Fikirləşdim ki, daha o inci dişlər mənim qismətim deyilmiş.

Həmin xanım xudahafızlışib çıxdı, müəllimə də onu yola salmağa getdi.

Elə bu an həmin balaca oğlan üstümə cumdu. Bir göz qırılımində qutumu açdı, şokoladları bir-bir uşaqlara payladı. Axırıncı şokoladı öz ağzına basanda tərbiyəçi qayıtdı. Onun gözləri bərəldi. Bərk acıqlandı. Ancaq uşaqlarınsa heç nə vecinə deyildi. Hamı şirin-şirin şokolad yeyirdi. Mən də sevinirdim. Çünkü yuxum çin çıxmışdım...

## İNSAN, PƏLƏNG VƏ İLAN

İnsan meşədə odun yiğirdi. O qədər yorulmuşdu ki, uzanmışdı bir qədər dincini alsın. Mürgü apardı kişini. Birdən onun qulağına dəhşətli səslər gəldi. Gözlərini açanda gördü ki, başının üstünü bir pələng, bir əfi ilan kəsib. Elə bildi ki, yuxu görür. Kaş ki, yuxu olaydı. Ancaq bu boyda yuxumu olar? İlan fisıldayı, Pələng dişlərini şaqqıldırdı.

İnsan öz-özünə dedi:

-Bu nə iş idi mən düşdüm?

Pələngin əlində nə idi silahsız insanı parçalamaq? Gürzə üçün yerə uzanmış gəncin üstünə atılıb onu çalmaq nə böyük iş idi? Bəs niyə dayanmışdır? Nəyi gözləyirdilər?

Bir azdan hər şey insana aydın oldu.

Meşə od tutub yanındı. Alov getdikcə şiddətlənirdi. Odun, alovun dairəsi daraldıqca, İlənlə Pələng İnsana daha da yaxınlaşdırlar. İnsan ayağa qalxdı, düşündü. Eyni dərd doğmalaşdırdı İləni da, Pələngi də, İnsanı da.

Birdən İnsanın ağılına gəldi ki, otu qazılıb atılmış torpaq zolağını alov keçə bilməz. Cəld baltanı götürüb torpağı qazmağa başladı. İlənlə Pələng də ona kömək elədilər. Pələng caynağı ilə yeri elə eşirdi ki... Canının qorxusu onun pəncəsinə on pələngin gücünü vermişdi elə bil.

Əlləşdilər, vuruşdular, nəhayət üstlərinə hücum edən alovun qarşısını almaq üçün torpaq səngər düzəldilər. Alov dənizində balaca bir ada yarandı. Alov torpaq səngəri keçə bilmədi.

Arabir sıçrayıb keçən qığılçımları İnsan cəld tapdalayıb söndürdü. İlənlə Pələng də ona kömək eləməyə çalışırdılar.

Meşə yandı, yandı, nəhayət, alovun dilimləri yavaş-yavaş ölüzməyə başladı. Yanmaq təhlükəsi sovuşduqca, onların ürəyinə başqa qorxu hakim kəsildi.

İnsan düşündü:

-Alovdan yaxamı qurtardım, Pələngdən, İləndən necə qorunum?

Pələng donquldandı:

-Şükür, yanmayıb salamat qaldım. İnsanın iti baltasından, İlənin zəhərli dışindən qurtara bilsəydim?

İlan fisıldayıb yalmandı:

-Bir təhlükədən canımı qurtarmamış başqa bir təhlükə aldı başımın üstünü. Pələng məni tapdalamasa, İnsan başımı əzməsə yaxşıdı.

Birdən İnsanın bağlaması yadına düşdü. Tez onu açıb ortaya qoydu. Bir yavan çörəkdən, bir yumurtadan, kağıza bükülmüş bir az duzdan başqa heç nə yox idi bağlamada.

İnsan çörəyi də, yumurtanı da qardaş malı kimi üç yerə böldü. Hər yumurtanın üstünə bir çımdık duz səpdi:

-Gəlin qonağım olun, - İnsan ürəyində elədi bu təklifi. Ancaq Pələnglə İlən elə bil eşitdilər onun sözünü. Onlar tərəddüdlə kəndlinin kasib süfrəsinə yaxınlaşdılar. Şirin-şirin yedilər. Yemək qurtaranda alov tamam sönmüşdü.

Pələng dilə gəlib dedi:

-Ay oğlan, sən ki, mənə bu yaxşılığı elədin, mən sənin atın olmağa hazırlam. Min belimə, səni hara istəyirsən aparım.

İlan dilləndi:

-Əlimdən heç nə gəlmir. Mən də sənin qamçın olmağa hazırlam.

Oğlan Pələngin belinə minib, İləni əlinə aldı. Çapa-çapa öz kəndlərinə gəldi. Bu mənzərəni görənlər heyrətdən donub qaldılar. "Bu nə işdir?" – deyə soruşanlara oğlan belə cavab verdi:

-Pələngin də, İlənin da əlinə imkan düşmüdü məni öldürməyə. Ancaq onlar namərdlik etmədilər. Əvəzində mən də onları yanğından xilas etdim, son tikəmi qardaş malı kimi onlarla böldüm. Dünyada bütün canlıları yaxşılıqla ram etmək olarmış...

## OD

Qədim insanların ən çox qorxduqları şey od idi. Göydə şimşək çaxanda, yerdə yanğın olanda onlar başlarını təpməyə yer axtarırdılar. Yanığının necə dəhşətli, fəlakətli bir şey olduğunu bildikləri üçün həmişə ondan qaçırdılar.

Günlər, aylar ötdü. İnsan odun dilini öyrənməyə başladı. Elə o vaxtdan tə bu günəcən od insanın dostuna, sirdaşına çevrildi. Od-ocaq mağaraların, evlərin müqəddəs sakini oldu. İnsanlar pərvanələr kimi onun başına firlandılar. Evlərdə yanın ilk odu sönməyə qoymadılar. Babalar, atalar, oğullar, nəvələr, nəticələr, kötücələr bir-birini əvəz etsə də, onlar odu ən müqəddəs əmanət kimi bir-birlərinə ötürə-ötürə yaşatdılar. Odun istisi ürəklərə də axdı. Yalnız bundan sonra insan insan olduğunu dərk elədi. Heyvanlar oddan qaçıqları üçün heyvan olaraq qaldılar. Adamlar isə odla dostluq etdikləri üçün insana – yer üzünün ən ali məxluquna çevrildilər.

1990

## QURU OT

Qədim insanlar heyvanları yavaş-yavaş əhliləşdirməyə başladılar. Onları yemləmək, suvarmaq, yırtıcılardan qorumaq insanların yeni qayğısına çevrildi.

Yazda, yayda, payızda yem məsələsi o qədər də narahatlılıq doğurmurdu. Qışda isə vəziyyət çətinləşirdi. Heyvanların çoxu acıdan ölürdü. Bu, insanları düşünməyə məcbur etdi. Qış üçün yem ehtiyatı toplamaq zərurəti meydana çıxdı. Adamlar təcrübə nəticəsində öyrəndilər ki, otu yalnız qurutmaqla qısa saxlamaq mümkündür.

Əvvəllər heyvanlar özləri çöldə-çəməndə otlayırdılar. İllər keçdikcə insanlar ot tədarükü etmək qərarına gəldilər. Əl ilə ot yolmaq o qədər də asan iş deyildi. Ona görə də ehtiyac yeni bir alətin – kərəntinin(dəryazın) yaranmasına təkan oldu.

İnsanlar yazda, yayda ot biçib qurudur, onu laylayır, xorumlayırdılar. İki xorumu üst-üstə qoyub bəndəmlə bağlayırdılar. Beləliklə, bir bağ ot hazır olurdu. Onu ata, uzunqulağa yükləyib, yaşayış yerinin yaxınlığına aparırdılar. Ya taya vurur, ya da mərəklərə doldururdular. Yem ehtiyatı bol olanda qışın heç bir qorxusu olmurdu. Ev heyvanları yem sarıdan korluq çəkmir, əvəzində insanların ətə, yağa, südə, qaymağa, qatığa, ayranə, şora olan tələbatını ödəyirdilər.

1990

## YAĞIŞ SUYU

Belə rəvayət edirlər ki, bir münəccim ölkənin üstünü alan təhlükə haqqında saha məlumat verir. Deyir ki, bir neçə gündən sonra elə bir yağış yağacaq ki, onun suyunu içənlərin hamısı dəli olacaq.

Şah narahat olanda vəzir onu sakitləşdirir. Deyir ki, bizim ehtiyat suyumu var, yağış suyundan yox, ondan içərik.

Deyilən gün, doğrudan da, yağış yağır. Sudan korluq çəkən camaat yağış suyundan acgözlüklə içir. Hamı dəli olur. Təkcə şah və onun yaxın adamları ehtiyat sudan içdikləri üçün bu bələdan xilas olurlar. Lakin dəlilər ağıllılara elə bir toy tuturlar ki, padşahın az qalır ki, ürəyi partlasın. O, başbilənlərdən təcili tədbir görməyi tələb edir. Vəzir deyir ki, şahım, ağıllı adamların dəlilər arasında yaşaması fəlakət imiş. Lakin heç ürəyinizi sıxmayın. Hər ehtimala qarşı işimi ehtiyatlı tutmuşam, yağış suyundan bir qədər qaba yiğib ehtiyat saxlamışam. Onu içib dəli olmaqdan başqa çarə yoxdur.

Şah və onun adamları yağış suyundan acgözlüklə içib dəli olurlar. Bundan sonra onların işi qaydasına düşür və onların xoşbəxt həyatı yenidən öz axarına düşür...

02. 04. 2001

## ROYALIN NAĞILI

Elə ki, usta məni düzəldib qurtardı, içimdə nəgmələr, simfoniyalar, romanslar qayır-qayır qaynamağa başladı. Elə sevindim, elə sevindim ki, yer-göy gözündə deyildi. Ürəyimdən keçirdi ki, kaş uğuruma yaxşı bir sənətkar çıxa. Onun sehrkar barmaqları şirmayı dillərimə toxunduqca, içimdəki arzuların qonçəsi pardaxlaya, çiçək aça.

Arzum çin oldu. Mənim sahibim məni elə çaldı, elə çaldı, elə danışdırdı, elə danışdırdı ki, özüm də öz səsimə vuruldum. İlahi, mənim qoynumda nə qədər sehrli səslər mürgüləyirmiş?! İlahi, mənim ürəyimdə nə qədər həsrətlər nəgmələr uyuyurmuş?!

Sahibim hər dəfə qapağımı qaldıranda elə bil ki, adı bir taxta parçasını yox, sehrkar səslərin qapısını açırdı. Onun titrək barmaqları mənə toxunan kimi həyəcandan elə titrəyir, elə titrəyirdim ki, içimdəki həsrət ecazkar səslərə çevrilib dörd yana qanad açırdı.

Sən demə hər sevincin yolunun üstündə bir kədər dayanırmış...

Dostum məndən ayrıldı, vətən uğrunda döyüşlərə getdi. Onun qara xəbəri gələndə dünya başına firlandı. İçimdəki səs telləri qırıldı elə bil. Elə hönkürmək, elə ağlamaq istədim ki, ancaq mənim qapağımı qaldırmağa heç kəsin cürəti çatmadı.

Dostum döyüşdə bir qəhrəman kimi həlak olmuşdu. Qədirbilən xalq onun xatırəsini əbədiləşdirmək üçün ev muzeyi düzəltdi. Mən də o muzeyin eksponatına çevrildim.

İçimdə mahnilər, simfoniyalar, romanslar, rəqsələr dustaqdı. Heç kəsin cəsarəti çatmir ki, mənim sehrkar qapağımı qaldırsın. Adicə bir qəbrə dönmüşəm, musiqi qəbrinə.

Hərdən bir yuxuma o nəgməkar insanın titrək barmaqları girir. Ah, mənim şirmayı dillərim o barmaqlar üçün elə qəribsəyib, elə qəribsəyib ki! Deməyə söz də tapa bilmirəm. Ancaq yuxum çin olmur ki, olmur. Sahibim gedəndən lal olmuşam. Lakin bircə təskinliyim var ki, hər məni görən dostumu xatırlayır, ondan

söhbət açır. İndi mən royallıqdan çıxmışam, sahibimin xatırə heykəlinə dönmüşəm.

1990

## YOLKA AĞACI

Hava o qədər soyuq olmasa da, ardıc ağacları əsim-əsim əsirdilər. Elə bil onların canına üzütmə düşmüdü.

Bir cavan ardıc yan-yörəsinə baxıb təəccübəndi:

-Bu nə işdir, məndən başqa hamı titrəyir?

O, ağaç dilində qonşularından soruşdu:

-Qonşu, hava ki, hələ soyuq deyil, bəs bu ağaclar niyə belə titrət titrəyirlər?

-Eşitməmisən ki, yeni il yaxınlaşır?

Cavan ardıc heç nə başa düşə bilmədi. İstədi ki, yenə nəsə soruşsun. Ancaq qorxdu ki, qonşusu onu qanmaz hesab eləyər. Ona görə səsini içində salıb susdu.

Bir azdan meşəyə bir dəstə əlibaltlı adam gəldi. Onlar ardıc ağaclarını kəsib maşına daşınağa başladılar. Cavan ardıc qonşularının titrəməsinin səbəbini yenicə dərk etməyə başlayırdı ki, onu da kəsdilər. Dünya cavan ardıcın gözlərində qaraldı. Onu da qonşuları ilə birlikdə maşına doldurub apardılar.

Yolda cavan ardıcın huşu başına gəldi. Gözlərini açıb gördü ki, üstü ağacla doludu. Nə qədər çalışdı altdan çıxsın, bacarmadı. Ağaç dilində qışqırmağa başladı:

-Vay, qabırğalarım sindi.

Ancaq onun səsinə kimsə hay vermədi.

Bir azdan sonra maşın şəhərin gur yerinə daxil oldu. Sürücü maşını bir tərəfə çəkib saxladı, sonra ardıcıları satmağa başladı.

Maşının dövrəsində bir vurhavur var idi ki, cavan ardıc ömründə bir belə adam görməmişdi.

Qoluzorlu, bığıburma əmilər, dayılar irəli soxulub ən yaxşı yolka ağaclarını seçib aparırdılar. Bir balaca oğlan kənarda durub həsrətlə ağaclara baxırdı.

Cavan ardıcın könlündən keçdi ki, kaş məni bu oğlan alıb aparayıdı. Çünkü qoluzorlu əmilərin kobudluğu onun gözünü lap qorxutmuşdu.

Elə də oldu. Satılmaq növbəsi cavan ardıca çatanda onun qol-qanadını əzilmiş görən bığıburma kişilər kənara çəkildilər. Oğlan irəli gedib ağaçdı və sevinə-sevinə evlərinə apardı.

Cavan ardıcı təzə gəlin kimi bəzədilər. Onun üstündəki sırgaya bənzər oyuncaqlar par-par parıldayırdı. Budaqlarında xirdaca-xirdaca işıqlar bərq vururdu.

Ardic özünü nağıllar aləmində hiss edirdi. Lakin onun havası çatışmındı. Ürəyində insanların qarasınca deyinirdi:

-Mənim bunlara yazığım gəlir. Bir darısqal otaqdı, onun da qapı-pəncərəsi bağlı. Heç belə havada yaşamaq olar?

Üç gündən sonra ardıcın xirdaca iynələri tökülməyə, oğlanın anası isə deyinməyə başladı:

-Otaq zir-zibillə doldu. Yüz dəfə deyirəm ki, birdəfəlik bir süni ardıc alın, canımız qurtarsın. Özüm deyib, özüm eşidirəm. Təbii ardıc üç-dörd gündən artıq yaşaya bilmir. Heyf deyil o plastmasdan düzəldilmiş yolka ağacları!

Bayramdan sonra cavan ardıcın bər-bəzəyini soyundurdular, özünü də bayırda atdılar.

O biri il oğlanın atası mağazadan süni yolka ağaçdı alıb gətirdi.

1981

## FİL HƏKİMİ

Qoşqar baba dünyagörmüş bir kişi. Sinoşində o qədər nağıl, dastan, əfsanə var ki, danışmaqla qurtaran deyil. Elə buna görə də nəvələri onun xətrini çox istəyirlər. Dərslər qurtaran kimi kəndə - onun yanına getməyə tələsirlər.

Baba qocalsa da, canı suludu. Həmişə deyir ki, məni qıvrıq saxlayan işdir, əməkdir. Bir də bu dağların təmiz havası.

Nəvələri yanında olanda baba daha da gümrahlaşır. Kişinin yadına cavanlığı düşür. Kənddə elə bir dağ, elə bir dərə, elə bir çəmən, elə bir bulaq yoxdur ki, baba nəvələrini ora aparmamış olsun.

-Bax, bura Qızılqayadı. Bir az ondan aşağıda Balqayasıdır. Sol tərəfdəki dərəyə Ayölən deyirlər. Sağ tərəfdəki dərədə paqqıldayan bulağın adı Cambulağıdır. Balqayasinın altında elə dərin kahalar var ki, birinə bir sürü yerləşər. Kim bilir, bəlkə də bu kahalarda bizim əcdadlarımız yaşayıb. Torpaqlarımız bərkətlidi, bulaqlarımız şəfa qaynağıdır. Qayalarımızın hərəsi bir tarixdir. Çəmənlərimiz gözəllik sərgisidi. Ancaq insansız torpaq da, su da, çiçəklər də qəribdi, kimsəsizdi. Vətən təkcə torpağıyla, bulaqlarıyla, hər cür təbii sərvətləri ilə deyil, igit oğullarıyla, sədaqəti qızlarıyla tanınır.

-Baba, mən böyükəndə traktorcu olacağam. Kəndimizdəki bərkətlili torpaqları əkib becərəcəyəm.

-Mən isə meşəbəyi olacağam. Vətənin yaşıl sərvətlərini göz bəbəyi kimi qoruyacağam.

Orxanla Cavid öz arzularından söhbət açdırılar. Rəşadsa dinmədi. Baba onların saçını tumarlayıb soruşdu:

-Rəşad bala, sən niyə danışmirsan?

-Baba, mən isə həkim olmaq istəyirəm.

Qoşqar baba gülümsündü. Qəlyana bir dərin qullab vurub aramlı danışmağa başladı:

-Ay sağ olun, mənim nəvələrim. Torpağı əkib-becərən də, təbii sərvətləri qoruyan da, sağlamlığın keşiyində dayanan da lazımdır bizə. Hər bir sənət yaxşıdır. Ancaq gərək sevib-seçdiyin sənətin sirlərini elə dərindən biləsən ki, sonra özünü fil həkimini adlandıran insanların gününə düşməyəsən.

Rəşad tez dilləndi:

-Baba, fil həkiminin başına nə iş gəlib ki?! Nə olar, danış da!

-Nə deyirəm, gözümün işığı. Danış deyirsən, danışım.

Qədim zamanlarda Həşim adlı yoxsul bir kişi var imiş. Səhərdən axşama qədər meşədən odun yiğar, satıb balalarını gücbəla ilə dolandırılmış.

Bir gün bu kişi meşədə öz-özünə gileylənir:

-Eh, belə də ömür olar? Bir çətən küləfti necə dolandırasan? Əlləşirsən, vuruşursan, gecə-gündüz işləyirsən, qazancın isə bir qarın yavan çörəkdi...

Yol ilə keçən bir cavan oğlan Həşimin sözlərini eşidib yaxın gəlir:

-A kişi, niyə gileylenirsən?

-Heç, ağrin alım.

-Kişi, utanma, dərdini aç söylə. Bəlkə də mən ona bir əlac eləyə bildim.

Həşim çar-naçar yoxsulluğundan, balalarının ac-yalavac yaşa-mağından danışdı.

Oğlan bir qədər fikrə gedib gülümsündü.

-A kişi, dərdinin əlacı məndə. Ancaq gərək dediklərimin hamısına bircə-bircə əməl edəsən.

-Eşidirəm səni, ağrin alım!

-Qonşu ölkənin padşahı çox ədalətlidir. Sənətkarlara isə xüsusi hörməti var. Get onun yanına, mütləq sənə kömək eləyəcək.

-Başına dönüm, mən hardan sənətkar oldum? Odun doğramaqdan, şələ daşımaqdan başqa əlimdən heç nə gəlmir.

-Kişi, sən mən deyənə bax. Gedib şaha deyərsən ki, mən fil həkimiyəm. Gerisi ilə işin yoxdur.

-Başına dönüm, birdən o fil dediyin xəstələndi, mən onun dərdinə necə əlac eləyim? Yox, qardaş, bu mənim işim deyil. Atalar demişkən: "Ac qulağım, dinc qulağım."

Oğlan Həşimdən əl çəkmədi:

-Ay rəhmətliyin oğlu, bu həndəvərdə fil olurmu ki, xəstələ-nəndə sənin yanına gətirsinlər? Ağlın olsun, fürsəti əldən vermə.

Söz Həşimin ağlına batdı. Soraqlaşa-soraqlaşa gəlib həmin şahın qapısının ağızında dayandı. İstədi ki, darvazadan içəri keçsin, keşikçilər buraxmadılar. Həşim nə qədər yalvardı, dil tökdü, içəri buraxmadılar ki, buraxmadılar. Axırda naəlac qalıb keşikçilərə dedi ki, bəs mən fil həkimiyəm, mütləq şahı görməliyəm.

Xəbər şaha çatan kimi əmr etdi ki, kişini onun yanına gətirsinlər.

Həşim saraya girəndə ağıl başından çıxdı. Odunçu bu gözəllikdə sarayı yuxusunda da görə bilməzdi. O, özünü yiğis-dırıb, şahın qarşısında ədəblə baş əydi. Şah soruşdu:

-Kişi, kimsən, nə sənətin sahibsən?

-Şah sağ olsun, adım Həşimdi, özüm də nadir peşə sahibi, fil həkimiyəm.

Saray adamları oduncunu maraqla süzdülər. Şah soruşdu:

-Vəzir, bizim məmləkətdə fil həkimi varmı?

-Xeyir, qibleyi-aləm.

-Çox gözəl. Elə isə bu kişini ən yüksək məvaciblə işə götürək.

Necə deyərlər, saxla samanı, gələr zamanı.

Daha sonra o üzünü Həşimə tutub soruşdu:

-Daha başqa təmənnan yoxdu ki?

-Xeyir, qibleyi-aləm, çox razıyam.

-Onda mürəxxəssən. Bu gündən sən bizim məmləkətin fil həkimisən.

Beləliklə, odunçu Həşim dönüb oldu fil həkimi Həşim. Arvadı bunu eşidəndə qorxudan rəngi qaçıdı. Dili topuq çala-çala ərinə dedi:

-Ay evi yıxılmış, bu nə oyundu başımıza açırsan? Ağrımız başına niyə dəsmal bağlayırsan, ay bədbəxt?

-Arvad, day iş-işdən keçib, Allah kərimdi.

Həşim kişi ailəsi ilə birlikdə ədalətli şahın məmləkətinə köçdü, özünə imarət tikdirdi. Kasıb ailə şad-xürrəm yaşamağa başladı.

Aradan on il keçdi. Bu müddətdə Həşimə gözün üstündə qasın var deyən olmadı. Evdə oturub şahın kəsdiyi məvacibi almaqdan başqa bir işi yox idi onun.

Padşahın gözünün ağı, qarası bir oğlu var idi. Həşim bu ölkəyə gələndə onun yeddi-səkkiz yaşı olaydı, ya olmayıyadı. İndi isə şahzadə həddi-buluğa çatmış, ığid bir cəngavər olmuşdu.

Şahzadə dünya səyahətinə çıxməq arzusuna düşdü. Atasından icazə alıb kiçik bir qoşunla səfərə çıxdı. Az getdilər, üz getdilər, dərə-təpə, düz getdilər, axırda gəlib gözəl bir diyara çatdilar. Soruşub öyrəndilər ki, bura Hindistandır. Şahzadə Azər Hindistan şahının yanına gedib, gecələməyə yer istədi. Hindistan şahı şahzadəni çox yaxşı qarşılıdı, onun şərəfinə gözəl bir ziyafət düzəltdi. Süfrədə quş südü desən, tapılardı.

Qəzavü-qədərdən Hindistan şahının qızı bir könüldən min könlə vuruldu şahzadə Azərə. Bu işdən xəbər tutan Hindistan şahı

əvvəlcə dərin fikrə getdi, sonra qərara gəldi ki, qızını şahzadə Azərə versin. Ona görə ki, Azər həm ağıllı-kamallı bir oğlan idi, həm də əslİ-nəcabəti var idi. Necə deyərlər, əslİ hu, nəslİ hu!

Gözəl bir toy məclisi quruldu. Kürəkənin arzusuyla qırx gün qırx gecə toy çaldırdı Hindistan şahı.

Bəxtiyar günlər, aylar bir-birini əvəz edirdi. Ancaq bir müddət-dən sonra şahzadə Azər darıxmağa başladı. Ata-anası, el-obası düşdü yadına.

Bunu görən şah kürəkəni yanına çağırıb soruşdu:

-Oğul, gözümə bikef dəyirsən, xəstələnib eləməmisən ki?

-Xeyir, qibleyi-aləm. Ata-anam, vətənim yadına düşüb. İcazə versəydimiz, qızınızı da götürüb vətənə gedərdim.

Padşah çox fikirləşdi. Çar-naçar razılaşdı. Əmr etdi ki, qızına cehiz hazırlasınlar.

Şahzadə Azər dedi:

-Şah sağ olsun, mənim atamın vari, dövləti başından aşır. Nə zəhmət çəkirsiniz. Siz ki, məni oğulluğa qəbul etdiniz, mənim varım elə Sizin varınız, dövlətiniz deyilmə!

Söz şahın ağılna batdı. Kürəkəninin gözütoxluğu xoşuna gəldi.

Hind padşahının qızının bir sevimli fili var idi. Ata evindən ondan başqa heç nə götürmədi.

Nağıl dili yüyürək olar. Şahzadə Azər öz xanımıyla gəlib çatdı öz atasının vilayətinə. Ölkədə şənlik başlandı, nə başlandı.

Xoşbəxt günlər bir-birini əvəz edirdi. Hindistan şahının qızı o qədər də darıxmırı. Lakin bir gün qəzavü-qədərdən onun sevimli fili xəstələndi. Fil yerə uzandı. Nə qədər çalışılsara, onu ayağa qaldırmak mümkün olmadı.

Şah vəziri yanına çağırıb dedi:

-Vəzir, gəlinimin fili xəstələnib, bir tədbir tök.

Birdən vəzirin yadına Həşim düşdü. Gülümsünüb dedi:

-Şahim, narahat olmağa dəyməz. Axi bizim fil həkimimiz var. Çağırarıq, gəlib yazıq heyvanın dərdinə əlac eləyər.

Həşim kişi handan-hana şahın da yadına düşdü:

-Vəzir, nə yaxşı ki, o vaxt o həkim işə götürdük. Yoxsa lap rüsvay olmuşduq.

Şah əmr etdi ki, fil həkimini çağırınsınlar.

Xəbər Həşimə çatanda yer-göy başına firlandı, dizləri titrədi. Öz özünə düşündü ki, olacağa çarə yoxdur. O, arvad-uşaqla halallaşdı. Balalarını gözüyaşlı arvadına tapşırıb, şahın göndərdiyi adamların qabağına düşdü.

Camaat fili dövrəyə almışdı. Həsimi görən kimi kimsə qışkırdı:  
-Fil həkimi gəldi. Fil həkimi gəldi!

Həm hörmətlə kənara çəkilib, həkimi xəstənin yanına buraxdı.

Həsimin başı uğuldayırdı. Yekə, əcaib bir heyvan yerə uzanmışdı. Yaziq Həşim birinci dəfə idi ki, fil görürdü. O, biçarə heyvanın başına pərvanə kimi fırlanmağa başladı. Elə sürətlə dövrə vururdu ki, kişini qan-tər apardı. Adamlar maraqla həkimə baxırdılar. Kimsə piçildədi:

-Bu yazıq özünü əldən saldı ki!

Şah Həsimi yanına çağırıb soruşdu:

-Həkim, nə üçün filin dövrəsinə fırlanırsan? Bu yazıq, qərib heyvanın xəstəliyi nədir axı?

-Şah sağ olsun, fil elə yixilib ki, nə qədər axtarıram, onun başını tapa bilmirəm. Hər iki tərəfdən quyruğu var. Başı yəqin ki, bədəninin altında qalıb. Əmr edin, döndərsinlər, ona baxım.

Adamlar gülüsdülər. Şah isə bərk qəzəbləndi. Əmr etdi ki, bu vaxta qədər fil ağırlığında məvacib olan Həsimin boynunu vursunlar.

Odunçu Həşim öz dilinin bəlasını çəkdi.

... Qoşqar baba nağılı qurtarib, nəvələrinin başını sığalladı:

-Hə, nəvələrim, təəssüf ki, hələ bu fil həkimi kimi sənətinin əlisbasını bilməyənlər var. Siz çalışın belələrinə oxşamayın.

Seyid Əzim Şirvani çox gözəl deyib:

Kişi bir sənəti bilər xalis,

Çoxuna meyl edən qalar naqis...

## OLMUŞ ƏHVALATLAR

### KÖCMƏYİ TƏRGİDƏN LEYLƏKLƏR

Hər bahar gələndə leyləklər topa-topa ağ buludlar kimi kəndimizin səmasını bəzəyirdilər. Onlar uca-uca çinarların başında qurduqları yuvada yaşayır, yumurtayıb bala çıxardır, payızda isə uçub isti ölkələrə gedirdilər.

Elə bil çör-çöpdən düzəldilmiş yekə yuvaların bəxtinə-qismətinə əzəldən ağ rəng yazılıbmış. Ağ leyləklər gedəndən sonra təbiətin üzərinə qış öz nəhəng, dümağ qanadlarını gərdi. Leylək yuvaları ağ rəngdən ötrü qəribsəməsinlər deyə, qış o yuvaları dümağ qarla bəzəyirdi.

Bir qış gözlərimizə inanmadıq. Hamımız çəşib qalmışdıq. Elə bil leyləklər isti ölkələrə uçmaq haqqında fikirləşmirdilər. Öz-özümə düşünürdüm: yəqin bu yazıq quşlar köçəri həyatdan beziblər. Ancaq sən demə belə deyilmiş. Cənubda – durnalar, leyləklər məkanı Bağdadda, Bəsrədə müharibə getdiyi üçün leyləklər bir daha ora qayıtmadılar.

O vaxtdan neçə illər keçib. Mənim doğulduğum, boyabaşa çatdığını Qubadlıda leyləklər əbədi məskən salıblar.

Hərdən bu leyləklər dimdiklərini elə şaqquşdadırlar ki, adama ləzzət eləyir. Elə bilirsən ki, hardasa qoşanağara çalınır. Yox, leyləklər soyuqdan belə etmirlər. Daha qarlı qış da onları qorxutmur. Ağ leyləklər dümağ libas geymiş dağların, düzlərin üstü ilə uçanda elə gözəl görünür ki... Adam baxdıqca ləzzət alır. Öz-özünə fikirləşirsen ki, zaman leyləklərə də oturaq həyat keçirməyi öyrətdi. Axır ki, onlar da özlərinə əbədi, daimi yaşayış yeri seçdilər...

*P.S. Leyləklər haqqında bu yazını qələmə alanda heç ağlama da gəlməzdi ki, iki il sonra – 1993-cü ildə qubadlıların da qismətinə köçkünlük, didərginlik payı düşəcək. Hərdən adəmin könlündən keçir ki, leylək olub o yerlərə uça bilsin...*

### BƏRƏNCÜ BULAĞI

Yardımlıya, dostuma qonaq getmişdim. Yol boyu gördüğüm zümrüd donlu meşələr, dağlar, dərələr, qırrıla-qırrıla uzanan yollar, dağların döşündə arı pətəklərinə bənzəyən evlər ruhumu oxşayırırdı. Yardımlı şəlaləsi isə məni lap heyran qoymuşdu.

Dostum məni görəndə gözlərinə inanmadı. Qucaqlaşdıq. Ürəklərimizdə sevinc şəlaləsi çağladı. O yandan, bu yandan söhbət saldıq. Xatirələr dünyası bizi öz qoynuna aldı. Maşına minib üzü yuxarı – dağlara sarı yol aldıq. Yolun sağ tərəfi kolkoslu təpəlik, sol tərəfi isə meşəlik idi. Xeyli getdikdən sonra maşını yolun kənarında saxlayıb, kiçik dağ çayının sahilinə endik. Uzaq-uzaq dağlardan gələn Viləşin suyu göz yaşı kimi dumdurdu id. Çayın o biri sahilinə adladıq. Meşənin qoynundan çıxan gözəl bir bulaqla rastlaşdıq. Onun suyu bumbuz idi. Yuyunduqca, içdikcə adama ləzzət eləyirdi.

Bulağın adını soruştum. Dostum gülümsündü:

- Bəlkə də bundan sərin, bundan saf sulu bulaqlar var. Ancaq mən bilən dünyanın heç bir yerində bu adda çeşməyə rast gəlməzsən: Bərəncü bulağı.

Etimologiyasını soruştıram da, heç kəs bərəncü sözünün mənasını söyləyə bilmədi. Ancaq dostum şahidi olduğu maraqlı bir əhvalat danışdı:

- Keçən il yayda buraya gələndə gözlərimə inanmadım. Bərəncü-nün şırılıyla töküldüyü, üç-dörd ovuc boyda sahəni əhatə eləyən balaca sututarda uzun bir ilan gördüm. Əvvəlcə bərk qorxdum. Sonra diqqətlə baxıb gördüm ki, ilan hərəkətsizdir. Onu çubuqla sudan çıxarıb kənara – gün tutan bir yerə atdım. İlan hərəkətsiz idi. Mənə elə gəldi ki, ölüb. Başımız söhbətə qarışdı. Birdən donu açılan ilan hərəkətə gəldi, sürüñə-sürüñə kolların arasına girib gözdən itdi.

Sən demə ilan su içmək üçün Bərəncüyə gəlibmiş. Soyuq suya girən kimi onun bədəni donmuş, daha oradan kənara çıxa bilməyibmiş...

Əhvalat xoşuma gəldi. Dostuma zarafatla dedim:

-Hə, deməli Bərəncü elə bulaqdır ki, onun suyundan içənlərin daxilindəki zəhəri, xıltı, kin-küdürüti də dondurmaq qüdrətinə malikdir.

Hamımız gülüsdük. Başımız elə qarışdı ki, bir də ayıldıq ki, qaranlıq düşüb. Dörd yana boylandım. Sayrısan ulduzlardan başqa heç nə görmədim. Ocağımızın közü də, dostlarımızın çəkdiyi sıqaretlərin işıltısı da ulduzları xatırladırdı. Mənə elə gəldi ki, özümüz də ulduz olub ulduzlara qarışmışıq...

1992

## XİLASKAR İT

Son vaxtlar hamının çöhrəsini qəm buludu bürümüşdü. Eləbadan, ev-eşikdən ayrılməq qorxusu ürəklərə hakim kəsilmişdi. Namərd qonşular tez-tez kəndi atəşə tuturdular. Ancaq torpağa bağlanmış bütün qocalar kimi Müləyim xala da öz evindən, eşiyindən ayrılməq istəmirdi. Şəhərdə yaşayan oğulları neçə dəfə gəlsələr də, arvad getmək bilmirdi ki, bilmirdi. Mehrini kənd adamlarına, həyət-bacaya, toyuq-cücəyə və bir də evinin keşiyini çəkən sədaqətli köpəyə salmışdı.

Müləyim xala fikirli-fikirli bulaqdan evə qayıdırırdı. Darvazadan içəri girəndə zəncirdəki itin özünü didib-tökəməsinə, toyuqların narahat-narahat qaqqıldaşmasına bərk təəccübəndi. Ağlına gəldi ki, yəqin həyətə tülükü-çaqqal girib. O yan-bu yana baxdı. Bir şey başa düşə bilmədi. Balaca toyuq damının – hinin üstündə yepiekə bir ilan qırvılmışdı. Müləyim xala hələ beləni görməmişdi. İlən o qədər qorxunc idi ki, adam baxanda vahiməyə düşündü.

Arvad fikirləşməyə də macal tapmadı. Heç özü də bilmədən əlindəki odunu ilana sarı tulladı. İlən bir göz qırpmında burulu yay kimi gərilib özünü qarının üstünə atanda köpək də ona sarı tullandı. Havadə ilanın başı köpəyin ağızına keçdi. Müləyim xala quruyub qalmışdı. Başı qırılmış ilanın bədəni bir tərəfdə, it isə o biri tərəfdə qırvılırdı. İlən fürsət tapıb sədaqətli köpəyi çala bilmışdı. Zəhər o qədər təsirli idi ki, iyirmi dəqiqədən sonra köpək də canını tapşırdı.

Onsuz da özündə olmayan Müləyim xalanın gözlərindən yaş açıldı. Həm xilaskarının, həm də özünün taleyinə ağlayırdı...

1992

## PALTAR QAZANINA DÜŞƏN BEÇƏ

Kənddə, dayımgilin həyətində yaraşıqlı bir beçə var idi. Ona diqqətlə baxdığını görəndə Sevda xala dedi:

-Heç bilirsən bu beçənin başına nələr gəlib?

Ciyimi çəklim.

Sevda xala danışmağa başladı:

-Həyətdə ocaq qalayıb paltar qazanını qoymuşdum üstünə...

Gülməyim tutdu. Zarafatla dedim:

-Məgər paltarı da bişirirlər?

-Yox, bişirməyinə bişirmirlər. Ancaq paltarı qaynadanda həm onun çırkı yaxşı çıxır, həm də üstündə olan mikroblar olur.

-Hə, başa düşdüm.

Sevda xala sözünə davam elədi:

-Başım nəyəsə qarışmışdı. Qayıdanda gəlib gördüm ki, bax həmin bu beçə paltar qazanına düşüb. Yazıq quşun nəfəsi kəsil-məkdə idi. Onu qazandan çıxarıb kənara atdım. Dedim ki, yəqin oləcək. Ancaq möcüzə baş verdi. Beçə hərəkətə gəldi, ayağa durub, toyuqların yanına qaçıdı.

O gündən sonra mən ona xüsusi qulluq eləyirdim. Beçə yavaş-yavaş dirçəlirdi.

Aradan xeyli keçdi. Toyuqlara azar darişdı. Onlar bir-bir qırılmağa başladılar. Təkcə paltar qazanına düşən beçəyə heç nə olmadı. Görünür, onun bəxtində bir şey var imiş. Sabunlu suda bir az "qaynaması" onu bit-birədən, azar-bezardan xilas etmişdi...

1991

## ODUNLA İÇİLƏN ÇAY

Orucalı əmi çox məzəli kişidi. Kənddə hamı onu zərafatçı adam kimi tanır. Orucalı əminin sürdüyü taksiyə bir minən sevinir, bir də düşən. Minən ona görə sevinir ki, nə qədər fikirli, qasqabaqlı olsa da, o saat kefi açılır. Orucalı əminin məzəli söhbətləri, özünəməxsus danışığı, gülüşü can dərmanıdı elə bil.

Taksidən düşənin də sevinməyə haqqı var. Əslində onun ilk zərafatları kəşfiyyat xarakteri daşıyır. Elə ki, həmsöhbətinin zəif damarını tutdu, qurtardı. Bu zəif cəhətdən yapışır, zərafatı mərhələ-mərhələ tündləşdirmək Orucalı əminin ən çox sevdiyi işdi. Elə buna görə də onun mindiyi taksidən düşən də sevinir.

Orucalı əmi hər dəfə balaca Turalgilə gələndə onu cırnadır, uşağı hövsələdən çıxarmaqdan zövq alardı.

-Ə, Tural, bu nədi, ə, şoferin də evində çayı qəndlə içirlər, müdirin də. Get anana de ki, konfet gətirsin.

Bu söhbət tez-tez təkrar olunardı.

Bir dəfə Orucalı əmi Turalgilə qonaqlar gətirdi. Özü də onlarla birlikdə çay içməyə başladı. Birdən gözü balaca Turala sataşdı. Hay-harayla ondan soruşdu:

-Ə, Tural, çayı yenə qəndlə içirsiniz?

-Yox.

-Bəs nəynən içirsiniz?

-Odununan.

Qonaqların dodağı qaçıdı. Orucalı əmi də gülümşəyən kimi oldu:

-Eybi yoxdu, Tural, 1 - 0 sənin xeyirinə.

1989

## MAŞINLA YARIŞ

Evimiz yoluñ sağ tərəfindəki təpənin üstündə idi. Bu yola poçt yolu deyirdilər. Rayon mərkəzindən Çayzəmiyə bu yoldan başqa ikinci bir yol yox idi. Burada maşınlar təkəm-seyrək göründüyündən, hər gələn maşın uşaqların qəlbinə sevinc gətirərdi. Hamımız

xəyalən o maşılara minər, adını eşidib üzünü görmədiyimiz şəhərlərə, kəndlərə səyahət edərdik.

Bir dəfə yenə həyətimizdə dayanıb yola baxırdım. Qəflətən darvazamız açıldı və atam at belində həyətə girdi. O, rayon mərkəzindən qayıdırıdı.

Atam atdan düşüb cilovu mənə verdi. Tapşırıdı ki, atı yavaş-yavaş yedəyiimdə çəkim ki, təri soyusun. Tərli at birdən-birə yerində dayansa çərləyə – xəstələnə bilərdi.

Sarı madyan qan-tər içində idi. Hələ onun belə tərlədiyini gör-məmişdim. Yazığın qulaqlarından da tər süzülürdü.

Elə bu vaxt maşın səsi eşidildi. "Qaz -51" evimizin bərabərinə çatıb dayandı. Kuzovdakı – bandakı adamlar atamı həyətdə görüb təəccübləndilər. Hamı bir ağızdan dedi:

-Ta sənə sözümüz yoxdu.

Mən əvvəlcə bir şey başa düşə bilmədim. Sonra hər şey aydın oldu. Sən demə onlar eyni vaxtda rayon mərkəzindən çıxıbmışlar. Atam zərafatla deyib ki, sizi kənddə gözləyəcəm. Hamı ona gülüb, sözlərinə inanmayıblar. İndi isə... Sarı madyan maşınla yarışda qalib gəlmışdı. Atam onu kəsə yolla çapmış, kəndə maşın-dan tez gəlib çıxmışdı.

1989

## ÇÖLPİŞİYİ

Qazlar hində çığırışdilar. Babam tez yatağından qalxıb geyindi. Nənəm yuxulu-yuxulu ondan soruşdu:

-Nə olub, a kişi?

-Deyəsən hinə tülkü girib.

Dayım da babama qoşuldu. Mən nənəmlə evdə qaldım. Bərk qorxurdum. Gecənin qaranlığı bu vahiməni daha da artırırdı. O vaxt kəndimizə hələ işıq çəkməmişdilər. Yeganə lampamızı da babamgil apardılar.

Aradan nə qədər keçdiyini bilmirəm, axır ki, babamla dayım qayıtdılar. Nənəm soruşdu:

49

-O nə idi elə?

Dayım dilləndi:

-Hinə çölpisiyi girmişdi. Atam əlində şış qapının ağızında dayandı. Mən lampa işığında hinin içini axtarmağa başladım. Birdən gözümə çəpiş boyda bir şey sataşdı. Öz-özümə düşündüm ki, bu çəpişi bura kim salıb?

Bir az yaxınlaşmışdım ki, çəpiş sandığım çöl pişiyi qəflətən sıçrayıb qapıya sarı qaçıdı. Həyəcandan qışqırdım. Elə bu zaman çöl pişiyindən də dəhşətli bir səs çıxdı. Mən yaxına gələndə o, yerdə başı təzə kəsilən heyvan kimi çapalayındı. Sonra bildim ki, yanından keçəndə atam əlindəki şışı gücü gəldikcə onun qarnına soxub.

Bilmirəm nənəm inandı, ya yox, ancaq mən dayımın sözlərinə zarafat kimi baxdım.

Babamla dayım təzədən yerlərinə girdilər. Xorultudan onların yatdığını bildim. Ancaq mənim gözlərimə yuxu getmirdi ki, getmirdi. Səsimi içimə çəkib, çöldən gələn hər şıqqılıya qulaq asırdım.

Axır ki, səhər açıldı. Tez həyətə qaçıdım. Doğrudan da, həyətdə öoldürülmüş bir çöl pişiyi gördüm. Qonşunun uşaqları da axışıb gəldilər. Heç vaxt rast gəlmədiyimiz bu qəribə heyvanın ölüsünə maraqla tamaşa edirdik.

1989

## AĞ BAYRAQ

Bir dəfə başıma qəribə bir əhvalat gəldi. Atı minib evə gedirdim. Axşam toranı düşhadüşdə idi. Nə haqdasa fikirləşirdim. Arabır külək əsirdi. Birdən dəhşətə gəldim. Ağ, iri bir şey üstümə gəlirdi. Fikirləşməyə macal tapmamış o ağ şey məni qucaqladı. At hürkdü və mən yerə yixildim. Huşumu itirdim. Aradan nə qədər keçdiyini bilmirəm. Ancaq gözümü açanda nə görsəm yaxşıdır? Kola ilişmiş iri bir kağız parçası yel əsdikcə ağ bayraq kimi

yellənirdi. Sən demə külək o kağızı haradansa gətirib mənə çırpıbmış.

Küləyin əlində ağ bayrağı görəndə bir qədər toxtadım. Xoşbəxtlikdən heç haram əzilməmişdi. Yerdən qalxıb kənarda dayanan ata yaxınlaşdım. Onu minib kəndə sarı yollandım. Ancaq hələ də özümə gələ bilməmişdim.

1989

## GECƏ YOLDA GÖRDÜKLƏRİM

Ucqar bir dağ kəndində məktəb direktoru işləyirdim. Hər səhər atla öz kəndimizdən o kəndə gedər, dərs qurtarandan sonra geri qayıdardım. Yol meşənin içindən keçər, sonra dərəyə enər, kiçik dağ çayının üstündən keçərdi. Təbiətin gözəl mənzərələri adama xüsusi ləzzət verirdi. At üstündə getmək isə bu gözəlliyə yeni bir gözəllik artırırdı.

Sınıfların sayı çox az idi. Məktəbdə olan uşaqların ümumi sayı bir sinfin uşaqları qədər olaydı, ya olmayıyadı.

Bir gün uşaqlar mənə cindən, şeytandan söhbət açdılar. Onlar danışdılqca qorxur, özləri də vahimələnirdilər. Mən onları nə qədər inandırmağa çalışsam da ki, bunlar hamısı qorxudan yaranan qarabasmadır, sözümə inanmadılar. Yalandan "bəli, bəli" desələr də, hiss edirdim ki, fikirləri dərsdən çox cinin, şeytanın yanındadır.

Bir dəfə necə oldusa, evə gec qayıtmalı oldum. Toranlıq düşmüdü. Dərəyə enib çaydan keçdim. Elə bir az getmişdim ki, saçları dağınıq bir arvadın mənə sarı gəldiyini gördüm. O mənə dedi:

-Ə, a bala, inəyin ayağı daşın arasına düşüb. Nə qədər eləyirəm çıxara bilmirəm. Gəl gedək mənə kömək elə.

İstər-istəməz uşaqların söhbəti yadına düşdü. Məni vahimə basdı. Ata bir qamçı vurub oradan uzaqlaşdım. Ürəyimin döyüntüsünü açıqca hiss edirdim. Arvad isə hey yalvarır, məni köməyə çağırırdı.

Bir xeyli getdim. Meşədən çıxanda sol tərəfdəki təpənin üstündə bir qaraltı gözümə dəydi. Birdən o qaraltı hərəkətə gəldi. Nəyisə əlində fırlatdı. Qəribə bir şaqqıltı səsi eşidildi. Ciynimdəki tūfəng yadına düşəndə bir az toxdadım. Özümü cəmləşdirib qışqırdım:

-Ay adam, kimsən?

Qaraltı yenidən tərpəndi, yenidən o qəribə şaqqıltını eşitdim. Sözümü bir də təkrar etdim:

-Ay adam, kimsən?

Qəflətən qaraltı sualıma cavab verdi:

-Mən bu yerin, göyün yaradıcısiyam.

Qorxudan boğazım qurudu. Ata bir şallaq vurub kəndə sarı çapdım. Məni soyuq tər basmışdı. Qorxudan başımın tükləri bizbiz olmuşdu.

Gecə səhərəcən qorxudan yata bilmədim. Yolda gördükərim məni dəhşətə gətirmişdi. Ancaq heç kəsə bu haqda heç nə demədim.

Səhər tezdən tövləyə getdim. Atı qaşovladımı. Sonra yəhər-ləyib həyətə çəkdirəm. Yenidən at üstündə məktəbə yollandım. Ancaq indi qorxmurdum. Qaranlıqda adamı vahimə basır, işıqlı havada isə adam toxtaq olur.

Qaraltı gördüyüüm təpəyə diqqətlə baxdım. Gözümə heç nə dəymədi. Düşündüm ki, yəqin axşam məni qara basırmış.

Qarşıma arvad çıxan yerə çatanda isə ağlıma qəribə bir fikir gəldi. Atı saçları pırpız-pırpız olan qarının göstərdiyi istiqamətə sürdüm. Birdən gözümə qanlı daşlar sataşdı. Atdan yerə düşüb dörd yanı diqqətlə nəzərdən keçirdim. Yerə möhkəmcə bitmiş iki daşın arasında kəsilib qalmış bir inək ayağı nəzərimi cəlb elədi. Yox, daha məni qara basmırıldı. Sən dezmə dünən gördüyüüm cin yox, elə həqiqətən insan imiş. İnəyin bir ayağı daşların arasına giribmiş. Arvad nə qədər çalışıbsa, inəyi xilas edə bilməyib. Əlacı kəsilən qarı kəndə kömək dalınca gedib. Qonum-qonşu gəlib. Onlar da nə qədər çalışıblarsa, inəyi daş "tələ" dən qurtara bilməyiblər. Nəhayət, belə qərara gəliblər ki, inəyi kəssinlər. Belə də ediblər.

Bütün bunlar mənim ehtimalım idi. Məktəbə çatanda isə ehtimalım düz çıxdığını anladım. Müəllimlərdən biri dedi ki, Əziz müəllim, sizə ət lazım deyil ki?

-Əti hardan alacaqsan?

-Dünən gecə Şanisə qarının inəyinin ayağı daşların arasına keçib. Nə qədər əlləşiblərsə, çıxara bilməyiblər. İnəyi kəsib, ətini kəndə gətiriblər. Əgər istəyirsinzsə, bir pay da Sizə təşkil edək.

Razılışdım. Ancaq fikrim ətin yanında deyildi. Elə hey fikirləşirdim ki, çaylaqda gördüyüüm həqiqət imiş. Bəs təpədə gördüyüüm necə?

Başıma gələnlər haqqında heç kəsə bir söz demirdim. Ancaq təpənin üstündəki qaraltını, onun zəhmlili səsini unuda bilmirdim ki, bilmirdim.

Bazar günü rayon mərkəzinə getmişdim. Küçədə adamların kiminsə başına toplaşdığını gördüm. Əyni cır-cındır içində olan bir adamı hey cırnadır, dəqiqəbaşı ondan soruşturular:

-Ay adam, sən kimsən?

O isə əlindəki ağaç qabığından düzəldilmiş şallağabənzər bir şeyi havada şaqqıldadıb deyirdi:

-Mən bu yerin, göyün yaradaniyam.

Hər şey mənə aydın oldu. Yalnız bundan sonra başıma gələnləri dost-tanışa, müəllim yoldaşlarıma danışdım. Əvvəlcə xoflanan, həyəcan keçirən adamlar sonra gülümsədilər...

## TUTULAN BORU

Su borusu çoxdan idi ki, çəpərin dibində istifadəsiz qalmışdı. Yaqub dayı öz təcrübəsindən yaxşı bilirdi ki, suyu arxla aparanda yolda çox itki olur. Əyin kimi yerdə isə suyun hər qətrəsi qızıldır. Ona görə də Yaqub dayı hovuzdan dirliyin yanınadək suyu ya rezin, ya da dəmir borularla gətirər, sonra onları ləklərə buraxardı.

Bağçanın o biri başındaki ağacları suvarmaq lazım idi. Yaqub dayı çəpərin dibindəki borunu ciyninə alıb hovuzun yanına gətir-

di. Suyu boruya qoşub kranı açdı. Ancaq təccüblü idi. Su borunun bu başından o biri başına gedib çıxmırıldı.

Məsələnin nə yerdə olduğunu bilən Hafızə bibi də köməyə gəldi. O, uzun lobya şaxını gətirib, borunun bir başından saldı, neçə dəfə irəli uzatdı, geri çəkdi. Hiss olunurdu ki, ağaçın ucu nəyəsə ilisir. Ancaq borunun tixacı açılmırıldı ki, açılmırıldı.

Hafızə bibi bezdi. Çubuğu yerə atıb çardağın altına getdi. Bişdüşlə məşgül olmağa başladı. Yaqub dayı isə borunun tixacını açmaqla məşgül idi. O, uzun bir məftil tapdı. Borunun bir başına suyu qoşdu. Özü isə borunun o biri başını bir qədər yuxarı qaldırıb, əlindəki məftilin ucunu qarmaq kimi eləyiib işə başladı. Məftili gözə görünməyən tixaca ilişdirib özünə sarı çəkməyə başladı. Borunun içindəki su da hərəkətə gəldi. Və birdən yoğun bir at ilanı da su ilə qarışq borunun içindən çıxıb, Yaqub dayının sinəsinə çırıldı. O, necə ayağa qalxdığını heç özü də bilmədi. Cəld ilanı öldürdü.

Sən demə ilan çəpərin dibində bir müddət istifadəsiz qalan borunun içində girib orada yatıbmış...

1989

## OT BİÇİNİ

Yay tətilində mən də gedib biçinçilərə kömək edirdim. Kərənti ilə - dəryazla işləmək, ot biçmək o qədər də asan deyildi. Bir az ot çalan kimi yorulurdum. Biçinçilər mənə deyirdilər ki, get dincəl, indi biz də gəlirik.

Mən kölgəliyə qayıtdım. Onlar isə bir-birlərinin ardınca və götürüb biçənəyin bu başından o başmadək gedib çıxırdılar. Qəribə idi. Kərənti hərləyən biçinçilər elə bil avar çəkirdilər. Onların gözə görünməz "qayıqları" irəli "üzdükcə" arxada qalan biçilmiş ot layları dalğaları, daha doğrusu, katerin, gəminin arxasında qalan izi xatırladırdı.

Hərdən mənə elə gəlirdi ki, bu kişilər biçinci deyillər, əkinçidirlər. Onların kərəntiləri isə kotanlardır. Elə bil görünməz traktor onları çəkib aparırdı. Hər biçinçinin arxasında uzanıb

gedən ot vərləri isə şumu xatırladırdı. Ancaq bu şum qara deyil, yamyaşıl idi.

Axşam evə qayıdanda hər biçinçiyə iki bağ ot aparmağa icazə verilirdi. Əvvəlcə otu laylayıb xorumlayır, sonra isə iki xorumu üst-üstə qoyub bir bağ düzəldirdilər. Hami çalışırdı ki, iri bağlar bağlaşın.

Yaş otun dörd bağındansa, quru otun iki bağı sərfəli idi. Çünkü yaş ot ağır olur, onu ata, ulağa yüklemək çətindir. Digər tərəfdən dörd bağ otu qurudanda ondan zorla iki bağ çıxırı. Necə deyərlər, adamın zəhməti özünə qalırı. Elə buna görə də adamlar evə quru ot aparmağa daha çox üstünlük verirdilər.

Kölgədən kənarda olan quru otu əvvəldən laylamışdım ki, komanda veriləndə asanlıqla xorumlayım, vaxt itkisi olmasın.

Biçinçilər özlərinə ot aparmağa hazırlaşanda mən də qoyduğum laylardan birinin üstünə çıxdım. Elə bu vaxt nə isə şalvarımın balağı ilə üzüyüxarı dırmando. Ətim ürpəşdi. Bərkdən qışqırdım və əl atıb şalvarımın yuxarı hissəsində ilan hesab etdiyim şeyin başından tutdum və gücüm gəldikcə sıxdım.

Kişilər qaçıb gəldilər. Kolun arxasında şalvarımı onların köməyi ilə çıxartdım. Sən demə məni qorxudan ilan yox, çöl siçanı imiş. Canımın qorxusundan onu elə sıxmışdım ki, ölmüşdü.

İşin yaxşılıqla qurtardığını görən biçinçilər çıxıb getdilər. Ancaq bu, mənə əməlli-başlı bir dərs oldu. Yadıma düşdü ki, biçinçilər həmişə şalvarın balağını corabın içində keçirirlər. Sözün düzü, neçə dəfə mənə də demişdilər ki, onlar kimi eləyim. Ancaq sözə baxmamışdım. Çox doğru deyiblər ki, böyük sözünə baxmayan böyürə-böyürə qalar.

O gündən sonra köhnə ot layını xorumlamağa tələsməzdim. Əvvəlcə yaba ilə onu o üzə, bu üzə çevirər, sonra xorumlayardım. Çünkü köhnə ot layının altında həmişə ilan və yaxud müxtəlif cür zəhərli qurd-quş gizlənir ki, bu da həyat üçün çox təhlükəlidir.

1989

## KARTOF YIĞIMI

Kəndə su çəkib gətirmişdilər. Ona görə hamı həyətdə bostan əkirdi.

Biz də həyətyanı sahəmizi bellədik. Qışdan qalmış xırda və çürüm-çürük kartofları yerə əkdik. Ləklərdə cücerti görəndə sevincimizin həddi-hüdudu yox idi.

Kartofa həvəslə qulluq edirdik. Vaxtlı-vaxtında suvarır, lazım gələndə diblərini kətmən ilə kökləyirdik.

Kartof çıçəkləyəndə adamın elə xoşuna gəlirdi ki! Qəribədir, bar vermək üçün ağacların, bitkilərin mütləq çıçək açması vacibdir. Bitki çıçəkləməsə, ondan bar da gözləmə.

Kartofun çıçəkləri solanda, yarpaqları quruyanda əvvəlcə dilxor oldum. Sonra öyrəndim ki, bu, elə belə də olmalıdır.

Bir gün atam mənə dedi ki, gedək kartof yiğaq. O, lək boyu bellə torpağı qazdıqca, yerdən iri, sapsağlam kartoflar çıxırdı. Mən onları vedrələrə yiğir, evə daşıyırdım. Atamın da kefi yuxarı idi.

Torpağın üstündə ayaqyalın gəzirdim. Təzəcə qazılmış torpaq dənələri ayağımın altını elə bil ki, qidiqlayırdı. Mən bundan xoşallanır, kartofları vedrəyə yiğir, evə daşıyırdım.

Birdən elə bildim ki, ayağıma tikan batdı. "Uf" eləyib, ayağımı yerdən qaldırdım. Atam nə olduğunu soruşanda dedim ki, heç, boş şeydir, ayağıma tikan batdı. Ancaq yerdə quyruğunu belinə qaldırmış əqrəbi görəndə hər şey mənə aydın oldu. Deməli, məni o ələbmiş.

Atam bellə əqrəbi öldürdü və məni qucağına alıb, evə apardı. Ayağım işi. Yaramın üstünə qatlıq sürdürlər. Xoşbəxtlikdən heç nə olmadı. Bir neçə saatdan sonra ağrılar da azaldı. Elə o gündən mən ayaqyalın gəzməyi tərgitdim.

1989

## SARI ÜRKƏ

Bir dəfə atam evə çox dilxor qayıtdı. Biçaq vursan, qani çıxmazdı. Məni isə onun dilxorçuluğundan çox evə atsız qayıtması narahat edirdi.

Atam evimizin qənşərində maşından düşdü. Atımızın yəhərini, cilovunu onun əlində görəndə ürəyim qopdu. Fikirləşdim ki, yəqin atam atı kiməsə satıb. Lap dilxor oldum. Çünkü sarı ürkəyə elə öyrəşmişdim ki... Ondan ayrılmak o qədər də asan olmaya caqdı.

Sarı ürkə çox qəşəng at idi. Yavaş-yavaş sürəndə adamın altında yumurta kimi gedir, yorğalayırdı. Ona qamçı vurmaq da lazımdı. Ayaqlarını qarnına sıxan kimi işini bilirdi. Dördəmə çapmağa başlayırdı. Ancaq onun bircə nöqsanı var idi. Hər şeydən hürkürdü. Elə bu hürkməyinin də qurbanı oldu.

Atamdan atı soruşanda o kövrəldi və dedi:

-Bütün günahlar məndədi. Əgər onu dəmir parçasına bağlamaşdım, belə olmazdı.

Mən bir şey başa düşə bilmədim. Bunu görən atam işin nə yerdə olduğunu söylədi:

-Rayon mərkəzindən qayıdırıdım. Hava bərk isti idi. Körpüdən keçəndə ürəyimdə çimmək arzusu baş qaldırdı. Çayın sahilinə gəldim. Atı bağlamağa bir kol da yox idi. Elə belə də buraxmaq olmazdı. Qəflətən hürkər, qaçıb gedə bilərdi.

Birdən gözümə iri bir dəmir parçası, kotan sataşdı. Atı ona bağlayıb, çimməyə başladım. Birdən sarı ürkə nədənsə hürkürdü. O, dartınanda kotan aşdı. At bundan da hürkürdü. Kotanın üstündən tullanmaq istəyəndə necə oldusa dəmirin iti tərəfi çevrilib atın qarnına girdi. Cilov qırıldı və at bağırsaqları yerə töküle-töküle qaçmağa başladı. O, birdən dayanıb geriyə - mənə sarı baxdı və tükürpədici bir səslə kişnədi. Bu kişnətidən çox əlvida sözünə oxşayırdı...

At qaçdı, qaçdı... Elə bil o, öz ölümündən qaçmaq istəyirdi. Ancaq bilmirdi ki, qaçıqca ölümə daha da yaxınlaşır. At getdikcə

bağırsaqları öz ayağına dolaşırdı. O, qaçıdı, qaçıdı və birdən yerə yıxıldı.

Mən paltarımı geyinib sarı ürkənin yanına gələndə artıq o, ölmüşdü. Yəhəri belindən açıb, cilovu başından çıxarmaqdan başqa çarəm qalmadı.

Babamgil atama təskinlik verir, onu hey ovundurmaq istəyirdilər. Atam isə fikir eləyir, özünü günahkar sayırıdı.

1989

## DƏRƏDƏKİ BOSTANLAR

Kəndimiz uca bir yerdə idi. Adamlar su sarıdan korluq çəkirdilər. Atın, ulağın belində Qışraq bulağından səhəng-səhəng su gətirərdilər. Bu su içməyə, işlətməyə kifayət edirdi. Ancaq bərəkətli torpaq ola-ola həyət-bacada heç nə əkib becərmək mümkün deyildi. Təkcə torpağın dərin qatlarına kök salmış tut ağaclarının heç nə vecinə deyildi.

Kəndimizin yanındakı dərədə bol sulu bir bulaq var idi. Onun suyu yayda səpsərin, qışda isə isti olurdu. Bulaq o qədər gur idi ki, onun dərə aşağı çağlayıb gedən suyunu baxanda adama elə gəlirdi ki, bu bulaq deyil, kiçik bir dağ çayıdır.

Bir dəfə su içməyə gedəndə gördük ki, Calal dayı bulağın aşağısında, sol sahildə yerləşən torpaq sahəsini çəpərləyir. Çəşib qalmışdıq ki, axı buna nə ehtiyac?

Sonra öyrəndik ki, Calal dayı burada bostan əkmək istəyir. Əvvəlcə böyükler də Calal dayıya inamsızlıqla baxırdılar. Calal dayının isə adamlarla çənə vurmağa vaxtı yox idi. O, heç nəyə əhəmiyyət vermədən işləyir, bulaqdan arx çəkir, yeri belləyirdi.

Nəhayət, çəkilən zəhmət öz bəhrəsini verdi. Calal dayının bostanı o qədər məhsul verdi ki, kişiyyə ağız bütənlər də qollarını çırmalayıb işləməyə başladılar. Dərə aşağı bostanlar yan-yana sıralanmağa başladı. Torpaq yaşıl bir libasa büründü. Yuxarıdan durub baxanda adam valeh olurdu. Cox doğru deyirmişlər ki, görülən işdən gül ətri gələr.

O ıldən sonra kənd camaati bostan məhsulları sarıdan korluq çəkmədirələr.

Calal dayı gecələr bostanda qurduğu çardağın üstündə yatar, səhərlər isə evə qayıdar, sonra kolxozişinə gedərdi. Onun danışlığı bir əhvalat indi də yadimdadır:

-Çardaqda yatmışdım. Yay olsa da bərk soyuq idi. Möhkəm bürünüb yatmışdım. Tezdən durub atı hörüyündən aćdım. Aparıb suvardım. Özüm də əl-üzümü yudum. Həmişə olduğu kimi atı minib kəndə sarı sürdüm. Yoxusu çıxanda kürəyimdə nəsə soyuq bir şeyin hərəkətə gəldiyini hiss etədim. Məni vahimə bürüdü. Sözsüz ki, kürəyimdəki ilan idi. Ani olaraq nə etmək haqqında fikirləşdim. İlanın hərəkətindən basın hansı tərəfdə olduğunu təxminən də olsa hiss etdim. Qəflətən köynək qarışığı onu tutub bədənimdən araladım. Xoşbəxtlikdən əlimə ilanın baş hissəsi keçibmiş. Bir əlim kürəyimdə atı kəndə sarı çapdım. Köynəyimi birtəhər əynimdən çıxardılar. İlan sürüşüb yerə düşdü. Onu bellə vurdular. Ancaq bütün bunlar nahaq idi. İlanın başını elə sıxmışdım ki, o ölmüşdü.

İlan isti yeri xoşlayır. Sən demə gecə soyuq olanda o, bədənimə sıginıbmış...

O gündən sonra Calal dayı dərədəki çardağın üstündə yatmadı.

1989

## NİYƏ YERDƏ SALMISAN?

Nənəm dayılarımın uşaqlığından danışanda mənim çox xoşuma gəlirdi. Bir dəfə o, mənə belə bir əhvalat danışdı:

-Dayın balaca idi. Elə sən boyda olardı. İsti olduğu üçün yayda çardaqda yatırdıq.

Biz axşamdan yata bilmirdik. Dayın isə təkcə çardaqda yatmaqdan qorxurdu. Biz söhbət eləyəndə o elə oturduğu yerdəcə yuxuya getdi. Dayını elə yuxulu-yuxulu çardağa çıxarıb döşəyin üstünə uzatdıq. Bir azdan biz də gəlib yatdıq. Səhər açılanda yuxudan dayının səsinə oyandı. O, məni aşağıdan çağırırdı:

-Nənə, ay nənə!

-Nə var, ədə? Nə tezdən durmusan?

-Nənə, mənim yerimi niyə yerdə salmışan?

Əvvəl bir şey başa düşə bilmədim. Sonra aşağı baxdıqda dayını yerdə yorğana bürünüb yatan gördüm. Gözlərimə inanmadım. Sən demə o gecə yuxulu-yuxulu yerində firlanmış, yorğan qarışq yerə düşübmüş. O qədər bərk yatıbmış ki, çardaqdən yığılanda da oyanmayıbmış...

1989

## TELEFON SÖHBƏTİ

Moskvada idim. Ev üçün, uşaqlar üçün bərk darıxmışdım. Sumqayıta zəng edib oğlumla danışdım. O, məni sorğu-sualı tutdu. Sonra dedi:

-Ata, tez gəl. Sənin üçün darıxmışıq.

Mən onu yüngülçə məzəmmət edib soruşdum:

-A cumbulu, bəs niyə mənə məktub yazmırsan?

-Ata, sənə məktub yazmışam. Evə gələndə verərəm oxuyarsan.

1990

## TÖKDÜM YERİNƏ

Əbil əmi ilə Fərzalı dayı xırmanda qarovalcu imişlər. Döyülen taxıl bir tərəfdə yiğilibmiş. Anbara aparmağa hələ ki, imkan tapa bilmeyibmişlər.

Xırmanda dərz tayaları baş-başa verən balaca dağları xatırladırmış.

Qoruqçular gecə yarıyadək ordan-burdan söhbət edirlər. Fərzalı dayı bir dərzi başının altına qoyub mürgüləyir. Əbil əmi elə bilir ki, o, yatıb. Bir-iki dəfə yavaşdan çağırısa da, Fərzalı kişi cavab vermır.

Əbil əmi sakitcə boş kisəni götürüb, buğda ilə doldurmağa başlayır. Elə bir az yiğibmiş ki, özünü yuxuluğa vuran Fərzalı qəflətən qışqırır:

-Ey, a qara pişik, nə iş görürsən?

Əbil əmi dinməz-söyləməz yiğdiyi buğdanı yerə boşaldır və hırslı Fərzalı dayiya deyir:

-Ə, anqırma, tökdüm yerinə!

## BU SÜRÜ KİMİNDİR

Yaylaq yolu sürürlərlə dolu idi. Köç kəndin yanından keçdiyi üçün adamlar narahat idilər. Kasıb bir kişi sürüünün yaxınlaşdığını görüb, öz yeganə toğlusunu tutub saxladı ki, köçə qarışib getməsin.

Sürü yanından keçəndə o, çobandan soruşdu:

-Ay kibrə, bu kimin sürüsüdü?

-Hacı Mansurun.

-Allah saxlasın, Allah saxlasın.

Sürü uzaqlaşdı. Kəndlə toğlunu buraxıb getmək istəyirdi ki, başqa bir sürüün qabağı açıldı. O, yenə də öz toğlusunu tutub saxladı. Sürü uzaqlaşanda çağırıb çobandan soruşdu:

-Ay kibrə, bu sürü kimindi?

-Hacı Mansurun.

-Allah saxlasın.

Bu münval ilə beş sürü gəlib keçdi. Yaziq kəndlə öz yeganə toğlusunu tutub-buraxmaqdən təngə gəlmışdı. Tamam qan-tər içində idi. Qəribə burası idi ki, onun müxtəlif çobanlara verdiyi eyni məzmunlu sualın cavabı da eyni olurdu.

-Ay kibrə, bu sürü kimindi?

-Hacı Mansurun...

On beşinci sürü keçəndə kəndlə yenə də öz toğlusunu tutub saxladı. O yenə də çobandan soruşdu:

-Ay kibrə, bu sürü kimindi?

-Hacı Mansurun.

Kəndli öz toğlusunu hırslı itələyib sürüyüə qatdı və dedi:

Qoy elə bu da olsun Hacı Mansurun...

Xəbər dərhal Hacının özünə çatdı. O, atını çapılıb kəndlinin yanına gəldi və dedi:

-Ay kişi, Hacı Mansur mənəm. Bu nə oyundu çıxarırsan?

-Başına pırlanım, a kibrə! Elə gördüm Allah var-dövləti sənin təpəndən tökür, dedim elə qoy bu toğlu da olsun Hacı Mansurun...

-A kişi, gözümün içində yaxşı bax! Gəl sən mənim halal sürümə haram mal qatma!

Sonra onun əmri ilə çoban çomağını axırıncı sürüünün ortasına atdı. Qoyunlar iki yerə ayrıldılar. Hacı Mansur ayrılan qoyunları yoxsul kəndliyə verdi və dedi:

-Bunları sidq ürəklə sənə verirəm. Yadında saxla ki, mayası halallıqla yoğrulan var-dövlətə zaval yoxdur.

1990

## YOXA ÇIXAN CÜCƏLƏR

Cücələr bir-bir yoxa çıxırdılar. Hami çəşib qalmışdı. Hərə bir seydən şübhələnirdi; biri pişikdən, digəri çalağandan. Ancaq sən demə...

İsgəndər işini-güçünü atıb bir tərəfdə gizləndi və cücələrə oğrun-oğrun keşik çəkməyə başladı. Bu vaxt bir qarğa uçub tut ağaçına qondu. Əvvəlcə bir-iki ağız oxudu: qarr, qarr... Sonra hiyləgər-hiyətən dörd tərəfə boylandı.

İsgəndər əvvəlcə ona əhəmiyyət vermədi. Ancaq bir də gördü ki, qarğa cücələrin üstünə şığıdı, bir lümək cücəni caynağına vurub, havaya qalxdı. Oğlan əvvəlcə özünü itirdi, nə edəcəyini bilmədi.

Bu hadisə bir neçə dəfə təkrar olundu. İsgəndər qərara gəldi ki, mütləq cücələrin intiqamını almalıdır. O, neçə gün səbrlə, hövsələ ilə, qarğaya hiss etdirmədən onu izlədi və nəhayət, onun yuvasını tapdı.

Yuvada bir neçə yumurta var idi. İsgəndər onları götürdü. Bir xeyli fikrə getdi. Əvvəlcə istədi yumurtaları sindirsin, yuvanı dağışın. Birdən onun ağlına dəhşətli bir intiqam planı gəldi. Yumurtaları evə aparıb suda qaynatdı. Yenidən qaytarıb öz yerinə - yuvaya qoydu.

Günlər ötüb keçdi. Qarğa kürt düşdü. O, yumurtaların üstündə oturdu, bədəninin hərarətiylə onları qızdırmağa başladı.

Günlər, həftələr ötdü. Yumurtalardansa cüçə çıxmırkı ki, çıxmırkı. Qarğa çəşib qalmışdı. O, dünyaya gəlməyə tələsməyən balalarına elə bil ki, layla çalırdı:

*Gecə-gündüz intizarla  
Sinəmi sizə söykədim.  
Canımda odum qalmadı,  
Dilimdən layla tükəndi.*

*Təki çıxin yumurtadan,  
Sizin üçün dən olaram.  
Dilim qurusun, ölsəniz  
Baş daşınız mən olaram...*

Qarğanı hər gün müşahidə edən İsgəndər heyrətindən çəşib qalmışdı. Daha onun hirsi də havalar kimi soyumuşdu. Ancaq qarğa yumurtanın üstündən durmaq bilmirdi ki, bilmirdi.

Analiq hissi nə qədər güclü imiş. Ana öz övladlarını nə qədər dərin məhəbbətlə sevərmış...

Havalar soyudu. Nəhayət, qar yağdı. İsgəndər yaxındakı kolluğa yollandı. Qarğanın yuvasını tapdı və gözlərinə inanmadı. Qarğa yuvadaca donub ölmüş, qaxac olmuşdu. Ana qarğa son nəfəsinədək bala məhəbbətini ürəyindən çıxara bilməmiş, ümidi, səbrlə, dözümlə yumurtadan çıxacaq balalarının yolunu gözləmişdi.

İsgəndərin gözləri doldu. O, öz əməlindən peşman olmuşdu...

1989

## GİLAS

Coxdanın söhbətidir. Dərədəki bağa getmişdik. Yarğanın başındakı gilas ağacının üstü dolu idi. Ancaq heç kəs cəsarət edib həmin ağaçca çıxmırıldı. Çünkü yargan uçmuş, ağacın zoğlarının bir hissəsi çöldə qalmışdı. Bir sözlə, həmin ağaç laxlayan çürük dişə bənzəyirdi. Ancaq budağa baxanda adamın ağızı sulanırdı. Dəymiş gilaslar günün şüası altında bərq vurur, adama gəl-gəl deyirdi.

Tamah çox pis şeymiş. Əvvəlcə ağaçca Oqtay çıxdı, sonra Nazim. Bir-birinin bəhsinə yuxarı dırmanmağa başladılar. Par-par parıldayan gilaslar gəl-gəl deyirdi onlara. Yalnız yuxarı baxdıqlarından laxlayan gövdəni unutmuşdular.

Ağac titrədi, əsdi və birdən qanad açıb quş kimi uçdu. Bu, Nazimlə Oqtaya belə gəldi. Əslində isə gilasın son zoğları da ağırlığa tab gətirməyib yerdən üzüldü. Uşaqların ikisi də ağaç qarışığı yerə gəldilər. Mağaldakı mal-qara böyürdü. Adamlar qışqırışdılar. Kimsə kəndə xəbərə qaçıdı.

Bir azdan QAZ - 69 markalı maşın gəldi. Uşaqları maşına basıb rayona – xəsətəxanaya apardılar.

Hami narahat idi. Uzun dava-dərmandan, müalicədən sonra onlar sağaldılar. Ancaq ikisinin də üzündə çapıq nişanələri qaldı. Oqtay gilas yeyə bilmədi, ancaq tamah onun inci dişlərini yedi. Protez dişlər qoymaqdan başqa çarə qalmadı. Nazim isə nisbətən yaxşı qurtardı.

Uşaqlar, bu danışdıqlarım uydurma deyil, qardaşımla bibim nəvəsinin başına gələn əhvalatdı. İndi onların heç biri gilas ağaçına çıxmır. Hər dəfə gilas yeyəndə sözsüz ki, yadlarına həmin dəhşətli gün düşür. Onlar yuxuda gilas ağaçını görəndə də qorxurlar.

Bir dəfə rayona getmişdim. Qapımızdakı gilasın lap ucqar budaqlarında par-par parıldayan gilasları görəndə mənim də yadımı keçən günlər düşdü. Zarafatla qardaşımı dedim:

-Oqtay, Gilasa bax!

O ciddiyyətlə soruşdu:

-Yemək isteyirsən.

-Hə.

-Qoy onda gedib baltanı gətirim.

-Baltanı neynirsən?

-Budağı kəsim, gilasları yeyək da! Yoxsa ora kim çıxa bilər? Tut deyil ki, silkələyək töküle.

Məni gülmək tutdu.

-Yox, lazım deyil. Qoy beləcə qalsın. Budaq heyfdi. Ən ucqar budaqdakı gilaslar quşların payıdı, gəl onların boğazına şərik olmayaq.

Qardaşımın üzünə ani bir təbəssüm qondu...

1989

## YOLU TANIYAN AT

Bir dəfə Nuşirəvan müəllim məni yanına çağırdı:

-Məhərrəm, at minməkdən qorxmursan ki?!

Təəccübə cavab verdim:

-Xeyir, müəllim.

-Onda Yusif müəllimin atı buradı. Onu min, apar Çardaxlıya.

Tər məni basdı. Utana-utana dedim:

-Müəllim, axı Çardaxlinin yolunu tanımiram?!

-Narahat olma, at özü səni kəndə aparacaq.

E'tiraz etməyə üzüm gəlmədi. Qorxa-qorxa ata mindim. Bərk-bərk yəhərin qaşından yapışdım. Cilovu buraxan kimi at götürdü. Öz-özümə fikirləşdim ki, daha işim bitdi.

Ancaq xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Yaldan aşanda bir kənd göründü. Fikirləşdim ki, yəqin Çardaxlı buradı. Bir adam da yox idi ki, soruşam.

At kəndin altındakı yol ilə gedirdi. Birdən sağa döndü və təpədəki evə sarı dırmandı. Darvazaya çatanda istədim ki, atı saxlayım. Ancaq bacarmadım. Yaxşı ki, başımı vaxtında əyə bildim. At darvazadan içəri girib kişnədi.

Yusif müəllim evdən çıxdı, atın cilovunu tutdu. Mən yəhərdən endim. Ürəyimdə deyirdim:

-Allah, sənə şükür, nə yaxşı sağ-salamat qurtardım.

Sən demə Nuşirəvan müəllim düz deyirmiş. At özü yolu çox yaxşı tanıymış. Sədaqətli heyvan öz sahibi üçün yamanca darixibmiş.

1989

## YAQUB DAYI

Yaqub dayı çox zəhmətsevər kişi. Elə bil ki, "İş insanın cövhəridir" atalar sözü məhz Yaqub dayının boyuna biçilib. Onun həyətində gül gülü çağırır, bülbül bülbüdü. Ağaclar növbənöv, güllər rəngbərəng...

Ancaq onu da deyim ki, Yaqub dayının başına tez-tez qəribə əhvalatlar gəlir. Keçən yay bu əhvalatlardan birini onun özü mənə danışdı. Qulaq asın, sizin üçün də maraqlı olar.

Ata-baba kəndimizdə - Əyində bir yaylaq evi tikdirmək istəyirdim. Onun üçün əvvəl sulu yer tapmaq lazım idi. Kəndin altında, Çayzəmiyə gedən yolun üstündəki sahəni gözüm yaman tutmuşdu. Həmin yerin bir hissəsində gəndalaş bitmişdi. Fikirləşdim ki, sözsüz ki, burada su olmalıdır.

Uzun sözün qisası, fikrim qətileşdi. Bir gün ekskavator gətirib, həmin yer qazdırıldı. İki-üç metrdən sonra yerdən su çıxdı. Ekskavatorçu kölgədə dincəlməyə getdi. Mən isə nərdivanı qoyub quyuya endim. Bellə yeri oydum ki, suyun gözünü açım.

Birdən su gurlaşdı və yarğan şarlıtı ilə üstümə uçdu. Haray hara çatardı. Əlim yerdən-göydən üzüldü. Öz-özümə fikirləşdim: diri-dir, özü də ayaq üstə basdırılmaq buna deyərlər.

Çağırmaq istədim. Səsim çıxmadı. Elə bil yuxu gördüm. Torpaq məni sıxırdı. Yaxşı ki, nərdivan var idi. Necə olsa, bir az boşluq yaradırdı. Çətinliklə nəfəs alırdım.

Aradan nə qədər keçdiyini bilmirəm. Qulağıma ləp uzaqdan, elə bil ki, dünyanın o başından qışqırıq, ağlaşma, şivən səsləri gəlirdi. Səs yavaş-yavaş yaxınlaşırı. Elə bil kimsə üstümdəki torpağı eşirdi.

Birdən zülmət əridi, hər yan işıqlandı. Qorxa-qorxa gözlərimi açdım. Gördüm ki, oğlum Faiq ağlaya-ağlaya başımın torpağını təmizləyir.

Başımı eşib çıxarmışdilar, bədənim isə boğazdan aşağı torpağın altında idi. Faiqə dedim:

-Qorxma, salamatam.

O, sakitləşdi. Yavaş-yavaş yan-yörəmdən qurşağa qədər torpağı təmizlədilər. Sonra belimdən tutub dartdilar. Rezin çəkmələrim ayağımdan çıxıb torpağın altında qaldı.

Xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Sən demə quyunun uçduğundan heç kəsin xəbəri yox imiş. Mənə çörək gətirən uşaq gözlərinə inanmayıb. Elə bil heç burada quyu yox imiş. Bunu eşidən kimi ekskavatorçunun ürəyi gedib. Çünkü o, quyuya düşdüyü mü bilirdi.

Zorla onu ayıldıblar. Ehtiyatla bir-iki çalov torpaq götürüb. Xoşbəxtlikdən başıma bir qarış qalmış işi dayandırıb, torpağı əllə eşiblər. Əgər bircə çalov da torpaq götürsəydi, sözsüz ki, başım bədənimdən üzülərdi.

İndi Yaqub dayı həmin yerdə gözəl bir bağ salıb. Çarhovuzda bülər kimi dumdurdu dağ suyu bərq vurur. Bu suyu da Yaqub dayı özü tapıb. Dərəyə yaxın yeri bir az oyan kimi yeraltı bulağın gözü açılıb.

Su aydınlıqdır, su həyatdır. Ancaq onu tapıb üzə çıxarmaq da asan deyil, bəzən insanların həyatı bahasına başa gəlir...

1989

# HEKAYƏLƏR

## KOROĞLU OLMAĞIN SİRRI

Cox igidlər Koroğlunu yamsılamaq, onun yerişini yerimək, qazandığı şöhrəti qazanmaq, bir sözlə, Koroğlu olmaq istəyi ilə yaşayıblar. Elə hey fikirləşiblər: görəsən Koroğlu olmağın sırrı nədədir?

Bəziləri elə biliblər ki, bu, çox asan işdir. Atalarının gözünü çıxarıblar ki, onlara da Koroğlu desinlər. Ancaq hörmət qazanmaq, şöhrətlənmək əvəzinə elin gözündən düşüblər. Onlara Koroğlu yox, kor kişinin oğlu deyiblər. Belələri elin töhmətindən utanıb yerə giriblər.

Hə, deməli Koroğluluğun sehri kor kişinin oğlu olmaqdə deyilmiş. Elə bu vaxt Qırat, Dürat yada düşüb. Deyiblər ki, ay dadi-bidad, Koroğlunu Koroğlu eləyən sözsüz ki, elə onun atları olub. Cox düşünüb-daşınıblar. Müasir, son dərəcə sürətli maşınlara süvar olublar. Elə maşınlara ki, onun bir gündə getdiyi yolu Qırat heç bir aya da gedə bilməzdi. Yenə bir şey çıxmayıb Yel qanadlı "dəmir at" sahiblərinə də Koroğlu adı yaraşmayıb.

Adamlar düşünüblər ki, yox, nə sərr, sehr varsa, misri qılınc-dadir. Ona görə ki, bu qılınc ildirim parçasından düzəldilib. Yaxşı silahımız olsa, biz Koroğlu ola bilərik.

Düşünüblər, daşınıblar. Ən müasir silahlara yiyələniblər. Elə silahlara ki, misri qılınc onun yanında adicə bir dəmir parçasıdır. Ancaq yenə də bir şey çıxmayıb. Koroğlunun misri qılıncla etdiyini heç topla-tüfənglə də eləyə bilməyiblər.

Kiminsə ağlına gəlib ki, bəlkə də Koroğlunu Koroğlu eləyən çaldığı sazdır. Özünə saz bağlatdırıb. Mahir ustadlardan dərs alıb. Hey çalıb, çağırıb. Ancaq adicə bir sazçalan, adicə bir aşiq olub. O bədbəxt də məqsədinə çata bilməyib.

Bəziləri də fikirləşiblər ki, Koroğlunun qüdrəti qolunun gücündə olub. Ondan qat-qat qoluzorlu oğullar meydanlarda öz

güclərini göstəriblər, ağırlıq qaldırmaqdə dünya rekordu qazanıblar, ancaq yenə də Koroğlu ola bilməyiblər ki, bilməyiblər.

Bir başqası fikirləşib ki, Koroğlunu Koroğlu eləyən dəliləridi. Elə buna görə də başına dəli toplamaq fikrinə düşüb. Özü də axırdı gedib çıxıb dəlixanaya.

Xülasə, heç kəs Koroğlu ola bilməyib. Adamların ağlına da gəlməyib ki, həm də Koroğlunu Koroğlu eləyən onun qəlbindəki vətən, torpaq sevgisidi, ürəyindən baş qaldıran haqq, ədalət çağırışındı.

Koroğlunun özü qəhrəman olmaq, şöhrət qazanmaq arzusuya yaşamayıb. O, həmişə öz ürəyinin səsinə qulaq asıb. Haqq, ədalət uğrunda mübarizə aparıb. Elə buna görə də elin sevimli qəhrəmanına – Koroğluya çevrilib.

1990

## LALƏLİ ZƏMİ İLƏ ÜZ-ÜZƏ

Lalə haqqında çox əfsanə var. Ancaq bu əfsanələrin əksəriyyətində onun köksündəki qara rəngi xala bənzədirlər. Elə buna görə də çəmənin sevimli qızına bağlı yaniq lalə deyirlər.

Lalələi zəmi ilə üz-üzə dayanmışam. Elə bil çöllər od tutub yanır. Hər lalə bir gözü xatırladır. Bu sehri gözlərin aşağı hissəsindəki qara rəngə diqqətlə baxıram. Qırmızıyla qaranın qonşuluğuna, onların bir-birinə bu qədər yaraşmasına, uyuşmasına heyranlıqla tamaşa edirəm. Bu qara rənglər baharın nəfəsi ilə işaran qara kömürləri də xatırladır. Diqqətlə baxıram. Fikirdən fikir doğur. Və birdən mənə elə gəlir ki, bu lalələrin hər biri dünyamıza heyranlıqla baxan gözlərdir. Qara rəng o gözlərin bəbəyi, qırmızı isə ağlamaqdan qızaran, qan çekən gözlərin ağıdır.

Laləli zəmi ilə üz-üzəyəm. Gözlərimi sehri gözlərdən ayıra bilmirəm...

1990

## RƏNGLƏRİN ANASI

Necə oldusa rənglərdən söhbət düşdü. Biri yaşlı, digəri mavinin, o birisi qırmızını təriflədi. Sarını, göyü, palıdırəngini bəyənənlər də az olmadı. Biri ağ rəngi təriflədi, digəri bənövşəyini...

Bir sözlə, əməlli-başlı mübahisə qopdu. Hər kəs özünü haqlı sayır, başqalarının sözünə qulaq asmaq istəmirdi.

Biri deyirdi ki, yaşıl həyat rəngidir. Harda yaşıllıq varsa, orda həyat var. O birisi onun sözünü kəsib qırmızını təriflədi:

-Qarpızın içi də, pomidor da, dadlı-dadlı başqa meyvələrin əksəriyyəti də qırmızıdır.

-Heç sarı yemişi, limonu, portağalı, naringini demirsən. Hələ günəşdən, qızıldan heç danışmiram.

Nə isə... Mübahisə çox uzandi. Heç kəs təslim olmaq istəmirdi. Nəhayət, qərara aldılar ki, qoca bağbanın yanına gedib soruşsunlar görək hansı rəng daha yaxşıdır.

Elə də etdilər. Bağban onları diqqətlə dinlədi. Bir xeyli fikrə getdi və nəhayət, sözə başladı:

-Balalarım, Sizin hamınız haqlısınız. Hər rəngin öz yeri, öz gözəlliyi var. Ancaq mənə qalsa, rənglərin ən gözəli qaradır.

Uşaqlar təəccübləndilər:

-Necə, necə?

Baba gülümsündü:

-Bu qara torpağı görürsünüz mü? Onun sehrli köksündə nə rəng istəsən gül-çiçek bitir. Elə buna görə də mənə elə gəlir ki, qara bütün rənglərin anasıdır.

1990

## AĞA ÇAYI VƏ MƏN

Babamgilin kəndindən bir çay axır. Adına Ağa çayı deyirlər. Göz açanda gördüğüm ilk çay bu olub. Mənə elə gəlib ki, ondan böyük çay yoxdu dünyada. Bu çayın suyunda çımə-çımə, bu çaydan balıq tuta-tuta, bu çayın nəgməsini dinləyə-dinləyə böyümüşəm. Elə bilmışəm ki, məndən qoçaq uşaq yoxdu.

70

Çay yuxarı gedib billur gözlü çəsmələrin yanına çıxmışam. Çay aşağı yürüüb ondan da böyük bir çaya – Bərgüşada rast gəlmışəm. Görmüşəm ki, Ağa çayı dünyanın ən kiçik çayıdı, mən isə dünyanın ən adı uşağıyam.

Ağa çayı Bərgüşada qoşulub Həkəriyə, Həkəri Araza qoşulub Kürə, Kür isə Xəzərə axıb. Mən də atama qoşulub Bakıya – taleyimin şəhərinə gəlmişəm.

Hərdən sahilə gedib Ağa çayı ilə söhbət edirəm. Mən bir elə dalğanın səsindən onun səsini, Ağa çayı da sahildəki adamların səsindən mənim səsimi seçə bilir.

Ağa çayı dalğalarla əl-ələ verib Xəzərdə yaşayır, mən isə insanlarla əl-ələ verib şəhərdə işləyirəm. Əslində ikimiz də bir yolun yolcusuyuq...

## DİBÇƏK GÜLLƏRİ

Kəndimizdə o qədər gül var ki! Hamısı bir-birindən gözəl, hamısı bir-birindən qəşəng. Bu güllərə baxanda adamın ürəyi fərəhlə dolur, üzünə təbəssüm qonur. Atam deyir ki, insan sevinəndə üzünə təbəssüm qonduğu kimi, qönçə də sevinəndə çiçək açır.

Mən güllərə qulluq etməyi çox sevirəm. Vaxtlı-vaxtında onları suvarıram. Diblərini boşaldır, pəncərəni açıb, havalarını dəyişirəm.

Qayı, nəvaziş görəndə güllər sevinir. Güllər sevinəndə çiçək açır. Çiçək açılanda ürək açılır. Ürək açılanda insanın həyatı şən və mənalı olur.

Bir dəfə atamdan soruşdum:

-Ata, dibçək əvvəl yaranıb, yoxsa güllər?

Atam gülümsündü. Sualima cavab vermək əvəzinə özü də mənə sual verdi:

-Ayaqqabı əvvəl yaranıb, yoxsa ayaq?

-Əlbəttə, ayaq.

-Doğrudur, əgər ayaq olmasaydı, ayaqqabı düzəltmək kimin aqlına gələrdi?

71

Xeyli fikirləşdim. Doğrudan da, gül olmasaydı, insan dibçək düzəldirmək fikrinə də düşməzdi.

Atamın dibçək gülləri haqqında nağılvəri söhbəti məni keçmişə – ulu babalarımızın yaşadığını evlərə apardı.

Dan yeri yenicə ağarmışdı. İnsan yuxudan oyandı. Mağara evindən çıxıb, bulağa sari yollandı. Çəmənlidən keçəndə onun gözleri şəhli güllərə sataşdı. İnsanın ürəyi riqqətə gəldi. Əyilib, güllərin şəhli gözündən öpdü. Onların ətrini ciyərlərinə çəkdi. İnsanın ürəyində bir arzu baş qaldırdı:

-Kaş bu güllər mənim evimdə olaydı!

O, əvvəlcə bir az duruxdu. Sonra həmin güllərdən bir dəstə dərib evinə apardı. Ancaq güllər tez saralıb-soldular. Bu, ürəyini güllərə vermiş insana bir dərd oldu.

Aylar, illər dolandı. Bir dəfə insan çəmənlidə uzanıb, güllərin ətrini hərisliklə qoxlayanda aqlına gəldi ki, körlü-köməcli, torpaq qarışığı çıxarıb evinə aparsın bu gulləri.

Elə də etdi. Ancaq gül onun evində bir neçə gün yaşadısa da, sonra soldu.

İnsan fikirləşməyə başladı. Bir dəfə o, çəmənə gedəndə narın-narın yağış yağırdı. Damlaların altında çimisən güllər, çiçəklər necə gözəl idilər! Yağış yağıdqca, otlar, çiçəklər cana gəlirdi.

İnsan düşündü:

-Aha, tapmışam. Mən gülü torpaq qarışığı evimə aparsam da, ona su verməyi unutmuşdum. Yəqin ki, ona görə soldu mənim güllərim.

İnsan yenə həmin güldən birini torpaq qarışığı evinə apardı. O, sevimli gülünə hər gün su verirdi. Bu dəfə gül əvvəlkindən çox yaşadı. Ancaq günlər keçdikcə onun yaşıl yarpaqları saralıb-solmağa başladı.

İnsan hey fikirləşdi:

-Görəsən gülün belə solğun görünməsinin səbəbi nədir? Torpaq həmin torpaqdır. Su verməyi də unutmuram. Bəs necə olur ki, çəməndəki güllərin yarpaqları yamyaşıl, çiçəkləri aləvandır, mənim evimdəki gül isə saralıb solur?

İnsan fikirli-fikirli gəzib dolanırdı. Bu gün onun fikri də hava kimi tutqun idi. Çəmənə hey yağış yağırdı. Elə bil güllər üşüyür-dülər bu yağışın altında.

Birdən buludlar parçalandı. Günəş hər tərəfi öz nuruna qərq etdi. Çiçəklərin gözündəki yağış damcılarını şəfəqli əlləri ilə sildi. Hər yan işıqlandı və birdən insanların tutqun sıfəti də açıldı. Günəş onun beyninin qaranlıq guşələrinə də işıq salmışdı:

-Tapdım, tapdım. Güllərə torpaqdan, sudan başqa işıq da lazmıdır.

İnsan güllər üçün dibçək düzəldti. Çəməndən onları torpaq qarışığı çıxarıb, həmin dibçəklərdə əkdi. Gülləri pəncərənin qabağına qoydu ki, günəşin şəfəqləri onun üstünə düşsün...

Güllər bir müddət çəmən üçün, çöl üçün darıxdılar. Ancaq yavaş-yavaş onlar da insanı sevdilər. Torpaq, su, günəş işığı və insan qayğısı gülləri güldürdü. Güllər isə insanların evinə, ürəyinə sevinc, təmiz hava bəxş etdilər.

Bəli, o vaxtdan qərinələr, əsrlər keçib. İnsanla dibçək güllərinin dostluğu isə günü-gündən möhkəmlənir.

Qayı, nəvaziş görəndə güllər sevinir. Güllər sevinəndə çiçək açır. Çiçək açılanda ürək açılır. Ürək açılanda insanların həyatı şən və mənalı olur.

1985

## ABŞERONUN GÖLLƏRİ

Baharın gözəl bir çağında oğlumu maşınla gəzməyə apardım. Təbiət həmişə qupquru, bomboz görünən çöllərin, düzənlərin əyninə yaşıl bir don biçmişdi. Quşlar həzin-həzin oxuyurdu.

Maşın getdikcə mənzərələr bir-birini əvəz edirdi. Oğlumun ən çox xoşuna gələn isə göllər oldu, Abşeronun gölləri. Bu göllər yaşıl bir bahar dənizində gözəllik adalarını xatırladırdılar.

Şirin xəyalə dalmışdım. Birdən oğlum soruşdu:

-Ata, bu göllər necə yaranıb?

Nə cavab verəcəyimi bilmirdim. Özümü eşitməməzliyə vurdum. Oğlum sualı təkrar eləyəndə vəziyyətdən çıxış yolu tapdım:

- Özün fikirləş, mən desəm maraqsız olar.

Bununla da söhbətimiz bitdi. İkimiz də fikirləşməyə başladıq. Yol isə davam edirdi. Mənzərələr dəyişdikcə ürəyimi xoş bir məmənunluq duyğusu bürüyürdü.

Aradan xeyli keçdi. Birdən oğlum dilləndi:

- Ata, tapdım.

- Nəyi?

- Göllərin necə yaranmasının səbəbini.

- Hə, onda danış görüm.

- Ata, müəllimimiz deyirdi ki, nə vaxtsa dünyanın üzünü su alıbmış. Yəqin elə o zaman Xəzər dənizi də qalxıb Abşeron yarımadasını suyun altında qoyubmuş. Sonradan dəniz çəkilib. Onun çala-çuxurda qalan suları isə göllərə çevrilib...

Mən gülümsündüm. Oğlum da özündən razı halda qımişdı...

1991

## XƏSTƏLİYƏ TUŞLANAN GÜLLƏLƏR

Xəstələnmişdim. Anam mənə dərman alıb gətirdi. Həblər dərman qabında sira ilə düzülmüşdü. Onlara baxanda üstündə patronlar sıralanmış ovçu kəmərini xatırladım. Fikrimi bilən anam gülümsündü. Dedi ki, düz tapmisan. Hər həb sənin xəstəliyinə atılan bir gulləyə dönəcək...

Mən də gülümsündüm. İlk "gullə"ni "kəmər"dən çıxarıb atdım. Vay xəstəliyin halına. Ta mənim ondan heç bir qorxum yoxdu. Sehrli gullələri bir-bir onun başına sıxacağam.

1990

## DƏNİZ SƏVIYYƏSİ

Dəniz deyəndə gözlərim gülür, ürəyim atlanır. Elə bilirom ki, ağsaç dalgalar mənə gəl-gəl deyir. Dənizə girəndə sanıram ki, ən doğma adamlarından birinin qoynuna atılıram. Dəniz dalğaqlarını boynuma dolayır. Ləpə dodaqlarıyla üzümdən, gözümdən öpür. Əsəblərimə mehriban əlləriylə sığal çəkir.

Sahildə dayanıb sulara baxıram. Bu gün dəniz dalgasızdır. Elə bil səmanın bir parçası yerə enib. Adama elə gəlir ki, dənizin üzüylə yüyürmək, qaçmaq olar. Ancaq əslində bu belədirmi?

Dənizə baxıram. Yadıma onunla bağlı bir söz birləşməsi düşür: dəniz səviyyəsi. Bir vaxt var idi ki, mənim Xəzərim öz içində çəkilirdi. Suyun içindəki qayalıqlar yavaş-yavaş üzə çıxırdı. Şairlərimiz "azalma, Xəzərim" – deyə imdad edirdilər.

İllər ötüb keçdi. İndi Xəzərin səviyyəsi xeyli qalxıb. Sahildəki çımrıqlıkları də öz qoynuna alıb coşqun dəniz. İndi çımrılık çətirlərinin altında insanlar yox, balıqlar dincəlir, ora-bura üzürlər.

Dəniz səviyyəsi ucalıq ölçüsü olub həmişə. Dağların ucalığından danışanda dəniz səviyyəsindən nə qədər hündürdə olduğunu söyləmişik.

Əger dalğaların əzəməti onun ucalığıyla ölçülürsə, dənizin əzəməti onun dərinliyindədir. Dənizin üzündən dibinə qədər olan dərinlikdə neçə-neçə əzəmətli dağ yerləşdirmək olar.

Ləpədöyəndə körpələrə qoşulub uşaq kimi oynayan dəniz, cavanların qəlbinə məhəbbət mahnısı piçıldıyib həmişə. Xəstələrin əsəbinə sığal çəkən dəniz, ağsaqqalların, ağbirçəklərin həmsöhbətinə çevrilib. Dənizin qoynunda həm uşaqlığın, həm gəncliyin, həm də qocalığın öz səviyyəsi var. Hər kəslə onun öz dilində söhbət edir mənim Xəzərim. Çünkü o, uşaqla uşaq, böyük-lə böyük olmayı yaxşı bacarıır.

1990

## YOL

Nəhəng buldozerlər nərildəyə-nərildəyə gəldilər. İri ekskavatorların səsi onların səsinə qarışdı. Torpaq diksindi, səksəndi. Polad-polad tiyələr yerə sancıldı. İri-iri çalovlar torpağı-daşı ovuc-ovuc maşınlara doldurdu.

Hündür yerdən qazılanı çökəklərə tökdülər. Hər yeri bərabərləşdirməyə başladılar. Buldozerlər şirim aça-aça dağlara dırmandı. Açılan şırımlar gedib ucqar-ucqar kəndlərə dirəndi.

Torpağın xəstə damarlarını oyurdular, quluncunu sindirirdilar. Elə bil cərrahiyə əməliyyatı aparırdı buldozerçilər, ekskavatorçular, sürücülər.

Nəhayət, əməliyyatın bir hissəsi başa çatdı. İndi yaranı "dərmanlamaq" və "sarımaq" lazım idi.

Qara, isti asfaltı tənzif kimi oyulan yerə çəkdilər, hamarladılar. Elə bil siniği gibsə salırdılar.

Xəstə torpaq ağrılara dözdü, hər şeyi unutdu.

Kəndlər arasında gözəl bir yol salındı. Asfaltın üstüylə keçən maşınlar mahni oxuyurdular. Zəhmətkeş əllərə minnətdarlıq, ehtiram mahnısı.

Torpaq da, yol boyu sıralanan ağaclar da, kollar da bu mahnını dinləyə-dinləyə xəyalala dalmışdilar.

1989

## QURUYAN AĞACLAR

Ağaclar sevinirdilər. Ağaclar təzəcə özünə yurd-yuva quran iki qonşunun evi arasında sərhəd dirəklərinə dönmüşdülər. Qonşular növbə ilə onların dibini boşaldır, suvarır, gövdənin aşağı hissəsini əhənglə ağardırdılar.

Ağaclar ağı corab geyən məktəbli uşaqlara bənzəyirdilər. Budaqlarda yarpaqlar piçıldışar, quşlar nəğmə oxuyardı. Yel əsdikcə, budaqlar o həyətə, bu həyətə aşar, kölgələr rəqs eləyərdi.

76

Nə üstəsə qonşuların sözü çəp gəldi Giley-güzər acı bağırsaq kimi uzandı, münasibətlər tamam pozuldu. Ağaclar ağı corablarını soyundular. Yarpaqlar soluxdular. Hədə-hədyana, söyüşə, qarğışa dözməyən yazıqlar adamların yerinə xəcalət çəkdilər.

Qurumaqdan başqa çarə qalmadı. Ağaclar quruyub peşmançılıq heykəlinə döndülər.

1989

## DƏNİZ MƏNİ ÇAĞIRIR

Mən dənizçi deyiləm. Ancaq dənizi çox sevirəm, lap çox. Hər səhər yuxudan duran kimi Xəzərin sahilinə qaçmaq, dalğaların səsini dinləmək, suların qoynuna baş vurmaq ömrümü uzadır elə bil. Dənizə getməyəndə düşünürəm ki, nəsə itirmişəm. Bütün günü işdə özümü yorğun hiss edirəm.

Bir axşam oğlum məndən xahiş etdi:

-Ata, nə olar, məni də sabah dənizə apar.

-Yaxşı, oğlum, əgər yuxudan vaxtında dura bilsən, mütləq apararam.

Səhər dənizə gedəndə oğlum müşil-müşil yatırıdı. Onu oyatmağa qıymadım. Sakitcə qapını açıb evdən çıxdım. Oğlum ancaq mən dənizdən qayıdanda yuxudan dura bilmışdı. O, incik-incik üzümə baxdı:

-Ata, bəs niyə məni oyatmadın?

-Axşam o qədər gec yatırsan ki, səhər yuxudan dura bilmirsən.

Söhbətimiz bununla da bitdi. Səhərisi gün yuxudan qalxanda oğlumu durub geyinən gördüm.

-Biy, qaqaş, səni kim oyatdı?

-Dəniz. Yuxuda gördüm ki, o mənə deyir: "Nə yatmışan, ay oğlan, dur yanına gəl!"

Qapıdan çıxbı yavaş-yavaş qaçmağa başladıq. Oğlumun gözləri güldü. Sahildə bir dəstə adam futbol oynayırdı. Oğlum onlara baxıb soruşdu:

-Ata, bunlar kimdi?

-Dənizin dostları.

77

-Ata, sən də dənizin dostusan?

-Bəli.

-Dəniz mənim də dostum olarmı, ata?

-O sənin özündən asılıdır. Bu gördüğün dayıların, əmilərin hamısı işə getməmişdən əvvəl sahilə gəlib idman edir, sonra dənizdə çımlırlar. Elə buna görə də onlar sağlam və gümrəhdırlar.

-Mən də hər səhər dənizə gələcəyəm.

Oğlum paltarını soyundu. O, ləpədöyəndə dalğalarla oynayanda xəyalımdan aşağıdakı misralar keçdi:

*Gir dənizə, oğlum!  
Peşiman olmazsan  
çimdiyinə.  
Ayaqların həsrət qalmasın  
balıqqlağı çimdiyinə;  
Gözlərin dəniz maviliyinə,  
suların parıltısına;  
Dodaqların dəniz düzüna,  
qulaqların ləpələrin şırıltısına.  
Öyrən üzməyi, baş vur dərinə.  
Körpə əllərini ver  
Dənizin ləpə əllərinə.  
Qurulan şəfəqlər altında,  
tunca dönsün bədənin.  
Qəlbi də dəniz olar,  
dənizlə dostluq edənin...*

1982

## YERALTI MƏTBƏX İŞÇİLƏRİ

Göylərə baş çəkən qovaq ağaclarının qarşısında dayanmışam. Elə bil ki, babalarımızın əsrlərin o tayından atdığı oxlardı bu ağaclar. Torpaq ana sinəsinə sancılan oxları göyərdib ağaca döndərib.

Ağlıma başqa bir fikir gəldi. Deyirəm, bəlkə nağıllarda təsvir olunan simürq quşları yurdumuzun üstündən keçərkən öz lələk-

lərini yerə sancıblar? Çünkü qovaqların nəhəng lələklərə də bənzəri var.

Külək əsir, budaqdakı yarpaqlar quş qanadı kimi çirpinir. Ancaq bu balaca qanadlarda o irilikdə ağacı göyə qaldırmaq qüdrəti yoxdur.

Qovağa baxıram. Gövdəsi düpbədüzdü, elə bil ki, ilan boğazından çıxıb. Heyranlıqla o boy-buxunu, körpə-körpə budaqları, piçildaşan yarpaqları seyr edirəm. Birdən birə yadına torpaq altında qalan, özü gözə görünməsə də ağaca qol-qanad verən köklər, zoqlar düşür. Doğrudan da, qəribə taleyi var onların. Heç vaxt gözə görünməzlər. Elə bil ki, bu zoqlar "mətbəx işçiləri"-dirlər. Torpağın şəhdi-şəkərindən "dadlı-dadlı xörəklər hazırlayıb" gövdəyə, budaqlara yedirdər, özləri isə gecə-gündüz zığ-zızmış içində çalışar, tər tökərlər. Onlar çox vaxt gövdənin, budaqların yadına belə düşməzlər. Ancaq zoqlar öz işlərindən zövq alar, onların nə gövdədən, nə də budaqlardan təmənnası olmaz.

1990

## GİLƏNAR MÜRƏBBƏSİ

Gilənar ağacımız o qədər bar gətirmişdi ki, gəl görəsən. Ancaq nənəm onu möhkəmcə qoruyurdu. Bizə də bərk-bərk tapşırılmışdı ki, gilənara əl vurmayaq, yiğib mürəbbə bişirəcəyik.

Ayrı vaxt heç gilənar yeməyə həvəsim yox idi. Ancaq indi gilənar ağacı məni maqnit kimi özünə çekirdi. Gecə yatanda da yuxuma gilənar ağacı girirdi.

Bir gün özümü saxlaya bilmədim. Ağaca dırmaşdım. Elə bir-iki gilənar qırıb ağızma qoymuşdum ki, nənəmin bağçaya girdiyini gördüm. Səsimi içimə salıb dayanmaqdan başqa çarə yox idi. Ancaq yerim çox namənasib idi. Nənəm bir az da bağçadan gec çıxsayıdı, işlər xarablaşacaqdı. Yaxşı ki, o tez getdi. Bağçanın qapısını bağlayıb həyətdən çıxanda elə bil üstümdən dağ götürdü. Elə yerimi təzəcə dəyişmək istəyirdim ki, şaqqlıtlı qopdu. Gilənarın iri bir budağı ağırlığıma tab gətirməyib sindi. Mən

budaq qarşıq yerə gəldim. Qol-qıçım ağrıyırıdı. Ancaq ən dəhşətlisi bu idi ki, şaqqıltını nənəm də eşidib qışqırdı:

-Ə, kim var orda?

Nə edəcəyimi bilmədim. Artıq iş-işdən keçmişdi. Birdən ağılıma qəribə bir fikir gəldi. Gilənarı əzib suyunu qol-qıçımı, üz-gözümə sürtdüm və bərkdən ağlamağa başladım.

Evdəkilər qaça-qaça yanına gəldilər. Nənəm sınan ağaca heç gözünün ucuyla da baxmadı. Qol-qıçımı, üz-gözümü "qan içində" görəndə arvadın ağılı başından çıxmışdı. O, can bala, can bala, -deyə-deyə məni qucağında evə aparıb taxtın üstündə yerə uzatdı.

"Qanımı siləndə" hər şey aydın oldu. Ancaq nənəm məni dəlamadı. Nəvəsini sağ-salamat görən yazıq arvad elə sevinirdi ki! Elə hey deyirdi: - Cəhənnəm olsun bağ da, bostan da. Hamısı ballama qurban!

Bir azdan dayımgıl də gəlib çıxdılar. Məsələnin nə yerdə olduğunu biləndə gözləri yaşarınca güldülər.

Həmin gün gilənarı yığıb mürəbbə bişirdilər. Mənə gəl-gəl deyən ağacların canım qurtardı. Ancaq qəribə idi. O gecə yuxuma gilənar mürəbbəsi girmişdi...

1989

## ÜZƏN EV

Hamı yatmışdı. Təkcə Samir oyaq idi. Qonşu binaların pəncərələrinin işıqları da sönmüşdü. Elə sakitlik idı ki, qu desən, qulaq tutulardı. Elə bil şəhər nəfəsini içinə çəkmişdi. Küçələr, həyətlər bomboş idi.

Samir şəhəri heç vaxt belə görməmişdi. Qəribə idi. Yuxusu təmam qaçmışdı. O, əvvəlcə istədi ki, işığı yandırıb kitab oxusun. Sonra fikrindən çəkindi. Qorxdu ki, yatanları oyada. Alının pəncərəyə dayayıb xəyalə daldı. Yadına yayda yanına getdiyi dağlar, doyunca su içdiyi sərin bulaqlar, çımdiyi, balıq tutduğu çaylar, bir də dağların qoynunda uçulub dağlımış ev – babasının evi düşdü.

M. İBB.

80

...Birdən bina silkələndi. Samir qorxdu, elə bildi ki, zəlzələdi. İstədi ki, qışqırıb evdəkiləri oyatsın. Ancaq nə qədər çalışdısa, səsi çıxmadı. Dağ boyda bina isə tufanlı dənizin qoynundakı nə-həng gəmi kimi yırğalanırdı...

Samir gözlərinə inanmadı. Bina təkcə yerində ləngər vursayıdı dərd yarı idı. Məsələ burasında idi ki, o, indi gəmi kimi üzürdü. Qonşu binalar yavaş-yavaş arxada qalırdı. Əsl möcüzə idı. Bina üzürdü. Özü də torpağın üstündə. Qəribə idi ki, o, maşın yoluna çıxmırıldı, hər yerdə yoluñ kənarı ilə gedirdi.

Nəhayət, bina şəhərdən çıxdı. O, yavaş-yavaş bomboz düzənlərlə hərəkət etməyə başladı.

Samir danışa bilmirdi. Ancaq ağılı üstündə idi. Fikirlərini bir yerə cəmləməyi bacarırdı. Əvvəlcə çox qorxsa da, yavaş-yavaş binanın hərəkəti onun üçün adiləşdi. İstifadəsiz qalmış geniş düzənlər, çöllərə baxdıqca düşünürdü. Gör bizim nə qədər torpaqlarımız var. Yəqin ki, buralarda gələcəyin şəhərləri salınacaq.

Getdilər, getdilər, getdilər... Nə qədər ki, düz-düzəngahdan keçirdilər, işlər asan idı. Elə bil ki, dalgasız, sakit dənizdə üzürdülər. Elə ki, dağlara yaxınlaşdırılar, vəziyyət tamamilə dəyişdi. Nəhəng bina – gəmi ləngər vura-vura, özü də ağır-agır üzməyə başladı. Bu nəhəng dalğaların üstünə qalxmaq o qədər də qorxulu deyildi. Ancaq oradan, o hündürlükdən dərəyə enəndə adamın lap ürəyi çəkilirdi...

Nəhayət, onlar mənzil başına gəlib çatdılar. Nəhəng bina Samirin babasının uçub dağlış evlərinin yanına çatanda dayandı. Elə bil səyahət bununla da bitdi. Samir nə qədər gözlədisə də, bina yerində tərpənmədi ki, tərpənmədi. Elə bil o sehrli qüvvəsini itirmişdi. Ya da baba evinin yerində elə bir qüvvətli maqnit sahəsi var idi ki, hərəkət etmək mümkün deyildi.

Samir pəncərədən baxırdı. Birdən kənd uşaqları axışib gəldilər. Yuxarı mərtəbədə pəncərə öündə dayanan oğlana əl elədilər. Onu yanlarına çağırıldılar.

Samir getmək, o uşaqlara qoşulmaq, kəndin kövşənlərini, biçənəklərini gəzmək istədi. Ancaq ayaqları sözünə baxmadı ki, baxmadı. Uşaqlarsa elə hey onu çağırıldılar. Binaya baxıb sevi-

81

nirdilər. Elə bil ki, dağ üstündə yeni bir dağ ucalmışdı. Kənd uşaqları bu boyda ev görməmişdilər. Heç bu şəhər binası da belə gözəl yer görməmişdi. O da dağlara, gül-çiçəkli yamaclara, dərin dərələrə, yamyaşıl pöhrələrə baxıb sevinirdi: "Gör indi mən hədayam? Bu dağlarda tikiləcək binaların ilk qaranquşu olmaq da bir səadətdir..."

Elə bu zaman Samirin qulaqlarına atasının səsi gəldi. O, oğlunu çağırırdı.

Samir gözlərini açdı. Atası ona dedi:

-Oğlum, bəs dərsə getməyəcəksən?

Samir cəld durub geyindi. Pəncərədən baxdı. Binaları elə köhnə yerində idi...

Birinci dərs ədəbiyyat idı. Müəllim uşaqlara kiçik bir inşa yazmağı tapşırırdı. İnsanın mövzusu belə idi: "Mənim arzum".

Samir yazmışdı:

-Mən böyüyəndə kəndimizə gedəcəyəm. Babamın uçub dağılış evinin yerində bir ev tikdirəcəyəm. Elə bir ev ki, ləp uzaqlardan da görünə bilsin. Kəndimizdə nəvələrin əli ilə başqa binalar da ucalsın. Bu evlərə baxanda dostların ürəyi açılsın, düşmənlərin isə bağlı partlasın."

1989

## AĞACIN YUMURTALARI

Badam ağacına baxıram. Elə qəşəng çiçəkləyib ki! Adamin üzü gülür, ürəyinin dərinliyində arzular qönçə tutur ona baxanda.

Budaqlarda quş civiltisi eşidirəm. Sakitcə dayanıb qanadlı dostumu müşahidə edirəm. Birdən yarpaqların arasında gözümə bir yuva dəyir. Həvəs mənənə güc gəlir. Ağaca dırmanıram. Yox-yox, məni yuva dağıdan dəcəllərə oxşatmayıñ. Elə belə, maraqdan yuvaya baxmaq istəyirəm. Dörd balaca, çil-çil yumurta görəndə gözlərim gülür. Düşünürəm: vaxt gələcək ki, bu yumurtalar quşa dönəcək, gözəl dünyamızı badam ağacından seyr edəcəklər. Yumurta qönçələr açılacaq. Badam ağacının yuva ovcundan körpə-körpə quşlar pərvazlanacaq.

82

Ağaca diqqətlə baxıram. Tökülən ləçəklərin yerində balaca-balaca meyvələr qalır. Mənə elə gəlir ki, bu balaca badamlar körpələrdi, ləçəklər isə onların bələyi. Bu ləçək bələklər açıldıqca yaşıl meyvələr göz oxşayır.

Yumurtalara baxıram. Birdən ağılma qəribə bir fikir gəlir. Elə sanıram ki, badamlar da yumurtalardı, ağacın yumurtaları.

Badam ağacı elə rahat, elə bəxtiyardı ki! Onun özü də çoxlu bar gətirib, budağında yuva quran qanadlı qonağı da bala gözləyir.

Qurumuş başqa bir ağaca baxıram. Onun üstündə nə yarpaq var, nə də meyvə. Qəribədir, heç budağında quş da yuva qurma-yıb. Öz-özümə düşünürəm: "Quru budaqda quş da yuva qurmazmış..."

1990

## QOCA MÜƏLLİMİN NAĞILI

Biri var idi, biri yox idi, bir müəllim var idi. Bu müəllim o qədər ağıllı, kamallı, mərifətli, həqiqətpərəst idi ki, gəl görəsən. Heç vaxt dərs dediyi şagirdlərə güzəştə getməz, tapşırıga zada baxmazdı. Onun yeganə meyari bilik idi. Həmin müəllimin tənbəl şagirdlərdən xoşu gəlməzdi. Qüvvəsi, qabiliyyəti zəif olsa da, daim öz üzərində işləyən şagirdlərə isə onun qəlbində məhəbbət baş qaldırırdı. Elə bu xasiyyətinə görə həmin müəllimin dostları qədər də düşməni var idi. Çünkü onun prinsipiiallığı hamiya sərf eləyə bilməzdi.

Onun sinfində varlı-karlı bir adamin oğlu oxuyurdu. Oğlan lovğa və təkəbbürlü idi. Dərslərini oxumaq bir yana, heç müəllimi də saya salmırırdı.

Qoca müəllim həm də adam sərrafi idi. Bu cür tərbiyə olunan uşaqların taleyi onu bərk narahat edirdi. Bir dəfə necə olmuşdusa, hırsıxnəndə həmin oğlana acıqlı-acıqlı demişdi:

-Bala, təəssüf ki, səndən adam olmayacaq.

Ay keçdi, il dolandı. Buraxılış sinfində həmin müəllimə nə qədər minnətçi düşsə də, o, lovğa şagirdinə biliyindən yuxarı

83

qiymət yazmayacağını bildirdi. Vəzifəli adamlar ona ağız açdı, xeyiri olmadı. Pul təklif eləməyə cəsarətləri çatmadı. Dedilər ki, onun ipinin üstünə odun yiğmalı deyil, birdən hoqqa çıxardar, el içində rüsvay olarıq.

Bir gün müəllim axşam evə qayıdanda bir dəstə dəliqanlı körpünün üstündə onun qabağını kəsdi. Hədələdilər, hərbələdilər, xeyiri olmadı ki, olmadı. Çarəsiz qalıb, müəllimi yerə yıxdılar. İki nəfər ayağından, iki nəfər də başından tutub, onu körpünün üstündən çaya sarı salladılar və dedilər:

-A kişi, özünə yazığın gəlsin, söz ver ki, oğlana qiymət yaza-  
caqsan, yoxsa səni çaya atmaqdan başqa çarəmiz yoxdu.

Dəhşətli bir mənzərə idi. Aşağıda qorxulu ölüm, yuxarıda nankor adamlar. Müəllim öz-özünə fikirləşdi ki, ölmək ölmək-disə, bəs xırıldamaq nə deməkdir və öz qəti cavabını verdi:

-Xeyiri yoxdu, suallarına cavab verməsə, mən o naxələfə qiy-  
mət yanan deyiləm.

Müəllim çaya atılacağı dəqiqələri gözləyirdi. Dəliqanlılar isə çəşib qalmışdır. Nəhayət, onların ürəyində insaf qığılçımı par-  
ladı və qoca müəllimi qaldırıb körpünün üstünə qoydular. Onlar-  
dan biri dedi:

-Halal olsun sənə, müəllim, kişi adamsan!

Müəllim acı-acı gülümsündü:

-Mənii ki, çaya atmadınız, elə siz də kişi adamsınız...

Aradan illər, aylar keçdi. Müəllim təqaüdə çıxdı. O, lap qo-  
calmışdı. Yorğan-döşəkdə yatırdı. Elə bu zaman adam gəldi ki,  
müəllim, bəs nə durmusan, yoldaş katib səni çağırır.

Qoca müəllim çar-naçar paltarını geyinib, raykoma getdi.  
Katibin kabinetinə girəndə onun yanında oturan oğlan müəllimə tanış gəldi. Ancaq onu harada gördiğini yadına sala bilmədi.

Katib dilləndi:

-Müəllim, bu yoldaş bizim nazir, həmyerlimiz Əsəd Nəbiza-  
dədir.

Qoca xəyalə getdi. İllərin arxasından zorla üç verdiyi uşağın lovğa görkəmi gözünə göründü.

Nazir lovğa-lovğa dedi:

-Hə, yoldaş müəllim, məni tanımadın?

-Tanıdım, oğul, tanıdım.

-Yadimdadır, mənə demişdin ki, səndən adam olmayıcaq?

-Yadimdadır, oğul, yadimdadır.

Nazir təşəxxüslü gülümsündü:

-Hə, indi nə sözün var?

-Oğul, mən adam sərrafiyam. O vaxt sənə çox düzgün qiymət  
vermişəm. Bu günü hərəkətin də dediyimə əyani sübutdur. Əgər  
sən adam olsaydın, qoca, xəstə müəllimi yataqdan qaldırdıb,  
ayağına gətirtməzdin, onu yoluxmağa gedərdin.

Araya sükut çökdü. Katib də, nazir də qıpqırmızı qızardılar.

Müəllim qapını çırpıb çölə çıxdı. Vüqarlı addımlarla evlərinə  
sarı yollandı. Rast gəldiyi adamlar, keçmiş şagirdləri ona hörmət-  
lə salam verib, hal-əhval tuturdular. Neçə adam müəllimi maşınla  
evə aparmaq istədisə də, qoca buna razi olmadı. O, yol boyu öz-  
özünə düşüñürdü:

-Yaxşı ki, yer üzündə əmək itirməyən, qədirbilən adamlar da  
var. Yaxşı ki, dünya yaxşı adamlardan xali deyil...

1990

## NOVRUZDAN BİR GÜN SONRA

Novruz bayramının səhərisi günü məktəbə gəldik. İlk dərsimiz ədəbiyyat idi. Müəllim keçmiş bayramımızı bir daha təbrik etdi. Sonra o bizə müraciətlə dedi:

-Əziz uşaqlar, məni sizin Novruz bayramı haqqında təəs-  
süratınız maraqlandırır. Sizcə, şəhərimizdə bu bayram necə keçi-  
rildi?

Uşaqlar bir-bir sözə başladılar. Ümumi qənaət bu oldu ki,  
Novruz təmizlik, halallıq bayramıdır. Elə buna görə də Novruz  
bayramı yaxınlaşanda adamlar ev-eşikdə yır-yığış aparır, təmiz-  
liyə, səliqə-səhmana xüsusi diqqət yetirirlər.

Kimi göylərə baş çəkən Novruz tonqallarından, kimi qapılara  
papaq tullayıb bayramlıq alanlardan, kimi evlərdə bişirilən

şəkərburanın, qoğalın, paxlavanın və başqa bu kimi bayram sovqatlarının dadından, ləzzətindən söhbət açırdı.

Müəllim bizə diqqətlə qulaq asırdı. Sözümüzü qurtarandan sonra o da öz uşaqlıq çağlarından, el adətinin gözəlliyyindən danışdı. Qeyd elədi ki, bayram günü elə bir ev tapmaq olmaz ki, orada süfrələrin şahı plov bişirilməsin. Bu əziz gündə ocağın üstü boş qalmamalıdır. O ki qaldı qapı-qapı düşüb qodu gəzdirməyə, onun məqsədi təkcə bayram hədiyyələri yiğmaqdan ibarət deyil. Məqsəd el şənliyidir. Məqsəd il üzünü açılmayan qapıları açmaq, unudulmuşları yad etmək, kimsəsizlərə həyan olmaq, insanlara sevinc-səadət aparmaqdır.

Müəllim ani olaraq dayandı. İlk dəfə görülmüş kimi diqqətlə hamımızı nəzərdən keçirdi. Elə bil nəsə onu narahat edirdi. Gözlərinin dərinliyindən bir qüssə, kədər boylanırdı elə bil. Bir az keçəndən sonra məlum oldu ki, biz yanılmamışıq.

Sınıf rəhbərimiz sözünü, söhbətini davam etdirdi:

-Novruz bayramı müqəddəs bayramımızdır. Onu hər il ləyaqətlə qeyd etmək lazımdır.

Biz keçirdiyimiz bayramların yaxşı tərəflərindən çox danışdıq. Ancaq bir məsələni də unutmamalı, özümüzə tənqidi yanaşmağı da bacarmalıyıq. Sizcə, bizim şənliyimizə layiq olmayan hərəkətlər etmişikmi?

Sinfə sükut çökdü. Hamımız fikirləşməyə başladıq. Nəhayət, orta cərgədən bir qız ayağa durub sözə başladı:

-Müəllim, mən bir şeylə qəti razılaşa bilmirəm. Novruz tonqalları müqəddəs tonqallardır. Ancaq həyətimizin uşaqları adamların oturub söhbət eləməsi, istirahəti üçün nəzərdə tutulan yeri söküb, onun taxtalarını yandırırlarsa, belə tonqal heç kəsə lazım deyil. Biczə, belə hərəkət Novruz tonqallarının müqəddəsliyinə xələl gətirməkdən başqa bir şey deyildir.

Müəllim sınıf yoldaşımızı təriflədi, onunla tam razı olduğunu bildirdi.

Sonra bir oğlan söz aldı. O dedi ki, bəzi uşaqlar qapı-qapı gəzib sovqat toplayır, xoşlarına gəlməyən şirniyyatları, qoğalları, kökələri bloklara atıb gedirlər. Bu, həm el bayramımıza, xalqımızın

adət-ənənələrinə, həm analarımızın zəhmətinə, həm də müqəddəs nemətlərimizə qarşı edilən hörmətsizlikdir. Çörəyin qədrini bilməyən, heç Vətənin də qədrini bilməz.

Bu dostumuzun da söhbəti müəllimin xoşuna gəldi. Hiss elədik ki, o özü də elə bu sözləri demək istəyirmiş. Lakin həmişə olduğu kimi müəllim bu gün də öz sualları ilə bizi düşündürür, istədiyi cavabları çətinliklə də olsa bizdən qopara bilirdi.

Növbəti sual belə idi:

-Novruz tonqallarından bizə nə qalıb?

Çox fikirləşdik. Hərəmiz bir cavab verdik. Ancaq deyəsən bu dəfə onun gözlədiyi cavabları verə bilmədik. Nəhayət, o öz sualına özü cavab verməli oldu:

-Novruz tonqallarından bizə qalan sinəsi xal-xal olub deşilmiş asfaltlar – ocaq yerləridir. Deməli, biz öz oturduğumuz budağa balta endirmişik.

Müəllim daha sonra ekoloji mədəniyyətdən söhbət açdı. Qeyd elədi ki, çərşənbə axşamı yandırılan rezin şinlər şəhərimizin havasını dəhşətli dərəcədə korlamışdır. Təəssüf ki, hər yanın köhnə şin havaya zəhər buraxan bir zavod sobasını xatırladırdı...

Hə, belə-belə işlər... Əziz balalar, bu deyilənlərdən mütləq ibret götürmək lazımdır. Elə etməliyik ki, Novruz bayramı ürəklərimizə sevinc gətirsin. Çalışmaq lazımdır ki, bu bayramdan sonra bizə sinəsi deşilmiş xal-xal asfalt yox, təzə salınmış ağaclar, güllər yadigar qalsın.

Müəllimin söhbəti bizə çox təsir etdi. Ona söz verdik ki, buraxığımız səhvlərdən nəticə çıxaracaq, gələn il Novruz bayramını daha ləyaqətlə qarşılıyacağıq...

## BAĞLI QAPI

Ədəbiyyatdan dərsimiz çətin bir şer idi. Heç birimiz əzbərləyə bilməmişdik. Müəllimdən bərk qorxurduq. O, çox yaxşı müəllim idi. İxtisasını gözəl bilirdi. Ancaq çox tələbkar, zəhmlı idi. Qətiyyən güzəştə gedən deyildi.

Belə qərara gəldik ki...

Zəng içəri vuruldu. Hamımız sakitcə keçib yerimizdə əyləşdik. İntizarla işin axırını gözlədik. Ürəyimiz səksəkədə idi. Bilirdik ki, bizi yaxşı şey gözləmir.

Qapı itələndi, ancaq açılmadı. Çöldən qorxduğumuz qəzəbli səsi eşitdik:

-Açın qapını!

Canımıza vicvicə düşdü. Ancaq nə qədər çalışdıqsa, qapı açılmadı ki, açılmadı. Həm də uşaqlar bir-birlərinə maneçilik törədirdilər.

Qıfla çöldən açar saldılar. Yenə xeyiri olmadı.

Qapı arxasından o qəzəbli səsi bir də eşitdik. Müəllim kimisə əmək otağına göndərdi. Çəkic, iskənə, vintaçan, daha nə bilim nələr gətirməyi tapşırıdı.

Xeyli əlləşdilər, nəhayət, qapı açıldı. Dərsin vaxtından yarım saat keçmişdi. Fikirləşdik ki, daha müəllim bizdən dərs soruşmaz. Ancaq sən saydığını say...

Müəllim hirsindən əsirdi. Bizim də canımızı vahimə bürüdü.

O, əvvəlcə ümumi şəkildə soruşdu:

-Qapını kim bağlamışdı?

Heç kəsdən səs çıxmadı.

Müəllim bizi cərgəyə düzdü. Hamımızdan bir-bir soruşdu:

-Qapını kim bağlamışdı?

Yalandan "bilmirəm" deməyə dilimiz gəlmirdi. Yoldaşımızı da satmaq istəmirdik. Hamı susurdu. Təkcə müəllimin qəzəbli səsi eşidilirdi:

-Qapını kim bağlamışdı? Bəlkə kənardan ayrı adam gəlib bağlayıb?

Kiminin saçı çəkilirdi, kiminin qulağı. Kiminin üzündə isə şapalaq tapança kimi açılırdı.

Ancaq hamı susurdu.

Növbə Şükürə çatdı. Müəllim eyni sualla ona da müraciət etdi. Şükür əsə-əsə cavab verdi:

-Müəllim, kim bağladığını bilmirəm. Ancaq gördüm ki, qapının düyməsi yavaşça yuxarı qalxdı.

Elə bil yanın alovun üstünə benzin tökdülər.

-Ə, bapbalaca düymənin yuxarı qalxdığını görə bilirsən, onu qaldıran yekə adamı yox?

Hamımızı gülmək tutdu. Bəzilərimiz lap gözü yaşılı-yaşlı gülürdük.

Ancaq kələyimiz baş tutmadı. Müəllim dərsdən sonra bizi evə buraxmadı. Yamanca tərs idi. Dediyi eləyən idi. Sakitcə dedi:

-Şeri əzbərləyiib danışmayan evə getməyəcək!

Sinfə bir oxuhaoxu düşmüdü ki, gəl görəsən. Ömründə əlinə kitab almayanlar da şer əzbərləyirdilər.

Kim hazır idisə, əlini qaldırıb dərsi danışmaq istədiyini bildiridi. Müəllim dərsi danışanları evə buraxırdı. Qalanlar isə...

Şeri əzbərləməkdən başqa çare yox idi.

Ən axıra Şükür qalmışdı. O, qapıdan çıxanda gülməkdən ölürdük. Müəllimin də hirsı yatmışdı. O da bizə baxıb gülümsünürdü. Qəribə idi ki, heç kəs evə getməyə tələsmirdi...

1989

## TÜSTÜ DƏRSİ

*Vilayət Quliyevə*

Qış idi. Havalarda yaman şaxtalı keçirdi. Məktəbdə odun peçi yandırıldıq. Böyük tənəffüsə də dostlarımızdan biri dedi:

-Əgər istəyirsinizsə, elə eləyim ki, müəllim bizə heç dərs keçməsin.

Dərsin olmaması hamımızın ürəyindən idi. Ancaq inamsız-inamsız soruşduq:

-Necə eləyəcəksən?

-Sizin nə işinizə qalıb. Eləyim, yoxsa yox?

Onu qızışdırıldıq:

-Bacarmazsan.

Dostumuz yaş əskini götürüb çölə çıxdı. Onu peçin tüstü çəkən borusunun ağızına soxdu. Tüstü qayıdib içəri dolmağa başladı. Müəllim sinfə girəndə göz-gözü görmürdü.

O, çox arif adam idi. Bildi ki, tüstünü sinfə doldurmaqdə məqsədimiz var. Gözləyirdik ki, bərk hirslənəcək, özündən çıxaçaq. Ancaq belə olmadı. Dinməz-söyləməz sinifdən çıxdı. Qapını çırpıb, çöldən bağladı. Arxayın-arxayın pəncərənin qabağında gəzişməyə başladı.

Tüstüdən nəfəs almaq mümkün deyildi. Az qala bağımız çatlayırdı. Hamımız səbəbkarın üstünə düşdük. Onun ucbatından tüstüdə boğulurduq...

Yalnız zəng çölə vurulandan sonra müəllim qapını açıb bizi çölə buraxdı. Hamının başı gicəllənirdi. Öz pis əməlimizin layiqli cəzasını çəkirdik.

Evə gedəndə valideynlərimiz təəccüb qalmışdır. Bədənimizdən, paltarımızdan tüstü, his qoxusu gəlirdi...

1989

## İTƏN DƏFTƏR

Həndəsə dərsi qurtardı. Müəllim də, biz də tənəffüsə çıxdıq. İkinci dərs riyaziyyat idi.

Bir neçə dəqiqlik dərəcədən sonra zəng içəri vuruldu. Hamı tələsik sinfə doluşdu. Müəllim içəri girdi. Gözlərinə inana bilmədi. Bir vur-çatlaşın var idi ki, gəl görəsən. Elə bil bir saat əvvəl dərs keçdiyi heç bu sinif deyilmiş...

O, əvvəlcə nə edəcəyini bilmədi. Nəhayət, güc-bəla ilə sinfi sakitləşdirdi, ev tapşırıqlarını yoxlamağa başladı.

Hamı məsələni həll eləmişdi. Sinfın əlaçısı Sevil isə... ağlayırdı. Onun dəftəri yoxa çıxmışdı.

Müəllim soruşdu:

-Bəlkə dəftərin yaddan çıxb evdə qalıb?

-Xeyir, müəlli, gətirmişdim. Köçürmək istədilər, vermədim. İndi isə dəftərim yoxa çıxb.

Müəllim sinfə müraciət etdi:

-Yaxşı, uşaqlar, dəftər kimdədir səhəbinə qaytarsın.

Müəllim nə qədər israr etdi də, heç kəsdən səs çıxmadi. Dəftəri gördüm deyən olmadı.

Müəllim bərk qəzəbləndi və əmr etdi:

-Hamı lövhə qarşısına çıxsın.

Uşaqlar lövhənin qarşısına çıxdılar. Müəllim bir də üzünü onlara tutdu:

-Dəftəri kim götürüb, xoşluqla qaytarsın.

Yenə də heç kəsdən səs çıxmadi.

-İndi çantalarınızı axtaracağam, dəftər kimin sumkasından çıxa, vay onun halına!

Bəzi uşaqlar özlərini saxlaya bilməyib piqqıldışdılar. Bu, müəllimi daha da qəzəbləndirdi və o, çantaları bir-bir axtarmağa başladı. Dəftər tapılmadı ki, tapılmadı.

Müəllim uşaqları əyləşdirdi. Tapşırı ki, sabah valideynləriniz hökmən məktəbə gəlsinlər.

Heç kəs bir söz demədi.

Müəllim diplomatını açdı ki, təqvim planını çıxarsın. Birdən onun gözləri kağızların arasındakı qalın dəftərə sataşdı. Onun rəngi bir az da qaraldı, üzünün əzələləri titrədi. Uşaqlar elə buna bənd imişlər.

Gülüş səsindən pəncərələrin şüşəsi cingildəyirdi. Sevilin itən dəftəri müəllimin diplomatından çıxmışdı. Tənəffüsə kimsə dəftəri "e'tibarlı yerdə" gizlətməyə, Sevildən qisas almağa macal tapmışdı...

1989

## BALKON ÖLKƏSİNĐƏN MƏKTUB

Gülzar imtahana hazırlaşırıdı. Ona görə balaca Aysellə söhbət eləməyə vaxtı yox idi. Aysel dinən kimi acığını tuturdu. O, Ayseli şüşəbəndə qovdu. Dedi ki, get orda sakitcə oturub dərslərini oxu.

Aysel yazı stolunun arxasına keçdi. Kitab-dəftərini qabağına töküdü. Nə qədər oxudusa, başına bir şey girmədi ki, girmədi... Dəftərindən bir vərəq cırıb Gülzara məktub yazmağa başladı. Sonra həmin məktubdan kağız təyyarə düzəltti. Bir qanadında Gülzarin, o biri qanadında isə öz ünvanını yazdı. Yavaşça "təyyarə"ni çarpayının üstündə uzanıb kitab oxuyan Gülzara sarı atdı. Təyyarə uçdu, uçdu, düz Gülzarin qarşısında yerə düşdü. Qız hirsləndi. Ancaq təyyarənin üstündəki ünvanı oxuyanda hırsı o dəqiqə yatdı. Üzünə təbəssüm qondu. Məktubun "kimə çatacaq" yerində yazılmışdı: "Otaq ölkəsi, Çarpayı şəhəri, Gülzar Əliyevaya". Məktubu göndərənin ünvanı isə belə qeyd olunmuşdu: "Balkon ölkəsi, stol şəhəri, Əliyeva Ayseldən"...

Gülzar gülə-gülə məktubu açıb oxumağa başladı:

"Gülzara birinci məktub. Salam, Gülzar, necəsən? İslərin necə gedir? İmtahanlara necə hazırlaşırsan? Hə... Mən sağ və salamatam. İslərim də yaxşı gedir. Təzə ev almışam. Təzə ev, yəni "novaya kvartira". Hə, başa düşdün? Mənim evim balkondakı stoldur. İstəsən yanımı qonaq gələ bilərsən. Hə, doğru sözümdü, fevralın iyirmi ikisində doqquza işləmiş və ya doqquza qalmış səni gözləyirəm. Evimin ünvanını yuxarıda yazmışam. Gələ bil-məsən də, məktub yaz, zəng vur.

Hə, sizə kimdən deyim, kimdən danışım? Gülzar, "Biri var idi, biri yox idi" kitabının "Seyfəlmülk" nağılındayam. Nə isə, dediyimi yadında saxla. Məktub yazmağı unutma. İndi isə səninlə saqlaşıram. Qudbay!"

Gülzar məktubu oxudu, ancaq özünü elə göstərdi ki, guya heç nədən xəbəri yoxdur. Yenə dərslərini oxumağa başladı. Aysel gördü ki, Güldardan səs çıxmadı. İkinci məktubu yazıb əvvəlki qayda ilə Güldara göndərdi. Məktubda yazılmışdı:

"Salam, Gülzar! Necəsən? İslərin necədir? İmtahanı nə vaxt verəcəksən? Məlumun olsun ki, mən sağ-salamatam. İslərim də ki, əladır. Hər şey yaxşıdır. Nə isə..."

Balkon ölkəsi çox gözəl ölkədir. Stol şəhəri isə onun paytaxtıdır. Bu şəhər dünyadakı gözəl şəhərlərdən birincisidir. Sən isə gedib Otaq ölkəsinin Çarpayı şəhərində yaşayırsan. Mənim ölkəmin sənin ölkəndən kiçik olmasına baxma. Mənim şəhərim sənin şəhərindən qat-qat gözəldir.

Gülzar, niyə mənə məktub yazmırsan? Yaxşı, eybi yoxdur, ancaq bu məktubumu cavabsız qoyma."

Gülzar bu məktubu da gülə-gülə oxudu. Bir cümlədən ibarət məktub yazıb Ayselə atdı: "Aysel, gəlsəm ora səni mələdəcəm!"

Aysel məktubu oxuyub bərkdən güldü. Gülzar da ona qoşuldu...

1994

## UNUDULMAZ QONAQ

Elvin axşamdan yixılıb yatdı. Gecə onlara qonaq gəlməyindən təbii ki, xəbər tuta bilmədi. Qonaqlara yer hazırlamaq lazım gəldi. Elə buna görə də atası Elvini yuxulu-yuxulu qucağına alıb o biri otağa apardı. Onun çarpayısında isə qonağın qızına yer saldılar.

Gecə Elvin yuxudan oyandı. Elə mürgülü-mürgülü özünü verdi padşah piyada gedən yerə – rahatxanaya. Oradan da yuxulu-yuxulu öz çarpayısının yanına gəldi. Yerinə girmək istəyəndə çəşib qaldı. Onun çarpayısında bir qız yatmışdı. Elvin əvvəlcə elə bildi ki, yuxu görür. Ancaq sonra hiss elədi ki, bu xına o xınadan deyil. Anasını çağırıldı:

- Ana, ay ana!...

Anası ona cavab verdi:

- Elvin, hardasan?

- Ana, mənim yerimdə kimsə yatıb.

Evdəkilər oyandılar. Yuxulu-yuxulu gülümsündülər. Elvin isə çəşib qalmışdı. Nəhayət, o da məsələdən xəbərdar oldu. Qaçıb anasının yerinə girdi və yorğanı başına çəkdi.

Səhər Elvin utandığından qonaqların gözünə görünmək istəmirdi. Ancaq anasının rəfiqəsi – Zümrüd xala onu yanına çağırıldı, üzündən öpdü. Sonra da qızı Lalə ilə onu tanış etdi. Lalə Elvindən bir neçə yaşı böyük olardı.

Zümrüd xala zarafatla Elvinə dedi:

- Ay xatakar, gecə mənim qızımın yanına niyə girmişdin?  
Hamı güldü. Elvin pörtdü, Lalənin də yanaqları qızardı...

Sonra hər şey unuduldu. Elvin albomları gətirib Lalənin qabığına qoydu. Onlar birlikdə albomu vərəqləyib şəkillərə baxdılar. Bir neçə saat ərzində əməlli-başlı dostlaşdırıldılar.

Günorta qonaqlar xudahafizləşib harasa getdilər. Onlar söz verdilər ki, mütləq Elvinin albomu üçün şəkil çəkib göndərəcəklər...

Günlər, həftələr ötdü. Elvin səbirsizliklə şəkil gözləyirdi. Ancaq utandığından bu haqda heç kəsə heç nə demirdi. Əslində isə Lalənin şəkli onun gözlərinin qarşısından getmirdi ki, getmirdi...

1991

## HƏR "5"-Ə BİR ÖPÜŞ

Gursel həmişə məktəbdən gələndə anası onu oxşayar, neçə aldığı soruşardı. Ana aldığı hər "5"-ə görə oğlunu bir dəfə öpər, onu həvəsləndirməyə çalışardı.

Bir gün Gursel dərsdən gələndə anası yenə əvvəlki qayda ilə ondan soruşdu:

-Mənim cupblum neçə alıb?

Oğlan həvəssiz-həvəssiz cavab verdi:

-İki beş.

-Ay mənim ağıllı balam. – Ana bu sözləri deyib, oğlunun üzündən iki dəfə öpdü. Onu oxşadı, saçını tumarladı.

Gündəliyə baxanda ana gözlərinə inanmadı. Gursel bir "2", bir dənə də "5" almışdı. Oğlunun "2" almağından çox yalan danışması anaya yer elədi.

-"2" almağın bir yana, hələ anaya yalan da satırsan?

94

Oğlan təəccübə anasına baxdı:

-Axı mən nə vaxt yalan dedim?  
-Bəs sən demədin ki, iki "5" almışan?

-Ana, sən düzgün başa düşməmisən. Mən dedim ki, bir iki, bir beş almışam. İkisini də dedim axı!

Anam gülmək tutsa da, özünü zorla saxlaya bildi.

Gursel isə başını aşağı salıb söz verdi:

-Ana, narahat olma, sabah mütləq "2"-ni düzəldəcəyəm.  
Söhbət bununla da bitdi. Gursel nahar eləyəndən sonra həmişə olduğu kimi yatmadı. Yazı stolunun arxasına keçdi.

Ana dilləndi:

-Bəs yatırısan?

-Yox, bu gün mənə yatmaq düşmür.

Səhərisi gün oğlu məktəbdən qayıdanda anası yenə soruşdu:

-Oğlum, neçə almışan?

-Beş.

-Neçə dənə?

-Bir.

-Onda gəl səni öpüm.

Gursel kənarə çekilib hiyləgərcəsinə gülümsündü:

-Olmaz.

-Niyə?

-Bu "5"-in payını dünən öpmüsən.

1989

## PARALEL BALA

Atası da, anası da Gurseli çox istəyirdilər. Bütün sonbeşiklər kimi o da əzizlənirdi, oxşanırdı. Ancaq Gurselə ərköyü də demək olmazdı. O, çox ağıllı və intizamlı uşaq idi.

Atası hər gün ondan bir neçə dəfə soruşardı:

-De görüm kimin balasısan?

Gurselin cavabı hazır idi:

-Həm atanın, həm də ananın.

Ata onu cırnadırdı:

95

-Arvad oğlu arvad. Heç eşitmisən ki, adamın pasportunda anasının adını yazalar?! Səndən soruşanda ki, kimin oğlusun, onda nə cavab verəcəksən?

-Əlbəttə, deyəcəyəm ki, atamın oğluyam.

-Bax, bu başqa məsələ.

-Ay ata, nə qədər eyni sözü təkrarlamaq olar e! Bax, mən sənin oğlunam, ananın da balası.

Axır zamanlar atasının tez-tez təkrar olunan sualına Gursel başqa bir cavab tapmışdı.

-Gursel, kimin balasınan?

-Paralel bayam.

-Ə, heç paralel də bala olar?

-Niyə olmur, həm ananın, həm də sənin balanam.

Ata balaca oğlu ilə söhbətdən ləzzət alar, hər işdən gələndə eyni sualla ona müraciət edərdi. Gurselsə sözünün üstündə möhkəm durmuşdu:

-Ay ata, adama eyni sualı nə qədər verərlər?! Birdəfəlik demişəm paralel bala, qurtardı getdi...

Bir dəfə hava küləkli idi. Gursel həyətə düşmək üçün anasından icazə istədi. Ana dedi ki, küləkdir, olmaz.

Bir az keçəndən sonra Gursel atasının yanına gəldi.

-Ata, olar həyətə düşüm?

-Olmaz.

-Niyə?

-Ona görə ki, hava pisdir.

-Ata, nə olar, qoy düşüm də...

-Dedim ki, yox.

-Ata, nə olar?!

Ata hirsəndi:

-Ə, adama sözü neçə dəfə deyərlər, bəsdi də!

Gursel bikefləmək əvəzinə gülməyə başladı. Ata təəccübə onun üzünə baxdı:

-Niyə gülürsən, ə?

Gursel gülməyini güclə saxlayıb dedi:

-Ata, adama sözü bir dəfə deyərlər?

-Əlbəttə.

-Onda bəs niyə hər gün məndən soruşursan ki, kimin balasısan?

Ata güldü, Gursel də ona qoşuldu... Həyətə düşmək üçün icazə artıq hazır idi...

1989

## QAPINI AÇMAYACAM

Gəl bir oyun öyrədim sənə. Təsəvvür elə ki, burnun qapıdır, gözlərin pəncərə. Burnundan basan kimi qapının zəngi çalınacaq.

-Zinq...

-Kimdi?

-Qarmonçalandı. Ev yiyəsi evdədi?

-Bəli.

-Qarmon hazırlıdı?

-Bəli.

-Onda icazə ver çalışım.

Hər əlimlə oğlumun bir qulağından tutub, qarmon kimi o yana, bu yana çəkirəm. O isə elə hey gülür, gülür...

Tez-tez təkrar eləyirik bu oyunu.

Bu gün oğlum kefsizdir. Burnundan barmağımla basıram. Əlimi yana itələyir.

-Zinq... Zinq... Zinq...

Gursel hirsli-hirsli deyir:

-Özünü yorma, onsuz da qapını açmayacam...

## ÜŞÜYÜRƏM

Oğlumu danışdırmaq, məzəli, dadlı-duzlu sözlərini dinləmək istəyirəm. Yorğanı başına çəkib susur. Söhbət eləməyə qətiyyən həvəsi yoxdur. Ona yaxınlaşıb deyirəm:

-Nağıl dinləmək isteyirsən?

-Yox.

-Sənə şəkilli kitab verim?

- İstəmirəm.
- Yemək yeyirsən?
- Yemirəm.
- Çay içirsən?
- İçmirəm.
- Oğlum, üşümürsən ki?
- Danışanda üşüyürəm, məni danışdırma...

## SAKİT OTURA BİLƏN OĞLAN

Televizorda maraqlı veriliş var idi. Ata diqqətlə ekranə baxır, karşısındaki kağıza nəsə qeydlər edirdi. Uşaqlar səs-küy salır, o yan –bu yana qaçırdılar.

Ata özünü saxlaya bilməyib böyük oğluna bərk açıqlandı:  
-Gündüz, sakit otura bilmirsən?

Elə bil qurbağa gölünə daş atdılar. Ətrafa ani bir sükut çökdü. Balaca Gursel də səsini kəsdi. Ayağının ucunda yeriyib, divanda oturdu. Xeyli o yan-bu yana baxdı. Sükutu pozan da elə o oldu:

-Ata, görürsən, mən sakit otura bilirəm.  
Atanın dodağı qaçı. Gündüzlə Güzar özlərini saxlaya bilməyib bərkdən güldülər. Gursel də onlara qoşuldu...

## DÜZ OXUMURSAN

Aqşin balaca idi. Hərflərin heç birini tanımadı. Ancaq nənəsi ona nağıl danışmasa, kitab oxumasa, o, bir qaşıq da xörək yeməzdi. Elə buna görə də atası Aqşinə şəkilli nağıl kitabları almışdı. Onun başı nağıl dinləməyə elə qarışındı ki, boşqabdakı xörəyi nə vaxt yeyib qurtardığından xəbəri olmurdu. Bir də göz açırdı ki, qabda heç nə qalmayıb.

Bu kitabları Aqşinə o qədər, o qədər oxumuşdular ki, o, nağılların hamısını əzbərdən bilirdi. Nənəsi necə oxumuşdusa, cümlələr, hətta sözlər eləcə də qalmışdı yadında.

Aqşinin bacısı birincidə oxuyurdu. Bir dəfə o, "Sehrli dəyirman" adlı eston nağılini bərkdən mütaliə edirdi:

"Qızım, bu gün toy-bayramdır, get qızlarla oyna..."  
Aqşin onun sözünü kəsdi:  
-Bacı, düz oxumursan. Bayramdır yox, bayramdı, qızlarla yox, qızdarnan demək lazımdı...

## SƏN ANAN ÜÇÜN DARIXMIRSAN?

Gurseli kəndə – nənəsinin yanına apardılar. Əvvəlcə hər şey maraqlı idi: toyuqlara dən səpmək də, ağacdən meyvə dərmək də. Ancaq bir gün Gursel darıxdı şəhər üçün, anası üçün. İki ayağını bir başmağa dirədi ki, gedirəm şəhərə.

Onun arzusunu yerinə yetirdilər. Nə gözəl imiş şəhər. Geniş prospektlər, maşınlar, bağça, dəniz, dondurma...

Günlər bir-birini əvəz elədi. Gursel indi də kəndin xiffətini çəkdi. Darıxdı nənəsi üçün. Ancaq deməyə utandı ki, kəndi istəyi-rəm. Axı şəhərə öz arzusu ilə qayıtmışdı!

Bir gün bağçadan gələndə Gursel anasından soruşdu:

-Ana, sən anan üçün darıxmırsan?

Ana təəccübə oğlunun üzünə baxdı:

-Darıxıram, oğlum.

-Onda işdən icazə al, gedib görək sənin ananı.

Ana gülümsündü. Artıq hər şey aydın idi. Gurselin könlünün quşu yenə də uçmuşdu kəndə – nənəsinin yanına.

## GİZLƏNPAC

Uşaqlar yenə də Namiqgilin həyətinə toplaşmışdılar. Birdən kimsə dedi:

- Gəlin gizlənpaç oynayaq.

Həm razılaşdı. Püşk atıldılar. Göz yummaq İlhamə düşdü. O, gözlərini yumub saymağa başladı. Uşaqlarınsa hərəsi qaçıb bir tərəfə təpildi. Həyət-bacanı sakitlik bürüdü.

İlham gözlərini açıb dörd tərəfi dinşədi. Sonra uşaqları axtarmağa başladı. Gizlənənlər yavaş-yavaş üzə çıxıldılar. Ancaq Namiq tapılmadı ki, tapılmadı. Uşaqlar hamısı birlikdə onu

axtarmağa başladılar. Baxmadıqları yer qalmadı. Hamı təəccüb-ləndi. Namiqi səsləyib dedilər:

- Hamıdan yaxşı sən gizlənmisən. Təslim oluruq. İndi isə çıx oyunu təzədən başlayaq.

Ancaq daşdan səs çıxdı, Namiqdən səs çıxmadi. O elə bil bir tikə çörək olub göyə çəkilmişdi.

Aradan xeyli keçdi. Hava qaranlıqlaşdı. Uşaqlar narahat oldular. Tez gedib Namiqin anasına xəbər verdilər. Narahat ana da uşaqlara qoşuldu. Axtarış yenidən başladı. Ancaq Namiq tapılmadı ki, tapılmadı.

Narahatçılıq daha da artdı. Hər yanı ələk-vələk elədirər. Kimsə dedi:

- Bəlkə zirzəmiyə girib?

Ana etiraz etdi:

- Bu qaranlıqda qorxudan zirzəmidə oturmaz.

Hərə bir ağız qışqırdı:

- Namiq, hey...

Cavab çıxmındı ki, çıxmındı.

Çox düşündülər, daşındılar. Axırda fənər götürüb zirzəmiyə girdilər. Köhnə şkafın qapısını açanda gördülər ki, Namiq onun içində büzüşüb yatıb.

Məlum oldu ki, dostumuz zirzəmidəki şkafın içində gizlənmiş. Necə olubsa, elə oradaca onu yuxu tutub.

Uşaqları gülmək tutdu. Anası Namiqi qucağına alıb evə apardı, yatağına uzatdı. Uşaqlar evlərinə dağılışdırılar. Namiq isə "div yuxusu"ndan yalnız səhərisi gün ayıldı. Nə qədər fikirləşdisə, yadına bir şey sala bilmədi. Anası hər şeyi ona danışdı. Ancaq özü də gülümsündü. O, çayını içib həyətə qaçıdı. Dostları onu gözləyirdilər.

Namiq dedi:

- Uşaqlar, gəlin oyunumuzu davam etdirək.

Kimsə etiraz etdi:

- Yox, dostum, bu dəfə də gizlənsən, qorxuram heç tapılmasan, həmişəlik qeyb olub göyə çəkiləsən.

Hamı güldü. Uşaqlar çilingağac oynamaya başladılar...

## "YANĞINSÖNDÜRƏNLƏR"

Şənbə günü idi. Bacımla qardaşım dərsə, anam isə işə getmişdi. Evdə atamla ikimiz qalmışdıq. Günortaya yaxınlaşırırdı. Atam məndən soruşdu:

-Cumbulu, acmamışan ki?

Bilmirəm necə oldusa dedim:

-Acmağa hazırlaşıram.

Atam güldü. Deyəsən sözüm onun xoşuna gəlmişdi. O, saçımı tumarlayıb soruşdu:

-Nə yemək isteyirsən?

Mən bilirdim ki, anam dolma bişirib. Günorta sözsüz ki, onu isidib yeyəcəkdir. Ancaq atamın sualı məni bir qədər düşündürdü. Doğrusu, dolmadan xoşum gəlmirdi. Onu da bilirdim ki, atam xörək bişirməyi bacarmır. Bəs elə isə nə üçün mənə belə sual verirdi?

Birdən yadıma düdü ki, atam kabab bişirməyi bacarı. Özü də lap əla kabab. Keçən il Arif Əmigillə Qəçrəşə dincəlməyə getmişdir. Yolda bir qoyun aldılar. Atamın onu kəsib soyması, ocaq qalayıb dadlı kabab bişirməsi yadıma düşdü. O saat dedim:

-Ata, kabab istəyirəm.

Atam duruxdu. Sonra nə fikirləşdi, soyuducunu açdı. Gülümşündü:

-Cumbulu, bəxtindən ətimiz var. Ancaq bilmirəm onu necə bişirəcəyik?

-Meşədə bişirdiyin yadından çıxıb?

-Yox, məsələ bişirməkdə deyil. İş ondadır ki, manqalımız yoxdur. Onsuz da necə kabab bişirək?

-Bəs meşədə necə bişirmişdin?

-Meşə ayrı, bura ayrı.

-Balkonda bişirmək olmaz?

-Ocaq yeri qaraldıb xarab eləyər. Sonra anan gəlib bizi dənlayıar.

-Ata, olmaz ki, ocağı nəsə bir şeyin üstündə qalayaq?

Söz atamın ağlına batdı. Mən həyətdən yastı bir şey tapıb gətirdim. Onu balkonda yerə qoyub, üstünə çır-çırrı, taxta-tuxta doldurduq. Sonra atam qəzeti bürmələdi, onu kibritle yandırıb, ağacların arasına soxdu. Taxtalar od aldı. Mən ləzzətlə ocağın yanmasına baxırdım. Atam üstümə açıldı ki, keç içəri, indi mən də gəlirəm. Ocağa köz düşüncə etti doğrayıb şışlərə çəkərik.

Mən pəncərənin qarşısında durub ocağa baxırdım. Atam isə ət doğramağa hazırlaşındı. Elə bu vaxt ocağın içində elə bil bomba partladı. Yanan taxtalar, közlər hərəsi bir yana səpələndi. Atam tez balkona yüyürdü. Ocağı səpələnmiş görəndə çəşib qaldı. Sonra üstümə qışqırkı ki, su gətirim. İkimiz köməkli yanan yerləri söndürdü, alovun böyüməsinə imkan vermədik. Ürəyim quş kimi çırpinırdı. Atam da bərk qorxmuşdu. Sonradan bildik ki, üstündə ocaq qaladığımız şifer parçası imiş.

Elə bu zaman qapının zəngi çalındı. Gələn anam idi. O, bizim sir-sifətimizə baxan kimi nə isə baş verdiyini o saat anladı. Balkondakı tör-töküntünü görəndə isə lap qorxdı.

Atam onu sakitləşdirdi:

-Qorxma, hər şey yaxşı qurtardı.

Sonra bacımla qardaşım da gəldilər. Biz başımıza gələnləri onlara danışdıq.

Hamımız güldük. Anam isə balkonu yiğışdırı-yiğışdırı deyinirdi. Onun acıqlı-acıqlı dediyi sözlərdən tək bircəsi yadında qalıb: "yanğınsöndürənlər"...

1991

## EKSPERİMENT

Anamı iki aylıq kursa göndərdilər. Atam çarəsiz qalıb balaca qardaşımı rayona – nənəmgilə apardı. Onu kənddə qoyub geri qayıtdı...

İndi evdə biz üçümüz qalırdıq: atam, bacım və mən. Anamdan və qardaşından ötrü bərk darixirdiq. Yeyib-içmək sarıdan da əməlli-başlı korluq çəkirdik. Doğrudur, atam hər şey alıb gətirirdi, ancaq nə qədər çalışsaq da, xörəklərimiz dadlı çıxmırıldı ki,

çıxmırıldı. Atam eksperiment aparırmış kimi gündə bir cür yemək bişirir, biz də təzə növ yeməkləri tərifləyə-tərifləyə yeyirdik. Nə bişirdiyimizi heç özümüz də bilmirdik, ancaq xörəklərimiz o qədər də pis çıxmırıldı. Pis olanda da atamın xətrinə dəyməsin deyə bəh-bəhlə yeyib-içirdik.

Bir gün atam daha bir eksperiment apardı. Ət şorbasının üstünə bir-iki qaşıq qarpız mürəbbəsi tökdü. Biz təccübəldəndik. Atam isə gülə-gülə dedi:

- Sizə elə xörək bişirirəm ki, ömrünüzdə bu cür yemək görməmisiniz.

Nəhayət, xörək hazır oldu. Hərəmiz bir boşqab xörək çəkib qarşımıza qoymuşdur. Atam isə hardasa yeyib gəlmüşdi. Ona görə dedi ki, bir azdan, acanda yeyəcək.

Nə qədər eləyirdiksə, xörəyi yeyə bilmirdik. Onun şirin, ancaq ürəkbulandırıcı bir dadi var idi. Atam isə hey üstümüzə açıqlanırdı:

- Tez olun, soyumamış yeyin!

Biz odla su arasında qalmışdıq. Nə xörəyin dadsızlığını deyə bilirdik, nə də onu yeyə. Qaşığı ağızımıza aparan kimi bizi öyümə tuturdu.

Bunu görən atam açıldı. Hirsli-hirsli soruşdu:

- Dadsız xörəkdir?

İkimiz də birağızdan dilləndik:

- Dadlıdır.

- Bəs onda niyə yemirsınız?

Heç birimiz dinmədik. Sonra bacım gülə-gülə dedi:

- Ata, bircə qaşıq da özün ye, nə olar?

- Yaxşı, nə deyirəm.

İkimiz də gözlərimizi ataya zilləmişdik. Onun qaşığı ağızına aparması ilə üz-gözünü turşutması bir oldu. Biz gülməkdən ölürdük.

Atam gülə-gülə dedi:

- Müvəffəqiyyət qurban tələb eləyir. Elə bilirsiniz insanlar müxtəlif xörəklər bişirməyi asanlıqla öyrəniblər?

Sonra xörəyi zibil qabına boşaltdıq.

İki ay bizə iki il kimi uzun göründü. Axır ki, anam gəlib çıxdı. Bacım gülə-gülə dedi:

- Qaqaş, eksperimentlərdən canımız qurtardı.

Biz güldük. Atam da bizə qoşuldu. Təkcə anam təəccüblə üzümüzə baxırdı...

1991

## MİLÇƏKÖLDÜRƏN

Babam elə qışqırdı ki, qorxudan tir-tir əsdim. Tez qaçıb canımı onun əlindən qurtarmağa çalışdım. Çəpərdən aşib dayımgilə qaçdım. Tənginəfəs olmuşdum.

Dayım məni görüb təəccübləndi:

- Ceyhun, nə olub sənə?

Həyəcanla dedim:

- Babam məni öldürəcək.

Dayım təəccübləndi:

- De görüm nə iş görmüsən?

- Heç nə. O mənə nə tapşırılmışdısa, onu da elədim. Ancaq babamın mənə bərk acığı tutdu.

Düzünü de, nə iş görmüsən?

- Heç nə. Babam mənə milçəkoldürən düzəldib verdi ki, milçəkləri öldürüm. Mən də onun tapşırıqlarını yerinə yetirdim, ancaq babam bərk hırslındı. Az qaldı ki, məni öldürsün.

- Ola bilməz.

- Dayıcanı düz deyirəm.. Babam taxtda uzanıb mürgüləyirdi. Birdən bir yekə milçək uçub düz onun alına qondu. Mən də gücüm gəldikcə milçəyi vurdum.

Dayım əvvəlcə güldü, sonra ciddiləşib mənə acıqlandı, səhv etdiyimi söylədi. O, məni evimizə gətirdi. Babam milçəkoldürəni əlində yelləyib məni hədələdi:

- İndi səni milçək kimi öldürəcəm...

Dayım güldü. Babam da qımişan kimi oldu. Mənim qırışığım bir balaca açıldı. Babamın yanına gedib ondan üzr istədim.

Sonra dayımla babam nə haqda isə söhbət eləməyə başladılar. Mən isə milçəkoldürəni götürüb o biri otağa keçdim.

## NAR SUYU

Trolleybusa təzəcə minmişdim ki, bir kişi məni yanına çağırıdı, yanındakı boş yeri göstərib dedi:

- Oğul, o tərəfə gün düşəcək, burda əyləş.

Həmsöhbətim ixtiyar bir qoca idi. Yayın qızmar çağı olmasına baxmayaraq əynində kostyum, başında papaq var idi. Sifətinə baxan kimi hiss olunurdu ki, kiminləsə söhbət etmək istəyir.

Qoca məndən sorüşdü:

- Oğul, evlisənmi?

- Bəli.

- Hə, onda bir buynuzun düşüb.

Mənalı-mənalı ona baxmağıma əhəmiyyət vermədən sorğusunu davam etdirdi:

- Uşaqların varmı?

- Bəli.

- Deməli, o biri buynuzun da düşüb.

Təəccüblə ona baxdığını görünen kişi gülümsündü, oğlum, incimə, - dedi. Eldə belə deyirlər. Arvad-uşaq, ailə olandan sonra insan gərək onların xətrinə dilini dinc saxlasın, ona-buna buynuz atmasın...

Bir xeyli susduq. Gördüm ki, kişi yarımcılpaq qızlara, gəlinlərə mənalı-mənalı baxır. Üstünü vurmadım. Qoca isə yenə mənimlə danışmağa başladı. Yaşayışın çətinliyindən, təqaüdün çörək puluna çatmadığından danışdı. Cibindən Bakı-Sumqayıt elektrik qatarının cədvəlini çıxarıb baxdı. Dedi ki, yaxşı ki, gedib-gəlməyimiz pulsuzdu...

Yenə araya sükut çökdü. Dillənmədiyimi görünen qoca dedi:

- Oğul, suyun mənə yaman şirin gəlir, ona görə səninlə söhbət eləmək istəyirəm. Başağrısı deyilsə, sənə bir hadisə danışım?

Çar-naçar dedim:

- Əmi, buyurun, dinləyirəm.

Kişi gözlərini qarşidakı qız-gelinə gəzdirib, söhbətə başladı.

- Bir kişinin evinə qonaq gəlibmiş. Arvadı onlara çay gətirəndə necə olursa, uzun donu sürüşür, ayaq barmağını qonaq görür. Ev iyəsi özünü görməməzliyə vurur. Qonaq gedəndən sonra arvadı yanına çağırıb deyir:

- Arvad, qonağı yola saldıq, indi sən də qonaqsan, gedə bilərsən...

Arvad təəccübə ərinə baxanda kişi onu başa salır:

- Arvadın ki, ayağını naməhrəm kişi gördü, ta ondan arvad çıxmaz...

Qoca sözünü qurtarıb udqundu, sınayıcı nəzərlə üzümə baxdı. Sonra yaxası, başı, ayaqları açıq qız-gelinini göstərib dedi ki, ay oğul, belə yerdə xeyir-bərəkət olarmış?

Gülümsündüm. Səhərdən qocanın müasir geyimli qadınları əyri-əyri süzməsinin mə'nasını anladım.

Qoca bununla da söhbətini qurtarmadı. Yenə məndən üzr istədi. Dedi ki, ay oğul, görürəm ki, söz xiridarına oxşayırsan. Qulaq as, bir söhbət də eləyəcəm.

Gülümsündüm. Bunu razılıq əlaməti kimi qəbul edən qoca yeni bir söhbət başlıdı:

- Ay oğul, deyirlər ki, bir namuslu kişi var imiş. Onun övladı olmurmuş. Nəhayət bir gün onun arvadının uşağı olur. Kişi əhd edir ki, mənim oğlumun doğulduğu gün dünyaya gələn qızı özümə gəlin eləyəcəyəm.

Elə həmin gün eşidir ki, bəs filan kənddə yoxsul bir kişinin qızı olub. Uşaqların qırxi çıxandan sonra kişi el adəti ilə qızı dünyaya gələn ailəyə qonaq gedir. Ürəyindəki arzunu açıb söyləyir. Uzun çək-çevirdən sonra qız evini razı salır. Deyir ki, gəlinimi elə indi aparacam.

Qaynata gələcək gəlinini – körpəni götürüb evlərinə gətirir. Arvadına deyir ki, uşaqlar evlənmək yaşına çatana qədər səndən başqa heç kəslə görüşməməlidirlər.

Belə də olur. Nağıl dili yürük olar. Uşaqlar həddi-buluğa çatırlar. Kişi onları çağırıb deyir ki, siz bir evdə böyüsəniz də,

baci-qardaş deyilsiniz. Vəziyyətin nə yerdə olduğunu başa salan kişi uşaqların toyunu eləyir.

Aradan bir müddət keçəndən sonra gəlin hamilə olur. Bir gün evdə tək oturanda onun ürəyi turş şey istəyir. Ancaq utandığından nə qaynatmasına, nə qaynanmasına, nə də ərinə bir söz deyə bilmir. Pəncərədən çölə baxanda görür ki, qonşu çəpərdən narın budağı düz onların pəncərəsinin qabağına əyilib. Gəlin özünü saxlaya bilmir. Budağı özünə sarı əyir, narı dişləyib, bir damcı turş şirəsindən sorur və onu budaq qarşıq buraxır.

Aradan xeyli keçir. Bir oğlan uşağı doğulur. Babası onun təbiyəsi ilə şəxsən özü məşğul olur. Uşaq yeddi yaşa çatanda onu bir mollaya şagird verir.

Bir yoxsul kişi var imiş. O, bulaqdan tuluqla su gətirər, camaata satar, qəpik-quruş qazanarmış. Bu kişini görən nəvənin başında qəribə bir arzu baş qaldırır. O, yoğun bir iynə tapır. Mollanın yanından evə qayıdanda iynəni gizlicə tuluğa batırır. Su yavaş-yavaş axıb töküür. Tuluq sahibi çəş-baş qalır. Təzə bir tuluq alır. Yenə eyni əhvalat təkrar olunur.

Üçüncü dəfə kişi sayıq tərpənir. Uşağı tuluğu deşərkən tutur. Yoldaşlarından onun kimliyini soruşub öyrənir. Deyirlər ki, bəs bu filankəs kişinin nəvəsidir...

Tuluq sahibi çəşib qalır. Elə mömin adəmin belə dələduz nəvəsinin olması onu təəccübəldədirir. Uşağı kişinin yanına gətirib əhvalatı ona danışır.

Kişi tuluq sahibinə pul verib onu yola salır. Sonra gəlinini yanına çağırıb soruşur:

- De görüm nə qələt qaynatmışan ki, sənin uşağın belə dələduzluq eləyib?

Gəlin and-aman eləyir. Birdən onun yadına dişlədiyi nar düşür. O, əhvalatı olduğu kimi qaynatmasına danışır. Qaynata deyir:

- Bir damcı nar suyundan belə uşaq əmələ gəlirsə, gör bic doğulan uşaq necə olar?

Həmsöhbətim bu əhvalatı danışandan sonra trolleybusda hayharay salan, böyük-kiçik saymayan cavanları göstərib dedi:

-Eh, ay oğul, dünya xarab olub... Millətimizi yaman günlərdən Allah saxlasın...

Kişi trolleybusdan düşüb gedəndə gülümsünüb dedi:

Oğul, dediklərimi yaz ver qəzetə, kitaba, qoy oxuyub ibrət al-sinlar.

Mən o ixtiyar qocaya söz verdim və sözümün üstündə də dur-dum...

1995

## DƏMİR QIRINTILARI

Müəllim uşaqlara tapşırmışdı ki, rastlarına çıxan dəmir parçalarını gətirib məktəbin həyətinə yiğsinlar. Uşaqlar soruşanda ki, bu nə üçün lazımdır, müəllim hər şeyi başa salmışdı:

-Bu istifadəsiz dəmirləri zavoda göndərəcəyik. Onları əridib yeni məhsullar hazırlayacaq, beləliklə dəmirə ikinci bir həyat bəxş edəcəklər.

Kamil fikirləşdi. O, hardasa çoxlu dəmir görmüşdü. Ancaq yerini xatırlaya bilmirdi. Birdən hər şey yadına düşdü. Təmir Traktor Stansiyasında istənilən qədər dəmir var idi. Lakin həmin dəmirləri oradan çıxarmaq müşkül məsələ idi. Gündüzlər işçilər orada olur, axşam isə darvazanın qapısı bağlanırdı.

Kamil sinif yoldaşı Əsədə dedi:

-Çoxlu dəmir yeri bilirəm. Ancaq onları gətirmək çox çətindir.

-Sən yerini de, fikirləşib bir çarə taparıq.

-Təmir Traktor Stansiyasında istənilən qədər dəmir-dümür var.

-Hə, gəl bir az fikirləşək.

-İşçilərin yanında dəmir götürmək istəsək verməzlər. Gərək axşam üstü ora gedək.

Onlar dedikləri kimi etdir. Darvazanın yanovundan asanca sıvişib keçdir. Gücləri çatan dəmir parçalarını götürüb qapıdan çıxməq istəyəndə kimsə onları gördü. Açıqlanıb dedi:

-Ayıb olsun sizə, heç adam da oğurluq edər?

-Əmi, biz oğurluq etmirik. Bu dəmirləri məktəbə aparırıq. Oradan da zavoda göndərəcəklər.

108

-Ay yaramazlar, heç belə də iş olar? Götürdüyünüz bu dəmirlər adı qırıntı deyil, hal-hazırda istifadəyə yararlı hissələrdir. Müəllim sözsüz ki, istifadəsiz dəmirləri gətirməyi tapşırıb. Elə deyilmi?

-Bəli, elədir.

-Gətirdiyiniz hissələri aparıb yerinə qoyun. Sonra mən Sizə kömək edərəm.

Uşaqlar dəmir parçalarını aparıb götürdükləri yerə qoydular. Tanımadıqları, ilk dəfə gördükəri kişi onları çayın sahilinə apardı. Burada çoxlu istifadəsiz dəmir parçaları var idi. Kişi uşaqlara dedi:

-Bu da dəmir. Ancaq ikiniz daşımaqla qurtara bilməzsınız. Gərək sinif yoldaşlarınızı da köməyə gətirəsiniz.

Səhərisi gün uşaqlar məktəbə gedəndə dedilər ki, çoxlu dəmir yeri bilirlər. Müəllim əmək dərsində sinfin bütün uşaqlarını çayın qırığına apardı. Onlar dəmir parçalarını daşıyıb məktəbin həyətinə yiğdilar. Müəllim uşaqlara öz təşəkkürünü bildirdi. Kamillə Əsədi isə təriflədi. Dedi ki, onların kəşfiyyatı bizim çox köməyimizə gəldi. Gün gələcək, bu istifadəsiz, yağışın, günün altında paslanan dəmirlər ikinci həyat qazanacaqlar. Sizin zəhmətiniz onlara ikinci həyat verməkdə çox mühüm rol oynayacaq.

1990

## YERALTI İSLƏR

Necə oldusa məktəbdə o dünyadan səhbət düşdü. Rəşid dil-boğaza qoymur, özünü çoxbilmış kimi göstərirdi. O, babasının sözlərinə istinad edərək söyləyirdi ki, bu dünya gəldi-gedərdir. O dünya isə əbədidir. Elə buna görə də çox vaxt ölen haqqında deyirlər: əbədiyyətə qovuşdu. Bu dünyada əzab-əziyyət çəkirən, o dünyada isə kef, ləzzət.

Uşaqların başı səhbətə elə qarışdı ki, müəllimin içəri girməsin-dən xəbər tutmadılar.

Riyaziyyat müəllimi çox zarafatçı, dərin humor duyğusuna malik bir adam idi. O, dinməz-söyləməz uşaqlara qulaq asırı.

109

Yenə Rəşidin səsi ucaldı:

-Kim nə deyir desin, o dünya kefdi. İş yox, güc yox, məktəb yox...

-Ay, hay, - bu müəllimin səsi idi.

Uşaqlar tez özlərini yiğişdirdilər. Rəşid qıpqırmızı qızardı. Müəllim isə sözünə davam etdi:

-A bala, ay oğul, elə bilirsiniz yerin altında – o dünyada iş yoxdur? Ay, hay! Ə, bəs turpu, kökü kim rəngləyəcək? Soğanı qabığa kim bükəcək? Yerin altının da öz işləri var, a bala.

Hamımız gülüsdük. Müəllim isə ciddi idi. O, dərsə başladı. Ancaq bizim hamımızın fikrimiz onun əvvəlcə dediyi sözlərin – yeraltı işlərin yanında idi.

1990

## SƏRXANIN SİRİ

İngilis dili dərsi idi. Müəllim kimini lövhədə işlədir, kimindən isə şifahi dərs soruşurdu. O, Ramizin cavabından çox razı qaldı. Verdiyi besdən əlavə, oğlanı xeyli təriflədi də.

Bundan sonra müəllim lövhə qabağına çağırdığı Sərxanın lügəti necə öyrənməsini yoxlamaq istədi. Dönbə yazı taxtasına baxdı. Gözlərinə inanmadı. Sərxandan çıxmayan iş. Hər şeyi dübədüz, özü də səliqə ilə lövhəyə yazmışdı.

Müəllim elə təzəcə Sərxanı tə'rifləmək istəyirdi ki, birdən gözləri onun əlinə sataşdı. Əmr etdi ki, oğlan əllərini açın.

Sərxan qıpqırmızı qızardı. O, əllərini açmaq istəmdi. Hər iki əlini bərk-bərk yummuşdu. Elə bil kimisə yumruqlamağa hazırlaşındı. Əslində isə o, əlini açmağa utanırdı. Ovcunun içində nəyi-sə gizləyirdi. Adamda elə təsəvvür yaranırdı ki, oğlan əllərini açsa, ovcundan nəsə qiyəmtli bir şey quş kimi uçub qaçacaq, bir də geri qayıtmayacaqdı.

Müəllim isə israr edirdi. Nəhayət, Sərxan ovuclarını açdı. Uşaqlar gülüsdülər. Sən demə oğlan lügəti əvvəlcədən əlinin içində köçürüb, oradan da gizləcə lövhəyə yazırıb.

Müəllim bərk acıqlandı. Ürəyi bununla soyumadı. Sərxanın qolundan tutub onu müəllimlər otağına apardı. Dərs hissə müdirlini görən kimi əsib coşdu. Oğlanın hərəkətindən yana-yana danışaraq dedi:

-Siz bunun əllərinə baxın.

Dərs hissə müdiri diqqətlə oğlanın əllərinə baxsa da, bir şey başa düşə bilmədi. Axı burda nə var ki, - deyə təəccüblə müəllimin üzünə baxdı.

İngilis dili müəllimi də çəşib qaldı. Sərxanın ovcunda heç bir yazı yox idi.

Direktor müavini gülümsündü. Sonra qaşqabağını töküb oğlanın üstünə acıqlandı:

-Get dərsə.

Sərxan çıxb sıfə gəldi. Biz onu sorğu-suala tutduq. Sən demə bu kələkbaz yolda fürsət düşən kimi ovcunu diliylə yalayıb, yazıları pozmağa müvəffəq olubmuş.

O, su kranının yanına yürüdü. Uşaqlar isə dilini yuyan sınıf yoldaşlarına baxıb qəhqəhə çəkirdilər.

1990

## LOVĞA MÜƏLLİMİN AQİBƏTİ

Riyaziyyat mülliiminin dərsindən qətiyyən xoşumuz gəlmirdi. O, həmişə bizə dəvə nalbəndə baxan kimi baxar, heç birimizi adam yerinə qoymazdı. Bir sözlə, çox ətiacı və lovğa bir adam idi. Hələ üzündə bir dəfə də olsun təbəssüm nişanəsi görməmişdi. Təzə mövzuları çox cansıxıcı şəkildə izah etdiyindən, hətta elmlər elminə – riyaziyyata olan-qalan marağımız da sönmüşdü.

Müəllim özünü elə çəkirdi ki, gəl görəsən. Hər ona baxanda nənəmin tez-tez işlətdiyi bir söz yadına düşür, öz-özümə gülümşünürdüm: "Özünü elə çəkir ki, elə bil beş eşşəkli xocadı."

Bir dəfə necə oldusa dərs təzəcə başlayanda sınıf yoldaşım Natiqdən qələm istədim. Müəllim üstümə çımxırıldı. Məni uşaqların yanında lap pərt elədi. Səsinin yoğun yerinə salıb dedi:

-Ə, qanacaqsız, adam dərs vaxtı qələm istəyər?

Hırsimdən əssəm də özümü birtəhər saxladım. Bir söz demədim.

O, jurnalı əsəbi-əsəbi açdı. Necə oldusa üzünü qızlara sarı tutub amiranə bir şəkildə dedi:

-Az, bir qələm verin jurnalı yazım.

Gülüşdük. Elə bil ürəyimizdən tikan çıxdı. Bu gülüş müəllimə ən yaxşı cavab idi.

Müəllim bizi güclə sakitləşdirdi və üstümüzə bağırdı. Qışqıraqışqıra ağızına gələni dedi. Sonra lovğa-lovğa əlavə etdi:

-Kimin mənim dərsimdən xoşu gəlmirsə, rədd olsun bayıra!

Elə bil uşaqlar himə bənd idilər. Hami bir nəfər kimi ayağa qalxdı. Sınıfdən çölə çıxdıq. Qəribə bir mənzərə yarandı. Bizdən belə hərəkət gözləməyən müəllim duruxdu, sifəti qapqara qaraldı. O, içəridə təkcə qaldı. Biz isə dəhlizə yiğisdiq. Hamımız gülməkdən ölürdük. Elə bərkdən gülürdük ki, bu gülüşün sədasi ildirim sürəti ilə bütün məktəbə yayıldı. Müəllimlər də öz həmkarlarının halına acıyb, ona güldülər. Əlbəttə, bizim yanımızda yox.

O gündən sonra bir də o lovğa müəllimin üzünü görmədik.

1990

## QƏND HAQQINDA MƏSƏLƏ

Uşaqlar şirin çaya yamanca dadanmışdılar. Bunu hiss edən ata oğlanlarını yanına çağırıb dedi:

-Gəlin sizə bir məsələ verim. Görək onu kim tez həll eləyəcək?

Oğlanlar razılaşdırılar. Ata məsələnin şərtini söylədi:

-Evdə beş nəfər var. Hər adamın stəkanına dörd qənddən hesablaşsaq, səhər-səhər cəmi neçə qənddən istifadə etmiş oluruq?

Uşaqlar qələm-kağız götürüb işə girişdilər. Elşən isə dedi:

-Bunu hesablamağa nə var ki! Dördü beşə vuranda iyirmi eləyir.

Sərxan onun sözünü kəsdi:

-Düz deyil. Biz səhər-səhər iyirmi yox, cəmi iyirmi iki qənddən istifadə edirik.

Ata soruşdu:

-Bu necə olur axı?

Sərxan gülə-gülə cavab verdi:

-Ona görə ki, Elşən stəkana hər səhər bizim kimi dörd yox, altı qənd salır.

Ata güldü. Elşən isə qıpqırmızı qızardı.

1990

## AYSELİN ŞƏKLİ

Anası Ayselin tellərini daradı, saçlarını hördü, ucuna qəşəng bantlar bağladı. Bant nə bant. Hərəsi bir zərli kəpənək kimi qonmuşdu Ayselin saçına.

Aysel güzgü qabağına keçdi. Özündən razi-razü gülümsündü. Güllü donu, zərli bantları, qırmızı çəkmələri ona çox qəşəng yarışdı.

Bu gün Ayselin dörd yaşı tamam olurdu. Bu münasibətlə atası onun şəklini çəkdirməyə söz vermişdi. Özü də rəngli şəklini. Əynində nə vardısa eləcə, öz rəngində düşməliydi. Ayselin dörd yaşından yadigar qalmalıydı.

Maşına minib, şəkil çəkdirməyə getdilər. Fotoqraf əmi Ayselin saçını tumarlamaq istəyəndə, o, başını qaçırtdı. Qorxdu ki, saçları dağıla, bantları əzilə. Ata da, fotoqraf da bir-birinə baxıb gülümsündülər.

Fotoqraf Ayselin şəklini çekdi. Söz verdi ki, üç gündən sonra şəkillər hazır olacaq.

Üç gün Aysel üç ildən uzun göründü. Xəyalən öz şəkliyle danışdı, səhbət elədi. Səhər-axşam elə hey soruşdu:

-Bəs mənim şəklim hanı?

Nəhayət, ata şəkilləri alıb gətirdi. Aysel elə qəşəng düşmüştü ki... Onun qapqara saçları da, zərli bantları da, əynindəki güllü don da necə var, eləcə çıxmışdı.

112

113

Aysel öz şəklinə baxmaqdan doymurdu. Bacısı Günel şəkillərdən birini götürdü. Aysel özündən çıxdı:

-Ver mənim şəklimi.

Günel onu dilə tutdu:

-Aysel, şəklini götürürəm ki, alboma, şəkillərin arasına qoyam.

Aysel yenə razi olmadı. Ağlamağa başladı. Soruşanda ki, niyə ağlayırsan, hıçqıra-hıçqıra dedi.

-Günel şəklimi alboma qoydu.

-Lap yaxşı! Şəkil albomda olar da!

-Yox, mən istəmirəm. Birdən mənim şəklim o biri şəkillərlə qarışq düşər.

Həm güldü. Ayselsə albomu vərəqləyib, öz şəklini axtarmağa başladı...

1989

## İKİ QAPILI YUVA

Uşaqlar Çardaxlı düzünə böyürtkən yiğmağa getmişdilər. Zəmi ilə pöhrəliyin arasındaki kolların üstü meyvə ilə dolu idi. Dənəş-dənəş böyürtkənlər qapqara qaralmışdı. Elə bil ki, bu qara gilə-meyvələr kolun gözlərinin giləsi idi, qara giləsi.

Hərənin başı özünə qarışmışdı. Aqşın uşaqlardan ayrılib, kolların arasıyla gedən balaca cığırda düşdü. Fikirləşdi ki, yəqin qabaqda daha çox böyürtkən olar. Birdən onun gözləri torpaqdakı dərin dəliyə sataşdı. Əvvəlcə qorxdu. Fikirləşdi ki, bəlkə bu ilan yuvasıdır. Sonra öz-özünə toxraqlıq verdi:

-Heç bu boyda ilan yuvası olar?

O, cığırla geriyə qaçıb həyəcanla dostlarını səslədi:

-Ay uşaqlar, bura gəlin, bura gəlin.

Uşaqlar gəldilər. Aqşın gördüyü deşiyi onlara göstərdi.

Samir dedi:

-Yəqin ki, ilan yuvasıdır.

Yusif onun sözünə düzəliş verdi:

-İlan yox, əjdaha yuvası. Heç bu yoğunluqda ilan olar?

Tural şəhərdən gələn əmisi uşaqlarının sözlərinə o ki var güldü. Başa saldı ki, bu, tülkü yuvasıdır.

O, xeyli çırrı yıldı. Tülkü yuvasının ağızında ocaq qaladı ki, tüstü yuvaya dolsun.

Aqşın qışqırdı:

-Burda da bir deşik var.

Elə bu zaman onun göstərdiyi deşikdən bir tülkü çıxb pöhrəliyə sarı qaçı. Uşaqlar çığırışdır.

Bir azdan tülkü çıxan deşikdən tüstü çıxmaga başladı. Sən demə yuvanın iki qapısı varmış. Bu qapıdan tüstü gəldiyini görən tülkü o biri qapıdan çıxb qaçıbmış.

1989

## MƏRC

Yuxudan təzəcə durmuşdum. Pəncərədən apaydin səmaya baxanda göyə millənən, arxasında ağ iz qoyub uçan təyyarəni gördüm. Təyyarə uzaqda olduğundan elə balaca görünürdü ki, lap tabaşır boyda. Elə bil sehrli bir əl mavi yazı taxtasında həmin tabaşırıla ağ bir xətt çəkirdi.

Oğlumu səslədim:

-Gursel, təyyarəyə bax.

O, maraqla göyə baxdı və gülümsündü:

-Yox, ata, o, təyyərə deyil, raketdi.

-Yox, təyyarədi.

-Gəl mərc gələk.

-Yaxşı, nə deyirəm. Ancaq hesab elə ki, sən uduzmusan.

-Yox, ata, bunu hələ axşam biləcəyik. Əgər televizorda desələr ki, bu gün kosmonavtlar göyə uçub, deməli, mən səhv eləməmişəm. Əgər bir söz deməsələr, onda sən deyən doğrudur.

Uşaqlar, ata ilə oğul səbirsizliklə axşamı gözləməkdə olsunlar, indi siz deyin görüm mərcdə kim uduzacaq?

## ATA İLƏ BALACA GURSELİN SÖHBƏTİ

-Qoyunu kim kəsdi?

-Sən.

-Kim soydu?

-Sən.

-Kim doğradı?

-Sən.

-Kim duzladı?

-Sən.

-Kim şişə çekdi?

-Sən.

-Kim bişirdi?

-Sən.

-Kim yedi?

-Mən.

## HƏFTƏNİN ALTINCI GÜNÜ

Həftənin altinci günü ata ilə ana işə, Güzarla Gündüz isə məktəbə getmişdilər. Çarəsizlikdən altı yaşlı Gurseli evdə tək qoymuşdular.

Gursel əvvəlcə bir az oynadı. Stulları yan-yana düzüb, özünə səngər düzəldti. Oyuncaq tüfənglərini, tapançalarını qapiya sarı tuşladı. Aradan xeyli keçdi. Oğlan darıldır. Nəhayət, yatmaq istədi. Soyunub yerinə girdi. Lakin qorxudan gözünə yuxu getmədi.

Gursel durub balkona çıxmış, orada ağlamaq istədi ki, bəlkə onun səsini qonşular eşidib gələlər. Lakin nə qədər çalışdisa, qapını aça bilmədi. Çəkici götürüb balkon qapısının şüşəsinə çirpdı. Şüşə çilik-çilik olub yerə səpələndi. Gurselin qolu da, üzü də yaralandı. Lakin o, buna əhəmiyyət vermədi. Ayağının altına stol qoyub pəncərəyə qalxdı. Elə bu zaman qapiya açar saldılar.

Gursel səsini kəsdi. Elə bildi ki, gələn oğrulardır. Tez balkona tullanıb orada gizlənmək istəyirdi ki, ana qapını açıb içəri girdi.

Ana da Gurselə qoşulub ağladı. Sonra onun yaralarına dərman qoyub tənziflə sarıldı.

Axşamüstü Gursel dostları ilə oynamaq üçün həyətə düşdü. Uşaqlar ondan soruşdular:

-Gursel, qoluna nə olub?

Oğlan belə cavab verdi:

-Döyüşdə yaralanmışam...

1984

## "QUBAJA"

Samirin ilanboğan vaxtı idi. Hara gəldi özünü soxur, imkan düşən kimi evdəki əşyaları söküb-töküsdürdü. O, heç nədən qorxmur, heç kimdən çəkinmirdi. Lazım olmayan şeyə toxunanda atası-anası onun əlinin üstündən vurur, bununla başa salmaq istəyirdilər ki, bax, bu şeyə əl vurmaq olmaz. Ancaq bu tənbehlərin heç bir xeyiri olmurdu.

Bir dəfə Samirin anası dənəvər kofeni üyütmək istədi. O, kofedöyən elektrik maşının işə saldı. Samir ilk dəfə gördüyü maşının uğultusundan, qıjiltisindən bərk qorxdu və ağladı. Anası maşını götürüb gizlətdi və oğlunu sakitləşdirməyə çalışdı.

Aradan bir neçə gün keçdi. Bir gün anasının başı qarışanda Samir yenə də evi ələk-vələk eləməyə başladı. Şkafın qapısını açanda kofedöyən maşını gördü. O, bərk qorxdu. Öz-özünə tox-taqlıq verməyə başladı:

-Samsam, qorxma, qubajadı...

Anası mətbəxdən onun səsinə gəldi. Samir onu görüb ürəkləndi və ağladı.

O gündən sonra Samir şkafın qapısını açmadı. Çünkü o, şkaf-dakı kofedöyən maşından bərk qorxurdu. Samir əlini bir yerə uzadanda deyirdilər:

-Əl vurma, onun içində "qubaja" var...

1990

## İNTİQAM

Axşam toranı düşdü. İnøyimiz hələ örüşdən gəlməmişdi. Tut ağaçına bağlanmış təpəl buzov yazıq-yazıq mələyirdi.

Anam narahat- narahat həyətdə firlanır, öz-özünə deyinirdi:

-Bəs bu inək harada qaldı?

Kəndin qaranlıq küçələri ilə naxırçı Bilalın evinə sarı yollandı.

-Ay Bilal dayı, ay Bilal dayı!

-Nə var, a bala, kimdi məni çağırın?

-Mənəm, Səkinə arvadın oğlu Eyvazam.

-A bala, bu gecə vaxtı xeyirdimi?

-Bilal dayı, inøyimiz gəlib çıxmayıb. Naxırı hansı tərəfə aparmışdır?

-Balalı inək kövşəndə qalmaz, a bala, harda olsa, qayıdır gələcək. Bir də gecənin bu qaranlığında inəkmi tapmaq olar?

-Dilim qurusun, ay dayı, qorxuram ki, qurda-quşa tuş gələ.

-Get Əhməd kişiyə bir qurdağızı bağlatdır, rahatca yıxıl yat. Canavar tükünə də dəyməz sizin inøyin.

Əhməd kişinin evi yuxarı məhəllədə idi. İtlərdən qorunmaq üçün çəpərdən bir şax çəkib onlara getdim. Sərfnaz xala məni mehribanlıqla qarşılıdı. Döşəkçəni peçin yanındaki kötüyün üstünə atıb: otur, oğlum, - dedi. - Nə əcəb səndən bu gecə vaxtı?

-Inøyimiz kövşəndən qayıtmayıb. Geldim ki, Əhməd əmi bir qurdağızı bağlaşın.

-Əhməd əmin tövlədə inəkləri rahatlayır, indicə gələr. O gəlincə bir kəkotu çayı iç, canın qızısın.

Bu vaxt qapıda Əhməd kişinin öskürək səsi eşidildi. O, otağa girib, ətrafa göz gəzdirdi. Məni görcək irəli gəlib, kösöv kimi qara, qabarlı əlləri ilə əlimi sıxdı və xoş gəlmisən, a bala, - dedi. - Xeyir ola bu gecə vaxtı?

Gəlişimin məqsədini bildikdə o, məndən soruşdu:

-Bıçağın varmı?

Sualın mənasını başa düşə bilmədim.

-Nə bıçaq, Əhməd əmi?

-A pir olmuş, cib bıçağı.

-Var. O, Sizin nəyinizə lazımdı axı?

-Necə yəni nəyimə lazımdı, bəs qurdağızını necə bağlayım?

O, məndən bıçağı alıb tiyəsini açdı və mə'nasını bilmədiyim aşağıdakı sözləri üç dəfə təkrar etdi: "Fədəm dəmə, əlehim, rəbbühüm, büzəmbühüm və sabaha vəla yaxafu uqubaha."

Sonra bıçağın tiyəsini üfürüb onu bağladı və mənə bərk-bərk tapşırkı ki, inək tapılmayınca, bıçağın ağızını açmayım.

Evə dönüb, bütün bunları anama danışdım. Elə bil arvad bir az toxdadı.

Yerimə girsəm də, yuxum gəlmirdi. Elə hey inək haqqında fikirləşirdim. Buzovun səsi qulağında əks-səda verirdi.

Oباşdan anam məni yuxudan oyatdı:

-A bala, nə yatmışan, inøyimiz gəlib çıxmadi axı?

Tez durub əl-üzümü yudum. Bir stəkan çay içdim. Tüfəngi götürüb, inəyi axtarmağa getdim. O dərə sənin, bu təpə mənim. Gəzmədiyim yer qalmadı. Birdən Sarı yoxuşun ayağındakı dərənin üstündə uçusan quzğunlara gözüm sataşdı. Qocalardan eşitmışdım ki, quzğun həmişə leş üstündə hərlənir.

Yavaş-yavaş dərə aşağı enməyə başladım. Birdən nə gördüm. Canavar qızıl inøyimizi parçalamışdı.

Gözlərim doldu. Yazıq-yazıq mələyən buzovumuzun səsi gəldi qulaqlarımı. Anamın kədərli çöhrəsi canlandı gözlərim önündə.

Üzünü görmədiyim canavarın, naxırçı Bilalın və bir də Əhməd kişinin qarasına deyindim. Mənə elə gəldi ki, buzovun yetim qalmışında bunlar üçü də eyni dərəcədə günahkardır.

Əvvəlcə nə edəcəyimi bilmədim. Peşman-peşman kəndə tərəf qayıtdım. Birdən ağılıma gəldi ki, leşin yanında gizlənib, canavarı gözləyim.

Tüfəngi götürüb, yenidən geri qayıtdım. Kolluğa girib yerimi rahatladım.

Hava yavaş-yavaş qaralır, hər kol, hər daş bir canavara, ayya bənzəyirdi. Birdən yekə bir canavarın leşə yaxınlaşdığını gördüm. Ürəyim döyünməyə, əllərim əsməyə başladı. Özümü toplayıb, ca-

navarı nişan aldım. Atəş açılanda vəhşi yay kimi dərtilib yerə yixildi.

Yaxına gəldim. Tüfəngi daşa söykəyib cibimdən bıçağı çıxardım. Canavarın dərisini soymaq istəyəndə, dal ayaqları ilə məni vurdu. Sən demə can verən canavar son gücünü toplayıb gərnəşirmiş.

Yerə yixildim. Daha sonra nə olduğunu xatırlamıram.

Gecənin bir aləmi özümə gəldim. Dərə mənə elə vahiməli göründü ki, elə bil dəhşətli yuxu gördürdüm.

Handan-hana yerə sərilmış canavarı, daşa söykəli tüfəngi gördüm. "İlan vuran ala çatidan qorxar", - deyirlər. Hər ehtimala qarşı canavarın başına bir gullə də vurdum. O, heç tərpənmədi də.

Bıçağı tapıb canavarı soydum. Dərisini çıynımə atıb yavaş-yavaş kəndə yollandım. Öz-özümə düşündüm:

-Məni yetim qoyanlara – azğın düşmənlərə əlim çatmadı, qızıl inəyimizin intiqamını isə ala bildim.

## AYI VƏ ONUN BALALARI

Kəndimizin yaxınlığındakı meşədə bir ayı yaşayırırdı. Onun qorxusundan heç kəs meşəyə gedə bilmirdi.

Bir dəfə qosalüləni götürüb həmin ayını ovlamaq məqsədilə meşəyə sarı getdim. Meşənin yaxınlığındakı talada bir armud ağacı var idi. Onun yaxınlığındakı iri bir palidin koğuşunda gizlənib ayını gözləməyə başladım. Çünkü eşitmışdım ki, ayı tez-tez buradakı armud ağacının yanına gəlir.

Aradan xeyli keçdi. Bir də gördüm ki, ayı, yanında da iki potası mənə sarı gəlir. Qorxudan cinqirimi da çıxarmadım.

Ayi donquldana-donquldana armud ağacına çıxıb ağacı silkələməyə başladı. Potalar yerə düşən armudları elə acgözlüklə yeyirdilər ki, ananın onlara bərk qəzəbi tutdu. Onun nə deyib demədiyini bilmirəm. Lakin mənə elə gəldi ki, ayı balalarına kənarda sakit dayanıb gözləməyi əmr etdi.

Anaların qəzəbli donqultusundan qorxan balalar bir müddət kənarda dayanıb yerə tökülen armudlara baxdilar. Lakin onlardan

biri tamahını saxlaya bilməyib, yenidən acgözlüklə armudları yeməyə başladı.

Ayi donquldana-donquldana ağacdən düşdü. Yerdə bir dənə də olsun armud qalmamışdı. Ayı balasına bir pəncə ilişirdi. Sonra acgöz, anaya pay saxlamayan potanı yerə yixib, boynunun üstünə yekə bir ağaç yixdi. Yalnız balasının buradan çıxa bilməyəcəyinə əmin olandan sonra armuda çıxıb silkələməyə başladı. Qardaşının cəzalandığını görən o biri pota sakitcə kənarda durub baxırdı.

Ayi bütün budaqları silkələyəndən sonra ağacdən düşüb balasının yanına getdi. Ağır ağaç onun boynunun üstündən götürdü, lakin pota ayağa qalxmadi ki, qalxmadi. Sən demə tirin ağırlığına tab gətirməyən pota ölübmüş.

Ayi fəğan qopardı, gözlərindən gildir-gildir yaş axıtdı. Lakin haray haraya çatardı. O, ölmüş potanı qoltuğuna vurub getmək istəyəndə mən çaxmaqları çəkib ayını nişan aldım. Ayı çaxmağın səsinə səksəndi, dəhşətlə dönüb koğuşdan çölə uzanmış lüləyə baxdı. Onun gözlərində bir qorxu, yalvarış gördüm. Ayı işarə ilə ölmüş balasını göstərdi. Elə bil demək istəyirdi ki, daha mənə olan olub, ey ovçu, bala dağı görmüş biçarə anaya rəhmin gəlsin.

İstər-istəməz əllərim əsdi, gözlərim yaşardı. Hər şeyi, ayiya bəslədiyim nifrəti də unutdum. Mən xəyaldan ayılarda ayı artıq meşəyə girib gözdən itmişdi...

1984

## ÜÇUNCÜ QARANQUŞ

Mətbəx pəncərəmizin çöl tərəfində qaranquşlar hərlənməyə başladılar. Mən bunu atama dedim. O, gəlib quşlara baxdı və üzünə təbəssüm qondu. Gülümsünüb dedi:

-Hə, belə-belə işlər. Qaranquşlar deyirlər ki, sizin pəncərənizin qabağında yuva qurmaq istəyirik. Nə deyirsən, icazə verək?

-Əlbəttə, verək!

-Söz verməklə iş bitmir. Onlar deyirlər ki, əgər oğlun yuvaya cubuq uzadacaqsa, gedib başqa yerdə özümüzə yuva quraq.

Mən bərk-bərk söz verdim ki, yuvaya toxunmayacaq, ancaq kənardan quşları müşahidə edəcəyəm. Razılaşdıq.

Bir-iki gün keçdi. Atam mənə palçıq yaxılmış divarı göstərdi. Əvvəlcə bir şey başa düşə bilmədim. Sonradan öyrəndim ki, qaranquşlar yuvanı palçıqla hörürler.

O gündən quşları müşahidə etməyə başladım. İki qaranquş növbə ilə harasa uçub gedir, dimdiklərində palçıq geri qayıdır, ciddi səylə özlərinə yuva qururdular. Yuva dimdik-dimdik ucalır, boy atırdı.

Aradan bir neçə gün də keçdi. Demək olar ki, yuva hazır idi. Təkcə künclə balaca bir deşik qoyulmuşdu. Çöl tərəfdən baxanda bu, görünmürdü. Pəncərədən baxanda isə hər şey göz öündə canlanırdı.

Öz-özümə fikirləşdim ki, yəqin yuvanın içi qaranlıqdır. Axşam lampalarımızı yandıranda fikirləşdim ki, bizim mətbəxin nuru balaca quşların yuvasının içini də işıqlandırır. Quşların qoyduqları deşik onlar üçün həm qapı, həm də pəncərə idi.

Bir dəfə yuvanın yanında üçüncü qaranquş gözümə dəydi. O da yuvaya girmək istəyir, o birilər isə "hazır nazir olmaq" istəyən quşu qovmağa çalışırdılar. Pəncərəmizin ağızında bir çığırı qopurdu ki, gəl görəsən. Heyf ki, quşların dilini bilmir, onların boğazlarını yırtı-yırtı nə dediklərini anlamırdım. Ancaq didişməyə maraqla tamaşa edirdim.

Qaranquşların üçü də bir boyda, bir buxunda idi. Hansının haqlı, hansının haqsız olduğunu müəyyənləşdirmək də çətin idi. Hərdən elə olurdu ki, qaranquşların üçü də yuvaya girirdi. İçəridə bir civilti qopurdu ki, gəl görəsən.

Bir gün səhər-səhər pəncərədən baxanda gözlərimə inanmadım. Yuvanın yarısı uçub yerə tökülmüşdü.

Mən qaçıb əhvalatı atama söylədim. O, gəlib uçan yuvaya baxdı və qanı bərk qaraldı. Mənim də ürəyimi vahimə bürüdü. Qorxdum ki, atam bütün günahları məndə görə. Ancaq o, insaflı tərpəndi. Dedi ki, sənin burada heç bir günahın yoxdur. Yuvanı dağıdan üçüncü qaranquş oldu.

Mən susdum. Atamın sözlərinin mənasını deyəsən anlamağa başladım. Ürəyimdə üçüncü qaranquş nifrət hissi baş qaldırdı.

## YEKƏ SARI BALIQ

Tural həvəslə arxin qıraqını qazdı, bir qutu soxulcan yiğdi. Qarmağı götürüb, əmisiylə birlikdə çaya yollandı.

Hava isti olduğundan, sərin su adama ləzzət eləyirdi. Əmisi balıq tutur, Tural isə suyu şabildada- şabildada çımirdi.

İki balaca balıq tutmuşdular. Üçüncü balıq qarmağa düşmürdü ki, düşmürdü. Tural suyu şabildatdığı üçün balıqlar qaçırdılar. Əmisi nə qədər acıqlansa da, xeyri olmurdu. Elə qarmağın yan-yörəsində çımir, suyu ətrafa çiləyirdi.

Birdən qarmağa yekə bir "balıq" düşdü. Tural qışkırdı, əmisi bərk həyəcanlandı. Qarmaqlardan biri sözə baxmayan dəcəlin barmağına ilişmişdi.

Əmisi çox çalışdı, qarmağı bir təhər Turalın barmağından çıxara bildi. Qan axır, uşaq isə ağlayırdı.

Onlar evə qayıtdılar. Anası Turalın barmağını sariyirdi. Evdəkilər hamısı bir yerə toplaşmışdılar. Birdən əmisi zarafatla dedi:

-Hələ indiyə kimi bu yekəlikdə balıq tutduğum olmamışdı. Yepyekə, sarışın balıq.

Evdəkilər xırda balıqlara baxıb təəccübləndilər:

-Hanı bəs yekə sarı balıq?

Əmisi gülə-gülə Turalı gösterdi. Hamı güldü. Tural da ağlamağını kəsib, onlara qoşuldu.

1989

## ZƏR

Yəqin ki, tanıyırsınız, mən zərəm. Onu da bilirsiniz ki, zər-qızıl deməkdir. Ancaq mən qızıldan yox, sümükənəm. Oyunçuya lazımlı olan üzüm düşəndə isə qızıldan da qiymətli oluram.

Mənim altı üzüm var: yek (bir), du (iki), sə (üç), çahar (dörd), pənc (beş), şes (altı).

Mən boyda, mən buxunda bir ekiz qardaşım da var. İkiimizi də birdən nərdtaxtanın içində atırlar. Çox vaxt qardaşımla mənim sözüm düz gəlmir. Mənim birinci üzüm düşəndə, onun altinci, onun dördüncü üzü düşəndə, mənim beşinci və s. üzüm düşür. Ancaq elə ki, qoşalaşırıq, iki oyunçudan birinin üzü gülür, o birləşməsə qaş-qabağı töküür. Xüsusən, altinci üzümüz qoşalaşanda.

Bir sözlə, bizim sözümüz qanundu. Oyunçular bizim çaldığımız havanı oynamalıdır. Elə buna görə də çox vaxt belə deyirlər: hökmü zər. Yəni zərin hökmü...

Nə isə. Deyəsən özümdən çox danışdım. Məqsədimsə heç də bu deyildi.

Böyüklər bizi həmişə uşaqlardan qoruyurlar. Uşaqlar isə...

Bir dəfə ata ilə ana evdən harasa getdilər. Evdə qalan uşaqlar əvvəlcə nərdtaxtanın o yanına, bu yanına keçdilər. Əllərinə yaxşı fürsət düşmüdü. Kiçik qardaş dedi:

-Gəl nərd oynayaq.

Böyük tərəddüdlə:

-Əgər atam bilsə, bizi danlayacaq, - dedi.

-Eh, ata hardan biləcək?

-Birdən zər itsə?

-İtməz, niyə itir ki!?

Onlar nərdtaxtanı açdılar. Daşları düzüb, növbə ilə bizi atdılar. Dübarə, pənc çahar, sə bir, yeklər, cüt sə, çahar yek... O qədər atdılar ki, başımız lap gicəlləndi. Özü də ən çox onların səsküyündən.

Böyük qardaş uduzdu. O, hırslı bizi qoşalayıb atdı. Dünya başımıza firlandı. Uçub döşəmənin kiçik yarığına düşdüm. Fikirləşdim: daha mənim işim bitdi.

Döşəmənin altında lap ürəyim sıxlırdı. Uşaqların məni çıxara biləcəklərinə zərrə qədər şübhəm yox idi. Çünkü balaca deşiyə nəinki el, heç iki barmaq da yerleşməzdi. Bir barmaqla da zər çıxarmaq olar? Elə bir balaca məni tərpətsələr, aşib daha dərinə

düşəcəkdir. Suda boğulan saman çöpündən yapışan kimi, deşikdən sözülən işıqdan tutub çölə çıxmaq istəyirdim.

Qardaşlar mübahisə etməyə başladılar. O dedi sən elədin, bu dedi sən elədin. Ancaq heç bu söhbətin yeri deyildi. Fikirləşib məni çıxarmaq lazımdı.

Böyük qardaş istədi ki, mənə çöp uzatsın. Yaxşı ki, balaca qoymadı.

-Tərpədən kimi, aşib aşağı düşəcək.

-Bəs neyləyək?!

-Bir şey fikirləşmək lazımdır.

Onlar fikirləşməkdə olsunlar, mənim bağım partlamaqdır. Uzaqda siçan səsi eşidəndə ürəyimi lap qorxu bürüdü. Birdən məni yuvasına aparsa?! İraq olsun, ömrüm boyu əkiz qardaşımın, nərdtaxtanın üzünə həsrət qalardım. Bundan da böyük müsibət olar?!

Birdən kiçik qardaşın həyəcanlı, sevinc dolu səsini eşitdim:

-Tapdım...

-Nəyi tapdın?

-Qaqaş, sən yapışqan gətir, qalanı ilə işin olmasın.

Doğrusu, bir şey başa düşə bilmədim. Ancaq ürəyimi ümidi işığı doldurdu.

Balaca qardaş barmağının birini yapışqanın içində soxdu. Sonra onu yapışqanın içindən çıxarıb mənə sarı uzatdı, üzümə söykədi. Yapışqanın vərdiş etmədiyim qoxusu başımı lap gicəlləndirdi. Az qala asqırımadım. Ancaq özümü bir təhər saxlaya bildim. Dözməkdən başqa çarə qalmırıdı.

Yapışqan yavaş-yavaş qurumağa başladıqca, hiss elədim ki, oğlanın barmağına yapışram. Birdən oğlan barmağını çekdi. Mən də onun barmağının ucunda yuxarı – döşəmənin üstünə qalxdım. İşıqdan gözlərim qamaşdı. Uşaqların üzü də nurlanmışdı. Onlar sevinirdilər. Xoşbəxtlikdən, hər şey yaxşı qurtardı.

Məni yudular, təmizlədilər, sonra nərdtaxtanın içində, əkiz qardaşımın yanına qoydular. Elə sevinirdim ki, elə bil uzun illərin ayrılığından sonra qurbanlı vətənə qayıtmışdım...

## İYNƏ

Gursel xəstələnmişdi. Anası ona iynə vurmaq qərarına gəldi. Oğlunun başını sıgallayıb dedi:

-Ana qurban, iynə vurum ki, tez sağalasan. Yaxşımı?

Gursel başıyla razılıq verdi. Ana sprisə dərman yığıdı. Ucundakı yoğun iynəni naziklə əvəz elədi və Gursel müraciətlə dedi:

-Qaqaş, üzü üstə uzan.

Gurseldən səs çıxmadi. Ana təəccübəndi. Çarpayı bomboş idi.

Evi nə qədər axtardılar, Gursel tapılmadı ki, tapılmadı. Şifonerin içindən tutmuş çarpayının altına, qapıların dalına qədər hər yeri axtardıq. Elə bil Gursel heç evdə yox imiş.

Bərk narahat olduq. Ağlımiza yüz cür fikir gəldi. Ora-bura vurnuxmağa, onu çağırmağa başladıq. Ana özünü saxlaya bilməyib hönkür-hönkür ağladı. Hıçqıra-hıçqıra dedi:

-Kaş ona iynə vurmaq fikrinə düşməyəydim.

Elə bu zaman Gurselin səsi gəldi:

-And iç ki, mənə iynə vurmayaqsan, çıxım.

Səs divanla kreslonun arasından gəlirdi. Gursel həmişə dərsdən gələndə çantasını bura qoyardı. Əyilib baxdım. Sumka yenə yerində idi. Onu götürəndə gördük ki, gursel kirpi kimi büzüşüb divara qışılıb. Onu dartib çıxardıq. Zorla yatağa saldıq. Ana isə öz fikrindən daşındı. İynəni həblərlə əvəz etdi.

1989

## MAŞININ PALTLARI

Əmisi kəndə gələndə ən çox sevinənlərdən biri Yusif oldu. Maşının o yanına, bu yanına keçdi. Təptəzə "Jiquli"də gəzməkdən ləzzətli nə ola bilərdi?

Ancaq əmisi bərk yorğun idi. Uzaq yol gəlməşdi. Uşaqları gəzdirməyə qətiyyən həvəsi yox idi. O, çadırı çıxarıb, maşının üstünə çəkdi.

Yusif bic-bic güldü və dedi:

-Əmi, maşının paltarını geyindirdin ki, gecə üşüməsin?

126

Əmisi gülümsündü:

-Hə, qaqaş, düz tapmisan. Maşın bu gün bərk yorulub. Qoy yatıb dincəlsin. Sabah hava isinəndə paltarını əynindən çıxarıraq. O da həvəslə bizi gəzməyə aparar.

1989

## AD GÜNÜ

Balaca Gültəkin evə çox dilxor qayıtmışdı. Qaş-qabağı yerlə gedirdi. Bunu görən anası narahat oldu, qızını sorğu-suala tutdu:

-Ana qurban, niyə kefin yoxdu?

Qızdan səs çıxmadi. Özünü elə göstərdi ki, guya heç nə eşitmədi.

Ananın narahatçılığı artdı. Birdən ağlına gəldi ki, qızı bəlkə dərsdən "2" alıb? Heç nə soruştadan onun çantasını açdı, gündəlikdəki "5"-i görəndə üzünə təbəssüm qondu. Qızını təriflədi, onu öpmək istəyəndə Gültəkin üzünü qaçırtdı.

-Gülü, bəlkə xəstələnmisən?

Qız başını buladı.

-Bəs onda sənə nə olub, niyə belə qaş-qabaqlısan?

Qız birdən ağlamsınaraq dedi:

-Bütün günahlar səndədi.

Ana təəccübəndi:

-Mənim günahım nədi axı?

-Bundan böyük günah olar, niyə məni yayda doğmusan?

Ananın acığını tutdu:

-Ayıb olsun sənə, bu nə sualdı mənə verirsən?

-Məktəbdə hamının ad gününü keçirirlər, mənim isə ad günüñ yaya qalıb.

Ananı gülmek tutdu. Əvvəlcə nə edəcəyini bilmədi. Sonra ağlına qəribə bir fikir gəldi:

Nə olsun ki, sən tətil vaxtı doğulmusan. Bir tort bişirib apararam məktəbə, sənin də ad gününü qeyd edərlər.

127

Ana dediyi kimi də etdi. Uşaqlar Gültəkinin anasının bişirdiyi dadlı tortdan yeyə-yeyə dostlarını təbrik etdilər, ona hədiyyələr verdilər...

Balaca Gültəkin bərk sevinirdi. Onun uçmağa bircə qanadı yox idi...

17 mart 2001

## BALACA SEVİL

Balaca Sevil əmisi Anarla evdə tək qalmışdı. Anarın başı qarışanda Sevil stolun üstündəki dərmanları götürdü. Anar bunu görüb açıqlandı, dərmanları aparıb o biri otağa qoydu. Aradan bir az keçdi. Televizora baxan Anar bir də baxıb gördü ki, Sevil yanında yoxdur. Tez o biri otağa keçdi. Gördü ki, Sevil yenə dərmanları götürüb. Əmisini görən Sevil qorxdu. Anar ona gözünü ağardanda Sevil dərmanları yerə qoyub, sağ əli ilə sol əlini döyməyə başladı:  
- Ak! Ak!...

## ÖRTÜLƏN QAPI

Yayda Qusara istirahətə getmişdik. Dostum Rəşidin evində qalırdıq. Hər səhər yuxudan durub Qusar meşələrini gəzmək mənim ən sevimli əyləncəm idı. Səhər yeməyindən sonra isə ikinci mərtəbədə bizim üçün ayrılmış otağın bir küncünə çəkilər, yazı-pozu ilə məşğul olardım. Bir səhər təzəcə yazmağa başlamışdım ki, balaca Sevil yanına gəldi. Qalxıb yanımıda oturdu və maraqla mənim hərəkətlərimi izləməyə başladı. Birdən aşağı mərtəbədən anası Sevili çağırıldı. Qız tez yerə düşüb qaçıdı. Əvvəlcə elə bildim ki, anasının yanına gedir. Sonra gördüm ki, qızın fikri tamam başqdır. O, açıq qapını hirsətə çırıp örtdü və yenidən mənim yanına qayıtdı. Mən güldüm. Sevil də mənə qoşuldu...

## PENDİR

Balaca Sevilin burnu tutulmuşdu. Nənəsi onun burnunun içində yağı qoydu ki, açılsın. Bir az keçəndən sonra Sevil ağlamsına ağlamsına dedi:

-Nənə, burnum açılmadı, indi də pendir gətir...

## SƏN DƏ KÜS

Gülzar Sevilin üstünə açıqlandı. Sevil ona dedi:

-Mən səndən küsdüm.

Gülzarin ona əhəmiyyət vermədiyini görən uşaq dilləndi:

-Mən səndən küsmüşəm, indi də sən məndən küs!

## BÖYÜK HƏRF

Bir uşaq o birindən soruşur:

-Bacı, adamların adı necə yazılır, böyüklə, kiçiklə?

O biri uşaq cavab verir:

-Burda çətin nə var ki, böyük adamların adını böyük hərflə yaz, kiçiklərin adını kiçiklə.

## QƏND

Sevil qəndə dedi:

- Ay qənd, sən mənim çayımın içində girib çıxmə bilərsənmi?

- Niyə çimmirəm, - qənd bu sözləri deyib, özünü stekanın içində atdı.

Sevil gülə-gülə əriyən qəndə dedi:

- Hə, indi hünərin varsa, stekandan çıx görün?

Qənd ona cavab verə bilmədi. Sevil isə şirin çayı ləzzətlə başına çəkdi...

24. 07.2002. Qayıkənd.

## ÇİRKİLİ KAĞIZ

Sevil babaya kağız gətirdi ki, gəl bunun üstündə şəkil çəkək.  
Kağız toz-torpağa bulaşmışdı. Baba dedi ki, bu kağız çirkli, onun üstündə şəkil çəkmək olmaz.  
Aradan bir az keçdi. Sevil yenə də əlində kağız babanın yanına qayıtdı.

- Baba, kağız çirkli deyil, bax, bax!...

Baba kağıza baxıb güldü. Sən demə sevil çirkli kağızı yuyub, sonra babanın yanına gətiribmiş...

24. 07.2002. Qayıkənd.

## TABAŞİR

Müəllim lövhəyə cümlə yazırırdı. Tabaşır lap kiçildi. O, uşaqlardan soruşdu:

- Kimdə tabaşır var?

Heç kəs dinmədi.

Birdən Mahir dilləndi:

- Müəllim, Samirin əlində bir uzun tabaşır gördüm.

Samir: -Hani? – deyə əllərini göstərəndə uşاقlar gülüşdülər. Sən demə, Mahir Samirin ağ tənziflə sarılmış barmağını görübüdüs...

1982

## İKİ FINDIQ

Günel şəhərə gedən əmisinə iki findiq verib dedi:

- Əmi, bunun birini Gündüzə verərsən, birini də Gurselə. Deyərsən ki, Günel yollayıb.

- Bəs Gülzarın payı hani?

- Gülzar yekə qızdı, findığı neyləyir?

1984

## QARPİZ

Ata işdən gələndə anaya dedi:  
-İşdə qoltuğuma qarpız verdilər.  
Bunu eşidən uşaq soruşdu:  
-Ata, bəs qarpızı niyə bizə gətirmədin?

## TƏK QORXARSAN

Novruz bayramına az qalırdı. Ana rəfiqəsigildə qoğal, şəkərbura bişirirdi. Axşam idi. Ata oğluna dedi:

-Oğlum, sən evdə otur, mən gedib ananı xalagıldən gətirim.  
-Yox, ata, mən də gedirəm. Axı sən yolda tək qorxarsan?

## YUXUDA BAYRAM

Bir gün atası təzə kostyumunu geyib evdən çıxanda balaca Aynurə ondan soruşdu:

-Ata, hara gedirsən?

-Toya gedirəm, qızım.

-Ata, yenə yuxunda bayram görəcəksən?

-Nə bayram, mənim şeytan balam?

-Keçən dəfə toydan gələndə yatdın ha, bax onda yuxuda hey qışqırırdın:

-Ura! Ura!

## DONDURMA

Fərhad dondurmanı çox sevirdi. Günüñ hansı vaxtında istəsən, ləzzətli, dadlı, buz kimi soyuq dondurmadan imtina etməzdə. Valideynləri ona qadağalar qoymuşdular. Qorxurdular ki, uşaq xəstələnə, onun boğazı ağrıya.

Bir səhər anası Fərhadı yuxudan oyatmağa çalışdı. Nə qədər elədisə, onu oyada bilmədi. Birdən gülümsünərək dedi:

-Fərhad, dur get özünə bir dondurma al, gəl.

Dondurma sözünü eşidən Fərhad cəld ayağa qalxdı. Paltarını geyinib, əl-üzünü yudu. Anası ona pul verib dedi:

-Get özünə dondurma al, qayıdanda bir dənə də çörək alarsan...

Evdəkilərin hamısı gülüşdü. Fərhad bir az qızardı. Məsələnin nə yerdə olduğunu yalnız indi başa düşdü...

### TƏZƏ AYAQQABI

Balaca Ayselə təzə, təptəzə ayaqqabı almışdır. O elə sevinir, elə sevinir, elə sevinirdi ki, az qalırkı qanad açıb uçsun. Adam axtarırdı ki, təzə ayaqqabılarnı göstərib fərəhlənsin.

Elə bu zaman qapının zəngi çalındı. Ayselin babası gəlib çıxdı. Qızçıqaz onun qarşısına qaçıb ayaqqabılarnı göstərdi. Ayağını yuxarı qaldırıb dedi:

-Baba, aqqalarım təzədi, onu öp...

Hamı güldü. Baba öz nəvəsini bağrına basdı...

### CEK

Baba Qusar meşələrində gəzməyi çox sevirdi. O, yenə Elvinagilə qonaq gəlmışdı. Həyətdəki balaca küçük – Cek tezliklə baba ilə dostlaşdı. Bir dəfə baba gəzməyə gedəndə onu da özü ilə apardı. Geri qayıdanda Elvina ağlamsına-ağlamsına dedi:

-Cek oğraşdı.

Gülə-gülə ondan soruştular:

-Elvina, sən ki, Ceki çox istəyirdin. Niyə ona oğraş deyirsən?

-Ona görə ki, baba onu meşəyə gəzməyə aparır, məni yox...

## XATİRƏ SOVQATI

### ÖMRÜMÜN İLK ÜNVANI

Hansı bir şerin misrasısa yadımda qalıb: "Sığmaz xəyalına böyük bir vətən, sıgar xəyalına doğulduğun kənd."

Doğrudan da, belədir. İnsan üçün dünyaya göz açdığı yerdən doğma, əziz heç hara ola bilməz.

Mən Azərbaycanımızın ən ucqar kəndlərindən birində – Çardaxlıda anadan olmuşam. O kəndin hər qarış torpağında acılışırınlı bir xatirə yatr. Dağlar qoynunda yerləşən Çardaxlı respublikamızın ən ucqar kəndlərindən biri olsa da, mənim Vətən məhəbbətimin mərkəzində dayanır bu kənd. Pasportumda atamın, babamın adları ilə qoşa yazılıb bu kəndin adı.

Çardaxlıda çardaq görməmişəm. Ancaq o elə yerdədi ki, elə bil təpə dirəklərin üstündə qərar tutmuş çardaqdı. Bəlkə də buna görə kəndimizin adına Çardaxlı deyiblər?!

Nədənsə, "Koroğlu" dastanını oxuyanda bu kəndin dağları, düzləri, kövşənləri, meşələri qarış-qarış canlanır xəyalında.

Hər ömür bir çaya bənzəyir. Öz mənbəyini insanın doğulduğu yerdən götürən bu çayların itib-batamı da olur, ümmanlara qovuşanı da. Suyu çox olan çay daha uzaq mənzillərə baş alıb gedir. Lakin bu, əslində, doğulduğu yerdən uzaqlaşmaq deyildir. Çay nə qədər böyük sürətlə öz mənbəyindən uzaqlaşsa da, ona bu gücü, qüdrəti verən də doğulduğu məkandır. Ömür çayı nə qədər sürətlə axsa da, insan doğulduğu yerdən nə qədər uzaqda olsa da, onun fikri, xəyalı suyun axarının əksinə üzən balıqlar kimi yenə də geriyə – ömrün ilk ünvanına doğru can atır.

Dostum, bu kənddə doğulan bir uşaqla tanış olmaq, onu dinləmək istəyirsənmi?!

Elə isə yaxın gəl. Diqqətlə mənə qulaq as. Əlbəttə, bu oğlan sənin oxuduğun, dinlədiyin nağılların qəhrəmanlarına, başına gələnlər isə sənin sevdiyin macəralara oxşamır. Bu söylədiklərim onun həyatının yaddaş səhifələrində qalan fragmentlardır.

## AT BELİNDƏ

Çardaxının altından Çayzəmi deyilən səfalı bir yerə yol gedir. Bu yola poçt yolu deyirdilər bir vaxt. Haqqında söhbət açdığınıız oğlan – İnam bu yolu üstündəki birmərtəbəli evdə yaşayır. Onun atası da, anası da müəllim idi. Ana son dərəcə mülayim, ata isə övlada qarşı həmişə sərt, lakin ürəyi kövrək bir kişi idi. O, çalışırdı ki, oğullarını əməyə məhəbbət ruhunda tərbiyə etsin. Ailenin yazılmamış qanunlarını pozan uşaqa güzəşt yox idi bu evdə.

Dağların əlində xonçaya bənzəyən Çardaxının dörd tərəfində şəfa qaynağı olan bulaqlar çağlayıb axsa da, kəndin içində su yox idi. Camaat suyu səhənglə ən gur bulaqdan – kəndin arxa tərəfindəki dərədə çağlayıb axan Qıraqdan gətirirdi.

Qışda, qar hər tərəfi bağlayanda, ev heyvanları örüşə çıxmadiği üçün onları da novlu bulağa aparıb suvarmaq lazımdı. İnam, eləcə də onun bir yaşı kiçik qardaşı camışın quyuğundan tutub bulağa qədər sürüşmək üstündə tez-tez dalaşardılar.

Ev heyvanları içərisində İnamın atasının ən çox sevdiyi at idi. O, bir yaxşı at sorağı alan kimi nəyin bahasına olursa-olsun həmin atı alıb gətirir, özünüküni isə dəyər-dəyməzinə satardı. Onun mindiyi atlar ətraf kəndlərdə məşhur idi.

Bir gün atası İnamı yanına çağırıb dedi:

-Oğlum, sən daha yekə kişisən, məktəbə getməyə hazırlaşırsan. Camışın quyuğundan qoy qardaşın tutsun. İndən belə sənə atımızı səhər-axşam aparıb suvarmaq vəzifəsi tapşırılır.

Əlbəttə, İnam atdan qorxurdu. Lakin bunu üzə vurmağı şəxsiyyətinə sığışdırırmırdı. Bir neçə gün o, Sarı madyanı yedəyində suya aparıb gətirdi. Nəhayət, bir gün ata ananın etirazına baxmayaraq, İnamı ata mindirdi və tapşırıdı:

-Cilovu bərk saxla, özün də heç nədən qorxma!

At çəpərlərin arası boyu uzanan yoldan çıxan kimi sürətini artırdı. İnam bərk həyəcanlı idi. Sarı madyan elə bil ki, bunu hiss etdi. Birdən o, bulaq yolundan dönüb, Daşlı dərəyə sarı götürüldü. Oğlan cilovu buraxıb, bərk-bərk yəhərdən yapışdı. Yüyəni

boşalanda yerə-göyə sığmayan Sarı madyana bundan artıq daha nə lazım idi?! O, təzə şumlanmış tarlanın qırığı ilə qaçmağa başladı. İnam özünü saxlaya bilməyib atın belindən yerə yixildi. Bunu görən Sarı madyan dayandı. Elə bil ki, o, balaca sahibinin yixılmasına təəccüb edirdi.

Atın uşağı götürüb qaçdığını görən kənd adamları İnamın atasının qarasına deyinə-deyinə Sarı madyanın dalınca yüyürdülər.

İnamın qolu sıvrilsə də, sağ-salamat idi. Bunu görən adamlar sevindilər. İnamın bibisi isə qardaşının abırını ətəyinə bükdü:

-Sənin də qəribə xasiyyətin var. Körpə uşağı mindirmisən öz dəli atına ki, nədir-nədir iş bilmışəm...

Ata da həyəcanlı idi. Lakin bunu üzə vurmaq istəmirildi. O, oğlunu yenidən qaldırıb atın üstünə qoydu. Ancaq bu dəfə özü atın yedəyindən tutub çəkdi.

Günlər keçdi. İnam daha atdan qorxmurdu. Yayda atası ot biçib Sarı madyana yükleyər, İnama tapşırardı ki, aparıb evdə atın yückenü boşaltsın.

İlk vaxtlar İnam çətinlik çəkirdi, lakin yavaş-yavaş hər şeyə alışdı. O, ot biçməyi də, xorumlayıb bağlamağı da, atı yükleməyi də öyrəndi.

Bir gün ot yükleyəndə İnam gördü ki, atın döşü torbalanıb, şişib. O, bunu atasına dedi. Məlum oldu ki, atı ilan vurub. Baytar çağırdılar. O, dərhal işə başladı. Şişən yerləri neştərlə deşib sığadı, sonra dərman vurdu. Müalicə bir aydan çox çəksə də at sağaldı...

Atası 178 at dəyişmişdi ömrü boyu. İnama isə bu atlardan yalnız altısını: Sarı madyanı, Kəhər urgəni, Göy dayçanı, Qara atı, Boz atı və onun balası Qaşqa qulanı minmək qismət olmuşdu.

Bu atlarnın hərəsinin öz alımla, satılma tarixi var idi. Özü də hamısı bir-birindən maraqlı. Məsələn, elə götürək Boz madyanı.

İnamın atası heç zaman qoca at almazdı. Əksinə, o, həmişə xam at alıb özü öyrədərdi. Boz atı isə hay-hayı gedib, vay-vayı qalan, öz keçmiş şöhrətini itirən vaxt almışdı. Vaxtilə bu atın qabağına at keçməzdı. Ancaq at sahibi tərslik edib onu İnamın ata-

sına satmamış, yalnız at qocalandan sonra bu sövdəyə razılıq vermişdi:

Atası ilə zeyvəli Qurgenin sövdələşməsini İnam yaxşı xatırlayırdı:

-Ay kibrə, atı sənə bir şərtlə satıram.

-Nə şərtin var, de gəlsin.

-Eşitmışəm ki, sən aldiğın heyvanlara onların keçmiş sahiblərinin adını verirsən. Bu mən ölüm, ata Qurgen adı verməyəsən.

İnamın atası gülümsəyib dedi:

-Yaxşı, arxayın ol. Sən qiymət de!

-Yüz on manat.

-Yox əsi, at çox qocalıb. Bir bax, dodağı da sallanıb.

-Yaxşı, bəs sən nə verərsən, ay kibrə?

-Yüz manat.

-Ay kibrə, on manat atın ağını düzəldəcək? Di yaxşı, xeyirli olsun!

İnamın atası "Ot kök üstə bitər" məsəlini xatırlamağı çox xoşlayardı. Oğlu soruşanda ki, ay ata, nə üçün qoca at alındı? O belə cavab vermişdi:

-Qarğa yumurtasından bülbül çıxmaz, oğlum. Bu atı özünə görə yox, doğacağı quluna görə almışam. Onun balası elə bir məşhur at olsun ki, gəl görəsən!

Doğrudan da, belə oldu. Boz atın balası Qaşqa məşhur bir at oldu.

İnamın atası sonralar maşın alsa da, könlü yenə də atların yanında qalmışdı. İnam sonralar böyüyəndə "Atamın mindiyi atlar" adlı belə bir şer də yazmışdı:

Kənddə onu at keçməzdi,  
Yaman qoçaq ürkə idi.  
Ancaq bir az bu çər dəymis  
Dingis idi, hürkək idi.

Minilməkçün yaranmışdı  
Güç-bəlayla yüklənərdi.

Bir şıqqılıt gələn kimi  
Qulaqları şəklənərdi.

Atamın mindiyi atın  
Gözü sanki almaz idi.  
Atamın mindiyi ata  
Qamçı gərək olmaz idi

Dəyməzdi atın xətrinə,  
Cilovunu boşlayardı.  
Qəribəydi, o atların  
Dəlisini xoşlayardı.

Yaxına da buraxmazdı  
Onun atı yad adımı.  
Cidirlarda, yarışlarda  
Sindirməzdı at adımı.

Atam yəhərə qalxanda  
Deyərdin bəs qızıl quşdu.  
Atamın mindiyi atı  
Keçən at doğulmamışdı.

Zaman atamın ömrünü  
Öz əlinə dəstələdi.  
Atam atdan düşən kimi,  
Azar onu üstələdi.

## ÜZƏNGİ YARASI

Babamın bir ağ atı var idi. O, həmişə nəvələrinin görüşünə bu atın üstündə gələrdi.

Ağ at ağısaçlı babaya çox yaraşırdı. Həm də bu at atamın atları kimi dəlisov, hürkək deyildi.

Bir dəfə səhərin alatoranında dayım ağ atı yəhərlədi. Baba ata minəndə gördü ki, üzənginin bir tayı yoxdur. Oğlunun qarasına deyinsə də, o, yoldan qayitmaq istəmədi, atı qamçılıyib çapmağa başladı.

Ağ at heç həmişəki ağ ata oxşamırdı. Həmişə yumurta kimi yortan, yorğa yerişi ilə baxanları heyran qoyan ağ at bu gün nədənsə babanın altında ilan kimi qırılırdı. Ağ at qamçını da vecinə almırı.

Baba öz-özünə fikirləşdi:

-At da mənim kimi qocalıb yeqin.

Kəndə çatanda babamın qabağına yüyürdüm. Təəccüblə ata baxıb dedim:

-Babamın ağ atı qırmızı olub.

Əvvəlcə mənim sözümə inanmaq istəmədilər. Lakin nə görsələr yaxşıdır?! Atın belindən qan süzülürdü.

Babam atdan düşüb tapqırı açdı. Yəhəri götürəndə gözlərinə inanmadı. Sən demə, üzənginin bir tayı yəhərin altında qalıbmış.

Atın belində dərin bir yara əmələ gəlmışdı. Qan hey axır, kəsmək bilmirdi.

Tez əski yandırıb qarasını isti-isti atın yarasına basıldılar. Nəhayət, qan kəsildi. Lakin atın belindəki yara uzun müddət saqlamadı.

1984

## NAĞARA

*Babam Nuşirəvanın əziz xatirəsinə.*

Özlərindən böyük əmisi oğlanlarına baxıb, dayılarım da atalarına əmi deyirdilər. Mən də onlardan nümunə götürmüştüm. Babama əmi deyə müraciət edirdim.

Babamın ilk nəvəsi idim. Ona görə məni çox isteyir, əzizləyirdilər. Uşaqlığım, demək olar ki, ata-anamın yanında yox, babamın, nənəmin yanında keçmişdi. Əslində, mənə nəvədən çox evin sonbeşiyi kimi baxırdılar.

Gündüzlər həyət-bacada oynayır, evimizdən on-on beş addım kənarda, həyətimizin ayağından keçən dağ çayının səsinə qulaq asırdım. Çayın o tayında – həyətimizlə üzbəüz sahədə yaxşı bir bağımız var idi. Ora getmək üçün mütləq çaydan keçmək lazım gəldi. Körpü yox idi. Ayaqlarımızı çayın içində müəyyən məsafədə düzülmüş daşların – addamacların üstünə qoya-qoya o taya keçirdik.

Quşlar ağacların üstünə dırmanmış tənəklərin üstündəki üzümlərə dadanmışdır. Babamın düzəldiyi sapandla bu taydan o taya daş vizıldatmaq ən sevimli məşğələrimdən biri idi. Mən bununla faydalı iş görür, quşları hürkündür, üzümləri qoruyurdum. Ancaq quşlar da əl çəkən deyildilər. Pırıldışb uçan kimi yenidən geri qayıdırılar. Yetişmiş üzümlər maqnit kimi onları özünə çəkirdi.

Musiqiyə böyük həvəsim var idi. Patefona maraqla qulaq asırdım. Arabir dayımın öyrətdiyi kimi darağın üstünə kağız qoyub dodaqlarına yaxınlaşdırılar, eşitdiyim nəgmələri, rəqsələri yamsılayardım. Bəzən də vedrəni qucağıma alar, nağara əvəzinə onun arxasını çör-çöplə döyəcləyərdim. Bu, evdəkilərin çox xoşuna gələrdi.

Bir gün babam mənə dedi ki, sənə nağara düzəldəcəyəm. O, aşılanmış keçi dərisini suya salıb islağa qoydu. Başqa bir dəridən köşə çekdi. Dedi ki, əriştə kimi kəsdiyim bu ensiz dəridən – köşədən ip yerinə istifadə edəcək.

Babam aramlı işləyir, elə bil ki, heç tələsmirdi. Əlindəki iynəni, bizi yerə qoyan kimi onları götürür, kişini tələsdirirdim. Tez-tez uşaq marağı ilə soruşurdum:

- Əmi, bu toyu - nağaranı kimə düzəldirsən?

Babam işindən ayrılmadan sakitcə deyirdi:

- Sənə, əlbəttə, sənə.

Onun cavablarından xüsusi ləzzət aldığım üçün sualı tez-tez təkrarlayar, mənə sərf eləyən cavablar alıb fərəhənləndim. Lakin bir dəfə qulaqlarına inanmadım. "Əmi, bu toyu kimə düzəldir-sən?" - deyə sorusanda o mənim yox, atamgilin yanında qalan kiçik qardaşımın adını çəkdi:

- Razimə düzəldirəm.

İçimdə bir fırtına baş qaldırdı. Əlimdəki bizi hirslə kişinin gözüñə sarı uzatdım. Babam gözünü tutub qışqırdı:

- Vay dədə, gözüm çıxdı!

Onun səs-küyünü eşidən nənəm, dayım çöldən evə qaçıdlar. Kişi gözünü açdı. Xoşbəxtlikdən biz onun gözünə yox, göz qapığının küncünə batmışdı.

Mən nəfəsimi içimə çekmişdim. Babam birdən hirslə nağaranı yerə çırpıb qışqırdı:

- Lap Razimə düzəldirəm, Razimə, Razimə...

Məsələdən xəbərdar olan dayım gülməkdən özünü saxlaya bilmirdi. Mən isə aqlamaq istəyirdim.

Aradan bir az keçdi. Babamın hirsi soyudu. O, yarımcıq qalmış işini tamamladı. Nağara hazır idi. Elə qəşəng çıxmışdı ki, baxanda ağlım başından çıxırdı. Ancaq mən onu istəməyə qorxurdum. Elə bilirdim ki, babam nağaranı qətiyyən mənə verməyəcək. Həsrətlə durub nağaraya baxırdım.

Babam onu sobanın yanına qoymuşdu ki, qurusun, dərisi tarıma çəkilsin. Ancaq dəqiqələr keçdikcə dəri ilə birlikdə elə bil mənim ürəyim də tarıma çəkilmişdi.

Dayım mənə göz elədi:

- Götür çal, nəyi gözləyirsən?

Ancaq qorxudan yerimdən tərpənə bilmirdim.

Babam gözaltı mənə baxıb gülümsündü. Bu məni bir az üzəkləndirdi. Deməli, onun hirsi soyumuşdu. Ancaq yenə nağaranı götürməyə cəsarət etmədim.

Nənəm də işə qarışdı:

- Yaxşı, get götür çal görək bu nağaranın səsi necə çıxır?

Babam ciddiləşdi:

- Nağaranın səsi Razim gələndə çıxacaq...

Əlim yerdən-göydən üzüldü. Gözlərim doldu. Bunu görən babam yumşaldı:

- Yaxşı, get götür, ancaq bir də elə qələt eləmə...

Mən sevinə-sevinə nağaranı götürdüm. Dayım darağın üstünə kağız parçası qoyub bir hava çaldı. Mən də onun ahənginə uyğun şəkildə nağaranı döyəcləməyə başladım. Babam da gülümsündü. Elə bil onun gözünün ağrısı yaddan çıxmışdı.

Bir azdan mənim nağaramın səsi bütün kəndi başına götürdü...

1990

## QƏDİR GECƏSİ

İlin axır çərşənbəsinə cəmi-cümlətanı on gün qalırdı. Sinfimizin uşaqları tənəffüsədə çox qayğılı görünürdülər. Elə bil oynamaq, hay haray salmaq heç kəsin yadına düşmürdü. Hamı Əzizzadə Arifin sözünə diqqətlə qulaq asırırdı:

- Uşaqlar, gəlin bu il qədir saxlayaqq.

Sadəlövh uşaqlardan biri soruşdu:

- Qədir neyləyib ki? Onu tutub saxlasaq, evdə ata-anası narahat olmaz?

Uşaqlar gülüşdülər. Arif izah etməyə başladı ki, hər ilin axır çərşənbəsində qədir gecəsi olur. Həmin gecəni yatmayıb səhərəcən oyaq qalmaq müqəddəs bir iş sayılır.

Kimsə dilləndi:

- Heç bütün gecəni oyaq qalmaq olar?

- Olar, olar...

-Eh, həmin gecə heç adamın boş vaxtı olur ki, yuxusu da gəlsin? Qodu gəzdirmək, çalıb oynamamaq, nağıl danışmaq, bulaq başına getmək...

Arif daha sonra əlavə etdi:

-Hələ bayram keçirməyə razı olmaqla iş bitmir. Gərək əvvəlcə valideynlərimizdən icazə alaq. Sonra boş bir ev tapaq. Hərəmiz evdən bir stəkan düyü, bir az yağ gətirək...

-Düyü, yağ nəyə lazımdır ki?

-Bəs gecə nə yeyəcəyik? Gərək bayram plovunu da özümüz bişirək.

-Baho, bu lap çətin iş oldu ki? Bizdən plov bişirən olar?

Arif gülə-gülə əlavə etdi:

-Siz düyünü, yağı gətirin, plov bişirmək mənim boynuma.

-Ən çətin məsələlərdən biri də ev tapmaqdır.

Mən dedim:

-Ev də mənim boynuma.

-Ay-hay, boş evi haradan tapacaqsan? Bir də ki, sizin evdə müəllimlərimizdən ikisi yaşayır. Orada şənlənə bilmərik. Bizə elə ev lazımdır ki, bir az sərbəst olaq, çalıb-oynayaq, istədiyimizi eləyək...

Kimse dilləndi:

-Tapdim, tapdim. Adilin qardaşı şəhərdə yaşayır. Burada özünə yay evi tikdirib. Otaq bom-boşdur. Razı olsalar, onlar üçün də pis olmaz. Evin içində peç yandırarıq, divarları quruyar. Bir də ki, içində yaşınlamamış evdə ilk dəfə bayram şənliyi keçirməyin özü də savabdır. Bu, hər ev yiyəsinə nəsib olmur.

-Ay, hay. Müləyim xala adama ev açarı verər?

-Verər, verər, niyə vermir ki?

Qərara aldıq ki, dərsdən sonra Müləyim xalagılə gedək. Elə də etdik. Arvad bizi çox yaxşı qarşıladı. Ancaq məsələdən xəbərdar olanda bir az duruxdu:

-Balalarım, hələ o evdə heç kim yaşamayıb. İçinin toz-torpağı da hələ təmizlənməyib.

-Heç narahat olmayın, toz-torpağı təmizləmək bizim boynumuza.

-Yox e, a bala, məsələ onda deyil. Adam gərək tikdiyi evdə birinci özü qalsın.

-Bunun üçün də narahat olmağa dəyməz. Evdə ya Akif dayının özü qaldı, ya da qardaşı. Özü də yaşılmamış evdə ilk dəfə bayram gecəsi keçirməyin özü də savabdır.

Söz Müləyim xalanın ağlına batdı. Ondan birtəhər razılıq aldıq. Açıarı alıb evin içini təmizlədik. Su səpib torpaq döşəməni süpürdük.

Ramiz evlərindən peç gətiirdi. Tüstü soran boru da tapdıq. Peçi qurdug. Hərəmiz evdən bir qucaq doğranmış odun da gətiirdik.

İşlər hələ ki, yaxşı gedirdi. Bircə valideynlərimizdən icazə almaq məsələsi qalırkı. Düzü, qorxurdum ki, mənə icazə verməyələr. Ancaq nədənsə razı oldular. Heç bir etiraz əlaməti hiss eləmədim.

Dərslər hələ davam edirdi. Ancaq fikrimiz yatmayacağımız bayram gecəsinin yanında idi. Dərsdə də bir-birimizlə göz-qasla danişirdik. Tənəffüsərdə, dərsdən sonra sözümüz-söhbətimiz ancaq bu haqda idi.

Qodular üçün qoyun dərisindən papaq da düzəltmişdik. Eyvazda nağara var idi Ancaq çalmağa başqa musiqi alətimiz yox idi. Lakin heç narahat deyildik. Darağın üstünə nazik kağız qoyub, istədiyimiz havanı çala bilirdik. Özü də daraqdan balaban səsində oxşar qəribə bir səs çıxırı.

Mənim üçün ən çətin məsələlərdən birisi "tapança" məsələsi idi. Uşaqlardan çoxunun belə "tapançası" var idi. Əslində tapança düzəltmək problem deyildi. Əsas məsələ maşın şininin, daha doğrusu, kamerin üstündə hava doldurmaq üçün qoyulmuş dəmirdən birini tapmaq idi. Nə qədər axtarırdımsa, ondan birini tapa bilmirdim ki, bilmirdim. Öz-özümə düşündüm: "Tapançasız qodu gəzdirməyin axı nə ləzzəti?"

Evimizdə atamın maşın üçün aldığı iki kamer var idi. Ancaq nə olsun, onu çıxartmaqmı olardı?

Aradan bir neçə gün keçdi. Mən çox bikef idim. Fikrim kameraların yanında qalmışdım. Nəhayət, bir gün şeytan məni yoldan çıxardı. Kameri kəsib, mənə lazım olan dəmiri çıxardı. Onu

döyüb, gözəl bir tapança düzəldim. Mismarı həmin dəmirin içindəki boşluğa salıb əydim. Hazırladığım rezinin bir ucunu mismarin başına, o biri ucunu "tapança"nın arxa tərəfinə keçirdim. Hər şey hazır idi. Hələ istifadə eləməmiş onu dostlarımı göstərdim. Kim isə soruşdu:

-İnam, tapançanın içində qurğuşun əridib tökmüsən?

-Yox.

-Onda yaxşı atılmayacaq. Bircə damcı qurğuşun töksən, lap əla olar. Çünkü qurğuşun deşiyi hamar tutur. Çox kükürd itkisinə yol verilmir.

Nəhayət, silahımın içində bir damcı qurğuşun da əridib tökdüm. Hə, indi tapançam hazır idi. İndi onu sınaqdan çıxarmağın vaxtı gəlib çatmışdı. İki kibrıt dənəsinin kükürdünü lüləyə doldurdum. Mismarı taxıb, bir qədər fırlatdım. Sonra rezini saldım. Mismarı çəkib, ucunu lülənin bir küncünə söykədim. İndi bircə "çaxmağı" – rezini sixmaq lazımdı. Rezini çəkən kimi mismar lülənin içində girdi və partlayış oldu. Sevincim yerə-göyə sığmındı.

Çərşənbə axşamı şənlik keçirəcəyimiz evin qarşısına toplandıq. Mərasimimiz həyətdə tonqal qalayıb üstündən tullanmaqla başlandı. Biz növbə ilə tonqalın üstündən tullanıb deyirdik:

-Ağırlığım, uğurluğum, köhnə ilin üstünə.

İçəridə sobanı qalamışdım. Divar boyu kötük'lər qoyub, üstünə taxta düzmişdük. Evdən gətirdiyimiz palazları qatlayıb taxtanın üstünə uzatmış, özümüzə oturmaq üçün rahat yer düzəltmişdik. Peçi nəzərə almasaq, orta bomboş idi.

Həm oynayıb gülürdü. Təkcə Arifin başı qarışq idi. O, aşı dəmə vururdu. Bir xeyli keçəndən sonra aşpazımız bizə dedi:

-Uşaqlar, yeyəndən sonra qodu gəzdirək, yoxsa qodu gəzdirəndən sonra yeyək?

Hərə bir söz dedi:

-Əvvəlcə qodu gəzdirək.

-Yeyək, sonra gedək...

Səs çoxluğu ilə birinci təklif keçdi. Həsənlə Adil qodu olmağa razılıq verdilər. Qoduların sir-sifətini elə günə salmışdı ki, heç doğma ata-anaları da onları tanıya bilməzdilər.

Çala-çala, oxuya-oxuya kəndin qaranlıq küçələrinə çıxdıq. İtlər hürüşməyə başladı, biz isə tapançalarımızdan atəş açmağa. Bir vurhavur qopdu ki, gəl görəsən.

Gecə tapança atmağın ayrı ləzzəti varmış. Atəş səsiylə birlikdə balaca lülələrdən qıqlıcmıllar sıçrayırdı. İtlər bunu görəndə vahiməyə düşür, biz isə sevinirdik. Onu deyim ki, bayram gecəsi heç kəs tutağan itləri zəncirdən açmırı. Çünkü adamlar bilirdilər ki, əziz gündə qapılarına qonaqlar gələcəklər. O biri itləri isə heç it də saymırıq. Bir dəfə ayağımızı yerə döyən, atəş açan kimi zingildəyə-zingildəyə qaçıb özlərini künc-bucağa soxurdular.

Biz hay-harayla evlərə girirdik. Adamların üzündə xoş bir təbəssüm oynayırdı. Biz çalırdıq, qodular isə meymunluq edir, ev sahiblərini güldürürdülər. Onların ciyindəki yekə, boş torbalar getdikcə şişirdi.

Torbada nə desən tapmaq olardı: qoz, findiq, püstə, badam, iydə, şəkərbura, paxlava, bəzəkli yumurtalar...

Biz qapı-qapı gəzir, torbalar isə dolurdu. Hansı evə gedirdiksə, aş üstünə çıxırıq. Biz öz gedişimizlə ev sahiblərinə sevinc aparır, onları şənləndirirdik. Qodular isə oyunbazlıq edir, həm bizi, həm də ev sahiblərini güldürürdülər.

Ən məzəli hadisə Həsəngilin öz evlərində oldu. İçəri girəndə gördük ki, bizim qodularımızdan birinin – Həsənin anası aşı təzəcə çəkib ortaya qoyub. Aşın altına qoyulmuş toyuq da hələ parçalanmamışdı. Boşqabların birində süfrəyə qoyulmuşdu.

Qodular oynadılar, oynadılar, birdən onlardan hansısa əl atıb toyuğu götürdü və yel kimi qapıdan çıxdı. Ev sahibləri çəşib qaldılar, biz isə gülməkdən ölürdük.

Əlacı kəsilən Mehriban xala gülə-gülə qışkırdı:

-Aparın yeyin, halal xoşunuz olsun.

Evə girəndə burnumuza yanıq iyi dəydi. Sən demə peçin üstündə qoyub getdiyimiz aş qazanının dibi yanıbmış. Amma belə xırda şeylər bizim bayram ovqatımıza qətiyyən təsir etmədi.

Həsən toyuğu çıxarıb aş qazanının üstünə qoydu və gülə-gülə dedi:

-Bayram aşımızın altına toyuq qoymağın unutmuşduq, bu da toyuq.

Qazanın dibini yanmış görən uşaqlardan kimsə Həsənə zarafat etdi:

-İndi yəqin Mehriban xala da belə yanır e...

Hamımız gülüşdük. Yerə palaz sərib, üstünə süfrə açdıq. Dibi yanmış plovu elə iştahla yedik ki, gəl görəsən.

Yeməyi yeyib, süfrəni yiğışdırıldıq. Uşaqlardan kimsə dedi ki, qızlar da bayram şənliyi keçirirlər. Özü də Nabat xalagilin evində.

Biz dəstə ilə qızlara qonaq getməyə hazırlaqlıq. Yığdığımız bayram sovgatını da özümüzlə götürdük.

Qızlar içəridə çalıb-oynayırdılar. Əvvəlcə nə qədər elədiksə, onlar qapını açmadılar. Arif dedi:

-Yaxşı, indi sizə göstərərəm. Özünüz oynaya-oynaya həyətə çıxarsınız. O, bunu deyib, evin arxasına keçdi. Biz isə qızların qapısında çalıb-oynayır, onların səsini baturmağa çalışırdıq.

Aradan nə qədər keçdi, deyə bilmərəm. Ancaq bir də gördük ki, içəridən mahnı, haxışta, şən qəhqəhələr əvəzinə öskürək səsi eşidilir.

İçəri boylandıq. Tüstüdən göz-gözü görmürdü. Sən demə Arif əski ilə borunun ağızını tutduğundan, tüstü qayıdır ibarət dolurmuş.

Qızlar qapını açıb həyətə çıxdılar. Onlar qəzəblə, nifrətlə biziñ üstümüzə qışqırdılar:

-Ay avaralar, bu əziz gündə belə iş tutarlar?

Arif gülə-gülə cavab verdi:

-Bəs belə əziz gündə qapıya gələn qonağı geri qaytararlar?

Biz Arifi məzəmmət etdik. Əskini borudan çıxarıb atdıq. Bir azdan tüstü çəkildi. Qızlar bu dəfə bizi də içəri dəvət etdilər. Apardığımız bayram sovgatlarını onlara payladıq.

Ancaq qızlar oğlanlardan, oğlanlar isə qızlardan utanırdılar. Ona görə də heç kəs nə çalır, nə oxuyur, nə də oynayırdı. Çıxb getməkdən başqa çarəmiz qalmadı. Öz evimizə qayıtdıq. Bir az çalıb oynadıq. Ancaq yorulduq. Axı nə qədər çalıb oynamaya olar?

Birdən mənim ağlıma qəribə bir fikir gəldi. Uşaqlara dedim:

-Nənəm deyir ki, qədir gecəsi bulaq başına getmək adamın ürəyinə təmizlik, paklıq gətirər. Həmin gecə su bir anlığa kəsilir. Ancaq bu hamının yox, təkcə əməli-saleh, yəni təmiz, pak adamların gözünə görünür. Uşaqlar, bəlkə bulaq başına gedək?

Həmi getmək istəməsə də, özümə tərəfdarlar tapdim. Altı nəfər bulaq başına yollandıq. Hamımızı qaranlığın vahiməsi basmışdı. Ancaq heç kəs bunu hiss etdirmək istəmirdi. Yavaş-yavaş dərəyə - Qisraq bulağının yanına sarı enməyə başladıq. Hər tərəfdə sakitlik olduğundan, bulağın şırıltısı lap uzaqdan da aydınca eşidilirdi.

Biz bulağın yanına gəldik. Əl-üzümüzü yuduq ki, yuxumuz qaçın. Həm də bahar suları ilə yuyunmaq özü də bir xoşbəxtlikdir.

Sonra kənara durub gözümüzü axan, nəğmə oxuyan sulara dikdik. Heç birimiz danışmındıq. Bulaq isə dünyanın ən gözəl nəğməsini oxuyurdu...

Suya nə qədər baxdıqsa, onun dayandığını görə bilmədik ki, bilmədik. Uşaqlar mənə dedilər ki, yəqin nənən səni aldadıb. Onlar məni lağa qoydular.

Geri qayıtdıq. Mən öz-özümə düşündüm: "Günah bulaqda deyil, bizdədir." Uşaqların nə günahı olduğunu deyə bilməzdim. Öz günahımı isə unuda bilmirdim. Atamin aldığı təptəzə kaməri ondan icazəsiz kəsmiş, üstündəki dəmiri götürmüştüm. Özüm-özümü danlayırdım. Tutduğum əməldən peşiman olmuşdum. Öz-özümə deyirdim ki, əlbəttə, bulaq suyunun dayanması mənim kimi adamin gözünə görünməz...

Özümə möhkəm-möhkəm söz verdim ki, gələn qədir gecəsi mütləq, mütləq suyun ani kəsilməsini öz gözlərimlə görə biləcəyəm. Bəs necə, hər şey insanın öz əlində deyilmə?

## KARTOF DƏRSİ

Məktəb kəndimizdən iki kilometr aralı idi. Yağışlı havalarda işimiz xeyli çətinləşirdi. Qar yağında isə elə bilirdik ki, toybayramdı. Yol gedə-gedə sürüsür, qartopu oynayırdıq.

Üçüncü sinifdə oxuyurduq. Sinfimizdə cəmi-cümlətanı üçə nəfər oxuyurdu. Bəli, bəli, üçə nəfər. Müəllim hər gün hərəmizdən bir neçə dəfə dərs soruşurdu. Ona görə də müntəzəm surətdə dərsə hazırlaşmaqdan başqa çarəmiz yox idi.

Bir dəfə əmək dərsi idi. Hərəmiz bir bel götürüb, məktəbyanı sahəni belləyirdik. Yeri qazdıqca adda-budda kartof çıxırıldı. Azad müəllimin göstərişi ilə kartofları bir yerə yiğdiq. İki-üç kilo olardı.

Müəllim nə haqdasa fikirləşdi və bizə dedi ki, kartofları yuyub, sınıfə aparaq. Elə də etdik. Sonra onun göstərişi ilə odun peçini qaladıq. Köz düşəndən sonra kartofları peçə doldurduq. Xoş bir ətir sinfi bürüdü. Ancaq biz nəfsimizi boğur, müəllimin gəlməsini gözləyirdik.

Nəhayət, o gəldi. Dəhlizdəki uşaqlar eşitsin, şübhələnməsin deyə bərkədən dedi:

-Baho, hələ mənim bir dərsim də var e!

Biz tez içəri girdik. Müəllim gülə-gülə dedi:

-Hə, qoçaqlar, yaxın gəlin görüm. Kartof bişirmək özü də elə bir dərsdi.

Sonra o, peçin qapağını açdı. Kartofları bir-bir maşa ilə çıxarmağa başladı. Bəh-bəh eləyə-eləyə stolun üstünə düzdü və dedi:

-Hə, yeyin, qoçaqlarım!

Biz isə müəllimin yanında kartof yeməyə utanırdıq. Ancaq iştah bizə güc gəldi. Ləzzətlə kartof yeməyə başladıq. Sonra şad-xürrəm evə yollandıq. Tox olduğumuzdan evdə heç nə yeyə bilmədik.

Aradan xeyli keçdi. Dərslər qurtardı. Azad müəllim bizi dördüncüyə keçməyimiz münasibətilə təbrik etdi. Sonra o, gülüm-səyərək soruşdu:

-Kim deyər, üçüncü sinifdə ən çox yadda qalan dərsimiz hansıdır?

Necə oldusa, özümdən asılı olmayaraq dedim:

-Kartof dərsi.

Uşaqlar güldülər. Müəllim də onlara qoşuldu...

1990

## SEHRLİ DƏRMAN

Bir dəfə atam rayon mərkəzinə gedirdi. Qonşuda yaşayan Həvəsə qarı əlində bir şüşə – butulka ona sarı gəldi.

Atam soruşdu:

-Bu nədi belə, ay arvad?

-Qadan alım, ayaqlarım bərk ağrıyır. Mənə bu şüşəylə bir ayaq ağrısı dərmanı alıb gətirərsən.

Atam çar-naçar şüşəni alıb xurcuna qoydu və dedi:

-Arxayın ol, Həvəsə arvad, mütləq alaram.

Axşam üstü atam kəndə qayıdırmiş. Yolun yarısında yadına düşür ki, Həvəsə xalaya dərman almağı unudub. Geri qayıtmagın da mə'nası yox imiş. Aptek çoxdan bağlanıbmış.

Atam bir xeyli fikirləşir. Birdən ağılna nə gəlirsə, atı dərəyə sürür. Dərədən axan su elə şor imiş ki, heç heyvanlar da onun suyundan içmirmiş.

Atam atdan düşür, şüşəni həmin su ilə doldurub, ağzını qəzet parçası ilə bağlayır. Sonra onu xurcuna qoyub kəndə yollanır.

Həyətə çatan kimi Həvəsə qarı soruşur:

-Qadan-balən mənə gəlsin, dərman alındımı?

-Hə, aldım, Həvəsə xala, aldım.

Həvəsə qarı hər gün atamın gətirdiyi "sehrlı dərman"la ayaqlarını ovuşturur, "oxxay!" - deyə ləzzət alırdı.

Bir həftəyə onun ağırları tamam kəsildi. Sevincək olmuş qarı kənəddə kimi göründüsə deyirdi:

-Əli köməyi olsun Yusif müəllimin, aldığı dərman ayaqlarımı əməlli-başlı sağaltdı...

1984

## QORXU

Bir dəfə gizlənpaç oynayanda qardaşımı qorxutmaq istədim. Babam üstümə açıqlandı. Dedi ki, adam qorxutmaq heç yaxşı xasiyyət deyil. Babamın sır-sifəti dəyişdi. Gözləri alacalandı. Ötən günlər kino lenti kimi onun xəyalında canlandı. Bir xeyli düşünəndən sonra bizə dedi:

-Balalarım, yaxına gəlin. Sizə qəmli, lakin ibrətamız bir hekayət danişacağam. Sonra o, köks ötürüb danişmağa başladı:

-Uzaq-uzaq illərin arxasında mən də sizin boyda bir uşaq idim. Qardaşım güldü:

-Uy can, baba da uşaq olub.

Mən qardaşımın üstünə açıqlandım:

-Adam böyüün sözünü kəsməz. Qoy baba qurtarsın, sonra sən danişarsan.

Babam gülümsündü. Ancaq elə bil bu gün onun təbəssümü kədərlə yoğrulmuşdu. O, handan-hana söhbətinə davam etdi:

-Hə, sizin kimi uşaq idim. Çox ağıllı, dilli-dilavər bir bacım var idi. Həmişə birlikdə oynayardıq. Bir dəfə evin içində olanda gördüm ki, çöldən bacımın səsi gəlir. Tez yerə sərilmış qoyun dərisini götürüb ona büründüm. Qapının dalında gizləndim. Bacım içəri girəndə quzu kimi mələyə-mələyə onun üstünə atıldım. Yəziq qız bərk qorxdu. Rəngi ağappaq ağardı. Tir-tir titrədi.

Mən dərini bir kənara atıb güldüm. Bacım isə elə hey ucuñurdu. Yəziq qız bərk xəstələndi. Xəzan vurmuş çiçək kimi solmağa başladı. Dava-dərman da ona kömək eləmədi.

Bir gün bacım bizimlə əbədi olaraq vidalaşdı. Ağlamaqdan gözlərim qıpçırmızı olmuşdu. Ancaq nə fayda? Dünyadan köçəni geri qaytarmaq olmaz.

O vaxtdan nə az, nə azacıq, düz 60 il keçib. Ancaq yenə də dünyadan vaxtsız köçən bacımı unuda bilmirəm. Onun saralıb solmasının başlıca səbəbi mənim düşüncəsiz hərəkətim idi.

Babam susdu. Biz də danişmağa cəsarət etmirdik. Nəhayət, o özü sükütu pozdu:

-Mənim ağıllı nəvələrim. Bir-birinizi qorxutmağa çalışmayın. Qorxu çox pis şeydir. Əgər o, ürəkdə yuva salısa, yaşamağın özü də cəhənnəm əzabına dönəcək.

Biz babama söz verdik ki, bir daha bir-birimizi qorxutma-yacağıq.

1990

## GÜLÜŞ QONAQLIĞI

Nənəm çox təmizkar bir arvad idi. Bir dəfə o, bizi qonşu kəndə göndərdi ki, gedib əməli-saleh adamların birindən yağı alıb getirək.

Üç qardaş yağı qabını götürüb, payi-piyada yola düşdük. Yol boyu zarafatlaşır, gülüşürdük. Balaca qardaşımız lap itoynadan idi. Gülməli iş elə bil qəsdən gəlib onun rastına çıxırdı.

Getdik, getdik, axır ki, gəlib nənəmin xalasığının kəndinə çıxdıq. Bizi xoş-beşdə qarşılıdlar, evdəkilərin halını xəbər aldılar.

Günorta yeməyinin vaxtı idi. Duru xörək bişirmişdilər. Üçümüzə bir qabda şorba çəkib ortaya qoydular. Nənəmin xalası dedi:

-Yeyin, başınıza dönüm!

Üçümüz də bir-birimizin üzünə baxdıq. Hələ eyni qabdan, özü də qaşıqsız xörək yediyimiz yadımıza gəlmirdi. Ona görə çəşib qalmışdıq. Elə təzəcə yuxanı dürməkləyib yemək istəyirdik ki, balaca qardaşımız əlini qaba uzatdı. Guya yeməyi bölmüş kimi barmağıyla "onu üç hissəyə ayırdı". Gülməkdən özümüzü saxlaya bilmədik. O qədər güldük, güldük ki, gözlərimizdən yaşı gəldi.

Ev sahibi pərt oldu:

-Nəyə gülürsünüz, ay saqqalı ağarmışlar?

Qəribə bir vəziyyət idi. Gülməkdən dilimiz söz də tutmurdu ki, arvada cavab verək...

Nəhayət, yağı gətirdilər. Elə bil üstümüzdən dağ götürüldü. Yağı qabını götürüb, qalxdıq. Nə qədər elədilərsə xörək yemədik. Birtəhər özümüzü toplayıb, "toxuq", -dedik. Sonra gülə-gülə öz kəndimizə qayıtdıq.

Nənəm yağı görüb sevindi. Sonra soruşdu:

-A bala, xalam sizə nə qonaqlığı verdi?

Üçümüz də birdən güldük. Balaca qardaşım dedi:

-Nənə, hələ belə qonaqlıq görməmişdik. Xalan bizə gülüş qonaqlığı verdi. Özü də lap e'lasından.

Nənəm təəccübləndi. Biz məsələnin nə yerdə olduğunu açıb ona danışdıq. Xalasının qonaqlığından gətirdiyimiz gülüş payını nənəmə verdik. O da bizə qoşulub gülməyə başladı.

1990

## OV HƏRİSİ

Evimizdə təklülə tūfəng var idi. Bütün oğlan uşaqları kimi mənim də fikrim-zikrim bu silahın yanında idi.. Hərdənbir atamın icazəsi ilə gullə atırdım. İçinə qırma əvəzinə arpa doldurulmuş patronlarla. Ancaq bu cür patronlarla nə atam bir şey vura bilirdi, nə də mən.

Altinci sinifdə oxuyurdum. Qoyun nobatımız idi. Atam məni həvəsləndirmək məqsədilə tūfəngi götürməyə icazə verdi. Həvəslə qoyun otarmağa razılıq verdim. Tūfəngi ciynamışa aşırıb, kəndin qoyun-keçisini qabağıma qatdım.

Elə istəyirdim ki, dost-tanışdan, kənd uşaqlarından kimsə qarşıma çıxa, ciynamışdəki doğruçu tūfəngi görə. Ancaq kövşəndə uşaq nə gəzirdi?! Qoyun-keçi də öz hayında idi.

Qarşıma çoxlu qaratoyuq, ciğciğ çıxsa da, onları vura bilmirdim. Tūfəngi qaldıran kimi uçub gedirdilər.

Sürü söyüdlərin dibindən çıxan şor bulağın üstündəki talada otlayırdı. Axşam yaxınlaşındı. Ancaq mən sürüni kəndə qaytarmağa heç də tələsmirdim. Əlibos, ovsuz qayıtmaga da üzüm gəlmirdi.

Bir qaratoyuğu izləməyə başladım. Qaratoyuq çox bic quşdu. Qırt-qırt eləyə-eləyə o koldan bu kola uçur, gizlənir. Ancaq bir xasiyyəti var: girdiyi yerdə çox qalmağa hövsələsi çatmir. Əgər

səbrin olsa, bir də görəcəksən ki, yenidən qırtıdaya-qırtıdaya açıqlığa çıxdı.

Bir xeyli gözlədim. Qaratoyuq kolun dibindən çıxıb budağa qondu. Deyəsən o məni görmürdü. Fürsəti əldən vermədim. Çaxmağı çəkib, onu nişan aldim. Tətiyə barmağımı basan kimi qulağım uguldadı, tūfəng məni geri itələdi. Bir müddət özümə gələ bilmədim. Sonra cəld kolun yanına qaçıdım. Gulləm qaratoyuğa dəymışdı...

Sürünü haylayıb kəndə qayıtdım. Sevincimin həddi-hüdudu yox idi. Sonralar çoxlu qaratoyuq, ciğciğ vurmuşdum, ancaq ən çox yadımda qalan ilk ovum idi...

Sevindirici cəhətlərdən biri isə atamın mənə tūfəng etibar etməsi idi.

Qış tətili təzəcə başlamışdı. Atamlı anam Bakıya getməli idilər. Atamın xalası oğlu Ədil dayı onları qatar ayağına aparmağa gəlmişdi. Yemək yeyirdik. Birdən necə oldusa Ədil dayı dedi ki, Sizin tūfəng xarab olub, gərək aparıb onu düzəltdirəm.

O saat başa düşdüm ki, arxayın getsinlər deyə atam məni tūfəngdən ayırmaq istəyir.

Söhbət dəyişdi. Sakitcə, hiss etdirmədən onların yanından durdum. Asılqandan tūfəngi götürüb o biri otağa keçdim. Onu yorğan-döşək yükünün altında gizlətdim. Ancaq ürəyim yenə də sakit olmadı. Yaxşı bilirdim ki, atam bir dəfə gözünü ağartsa, dinməz-söyləməz tūfəngin yerini deyəcəyəm. Bu isə qış tətilində ov ləzzətindən məhrum olmaq demək idi.

Qaçıb gizlənməkdən başqa çarə qalmırı. Hər yan qar idi. Axşamtərəfi saxta siddətlənirdi. Qonşulara da etibar etmək olmazdı. Məni ələ verə bilərdilər. Bəs hara getməli?

Birdən ağlıma gəldi ki, evimizin damına çıxmış, şiferlərin altında gizlənim. Çardaq ağızına kimi otla dolu idi. Otların arasına ilə sürünen-sürünə lap ortaya getdim. Yerimi rahatlayıb uzandı.

Bir də gördüm ki, məni çağırırlar. Səsimi içimə saldım. Atam bərk hirslenmişdi. Tūfəng də, mən də yoxa çıxmışdım. Məni nə qədər axtardılar da, qonşulardan soruştularsa da, gördüm deyən

olmadı. Qatarın getmək vaxtına isə az qalırdı. Nəhayət, onlar çarəsiz qalıb yola düşdülər.

Aradan bir-iki saat keçəndən sonra yerə düşüb evə getdim. Söyüdən tır-tır əsirdim. Afərim nənəm məni xeyli danladı. Ancaq nə faydası, artıq iş işdən keçmişdi.

İki gün qəşəng qar yağıdı. Dağlar, düzlər ağ libasa bürünmüdü. Kəndin heyvanları da naxıra getmirdi. Bircə günortaüstü onları aparıb qışraq bulağında suvarıldıq.

Gecə göyə baxırdım. Ayaz idi. Göydə ulduzlar saymışındı. Ürəyim sevincdən atlanırdı. Sabah əntiqə ov havası olacaqdı. Neçə gün yuvasında ac qalan dovşanlar gecə səyahətinə çıxacaq, səhər isə yuvalarına dönəcəkdilər. Onların izi ilə gedib ov tapmaq o qədər də çətin deyildi. Ancaq nənəm çətin ki, mənə tüfəng verəydi.

Yuxudan lap erkən oyanmağa adət etmişdim. Heyvanlara səhər yemi verəndən sonra peyinliyin başına çıxıb həsrətlə məndən aşağıdakı dağlara, dərələrə tamaşa edirdim. Ürəyim atlanırdı. Ah, kaş nənəmin könlündə insaf olaydı. Belə havada evdə oturmaq, ova getməmək günah idi.

Bir də gördüm ki, Bəndalı dayı əlində tüfəng evlərindən aşağı enir. O, deyəsən dovşan ləpirinə düşmüdü. Bir xeyli getdi. Birdən qarşısındaki koldan dovşan çıxıb qaçıdı. Bəndalı dayı nişan alıb atəş açdı. Ancaq güllə hədəfə dəymədi. Dovşan qaça-qaça bizim evin tuşundakı dərəyə enib gözdən itdi.

Bəndalı dayının gözü mənə sataşdı. Qişqırıb dedi ki, evdən bir şış gətir. Giliz şışib, lülədən çıxmır.

Elə bu sözə bənd idim. Tez evə qaçıdım. Nənəmə dedim ki, Bəndalı dayı məni çağırır. Deyir ki, tüfəngi də götürüb tez gəl. Bir dənə də şış gətir.

Nənəm etiraz etməyə macal tapmamış dörd patron və bir şış götürdüm. Tüfəngi ciynimə salıb Bəndalı dayının yanına qaçıdım. Bəndalı dayı şislə gilizi lülədən çıxartdı. Elə bu zaman onun bacısı oğlu Balay da gəldi. Bəndalı dayı özü bərədə dayandı. Balaya dovşanın izylə getməyi, mənə isə hər ehtimala qarşı dərənin sağ tərəfindəki yamacda dayanmayı tapşırıdı.

Balay dərəyə endi. Birdən dovşan kolluqdan çıxıb dik yuxarı – Bəndalı dayıya sarı qaçıdı. Balay arxadan nişan alıb bir güllə atdı. Ancaq dəymədi. Dovşan dağı aşıb, kəndin o biri üzündəki dərəyə endi.

Nə qədər yalvardımsa, məni özləri ilə aparmadılar. Dedilər ki, usaqsan, qayıt evə. Özləri isə dovşanın ləpirinə düşüb getdilər.

Kor-peşiman evə qayıdırıdım. Eviminin altındakı daş armuduna çatmağa təxminən yüz, yz əlli metr qalmışdı. Qarın üstündə ləpirlər bir-birinə qarışmışdı. Onların birini tutub gedirdim. Birdən koldan bir dovşan çıxıb qaçıdı. Qabağına sal qaya çıxdığından sağa sarı döndü. Mən böyüklərdən eşitmışdım ki, dovşan qaçanda qabaq tərəfini nişan alıb atmaq lazımdır. Elə də etdim. Dovşanın başı nişangahla tuşlaşan kimi çaxmağı çəkdim. Gülləm sərrast idi. Sevindiyimdən atılıb-düşür, qişqırırdım. Qardaşımı çağırdım ki, tez biçaq gətirsin, murdar olmamış ovun başını kəsək.

Mən dovşan əlimdə yuxarı, o isə biçaq əlində aşağı yüyürdü. Armudun dibində bir-birimizə çatdıq. Dovşanın üzünü qibləyə çevirib başını kəsdim.

Sevincimdən yerə-göyə sığmirdim. Hamı mənim ovçuluq məharətimdən danışındı. Ancaq məni cırnatmaq üçün bəziləri deyirdilər ki, dovşan xəstə imiş. Bəziləri isə insafsızcasına deyirdilər ki, qiçları sıniq imiş. Ancaq maraqlı bu idi ki, məni ova aparmayanların özləri evə həmin gün əlibos dönmüşdülər. Nə isə...

Atamgil Bakıdan gəldilər. Onun hırsı soyumuşdu. Dovşan vurdum eşidəndə sevinsə də, o da deyirdi ki, bu bir təsadüfdür. Bu inamsızlıq mənə lap yer eləyirdi. Sübut etmək istəyirdim ki, mən ov etməyi, sərrast atəş açmağı bacarıram. Ancaq bunu sübut eləməyə bir fürsət, imkan düşmürdü.

Bir dəfə axşamüstü atam gecə məktəbinə dərs deməyə getmişdi. Mən dostlarımıla ova yollandım. Rasim də atasının tüfəngini götürmüştü. Muxtarın tüfəngi olmadığı üçün o, ova qara itləri ilə çıxmışdı.

Kənddən çıxdıq. Onlar dərənin o tayı ilə üzüsağı enirdilər, mən isə bu tayı ilə. Elə bir az etmişdim ki, bir dovşan izinə rast

gəldim. Qarın üstündə aydınca hiss olunurdu ki, ləpirlər təzədir. Bərk həyəcanlandım. Səsimi içimə salıb izə düşdüm. Ancaq qar ayağının altında hey xırtıdayırdı. Birdən kolun içində bir qaraltı gözümə dəydi. Diqqətlə baxdım. Dovşan üzü o tərəfə sarı şöngümüşdü. Nişan alıb atəş aćdım. Dovşan çapaladı, onu dartib koldan çıxartdım. Yenə də cibimdə bıçağım yox idi. Dostlarımı hayladım. Onlar o taydan, mən isə bu taydan dərəyə sarı yüyürdük. Muxtardakı bıçağı alıb dovşanın başını kəsdim.

Onlar mənə dedilər ki, ta sən evə qayıt. Mən ovumu götürüb sevinə-sevinə kəndə qayıtdım. Həyətdə dovşanı soyanda atam məktəbdən qayıtdı. Gözlərinə inanmadı. Sonra gülümsünüb dedi:

-Hə, bu başqə məsələ. İndi inandım ki, əsl ovçusən.

Dişimdə şirə qalmışdı. Bir dəfə də qarlı bir gündə bir dovşan izinə düşdüm. İz qarın altındaki deşiyə girmişdi. Lüləni həmin deşiyə uzadıb atəş aćdım. Dovşan çıxıb elə qaçı ki, təəccüb qaldım. Sən demə o, qarın altı ilə "lağım" atıb kənardakı kolun dibinə giribmiş.

İzə düşüb gedir, yorulmaq bilmirdim. Ancaq qarşına dovşan çıxmırkı ki, çıxmırkı. Birdən önumdən bir tülüq qaçı. Çaxmağı çəkmək əvəzinə çəşib lüləni açan tətiyi çəkdim. Lülə açıldı. Onu bağlayınca tülüq gözdən itdi.

Nə qədər gəzdimsə bir şey vura bilmədim. Kəndə qayıtdım. Kəndin altında qarşına Cəfər dayı gilin itti çıxdı. Qorxudan geri qayıtdım. Sən demə, elə qismət bunda imiş. Koldan bir dovşan çıxıb qaçı. Nişan alıb onu vurdum...

Nədənsə o qədər də sevinmədim. Daha dovşan vurmaq mənim üçün adı hal idi. Kənddə hamı mənim yaxşı gullə atmağımı etiraf edirdi. Əsl ov hərisi idim. Ən yaxşı cəhət bu idi ki, ov həvəsiylə kəndin bütün dağlarını, dərələrini, kövşənlərini, meşələrini, pöhrəliklərini qarış-qarış gəzmışdım.

## DANANIN ÖLÜMÜ

Ovdan gəlirdim. Bircə dənə ciçciğ vura bilmışdım. Evimizin altına çatanda gördüm ki, anam danamızı döyə-döyə kövşənə ötürmək istəyir. Çərdəymışsə evə qayıtmaga can atır. Məlum oldu ki, o, inəyi əmməyə dadanıb. İmkən düşən kimi onu əmir, nə buzova, nə də bizə süd qalmır.

Anam mənə dedi ki, dananı qov aşağı, qoy gedib dərədə otlasın. Dana yuxarı can atır, mən isə onu aşağı qovmağa çalışırdım. Hirsimdən bilmirdim neyləyim. Yerdən daş götürüb ona atırdım ki, geri qayıtsın. Bir dəfə də aşağı əyiləndə əlimə qoz boyda bir daş gəldi. Onu hırslı danaya atdım. Daş sapanddan çıxıbmış kimi viziltıyla uçdu və düz dananın buynuzlarının arasına dəydi. Dana elə o dəqiqə yerə yıxıldı. Nə qədər elədimsə onu qaldıra bilmədim.

Evə xəbər göndərdim ki, bəs dana yıxılıb, yəqin ki, beli sıñib. Cəlal dayı, Fərman dayı və kəndin başqa kişişləri gəldilər. Ancaq dananın dərdini tapa bilmədilər ki, bilmədilər. Soruştular ki, bəlkə onu vurmusan?

Hər şeyi boynumdan atdım. Fərman dayı Cəlal dayıya dedi ki, heyvan vuran adam əlinə tüpürsə, mütləq o sağalır.

Üzümü o tərəfə döndərib əlimə tüpürdüm. Sən demə mənim bu hərəkətimə göz qoyurmuşlar. Gülüşdülər. Dana isə sağalmadı. Onu keşməkdən başqa çarə qalmadı.

Atamın qorxusundan daş atdığımı boynuma almadım. Elə hey deyirdim ki, əgər vurmuşamsa, onun əti niyə qaralmayıb?

Daş dəyən yeri yaxşı bilirdim. Dananın başını soymaq isə yaxşı ki, heç kəsin ağlına gəlmirdi.

Sonralar söz düşəndə atam mənə deyirdi:

-Yaman ağır əlin var...

## ALMA OĞRUSU

Xarab olmasın deyə almaları qonaq evimizdəki çarpayıların altına düzürdük. Belədə almalar qışa qala bilirdi. Otağa girəndə adamı alma qoxusu vururdu.

Bir dəfə ürəyim meyvə istədi. Anamadan xahiş elədim ki, icazə ver, gedib alma götürüm. O, əvvəlcə razi olmadı, sonra yumşaldı.

Qapını açıb içəri otağa girmək istəyəndə kimsə "bö!" eləyib üstümə atıldı. Özümü itirdim.

Sən demə məndən kiçik qardaşım hamidan xəbərsiz otağa girib xəlvətcə alma yeyirmiş. Mən içəri girəndə işin üstü açıldı. Necə deyərlər, oğru elə bağırdı ki, doğrunun bağıri yarıldı...

1989

## YARIM YÜK ODUN

Beşinci sinifdə oxuyurdum. Atam mənə ovxarlı bir dəhrə aldı. Uzunqulağı minib Aslan bəyin bağının yanındakı meşəyə yollandım. Eşşəyi hörüləyəndən sonra odun yığmağa başladım. Əvvəlcə ağacları kökləyir, yəni dibindən kəsir, sonra qol-budağını arıtlayıb, eyni bərabərdə doğrayırdım. Bir də ayıldım ki, gün bathabatdadır. Canımı qorxu düşdü. Meşədən gələn qəribə səslər həyəcanımı daha da artırdı.

Şivərək bir ağacı kəsib ondan taytutan düzəldim. Atamın öyrətdiyi qaydada eşşəyi yüklədim. Həm tələsdiyimdən, həm də gücüm çatmadığından sicimi lazımı qaydada çəkib yükü bərkidə bilməmişdim.

Uzunqulağı qabağıma qatdım. Özümə toxraqlıq verə-verə enli cığra düşdüm. Tez getsin deyə eşşəyi arabir ağacla vururdum. Ancaq səsimi çıxarmağa qorxurdum.

Qoşa cəvizlərin yanından Qarağac bulağına sarı sallananda bir az toxdadım. Ancaq yükü möhkəm sariya bilmədiyimdən enişdə odun eşşəyin belinə sarı sürüşür, yazıq heyvan yeriyə bilmirdi.

Daşlı dərəyə yaxınlaşanda hava tamam qaraldı. Məni vahimə bürüdü.

Bilmirəm səbəbi nədir, elə ki, hündür yerə, açıqlığa çıxır, adamin qorxusu çəkilib gedir. Dərəyə enəndə isə insanı vahimə bürüyür.

Daşlı dərəyə enəndə yük sol tərəfə əyildi. Soldan qaldırdım, yenə xeyiri olmadı, indi də sağ tərəfə əyildi.

Bir tərəfdən qorxu, vahimə, bir tərəfdən dü yükün əyilməsi qanımı lap qaraltnmışdı. Gütüm gəldikcə odunun əyilən tərəfini qaldırdım. Elə bu vaxt eşşək yük qarışq aşib dərəyə düşdü. Nə edəcəyimi bilmədim. Kəndə sarı götürüldüm. Elə qaçırdım ki... Tər dabanimdan süzülürdü.

Yol boyu atamın danişdiyi bir lətifə yadına düşdü. Bir kişi eyni ilə mənim kimi yüklü öküzü uçurumun qıraqından itələyib yola çıxarmaq istəyirmiş. O, aşağıdan güc verdikcə elə hey deyir-miş:

-Ya Həzrət Abbas, kömək elə!

Kişi görəndə ki, öküzü çıxarmaq mümkün deyil, bir az da ləngisə özü yükün altında qalacaq. Öküzə dayaq verdiyi çiynini çəkib yana qaçır və qışqırır:

-Ya Həzrət Abbas, qaç, öküz gəldi!

Qapımıza çatanda atam soruşdu:

-Ə, bəs eşşək hanı?

Ağlaya-aglaya dedim:

-Eşşək uçdu...

-Ə, eşşək quşdu uça?

-Yox e, yolla getdiyi yerdə birdən aşib dərəyə düşdü. Yəqin yükü ağır imiş...

Canımın qorxusundan yükü qaldıranda eşşəyin dərəyə aşdığını demədim.

Atamla Daşlı dərəyə yollandıq. O, arxada gəlir, mən isə qabaqda qaçırdım. Daha qorxmurdum. Arxada atam, onun səsi var idi.

Dərəyə çatıb eşşəyi tapdım. Yazıq heyvan yükün altında uzanmışdı. Atam uzaqdan qışqırdı:

-A bala, eşşək ölüb?  
-Yox, gözləri baxır...

Sonradan uşaqlar "gözləri baxır" deyə məni lağa qoyurdular. Nə isə... Atam da gəlib çıxdı. O, eşşəyin yükünü açdı. Bir dəfə "çu" deyən kimi uzunqulaq ayağa qalxdı. Atam onu təzədən yüklədi. Açıqlı-acıqlı dedi:

-Yaman da çox odun yiğmişan.  
Doğrudan da, yiğdiğim odun heç yarım yük də deyildi...  
Eşşək rahatca qabağımıza düşdü. Elə sürətlə gedirdi ki, elə bil qəsdən yandıq verir, məni atamın yanında utandırmaq istəyirdi...

1989

## QƏHQƏHƏ

### TROLLEYBUSUN KƏNDİRİ

Trolleybus dayandı. Qapılar açıldı. Başında yay şlyapası olan bir kişi sakitcə içəri girdi. Kassaya pul atıb, bilet cirdi. Keçib pəncərənin yanındakı boş yerdə əyləşdi.

Onun geyimi səliqəli idi. Ancaq sir-sifətindən, əllərindəki qabarlardan, götürdüyü sumkadan və hərəkətlərindən o dəqiqli hiss olunurdu ki, kənd adamıdı.

Şlyapalı adam pəncərədən çölə baxır, nə haqdasa düşünürdü. Birdən onun gözləri pəncərədən içəri sallanan kəndirə sataşdı. Fikrindən nə keçdisə qızardı. Dönüb yan-yörəsinə baxdı. Gözləri yenə yanındakı kəndirə zilləndi. Öz-özünə düşündü:

-Necə yaxşı kəndirdi. Əsl dana-buzov hörükleməli. Özü də istifadəsiz atılıb qalıb burda.

O, kəndiri çəkib, yavaş-yavaş sumkaya yiğmağa başladı. Ancaq nə qədər elədisə, kəndir dərtilmədi ki, dərtilmədi. Kişi yenə yan-yörəsinə baxdı. Gördü ki, hərənin fikri özünə qarışib. Heç ona baxan da yoxdu.

Birdən var gücü ilə kəndiri dardı. Trolleybus dayandı. Sürücü düşdü ki, elektrik ötürücsünü yerinə salsın. Nə qədər dardısa, kəndir gəlmədi. O, təəccübləndi. Kəndir tarıma çəkilmişdi.

Sürücü içəri girdi. Təəccübündən gözləri bərəli qaldı. Kəndirin bir tərəfi kişinin əlində bərk-bərk tutduğu sumkanın içində idi.

Sürücü əvvəlcə nə edəcəyini bilmədi. Sonra əlini utana-utana kişinin ciyninə qoyub dedi:

-Əmi, ay əmi!...  
Kişi heç dönüb baxmadı da.  
Oğlan bir də təkrar etdi:  
-Əmi, ay əmi...

Kişi ona baxmadan hırslı-hırslı cavab verdi:

-Nə əmi, əmi salmışan? Niyə məni narahat eləyirsən. Bilet deyirsən, almışıq...

-Ay əmi, bilet nədi, trolleybusun kəndiri necə olubsa Sizin sumkanıza girib...

Kişinin əlleri boşaldı. Sürücü kəndiri dartıb çıxardı. Kişi isə öz-özünə deyinirdi:

-A kişi, ölmədik, bu gunu də gördük. Maşını da heyvan kimi kəndirlə hörükleyirmişlər.

Sərmişinlər gülüsdülər. Trolleybus yenidən hərəkətə gəldi. Kişi isə tərs-tərs pəncərədən sallanan kəndirə baxırdı...

1989

## ÇƏKMƏ ƏHVALATI

Sinif yoldaşlarından birinin çox pis adəti var idi. Dərs vaxtı ayaqları rahat olsun deyə çəkmələrini çıxarar, heç kəsi saya salmazdı. Nə qədər öyünd-nəsihət eləmişdiksə də xeyri olmamışdı. Necə deyərlər, dəyirman bildiyini eləyər, çax-çax başın ağrıdar.

Bir gün tənəffüsə çıxanda sinif yoldaşımıza göz qoyduq. O, yerindəcə qurcuxurdu. Həmişə tənəffüsə birinci çıxan dostumuzun yerində qalması təəccüblü idi. Məlum oldu ki, onun ayaq-qabıları itib.

Oğlan nə qədər hədə-hərbə gəlsə də, yalvarsada xeyri olmadı. Ayaqqabını gördüm deyən tapılmayı. Zarafatla dedilər ki, yəqin evdən ayaqqabısız gəlmisən, heç xəbərin olmayıb.

Oğlani od götürdü. Bütün sinfə hədə-hərbə gəldi. Dedi ki, əgər çəkmələrimi verməsəniz, sinif rəhbərinə şikayət eləyəcəyəm.

Biz də elə bu lazım idi

Zəng vuruldu. Sinif rəhbərimiz gəldi. Elə bil ki, qəsdən o, dərsə başlayan kimi çəkməsi itən yoldaşımızı lövhə qarşısına çağırıldı. Oğlan ayağa durub qıpqırmızı qızardı.

Müəllim tərs-tərs onu sözüb dedi:

-Niyə dərsə hazırlaşmamışan?

Oğlan mızıldandı:

-Dərsimi bilməm.

-Onda niyə durmusan, gəl danış. Niyə gözlərini döyürsən?

Oğlan bir az da qızardı. Utana-utana dedi:

-Müəllim, çəkmələrimi oğurlayıblar.

Uşaqlar uğunub getdilər. Hamının gözü oğlanın yalnız ayaqlarına dikildi. Müəllim oğlana açıqlandı:

-Ə, axmağın biri axmaq, ayağından çəkmələrini necə çıxarıblar ki, xəbərin olmayıb?

Uşaqlar yenə gülüsdülər.

Məsələ belə olmuşdu. Dərs vaxtı ayaqqabıları bir-birimizə ötürür-ötürə lövhə qabağına çıxarmışdıq. Uşaqlardan biri özünü saxlaya bilməyib lövhə qarşısında cütlənmiş çəkmələri göstərdi və dedi:

-Müəllim, Həsənin çəkmələri özündən qabaq dərs danışmağa çıxıb.

Gülməkdən ölürdük. Gözlərimizdən yaş axırdı. Bizə elə gəlirdi ki, sahibinin əvəzinə onun çəkmələri utanır, xəcalət çekir.

Müəllim bizi xeyli danladı. Ancaq çəkmə əhvalatından alındığımız ləzzətin yanında bu heç nə idi...

Bu hadisədən sonra dostumuz dərs vaxtı ayaqqabılarını ayağından çıxarmağı tərgitdi.

Aylar, illər ötdü. Biz məktəbi bitirib, hərəmiz bir yana dağlıdıq.

Bir dəfə necə oldusa, küçədə köhnə dostuma – Həsənə rast gəldim. Mehribancasına görüşdük. Zarafatla soruşdum:

-Həsən, çəkmələrin necədi?

İkimiz də güldük. Həsən mənə dedi:

-Eh, ay Rauf, sənə bir çəkmə əhvalatı danışım ki, gəl görəsən. Mənim əhvalatım onun yanında toy-bayrama getməlidir...

Avtobusla rayondan Bakıya gəlirdim. Hava elə isti idi ki, nəfəs almaq olmurdu. Arxa cərgədə oturmuşdım. Aralıq zənbillə, çanta ilə, bağlama ilə dolu idi. Bisdən bir az qabaqda oturan kişi ayaqqabılarını çıxarmışdı. Ayaqlarından elə dəhşətli iy gəlirdi ki, gəl görəsən. Kişi heç kəsi saya salmır, özündən iki-üç cərgə qabaqda

oturmuş arvadla hündürdən, özü də bizim başa düşə bilməyəcəyimiz bir dildə söhbət edirdi. Onların səsi bütün avtobusu başına götürmüdü.

Birdən necə oldusa, maşın çuxura düşəndə kişinin ayaqqabılının bir tayı aşib düz mənim qarşıma düşdü. Əlim dinc durmadı. Onu götürüb ortadakı zənbillərdən birinin içində atdim. Yanimdakı oğlan bunu görüb gülümsündü, ancaq bir söz demədi.

Yol elə hey uzanırdı. Mənim fikrimsə zənbildəki çəkmənin yanında qalmışdı.

İşin tərsliyindən yolüstü kəndlərin birində maşın dayandı. Düşənlərdən biri içində çəkmə olan zənbili götürəndə qımäßigandım. Yanimdakı oğlan işarə elədi ki, səsimi çıxarmayım. Haray hara çatasıydı...

Yol boyu oğlanla bir-birimizə baxıb gülürdük. Avtobus şəhərə yaxınlaşanda kişi ayaqqablarını geymək istədi. Lakin nə qədər axtardısa, çəkmənin bir tayını tapa bilmədi ki, bilmədi. Kişi avtobusu ələk-vələk elədi. Əlacı kəsilib sürücüdən tələb etdi ki, ayaqqabımın bir tayını tap ver.

Sürücü cin atına mindi. Ağzına gələni deyib, qarşıda yazılmış lövhəni göstərdi:

-Savadın yoxdur, oxu də!

Lövhədə yazılmışdı ki, itən əşyalara sürücü cavabdeh deyil.

Kişi israrla ayaqqabısını tələb etdikcə, sürücü daha da əsəbləşirdi:

-Alə, ayağunda ayaqqabuvu saxlaya bilmirsən, ona mən ney-nim?

Biz gülməkdən özümüzü zorla saxlayırdıq.

Həmi avtobusdan düşüb getdi. Dostumuz isə sürücü ilə elə hey mübahisə edir, çəkməsinin bir tayını istəyirdi. Çəkmənin bir tayı isə yolda düşən arvadın zənbilində idi. Zənbil açılında isə nə söz-söhbət olağanını bircə Allah bilirdi...

Həsənlə bir-birimizə qoşulub o ki var güldük. Ayrılarda zərafatla ona dedim:

-Ayaqqabalarından muğayət ol!

O, gülə-gülə cavab verdi:

-Uşaq olma, ələ. Mən bir də ayaqqabımı harda gəldi ayağımdan çıxarmaram. Daha bu sahədə əməlli-başlı təcrübəm var. Necə deyərlər, başına gələn başmaqcı olar...

1990

## QURU ÇÖRƏK ƏHVALATI

Əmrəh müəllimlə Emin müəllim bərk dost idilər. Onlar həmişə bir-biri ilə zarafatlaşar, söhbət qulaq asanları güldürərdilər.

Bir dəfə altıncı gün Emin Əmrəha dedi:

-Dostum, bazar günü nə işin var?

Əmrəh cavab verdi:

-Elə bir işim yoxdur.

-Onda mütləq bizə gel.

-Yox, qardaş, özün bilirsən ki, evdə arvad-uşaq olanda sıxlıram, özümü pis hiss edirəm.

-Məsələ bundadır ki, bazar günü evdə tək olacağam.

-Bəs arvad-uşaq?

-Arxayın ol, yoldaşım uşaqları da götürüb qardaşgilə gedəcək.

-Hə, bu başqa məsələ. Arxayın oturarıq, söhbət edərik, nərd oynayarıq...

Dostlar razılaşdırılar.

Bazar günü səhər-səhər Əmrəh Emingilə gəldi. Kefi kök idi. Əslində elə o da arvad-uşağın səs-küyündən qurtardığı üçün sevinirdi. İstirahət günündən zəhləsi gedirdi. Söz düşəndə deyirdi ki, bazar günü elə bazarı xatırladır. Səs-küydən qulaq tutulur. Heyf deyil iş günü?

Əmrəh müəllim fikirli-fikirli əlini qapının zəng düyməsinə basdı. Qapı açılanda isə çəşib qaldı. Balaca bir qız onunla üz-üzə dayanmışdı. Əmrəh müəllim ürəyində dostunu söyüdü. Vəziyyətdən çıxış yolu axtardı. Və ona elə gəldi ki, bu balaca qız uşağı onu tanımadı. Sevinən kimi oldu. Necə oldusa soruşdu:

-Quru çörəyiniz var?

Qız da çashdı. O da Əmrəh müəllimdən belə sual gözləmirdi.  
Dili topuq çala-çala dedi:

-Əmrəh müəllim, indi anamdan soruşaram.  
Uşaq içəri girəndə Əmrəh pilləkənlə düşüb getdi.

Evdə qızdan soruştular:

-Qapını döyən kim idi?

-Əmrəh müəllimdi, quru çörək istəyir.

Ana qızına acıqlandı:

-Ağzına gələni danışma, yəqin səhv salmışan. Əmrəh müəllim neyləyir quru çörəyi?

Qız andaman elədi, ana inanmadı. Qapiya gələndə gördü ki, heç kəs yoxdur. O, uşağını danladıqca, Emin müəllim altdan altdan gülürdü...

1990

## ZAYOM

O, neçə illər idi ki, öz halal qazancı ilə dolanırdı. Hər maaş alanda həm sevinər, həm də işi bir az çətinə düşərdi. Xəyalən pulu hesablayar, ehtiyacları arasında bölərdi: arvadın geyinməyə bir abırlı paltarı yoxdu. Qızının çəkməsi deşilib. Oğlumun şalvarı gödəlib. Özümün...

Eh, özüm bir təhər keçinərəm. Geyim bir yana qalsın, bir dəfə ürəklə bazarlıq eləmək də olmurdu. Hər şey od qiymətinə idi. Ancaq uşağın nə vecinə qarpız bahadı, yemiş od qiymətinədi. Onlar da özgə uşaqlar kimi yemək isteyirdilər.

Ümid bircə yay məzuniyyətinə qalırdı. İki aylığı birdən verirdilər. Bir ay xərclə, sonrası o məsələ... Dəhşətli şalvar satılan ay...

O, fikirli-fikirli kassaya yaxınlaşdı. Pul cədvəlinə qol çəkdi. Kassir bir göz qırpmında pulu sayıb ona verdi. Sağlıqla xərcləyəsən, - dedi.

Pul dostumuzun gözünə yaman az göründü. Pörtdü. Onluqların, beşliklərin arasında bir palazqulaq da var idi. Bu, yazıçı lap çasdırdı. Utana-utana onu geri qaytarıldı.

166

-Qardaş, qurban olum, qadan alım, incimə. Bir çətən külfətim var, mən zayom istəmirəm, mənə pul lazımdı, - dedi.

Kassir təəccübə dostumuza baxdı, birdən qəhqəhə çəkib güldü.

Yazıçı daha da büzüşdü, balacalaşdı. Xəcalət təri yanağından sel kimi süzüldü.

Kassir handan-hana özünə gəldi, gülməkdən yaşaran gözlərini silib dedi:

-Ay zalim oğlu, camaat bunun üstündə dava eləyir, sən də başlamışan ki, istəmirəm.

-Qadan alım, mənə zayom yox, pul lazımdı.

-A kişi, nə zayom, yüzlük görməmisən, nədi?

-Qadan alım, bunu dəyiş.

Kassir yüzüyü geri aldı. Əvəzində iyirmi dənə beşlik sayıb verdi.

Dostumuz sevinə-sevinə evə yollandı. Əlini cibinə – pulların üstünə qoymuşdu. Pul indi çox idi, cibini dombalıtmışdı. Elə dostumuzun kefi də yuxarı idi. O, evə tələsirdi...

1989

## BİR ANIN MÖCÜZƏSİ

Meşələri gəzib-dolaşır, o yan-bu yana baxırdım. Bir neçə gün idi ki, meşəbəyi təyin edilmişdim. Meşədən kəndə sarı enən yeganə yolu kəsmişdim. Necə deyərlər, örökən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan keçəcək. Meşəyə oduna gedənlərin geri qayıtmaq üçün başqa maşın yolu yox idi.

Məhləmizdə bir ziqqı adam var idi. Yaman yeyib-içmək həvəskarı idi. Bir də gördüm ki, mənə sarı gəlir. O saat bildim ki, dəmdi. Lap dilxor oldum. Nə qədər çalışımsa, onu başımdan eləyə bilmədim ki, bilmədim. Qırsaqqız olub yapışdı ki, bəs bir araq al içək, sənin təzə vəzifəni yuyaq. Andaman elədim ki, pulum yoxdu. Zındıq oğlu zındıq yaxamdan əl çəkmədi ki, çəkmədi.

167

Elə bu zaman maşın səsi gəldi. Yol dik aşağı, bizə sarı enirdi. Maşının səsindən hiss olunurdu ki, ağır yüklüdü.

Qonşumun üzü güldü:

-Hə, indi maşının qabağını kəsərəm. Nə pul qoparda bilsəm, aparıb yeyib-içməyə verərik.

Elə bu zaman maşın göründü. O, nərildəyə-nərildəyə aşağı enirdi.

Qonşum bir göz qırpmında maşının qabağına yüyürdü. Düz yolun ortasında dayanıb qışkırdı:

-Saxla!

Sürütünün rəngi qaçıdı. Nə qədər çalışdısa, maşını saxlaya bilmədi. Maşın qonşumun üstündən keçib getdi. Hər yani toz büründü. Qorxudan, dəhşətdən rəngim qaçıdı. Əcəb işə düşdüm.

Toz çəkiləndə görəcəyim dəhşətli mənzərədən ətim ürpəşdi. Elə bu zaman həmkəndləm torpaq içindən qalxıb, üstümə sarı gəldi. Gözlərimə inanmadım. Elə bil yuxu görürdüm.

Qonşum qışqıra-qışqıra dedi:

-Ə, görürsən, köpək oğlu maşını saxlamadı.

Bilmirəm, necə oldusa, ürəyimdən dəli bir qəhqəhə qopdu. İki hərisi qonşumsa təəccübə üzümə baxırdı...

1989

## QARA QAZ - 24

Kərim Muradoviç sıravi bir işçi idi. Ancaq hey vəzifə haqqında düşünürdü. Ürəyində həmişə gileyənirdi: rəhbərliyin gözü kordu elə bil. Boy-buxun məndə, qabiliyyət, bacarıq məndə. Bizim bir müdərimiz var e, qadam onun ürəyinə. Heç mənim yarı şaqqamcan da yoxdu. Belələrini irəli çəkirlər, mənim kimisi isə qalır qıraqda.

O, bu gün çox gözəl geyinmişdi. Əynində hər şey təptəzə idi. Çəkmədən tutmuş şlyapaya qədər. Güzgünün qabağında özünə baxdı, baxdı... Üzünə təbəssüm qondu. Doğrudan da, yaxşı paltar adamı abira salarmış. "Gözəllik ondur, doqquzu dondur" deyənlər necə də haqlı imişlər!

168

Pillələri enə-enə arabir özünə baxır, düşünürdü: hə, belə bir oğulu qapıda sözsüz ki, bir qara "Qaz -24" gözləməlidir.

Necə oldusa özü özünə inandı. Nədənsə düşündü ki, əsl möcüzə baş verib. Həmin maşın, doğrudan da, onu həyətdə gözləyir.

Yerişini bir az da yavaştı. Ağır-ağır, təmkinlə, əsl müdirlər kimi yerdi.

Birdən iş yerinin yanına gedən, özü də gec-gec gələn avtobusun tindən çıxdığını gördü. Hər şey alt-üst oldu. O, şlyapasını əlinə alıb, dayanacağa sarı götürüldü...

1989

## USTA HƏSİ

Usta Həsi qırmızıyanaq, pəhləvan cüssəli bir kişi idi. Başına həmişə uzundimdikli şapka qoyardı. Bu zəhmət adəminin əlləri polad kimi möhkəm, qolları qüvvətli idi. Danışanda həmişə gülümşəyərdi.

Bənnalığa başladığı ilk günlərdə onun başına qəribə əhvalatlar gəlmişdi. Bir dəfə divarı təzəcə hörüb qurtarmışdı ki, ev tikdirən adam həyəcanla qışkırdı:

-Usta, qaç, divar gəldi.

Doğrudan da, bir neçə dəqiqədən sonra böyük zəhmətlə qoyulan divarın bir tərəfi uçub yerə töküldü.

Bir dəfə isə...

Həsi özünə ev tikdirirdi. Divarları hörüb qurtarmışdı. Payızın yağmuru başlanmamış meşədən mil gətirib evin üstünü örtmək lazımdı.

Baltanı, müşarı götürüb, qonşusu ilə meşəyə yollandı. Axşama qədər işlədilər. Həsinin götürdüyü ölçüdə ağacları kəsib, maşına yüklədilər.

Usta Həsi həyətdə milləri səliqə-sahmanla yondu. Günün altın-da qoydu ki, qurusun.

169

O, bənna idi, dülgər deyildi. Ancaq eşitmışdı ki, yaş tiri – mili evin üstünə döşəmək olmaz. Ona görə ki, ağırlıq altında olan ağaclar əyilə bilər.

Nə isə... Həsi milləri evin üstünə döşəyəndə gülməli bir vəziyyət yarandı; tirlər guppultu ilə evin içində düşdülər. Həsi fikirləşdi, fikirləşdi, nəhayət, bunun səbəbini tapdı. Sən demə ölçü götürəndə millərin divarın üstündə qalacaq hissələrini nəzərə almayıbmış.

Bunu eşidən qonşular gülməkdən özlərini saxlaya bilmədilər. Ərk ilə onu danlayanlar da oldu:

-Ay Həsi, bəs eşitməmisən ki, yüz dəfə ölçüb bir dəfə biçmək lazımdır?

Uşaqlar onu görəndə gülə-gülə oxuyurdular:

*Bizim bu usta Həsi,  
Bəyənməyir heç kəsi.  
Əlli ildi ustadi,  
Naşı kimi mil kəsir.*

## MƏN DEYİLƏM

Təzə katib idarələri gəzir, işçilərlə tanış olurdu. Onun yolu barama idarəsinə düşdü. Kölğədə boy-buxunlu, yaxşı geyimli bir kişi gördü. Onu yanına çağırıb salam verdi, sonra soruşdu:

-A kişi, bu idarənin müdürü sənsən?

Kişi şlyapasını götürüb, başını göyə qaldırdı və dərindən bir ah çəkib dedi:

-Yoldaş katib, Allah da görür ki, mən olmaliyam, amma mən deyiləm.

1989

## XİYAR

Qış tətili idi. Günelin əmisi şəhərdən gəlmişdi. Çantasında nəsə var idi. Ancaq açmağa tələsmirdi.

Günorta yeməyinin vaxtı idi. Süfrə açdır. Ortaya yemək gəldi. Birdən əmi yerdən qalxdı. Sumkanı açıb, içindən xiyar çıxardı. Nənə təəccüblandı:

-Qışın bu vaxtı xiyarı hardan almışan?  
-İstixanalarda qışda da xiyar əkib-becərirlər.

Xiyarı yuyub süfrəyə götürdilər. Birdən balaca Günelin gözləri alacalandı. Üzünə təbəssüm qondu. Özündən asılı olmayaraq dedi:

-Bıy, xiyar, nətərsən?  
Hamı güldü. Əmisi xiyarın birini götürüb ona uzatdı. Günel xırtıldada-xırtıldada yeməyə başladı. Ancaq yenə də gözləri stolun üstündəki xiyarlarda qalmışdı.

1989

## BAŞ ƏMİ VƏ GÜLZAR

Qardaşım qızı yayda ata-anası ilə birlikdə şəhərdən kəndə gəlmişdi. Balaca idi. Elə hey ora-bura qaçı, toyuq-cüçə ilə, qazlarla, ördəklərlə oynayırdı.

Onu öyrətmışdım ki, o biri qardaşlarımı əmi, mənə isə baş əmi desin. Harda göründü qışqırırdı:

-Baş əmi, ay baş əmi!  
Eşidən-bilən Gülzarın bu sözlərinə gülürdü.

Bir dəfə həyətdə, tutun kölgəsində oturmuşdum. Bir də gördüm ki, dayıgilin həyəti ilə bizim həyətimizin arasındaki qapı açıldı, Gülzar qaça-qaça, həyəcanla mənə səri yüyürdü. Əvvəlcə qorxdum, dedim görəsən nə olub. Sonra isə...

Gülzar həyəcanla qışqırırdı:  
-Baş əmi, ay baş əmi!  
-Gülzar, nədi, niyə qışqırırsan?  
-Baş əmi, dayıgilin həyətinə bir kişi gəlmişdi...

171

Onun sözünü kəsdim.

-Nə olsun, adam görməmisən?

-Baş əmi, adam yox e, onun bir eşşəyi var idi, heç bilirsən nə boyda?

Dilim dinc durmadı. Necə oldusa zarafatla soruşdum:

-Gülzar, nə boyda idi, sən boyda olardı?

Hiss elədim ki, düzgün sual verməmişəm. Ancaq gec idi.

Gülzar yenə də həyəcanla mənə cavab verdi:

-Baş əmi yox e, lap böyük idi, mən boyda yox, sən boyda...

Məni gülmək tutdu. Evdəkilər də gülüsdülər. Ancaq Gülzar heç dediyi sözün mə'nasını başa düşməmişdi. Təəccüblə bizim üzümüzə baxırdı...

1989

## GÜLƏŞ

Samirlə Aqşinin sözləri çəp gəldi. İki də bir-birinin üstünə cümdü. Onlar güləşdilər. Necə oldusa Aqşinin ayağı ilişdi, özündən balaca Samir onun üstünə yixildi. Uşaqlar gülüsdülər. Samir isə ağlamağa başladı. Soruşduq ki, ə, niyə ağlayırsan? Aqşın ki, sənin altındadı!

O ağlaya-ağlaya cavab verdi:

-Ayağa duranda Aqşın məni öldürəcək. Deyəcək ki, niyə məni yixdin!

1986

## DOLMA

Həsən kişi bərk acmışdı. Həyətə çatanda burnuna xoş bir qoxu gəldi. İstər-istəməz ağızı sulandı. Arvadından soruşdu:

-Yeməyə nə bişirmisən, ay arvad?

-Yaxşı dolmamız var.

-Ay sağ ol! Acından olurəm, bir az əlli tərpən.

Müləyim xala səliqə-səhmanla süfrə açdı. Ümumi qabda dolma buglanırdı. Həsən kişi bəh-bəh eləyə-eləyə yeməyə girişdi. Elə bir-iki tikə yemişdi ki, yadına nəsə düdü. Arvadından soruşdu:

-Müləyim, bəs əti hardan aldın? Axı deyirdin ətimiz qurtarib?

-Bıy, başıma xeyir. A kişi sən alib göndərdiyin ətdi də.

Kişi təəccübləndi. Axı o evə ət alib gətirməmişdi. Qəssab isə sabaha söz vermişdi.

-Ay arvad, deyəsən nəyisə qarışdırırsan. Mən bu gun nə ət almışam, nə də evə göndərməmişəm.

-A kişi, qocaldıqca yaddaşın zəifləyir deyəsən. Səhər yedyini axşam unudursan. Ə, Camaldan göndərdiyin ətdi də!

Camal sözünü eşidəndə elə bil kişini ilan vurdu. Çəngəl əlin-dən düdü. Ayağa qalxıb tüpürdü. Öyüməyə başladı.

Müləyim xala çəşib qalmışdı.

Həsən kişi həyətə çıxdı. Açıqlı-acıqlı qonşunu çağırmağa başladı:

-Camal, Camal!

Camal həyətə çıktı. O, ariq bir kişi idi. Yaman zarafatçı, baməzə bir adam idi. El arasında ona itoynadan deyirdilər.

Damağında siqaret var idi. O, siqareti ağızından çıxarmadan Həsən kişiyə hay verdi.

Həsən hırslı-hırslı ona dedi:

-Ə, Camal, heç utanmırsan?! Bu nə oyundu ə, mənim başıma gətirirsən!?

-Nə olub, Həsən dayı, sənə nə pisliyim keçib axı!?

-Zəhrimar Həsən dayı, çor Həsən dayı! Canavar parçalayan atın ətini bizə gətirəndə heç utanmadın?

-A kişi, deyəsən sənin başın xarab olub. Bu da mənim yaxşılığım.

Səsə o biri qonşular da çıxdılar. Camal məsələni izah etməyə başladı:

-Tezdən həyətdən çıxanda Həsən kişi ilə rastlaşdım. Salamlaşandan sonra soruşdu ki, qonşu, hara belə? Mən də sözün düzünü dedim. Dərədə qurd atı parçalamışdı. İtimizə ət gətirməyə gedirdim. Atalar demiskən, at öldü, itlərin bayramıdı.

Bunu biləndə Həsən dayı dedi ki, Camal, sən canın bir az da bizim itə ət gətir.

Sonra o, üzünü Həsən kişiyə tutub soruşdu:

-A kişi, sən imanın düz demirəm?

-Düz deməyinə düz deyirsən, ancaq sən əclafın yekəsisən.

-Pah atonna, işə düşmədik?! A kişi, özün xahiş etdin ki, ət gətir. Mən də ətin yaxşı yerindən kəsib, səliqə ilə kağıza bükdüm. Gətirib Müləyim xalaya verdim. Dedim ki, ətdi, Həsən dayı tapşırmışdı, gətirdim. Mən ölüm səhv eləmişəm?! Burda mənim nə günahım var? Bu da yaxşılığın əvəzi.

-Əclafın biri əclaf, əgər könlündə firıldaq yox idisə, əti niyə kağıza bükürdü? Niyə deməmisən ki, at ətdi, itə gətirmişən?

Həsən kişinin səsi həyət-bacanı götürmüştü. Müləyim xala dolmanı qazan qarışq itin qabağına qoydu. Adamlar gülüşürdülər. It isə ləzzətlə dolma yeyirdi.

1989

## MƏN NIYƏ KƏNDƏ HƏSRƏT QALDIM

Mən şəhərdə yaşayıram. Ancaq yayda həmişə kəndə getməyi dünyanın ən gözəl yerlərində istirahətə getməkdən üstün tuturam. Çünkü kəndimiz çox axar-baxarlı yerdədi. Dağların qoynuna səpələnən evlərə uzaqdan baxanda hərəsi bir arı pətəyini xatırladır. Doğrudan da, elə kəndimizin adamları da arılar kimi işlək, zəhmətsevərdilər. Onlar da hər səhər evdən çıxıb işə yollanır, axşam isə geriyə qayıdırular.

Kəndimizi nə qədər sevsəm də, ikinci yaydır ki, ora gedə bilmirəm. Elə bilməyin ki, imkanım yoxdur, mənə vaxtında məzuniyyət vermirlər, yaxud istirahətimi ayrı-ayrı yerlərdə keçirirəm. Xeyir. Məsələ ondadır ki, özüm öz əlimlə kəndə gedən yollarımı bağlamışam.

Bizim kəndimizin adamları çox zarafatçıdılar. Elə mən də onlardan geri qalmıram. Ancaq doğru deyirmişlər ki, zarafat dost-

luğun qayçısıdır. Məni kənd üzünə həsrət qoyan da elə etdiyim zarafatdır. Necə deyərlər, hənək-hənək, axırı dəyənək...

Bir dəfə zavodda dəzgah arxasında işləyirdim. Yerə tökülən mis yonqarları çox xoşuma gəldi. Öz-özümə düşündüm: necə də qızılı oxşayır. Və ağlıma qəribə bir fikir gəldi. O yonqarlardan bir xeyli yiğib evə apardım. Köhnə bir piti qabı təpib yonqarları içinə doldurdum. Məzuniyyətimi götürüb kəndə gedəndə həmin yonqarları da özümlə aparmağı unutmadım.

Dayım çox xəsis bir kişi idi. Bir dəfə də olsun məni qonaq eləməmişdi. Elə buna görə də qəlbimdə balaca bir "intiqam hissi" baş qaldırmışdı. Hardansa ağlıma onunla gizli bir zarafat eləmək fikri düşmüdü. Yonqarları da elə bu məqsədlə kəndə aparmışdım. İstəyirdim ki, onu dayımgilin həyətində bir yerə basdırıram. Ancaq bilmirdim necə edim ki, o, şübhələnməsin. Bir də piti qabını hara basdırıram ki, kənardan təsir olmadan dayım həmin yeri qazsın.

Allah özü işi düzəltdi. Gördüm ki, dayım iki-üç gündən bir ləkin bir ucundan qazib istifadə etmək üçün bir az təzə kartof çıxardı. Bərk sevindim. Axşam üçtü gizlincə özümü onların bostanına verdim. Qazilan yerdən yarım metr o tərəfi eşib küpəni kartofların arasında basdırıdım. Üstünü də səliqə ilə örtdüm ki, heç nə hiss olunmasın.

O gündən sonra dayımı güdməyə başladım. Bir-iki gün keçdi. Kişi isə elə bil qəsdən kartof qazmırı ki, qazmırı...

Nəhayət, bir gün o, əlində bel bostana girdi. Bir kənardə gizlənib dayımı həyəcanla müşahidə etməyə başladım. Kişi bellə yeri qazır, kartofları tələsmədən yanındakı vedrəyə doldururdu. O, küpəni basdırıdığım yerə yaxınlaşdıqca daha da həyəcanlanırdı.

Birdən dayım beli yerə qoyub o yan-bu yana baxdı. Heç kəsin görmədiyinə əmin olandan sonra balaca küpəni yerdən çıxarıb qoltuğuna vurdu. Tez, yeyin addimlarla evə girdi.

Mən gülməkdən ölürdüm. Deyəsən kələyim baş tutmuşdu. Həyəcanla işin nə ilə nəticələnəcəyini gözləyirdim.

Aradan bir neçə saat keçdi. Söhbət etmək bəhanəsi ilə dayımgilə getdim. Gördüm ki, ayrı vaxt altına palaz salmağa qiymayan bu kişi ən gözəl xalçalardan birini yerə sərdirib üstündə uzanıb. Kepqasını da gözünün üstünə basıb nə haqdasa fikirləşir.

Salam verdim. Yerindən qalxmamış salamımı aldı. Gördüm ki, kişinin kefi lap kökdü. Zarafatla dedim:

- Ay dayı, heç mənə qonaqlıq vermirsen.

Kepqasını bir balaca gözünün üstündən qaldırıb gülümsündü:

- Bacıoğlu, düş həyətə, hansı erkəyi könlün istəyir başını kəs.

Qulaqlarımı inanmadım. Gördüm ki, dayım çox ciddi danışır. Sayseçmə bir erkəyi kəsdik, soyub doğradıq. Kabab bişirdik. Onun iyi bütün kəndi başına götürdü.

Nə başımızı ağrıldım. Dayımı heç tanımaq olmurdu. Kənddə qaldığım on gün müddətində o, mənə hər gün kabab yedirtdi. Dayımın səxavətinin səbəbini isə məndən başqa heç kəs bilmirdi. Anam hərdən bir deyirdi:

- Qocalıq dayını yaman kövrəldib, a bala!

Mən isə iç-in-için gülürdüm. Sırr ürəyimi deşirdi. İstəyirdim ki, açıb hər şeyi deyim, ancaq qalmaqal düşəcəyindən qorxurdum.

Nəhayət, şəhərə qayıtdım. Dayım oğluna yerli-yataqlı bir məktub yazıb, əhvalatı bildirdim.

Aradan bir xeyli keçdi. Anamdan bir məktub aldım. O yazındı ki, dayım səni bərk hədələyir. Mənə dedi ki, küçüğünə yaz, bir də buralara qədəm basmasın, yoxsa onu güllələyəcəm...

İndi o vaxtdan iki il keçib. Dayımın hırsı isə soyumayıb ki, soyumayıb. Mənim isə kəndimizdən, anamdan, elə dayımın özündən ötrü də burnumun ucu göynəyir...

1991

## HEYVANIN KƏSİLMƏYİ

*Novella*

Evdə nə qədər xörək bişirsələr də, dadı olmurdu. Ana hərdən gileyənirdi:

- Bu necə dünyadı, Allah?! Ağzımızın dadını da itirmişik.

Əslində ağızlar dadını itirməmişdi. Dadını itirən ətsiz, yaqsız xörəklər idi. Əlbəttə, ana da bunu bilirdi. Ancaq üzə vurmur, ağızı gəzən ailə üzvlərinin əhvalını pozmaq istəmirdi.

Son günlər isə o dadsız xörəklərin də sayı azalmağa başlamışdı. Hamı oğrun-oğrun mətbəxə boylansa da, heç kəs səsini çıxarmırdı. Qazanlar əməlli-başlı istirahət eləyirdilər. Elə bil ki, uzun müddət əlləşib-vuruşan adamlar təqaüdə çıxmışdilar.

Nə qoca nənə dinir, nə uşaqlar danışırı. Hamı gözünü televizora dikmişdi. Heç ondan da axır zamanlar bir fərli başlı söz eşitmək olmurdu. Birdən ata gözünü həyat yoldaşına dikib dedi:

- Arvad, deyirəm axı heyvanı kəsək, nə deyirsən?

Uşaqların üzünə elə bil nur ciləndi. Nənə öz yerində qurcalandı:

- A bala, Allah köməyin olsun, nə vaxtdı ət üzünə həsrətik...

Ət sözünü eşidən kişi bərk dilxor oldu. Arvadının da ürəyindən qara qanlar axmağa başladı. Onlar göz-gözə gəldilər. İstər-istəməz gülümsündülər. Ancaq bu təbəssüm əvvəlkilərə bənzəmirdi. Çünkü onlar niskillə yoqrulmuşdular...

Ana ayağa durdu. Qab-qasıq yiğilmiş şkafın içində xeyli əlləşəndən sonra uşaqlardan gizləyib saxladığı heyvanı tapdı. Onu gətirib ərinə verdi. Kişi biçağı çıxarıb yanına qotur düşmüş daş kimi heyvanı kəsdi. Hərəyə bir dilim düşdü. Nənə isə hikkəsindən öz payına əlini də uzatmadı. Onun bənizinə bir heyva sarılığı çökmüşdü...

1992

## O GÜNLƏRİ XATIRLAYANDA

Yeniyetmə çağlarım idi. Ürəyimdə anlaşılmaz, ancaq xoş duyğular təzə-təzə baş qaldırırdı. Bilmirəm səbəbi nə idi, həmişə sinif yoldaşım Lalə ilə üz-üzə gələndə yanaqlarım od tutub yanır, ürəyim daha şiddətlə döyünməyə başlayırdı. Öz-özümə düşünür-düm: yəqin bu qızda sehrli bir qüvvə var. Doğrudan da, belə idi. Lalə adamı maqnit kimi özünə çəkirdi. Mən isə həmişə ondan uzaq qaçmağa çalışırdım. Lakin çox vaxt bu mümkün olmurdu. Ona görə ki, qız söhbət üçün həmişə mövzu tapır, heç nə olmayıbmiş kimi dil-dil ötürdü. Özü də elə bil mənimlə danışmaqdan, yanaqlarımın qızarmağından, dilimin topuq vurmağından xüsusi zövq alırdı. Mən isə titrəyir, əzab çəkirdim. Ürəyim onun qarmanın düşmüş balıq kimi çırpınır, canımı qurtarmağa çalışırdım. Ancaq bu mümkün olmurdu ki, olmurdu.

Lalənin Rasim adlı bir ipə-sapa yatmayan qardaşı var idi. Əsgərlikdən təzəcə qayıtmışdı. Doğrusu, ondan qorxurdum. Lalənin özü də qardaşından bərk çəkinirdi.

Bir dəfə axşam üstü inəyimizi kövşəndən gətirəndə qız həyətlərindən məni çağırırdı:

- Azad, axşamın xeyir.

Könülsüz-könülsüz mızıldandım:

- Axşamın xeyir.

Çəpərin bu üzündə mən, o üzündə isə Lalə dayanmışdım. Elə təzəcə söhbətə başlamışdı ki, qəflətən Rasimin gəldiyini gördüm. Qorxudan sarımı uddum. Lalə də qorxdu və tez evə qaçırdı. Mən isə heç nə olmayıbmiş kimi sakitcə getmək istəyəndə oğlanın zəhmlı səsini eşitdim:

- Dayan, ə, sözüm var.

Ürəyim quş kimi çırpındı. Bütün bədənim titrəyirdi. Özümü eşitməməzliyə vurub sürətimi artırdım. Rasim acıqli-acıqli bağırırdı:

- A heyvan, sənə demirəm dayan?

Səs çox zabitəli idi. Bilirdim ki, dayansam, dostum məni əməlli-başlı əzişdirəcək, aşımı, suyumu verəcək. Ona görə götürül-

düm. Oğlan da mənim dalımcı qaçmağa başladı. Hiss elədim ki, Rasimin əlindən qurtara bilməyəcəyəm.

Dayımgilin darvazasını görəndə ürəkləndim. Ağlıma qəribə bir fikir gəldi. İstədim ki, darvazadan keçib qaranlıq kündə gizlənim, oğlan ardımca gəlsə, sakitcə sivişib qaçım.

Çox ağıllı fikir idi. Özümü darvazanın kiçik qapısından içəri salıb, kuncə buruldum. Elə bil qulağımın dibində ildirim şaqqlıdadı.

Sən demə mənim içəri girməyimlə dayımgilin eşşeyinin anqırması təsadüfən bir vaxta düşübmüş. Ulağın qaraltısını gördüm. Ancaq sonra başıma nə gəldiyi yadımda deyil.

Bir də gözümü dayımgilin eyvanında açdım. Gördüm ki, məni xalcanın üstündə yerə uzadıblar. Ağzım köpüklənmişdi. Qulağıma aqlartı səsi gəlirdi. Harada olduğumu anlaya bilmədim. Lakin birdən adamların arasında əllərini qoynuna qoyub dayanan Rasimi görəndə hər şey yadıma düşdü. Tez gözlərimi yumdum...

İndi o günləri xatırlayanda üzümə xərif bir təbəssüm qonur.

1990

## CAVANŞİR KİŞİ

Cavanşir kişi çox duzlu-məzəli, zarafatçı bir adam kimi mənim yadımda qalıb. Yuxarı Xocamsaxlıda dükançı işləyən bu kişinin anamgil tərəfdən bizə qohumluğu catıldı.

Yaxşı yadımdadır, bir dəfə yas yerində Ağdamdan gələn başqa bir qohumumuz – Nəsir əmi dedi ki, bizim rayonun adamları nədənsə qəbristana yaxşı baxırlar. Onun dövrəsində mütləq hasar çəkdirmək lazımdır.

Cavanşir kişi cır səsi ilə söhbətə qoşuldu:

- Ay Nəsir müəllim, ölü çıxıb qaçajax, hasarı neyniyirik?

Hamını gülmək tutdu. Nəsir əmi özünü sindirmayıb sözünə davam etdi:

- Hasar olanda mal-heyvan qəbristanlığa girə bilməz, yaşıllıq olar.

Cavanşir kişi yenə zarafatından qalmadı:

- Yaşılılığı neynirik, ay irəhmətdiyin oğlu, ölü otduyajax?

Məni bərk gülmək tutdu. Özümü bir təhər saxlayıb mağardan çölə çıxdım.

Rayonda milis rəisi işləyən dayım Cavanşir kişinin qaynını, öz xalası oğlu Tofiqi milis idarəsinə sürücü götürmüdü. Bakıda həkim işləyən kiçik dayım Cavanşir kişi ilə səhbət etməkdən xüsusi zövq alırıdı. Bir dəfə o mənim yanında bu məzəli həmsəhbətindən soruşdu:

- Cavanşir, Tofiq sənə kömək eləyir?

Kişi təəccüblə dedi:

- Nə kömək eləyəsidi, həkim?

- Necə olsa, indi əlində maşın var. Yəqin səni mindirib orabura aparır.

Cavanşir kişi iztehzayla güldü:

- Maşına mindirməyi gözünə girsin, təki yolda məni tapdalamaşın...

Onun cavabı ikimizin də – dayımın da, mənim də xoşumuza gəldi. Gözlərimiz yaşarınca güldük.

O gündən xeyli vaxt keçib. Zaman öz işini görüb. Dayılarım da, Cavanşir kişi də dünyalarını dəyişiblər. Ancaq onların əziz xatirəsini heç vaxt unuda bilmirəm.

Bu yaxınlarda rayona gedəndə Cavanşir kişinin daha bir maraqlı lətifəsini eşitdim. O, kiminsə toyuna gedibmiş. Əynində təzə bir palto var imiş. Kəndçilərindən kimsə ona deyib:

Ay Cavanşir, sağlığına qismət, nə yaxşı palton var.

Bunu eşidən Cavanşir özünü eşitməməzliyə vurub. Ancaq sual verən qır-saqqız olub yapışb kişinin yaxasından. Bir neçə dəfə ona deyib ki, palto yaxşıdır, ancaq ayağı bir az uzundur. Mütləq onu kəsdir.

Canı boğazına yiğilan Cavanşir hırslı-hırslı cavab verib:

-Ay rəhmətliyin oğlu, nə yapışmisan e, yaxamdan. Məgər paltonun yiyəsi qoyar ki, onun ayağını kəsdirim?!...

Məsələdən xəbərdar olan adamlar gülüşürlər. Məlum olur ki, palto Cavanşir kişinin özünün deyilmiş. Onu toya gedəndə bir günlüyü götürüb geyinibmiş...

1991

## AĞACA ÇIXAN KÖPƏK

Kişilər idarənin qapısına yiğisib səhbət edirdilər. Necə oldusa söz itdən, onun insanın ən yaxın dostu olmasından düşdü.

Mövsum kişi öz itini tərifləməyə başladı, onun sədaqətindən, aşıq-sayıqlığından ağız dolusu danışdı. Dedi ki, mənim itim dünyanın ən ağıllı itidi. O, evimizin fədakar keşikçisidi. Onun qorxusundan quş quşluğu ilə bizim həyətə səkə bilməz.

Mövsümün öz itini bu qədər tərifləməsi Mədət kişisinin xoşuna gəlmədi. İstehza ilə dedi:

-Ay, hay?!

-Hünərin çatırsa gəl.

-Gəlməyinə gələrəm. Ancaq bu kişilərin yanında bir qonaqlıqdan mərcləşək. Əgər sən udsan, mən qonaqlıq verəcəm. Ancaq uduzsan dəbbələməyəsən ha!

Mövsüm kişi güldü:

-Nə deyirəm, mən razı. Ancaq sənə yazığım gəlir. İt sağ tikəni qulağın boyda eləyər ha.

-Daha o sənin işin deyil. Mərc gəlirsən, yoxsa yox?

-Gəlirəm.

Beləliklə, onlar mərcləşdilər. Bununla da səhbət qurtardı.

Gecə əl-ayaq yiğışanda Mövsüm kişi həmişə olduğu kimi iti açıb buraxdı, arxayınca gedib yatdı. O, adəti üzrə sübh tezdən yuxudan oyandı. Tez həyətə çıxdı ki, iti bağlaşın. Ha boylandısa, onu görə bilmədi. Çar-naçar iti səslədi:

-Alabaş ha, Alabaş ha!

İt hürdü. Ancaq təəccüblü idi. Onun səsi gəlsə də özü görünmürdü. İt bir də hürdü. Qəribə idi. Onun səsi göydən gəlirdi.

Səsə sarı boylanan Mövsüm kişi tut ağacından asılmış səbəti görəndə təəccübləndi. Ən təəccüblüsü bu idi ki, onun tə'riflədiyi köpək də səbətin içindəydi.

Elə bu zaman Mədət kişinin səsi eşidildi. O, tək gəlməmişdi. Yanında şahidləri də var idi.

Kimsə zarafatla Mövsüm kişiyə dedi:

-Ay Mövsüm, itin səbətə minib kosmosa uçurmuş, nədi?

Mövsüm kişi bir az pərt oldu. Ancaq özünü sindirmayib dedi:

-Ay Mədət, sözümüz sözdü. Mərci sən uddun, Ancaq bir məni başa sal görüüm, iti necə səbətə salıb göyə qaldırmışan?

Adamlar gülüşdülər. Mədət izah eləməyə başladı:

-Çox sadə. Bu gördüğün iri səbəti əvvəlcidən sicimlə bağlayıb, yerə salladım. Onun içində bir parça ət də qoymuşdum. İy alan tərifli köpək səbətin içində girib onu yeyəndə, bir ucu tutun yoğun qanadının üstündən aşırılmış sicimi çəkdir. İti səbət qarşıq göyə qaldırıb, kəndirin ucunu başqa ağaça bağladım.

Adamlar gülüşdülər. Mövsüm kişi də onlara qoşuldu. Üzünü Mədətə tutub dedi:

-Sən, doğrudan da, şeytan imişsən. Ta mənim sənə sözüm yoxdu...

1990

## İTƏN CAMİŞ

Lətifgilin camışları itmişdi. Atası oğlunu da götürüb, onu axtarmağa getmişdi. Yavaş-yavaş hava qaraldığından adamı vahimə basırdı.

Ata oğluna dedi:

-Bala, ikimiz bir yerdə getməyək. Sən o cığırla get, mən bu cığırla. Qabaqda görüşərik. Bəlkə camış ikimizdən birimizin qabağına çıxdı.

Lətif çar-naçar razı oldu. Ancaq o, yamanca qorxurdu. Bunu atasına deməyə isə cəsarəti çatmadı. Onlar elə təzəcə bir-birlərindən ayrılmışdilar ki, oğul qışkırdı:

-Camış, camış...

Atası oğlunun yanına qayıdı. Elə bildi ki, o, doğrudan da, camışa rast gəlib. Ancaq gözünə heç nə dəymədi. Təəccüblə soruşdu:

-Bəs hanı camış?

-Ata, qamışlıq qurbağa tullandı, elə bildim camışı.

Ata hirsləndi. Ancaq hiss elədi ki, oğlu qorxur. Ona görə dedi:

-Yaxşı, gəl birlikdə axtaraq.

Ata qabaqda, oğul isə onun arxasınca gedirdi. Bir az toxraq olsada, Lətif yenə də qorxurdu. Hər kol, hər qaya əcaib bir heyvanı xatırladırdı.

Bir xeyli getdilər. Birdən Lətif dedi:

-Ata, ay ata.

-Nə var, oğlum?

-Ata, gəl qayıdaq evə. Deyərik ki, nə qədər axtardıq, camışı tapa bilmədik.

Ata yenə hirsləndi:

-Ə, axmağın biri axmaq. İtən camış özgənin deyil e, mənimdi. Özüm özümü aldadım!?

Lətif bərk utandı. Xoşbəxtlikdən camışı tez tapdilar. Onu qabaqlarına qatıb evə gətirdilər.

Lətif yenə də qayğılı görünürdü. O, qorxurdu. Qorxurdu ki, atası onun sözlərini evdəkilərə söyləsin.

Evdə Lətifin anası atasından soruşdu:

-A kişi, camışı hardan tapdınız?

Ata gülümsündü:

-Arvad, hansı sehrbazsa camışımızı qurbağaya döndərmişdi. Yaxşı ki, Lətfi də yanımca aparmışdım. O, bir dua oxuyub qurbağanı yenidən camışa döndərdi.

Ana təəccüblə onlara baxdı. Lətif isə qıpqırmızı qızarmışdı.

1990

## SÜRÜCÜ ƏJDƏR

Əjdər kişi ağır təbiətli, astagəl bir adam idi. O, kənddə sürücü işləyirdi. "Yavaş gedən uzaq gedər" məsəli onun həyat idealına, devizinə çevrilmişdi. Ona görə həmişə sükan arxasında diqqətli olar, bəzi sürücülər kimi maşın qaz verib özünü adamların gözü nə soxmağa çalışmadı.

Bir dəfə cavan bir oğlan yolun kənarında durub maşın gözləyirmiş. Təsadüfən Əjdər kişi maşınla onun yanından keçəndə oğlan əl qaldırır. Sürücü maşını saxlayıb soruşur:

-A bala, hara gedirsən?

-Rayon mərkəzinə.

-Gəl əyləş, elə mən də ora gedirəm.

Oğlan kabinəyə əyləşir. Əjdər kişi sürət ötürücüsünü dəyişib, maşını hərəkətə gətirir. Adəti üzrə yenə də yavaş sürür, oğlanı sorğu-sual tutur, onunla söhbət eləmək, "yola nərdivan qoymaq" istəyir. Lovğa sərnişin lap dilxor olur. Bir qədər kobud şəkildə özündən qat-qat yaşılı sürücünün üstünə çımxırı:

-A kişi, sorğu-sual eləyincə maşını bir az bərk sürsən! Elə bil təkərlərin altında qarışqa qalıb ölməyindən qorxursan.

Oğlanın komtaylığı, damışiq ədası sürücü Əjdərin xoşuna gəlməsə də, özünü o yerə qoymur. Üzünü cavana tutub soruşur:

-A bala, deyəsən tələsirsən, eləmi?

-Hə, əlbəttə, tələsirəm.

Oğlana elə gəlir ki, sürücü sürəti artıracaq. Lakin gözlədiyinin əksinə olur. Əjdər kişi maşını kənara çəkib saxlayır və kabinənin qapısını açır:

-Bala, di düş!

Oğlan təəccüblə sürücüyü baxır. Sürücü yenə ondan soruşur:

-Bala, demirdin ki, tələsirsən?

-Bəli, tələsirəm.

-Onda düş, ay oğul, düş piyada get. Mən dağ yolunda bundan artıq sürütlə maşın sürə bilmərəm.

Oğlan səhvini anlayıb sürücüdən üzr istəyir. Onlar yenə öz yollarına davam edirlər.

## KİÇİK POVESTLƏR

### MƏKTƏB İLLƏRİ

Orxan qəribə uşaq idi. Ağlına batmayan işə qətiyyən qol qoymazdı. İstəyirsən lap boynuna diri ilan sal, dediyindən dənən deyildi. Ancaq təzə sinifdə onu heç kim tanımadı. Əslinə qalsa, heç onun da sinfin uşaqları haqqında məlumatı yox idi. Təkcə bir nəfəri tanıyırdı. Buna da heç tanışlıq demək olmazdı. Ancaq Orxana elə gəlirdi ki, o qızı yaxşı tanıyor, özü də lap çıxdan.

Bu tanışlığın tarixçəsi belə idi. Orxan rayon mərkəzinə gələndə təsadüfən o qızı görmüşdü. Özü də bir neçə dəfə. Geriyə - evlərinə qayıdanda özündən asılı olmayıaraq elə hey onun haqqında düşünmüşdü. Orxan kimi xəyalpərvər bir oğlanın yaddasına düşən bu ilk iz getdikcə dərinləşməyə, ətə-qana dolmağa başlamışdı. Adını bilmədiyi o qız Orxanın ən yaxın dostuna, sirdəşəna çevrilmişdi. Odun yiğanda da, ot biçəndə də, su daşıyanda da onun gözlərinin karşısındı bu çəlimsiz qız canlanırdı. Bəzən onlar saatlarla üz-üzə dayanıb söhbət edər, ətirli yamacları, uca dağları, geniş biçənəkləri birlikdə gəzər, dolanardılar. Orxan bir gid - ekskursavod kimi öz dostuna dağlardan, dərələrdən, bulaqlardan, meşədən, onun qoynunda yaşayan heyvanlardan, quşlardan söhbət açar, dil-boğaza qoymazdı. Bir də ayıldırı ki, ya meşədə təkcə odun yiğir, ya da hansı bir taladasa ot biçir.

Günlər ötüb keçdi. Tale elə gətirdi ki, Orxan rayon məktəbində oxumalı oldu. Sinfə girəndə gözlərinə inanmadı. Onun dostu da burada idi. Təbii ki, o, Orxanın üzünə heç baxmadı da. Bu, oğlanın xətrinə dəydi. Bəs necə, neçə ilin dostu olasan, heç adamlı salamlaşmayasan da?

Orxanın xəyalindəki qız nə qədər mehriban, istiqanlı idisə, onun cildinə girmiş bu qız bir o qədər soyuq, laqeyd idi. Həmin

qızın bircə adı xoşuna gəldi. Əslində bu ad sinifdəki qızdan çox, onun xəyalındakı qızı daha çox yaraşırdı: Nurtən...

İlk günlər düz-əməlli dərs keçən də olmadı. Hələ sabit dərs cədvəli olmadığından, bir fənn müəllimi sinfə iki dəfə girir, o biri isə heç bir dəfə də dərs demirdi.

Sinif rəhbəri təzə uşaqqı gəlib-gəlmədiyini soruşdu. Orxan ayağa qalxdı. Müəllim üzünü Nurtənə tutub dedi:

- Bu oğlanın adını da müvəqqəti jurnalaya yaz. Sonra baxarıq, görək o, sizinlə ayaqlaşa biləcəkmi?

Bununla da hər şey qurtardı. Orxan tamamilə unuduldu. Heç onunla maraqlanan da olmadı. Sinfin diqqəti isə Azadda, Elçində və Vüqarda idi. Uşaqların yanında onlar nüfuz sahibi idilər. Dedikləri qanun idi. Əgər desələr ki, dərsdən qaçaq, kimin həddi var idi ki, sinifdə otursun.

İlk vaxtlar Orxan da deyilənlərə əməl etdi. Dəstədən geridə qalmamaq üçün hərəkət etdi. Ancaq bu, onun xarakterinə qətiyyən uyğun deyildi.

Nurtən sinfin yaxşı oxuyan uşaqlarından idi. Müəllimlər də həmişə ondan dərs soruşar, yaxşı qiymətlər yazardılar. Orxanı isə elə bil heç kəs görürdü. Bir aydan artıq vaxt keçmişdi. Ancaq ondan dərs soruşmaq heç kəsin yadına düşməmişdi. Uşaqlar da onunla "xala xətrin qalmasın" salamlışar, sonra tamamilə unudardılar.

Bir gün ədəbiyyat dərsi olmalı idi. Müəllim evə Füzulinin "Məni candan usandırdı" qəzəlini vermişdi. Zəng içəri vurulmuş Azad sinfə elan etdi:

- Heç kim dərs danışmamalıdır.

Hər şey aydın idi.

Müəllim sinfə girdi. Adəti üzrə adları yoxladı. Sonra soruştı:

- Kim dərsimizə hazırlıdır?

Sinfə süküt çökdü. Heç kəs əlini qaldırmamışdı. Azadgil məmən halda uşaqlara baxırdılar. Birdən onların gözü Orxana sataşdı. O, əlini qaldırmışdı. Hami təəccübə, kinayə ilə təzə şagirdə baxırdı. Orxan isə həyəcandan heç kəsi görmürdü...

Müəllim təzə, hələ tanımadığı şagirdi qabağa çağırıldı. Orxan ilk dəfə idi ki, dərs danışmağa çıxırdı. O, qıpqırmızı qızarmışdı. Əvvəlcə heç nə edəcəyini də bilmədi. Uşaqların çoxu iztehza ilə qımışdı.

Birdən oğlan özünü ələ aldı və Füzulinin şerini ahəngdar bir səslə söyləməyə başladı:

*Məni candan usandırdı, cəfadan yar usanmazmı?  
Fələklər yandı ahımdan, müradım şəmi yanmazmı?*

Uşaqlar da, müəllim də heyranlıqla qulaq asırdılar. Elə bil hamı onu birinci dəfə idi ki, göründü. Orxan isə hər şeyi unutmuşdu. Onun gözlərinə heç nə görünmürdü, qulaqları öz səsindən başqa heç nəyi eşitmirdi.

Şer qurtardı. Sinfə ani bir sükut çökdü. Müəllimdən qabaq uşaqların piçiltisi eşidildi. Sonra müəllim dilləndi:

- Öhsən! Axır ki, bu sinfə də bir yaxşı ədəbiyyatçı gəldi.

Müəllim orxana "5" yazdı.

Hər şey elə bu qiymətlə başlandı. O gündən Orxanın əsl adı unuduldu. O, yeni, özü də dəhşətli bir ad qazandı: əclaf.

Sinifdə uşaqların hamısı ona bu adla müraciət edirdi. Özü də ən dəhşətli bu idi ki, o da – Nurtən də Orxana əclaf deyirdi.

Yazlıq uşaq əzab çəkirdi, içim-için inləyirdi. Ancaq dözürdü. Bu haqda heç kəsə bir kəlmə də demirdi.

Şagirdlər tərəfindən təklənən bu oğlan qətiyyən ruhdan düşmürdü. Sinifdə isə hamı ona düşmən gözü ilə baxırdı. Ancaq Orxanın bir etibarlı dostu var idi: məşhur Amerika yazıçısı Cek Londonun "Martin İden" əsərinin qəhrəmanı Martin İden.

Orxan ən çətin anlarda öz dostu ilə "məsləhətləşər", onun kimi dözümlü olmağa çalışardı. Bu oğlanın dostu o qədər güclü, dəyanətli idi ki, "düşmənlər" onun yanında çox ciliz görünürdülər. Orxanın qəlbinin dərinliyindən bir Martin İden boyanırdı. Orxan öz sadiq dostu ilə fəxr edirdi. Ancaq uşaqlar bilmirdilər ki, belə etibarlı dostu olana batmaq çox çətindir.

Orxana şagirdlərin hərəkətindən çox müəllimlərin davranışları təsir edirdi. Ondan qat-qat zəif dərs hazırlayan uşaqlar "5" alırdılar. Orxan dərs danışanda isə fikri ayrı yerdə olan müəllimlər ona ya "3", ya da "4" yazırdılar.

Orxan müəllim ailəsində dünyaya göz açmışdı. Hələ bir dəfə də olsun görməmişdi ki, atası ona güzəştə qiymət versin. Əksinə, o, həmişə oğlunu sıxışdırardı. Rüblükdə başqaları "5" alanda Orxana "4" yazılırdı. Burada isə hər şey əksinə idi. Müqəddəs müəllim adının arxasında gizlənənlər əslində alverçi idilər. Şagirdlərə biliklərinə görə yox, onların valideynlərinin mövqeyinə görə qiymət verirdilər... Lakin Orxan susur, heç nə demirdi. Bir də ki, o nə deyə bilərdi axı!?

Təkcə ədəbiyyat müəllimi onun ürəyinə yatırıdı. Ona görə yox ki, ədəbiyyat Orxanın sevdiyi predmet idi, həm də ona görə ki, Novruz müəllim tələbkar, həm də ədalətli idi.

Orxanın eşitdiyinə görə, onun üstündə Novruz müəllimi pedagoji şuranın iclasında bərk danlayıbmışlar. Direktor deyibmiş:

- Müəllim, bu nədir, medala namizəd olan uşaqlara aşağı qiymət verirsən, o biri fənlərdən zorla "3" alana isə "5" yazırsan?

Novruz müəllim isə sözünün üstündə möhkəm durmuşdu. Direktorun, müəllimlərin xahişinə qulaq asmadığını görə çox adamın onu görən gözü yox idi.

Novruz müəllim Martin İdendən sonra Orxanın ikinci dostuna çevrilmişdi. O, çox maraqlı dərs keçirdi. Hiss olunurdu ki, öz üzərində çox ciddi çalışır, daim mütaliə edir. Bu gənc müəllim o biri müəllimlər kimi dərslikdə yazılınlarda kifayətlənmir, həmişə həyatı faktlardan istifadə edir, şagirdləri bədii əsərlərin müsbət qəhrəmanları kimi olmağa səsləyirdi.

Direktor o biri müəllimlərin dərsinə girəndə onların çoxu özlərini itirir, tez-tez çəşirdilər. Novruz müəllimin isə heç nə vecinə deyildi. İxtisasını yaxşı bildiyindən ona irad tuta bilmirdilər. Direktor ədəbiyyat dərsini dinləyəndə müəllim elə bil ona açıq vermək məqsədilə daha da şövqlə dərs keçərdi. Bu, Orxana ləzzət eləyordi. Ürəyində Novruz müəllimi alqışlayardı.

Novruz müəllim heç kəsə güzəştə getməzdı. Ən zəif şagird dərsə yaxşı hazırlaşsa, ona yüksək qiymət verər, əlaçıya aşağı qiymət verəndə əli əsməzdı.

İnşa yazdıranda o, şagirdlərə tam sərbəstlik verər, o biri ədəbiyyat müəllimləri kimi konspektləri – icmalları yığmaqla məşğul olmazdı. Onun prinsipi belə idi: nədən, hardan istifadə edirsənsə et, təki yaxşı inşa yaz. Ancaq yazıları elə bil zərrəbinlə yoxlayardı. Bir səhv belə onun gözündə yayınmazdı. Köçürülen yerləri səhifəsinəcən inşanın yanında qeyd edərdi. Uşaqlar məəttəl qalmışdılar. Hami deyirdi:

- Deyəsən bu Novruz müəllimin oxumadığı kitab, jurnal, qəzet yoxdur.

Əslində isə Novruz müəllimin oxumadıqları oxuduqlarından çox idi. O, özü bunu bildiyi üçün öz üzərində daha artıq bir səylə çalışardı.

\*\*\*

Bir dəfə Azad uşaqlara dedi:

- "B" sinfi bizi futbol oynamaya çağırır. Nəyin bahasına olursa olsun onlara qalib gəlməliyik. Bu gün dərsdən sonra məşq edəcəyik. Mütləq hamınız gələrsiniz. Təkcə əclafdan başqa.

Oğlanlar iki hissəyə bölünüb məşq edirdilər. Dəstələrin birinə Azad, o birinə isə Elçin rəhbərlik edirdi. Xeyli oynadılar. Sonra evə dağlışdılar.

Səhər dərsdə hamı futboldan danışındı. Orxanın da futbola böyük həvəsi var idi. O, kəndin futbol "ulduzu" idi. Ancaq kənd başqa, rayon mərkəzi başqa. Digər tərəfdən futbol kollektiv oynadı. Kollektiv isə ona etimad bəsləmirdi. Əvvəlcə o, futbola getmək haqqında qətiyyən düşünmürdü. Evdə oturub dərslərini hazırlayırdı. Lakin fikrini bir yerə cəlb eləyə bilmirdi. Futbol meydançası onu maqnit kimi özünə çəkirdi.

O, gözünü açanda özünü rayon stadionunda gördü. Qızğın oyun gedirdi. "B" sinfinin oyunçuları bir qol vurdular. "A" sinfinin kapitanı Azad özündən çıxmışdı. O, uşaqların üstünə qışqırır,

ağzına gələni deyirdi. Kapitan günahın hamisini müdafiəçi Qərib-də gördüyü üçün onu oyundan çıxardı:

-Çix cəhənnəm ol! Sənsiz də keçinərik.

Birdən onun gözləri kənardə dayanıb futbola baxan Orxana sataşdı. Kapitan onu meydançaya çağırıldı. Müdafiədə oynaması tapşırıldı.

Orxanın üzü işıqlandı. O, qətiyyən bunu gözləmirdi. Fikirləşməyə isə vaxt yox idi.

Oğlan meydançaya sıçradı. Rəqib komandanın oyunçusu uşaqları aldada-alda irəli keçirdi. Vəziyyət çox gərgin idi. Arxada təkcə Orxan qalmışdı. Hükümçü onu da aldatmaq istədi. Ancaq necə oldusa top Orxanın ayağına dəyib geri qayıtdı. Oğlan topun dalınca qaçıdı, öz komanda yoldaşlarına pas verdi. Kapitan isə onun bu xidmətini belə qiymətləndirdi:

-Sağ ol, əclaf!

Söz cərəyan kimi Orxanın qanına işlədi. Açığından bilmədi ki, neyləsin. Birdən top ona sarı gəldi. O, topu götürüb irəliləməyə başladı. Rəqib komandasının oyunçuları bir-bir arxada qalırdılar. Azad qışqırır, top tələb edirdi. Orxan isə heç nə eşitmər, elə hey irəliləyirdi. O, qapıcı ilə təkbətək çıxdı. Hami həyəcan keçirirdi. Tamaşaçılar qışqırıldılar: vur, vur!

Qapıcı topun üstünə atıldı. Orxan onu da aldadıb boş qapı ilə üz-üzə qaldı. Topla düz qapı xəttinin üstünə çıxdı. Dayandı. Birdən ağlına nə gəldisə kosu geriyə, meydançanın mərkəzinə vurdu.

Hami çəşib qalmışdı. Orxanısa üstünə qışqırıldılar:

-Əclafın biri əclaf, satqın.

Onunsa heç nə vecinə deyildi. Vüqarla, təntənə ilə, acı-acı gülə-gülə meydançadan çıxdı. Bu, onun öz nankor, vicedansız yoldaşlarına cavabı idi. O, həm də yaxşı futbol oynaması bacarığını da sübut etmiş oldu.

Səhər sinifdə hamı dünənki oyun haqqında danışındı. "B" sinfinə uduzmaq onlara bərk yer eləmişdi. Bütün günahları isə Orxanın üstünə yixirdilər. Azad dil-boğaza qoymadan deyirdi:

-Əclafdan nə gözləyəsən. Əclaf elə əclafdı da.

Birdən necə oldusa Orxan yerində qalxdı. Irəli yeriyib ikiəlli Azadın xırtdəyindən yapışdı. O, elə qəzəbli idi ki, gözünə yer-göy görünmürdü. Azad isə xırıldayırdı...

Elə bu vaxt müəllim içəri girdi. Hərə keçib öz yerində oturdu. Azad isə Orxanı hədələməyə başladı:

-Yaxşı, görərsən!

Heç kəsin fikri dərsdə deyildi. Uşaqlar piçiltıyla bir az əvvəl baş verən hadisəni müzakirə etdirdilər.

-Pah atonna, xəmir də daşarmış!

Kimsə dilləndi:

-Neyləsin, adamı nə qədər təhqir etmək olar?

Başqası dilləndi:

-Sənə əclaf desələr dözərsən?

-Azad onda bu qisası qoymaz

Elçin isə Azada məsləhət verirdi:

-Məktəbdə onunla işin olmasın. Başqa bir yerdə aşını, suyunu verərik.

Dərs qurtardı. Orxan sinifdən çıxdı. Heç kəsin üzünə baxmadan evə sarı yollandı. Onun ürəyi bərk döyündürdü. Əslində o heç kəsdən qorxmurdı. Birinci dəfə deyildi ki, dava-dalaşa düşürdü.

Yolda onun qarşısını kəsdilər. Çantasını əlindən aldılar. Nə qədər etsə də cantanı vermədilər. Onu top kimi ora-bura atdırılar. Gündəliyini açıdlar. Onlar "5" yazılmış səhifələri cirdilər, kağız təyyarələr düzəlttilər. Onları körpünün üstündən bir-bir havaya atdırılar. Təyyarələr uçdular, uçdular. Onların sərnişini də, pilotu da Orxanın "5"-ləri idi.

Təyyarələr uçur, uçur, elə bil ki, halal "5"-ləri ləyaqətsiz uşaqlardan qorumaq istəyirdi.

Təyyarə uçdu, uçdu... Birdən hava qaraldı. Göy üzünü buludlar aldı. Orxanın başı uğuldamağa başladı. Onun üzünə, başına, qarnına saysız-hesabsız zərbələr enirdi...

Orxan ayılanda özünü yerə sərilmüş gördü. O, hönkürmək istədi. Ancaq gözləri qupquru idi. İçində qəzəb tufanı baş qaldırmışdı. Yadına bir atalar sözü düşdü: "Mərdi qova-qova namərd eləyərlər." Yox-yox, Orxan heç vaxt istəməzdidi ki, ona

namərd desinlər. Ancaq əclaf sözü məgər namərdlikdən yüngül idi?

O, üst-başını çırpıb bibisigilə gəldi. Nə qədər çalışdlarsa, Orxandan söz qopara bilmədilər. "Yolda yixilmişəm", - dedi.

Ancaq Orxan dərs oxuya bilmirdi. Sətirlər gözləri önündə qatmaqarışq düşürdü. Gündəliyini açdı. Onun üstündə iri hərf'lə yazılmışdı: əclaf.

Orxanın bütün bədəni ağrıyırıldı. Əvvəl istədi ki, dərsə getməsin. Sonra fikirləşdi ki, bunu qorxaqlıq əlaməti hesab edərlər. Ona görə özünü cəmləşdirib məktəbə yollandı. Onun partasının üstündə də yazmışdır: "Əclaf."

Orxanın gözlərində bu söz artır, çıxalır, hər biri bir uşağa çevrilirdi. Əclaf-Azad, əclaf-Elçin, əclaf-Vüqar...

Orxanı yandıran bu idi ki, sinifdə heç kəs ona qahmar çıxmırıldı. Təkbaşına isə bütün sınıfə qarşı çıxməq ağılsızlıq idi.

Sinif iclası keçirildi. Hamı yer-yerdən durub Orxanın təbiyəsizliyindən, davakarlığından danışındı. Gülməli iş idi. Orxan hələ belə ədalətsizlik görməmişdi. Yalnız bir nəfər – Adil adlı bir oğlan onu müdafiə etdi. Ona qarşı olan ədalətsizlikdən danışdı. Lakin onun da sözünü ağızında qoydular. Orxana da söz verdilər. Ancaq o heç nə demədi. Heç kəsdən şikayət eləmədi.

Müəllim ondan soruşdu:

-Oğlum, istəyirsən səni başqa sınıfə keçirək?

Orxan qəti səslə cavab verdi:

-Yox, mən bu sinifdə oxuyacağam.

Müəllim uşaqları danladı. Onlara dedi ki, Orxan heç də pis oğlana oxşamır. Ona kömək etmək lazımdır.

Iclasdan sonra kimsə sınıfə müraciətlə dedi:

-Uşaqlar, yazıqdır, onunla işiniz olmasın.

Orxanı elə bil ildirim vurdu. Yazıq sözü əclafdan daha dəhşətli idi. O, gücü gəldikcə qışkırdı:

-Yazıq sizin özünüzsünüz...

\*\*\*

Orxanın gecəsi-gündüzü yox idi. O, dərslərini yaxşı oxumağa çalışır, boş vaxtlarında idmanla məşğul olur, intiqam hissi ilə alısbət yanındı. Ancaq onu da yaxşı bilirdi ki, tək əldən səs çıxmaz. Bütün bir sınıfə qarşı neyləmək olardı?

Yuxarı siniflərin də atamanları var idi. Azadgil öz uşaqlarının yanında loygalansalar da, həmişə onlara yaltaqlanırdılar. Bir dəfə həmin uşaqlardan üçü sınıfə girdi. Saymazyana partanın arası ilə gəzdilər. Sonra üzlərini sınıfın atamanına tutub soruştular:

-Ə, Azadçık, bu qızlardan hansını bizə verirsin?

Azad hırıldaya-hırıldaya dedi:

-Hamısı sizə qurbanı!

Kimsə arxadan qışkırdı:

-Biqeyrət!

Bu sözü deyən Orxan idi. Uşaqlar da onun sözünü təkrar etdilər. Yuxarı sınıfın ataməni İsa isə Orxanı təpədən dırnağacan süzdü. O, bu oğlunu birinci dəfə idi ki, görürdü.

Hamı nəfəsini içinə çəkmişdi. Kimsə piçıldadı:

-Yazıq, özünü yenə də işə saldı.

İsa Orxanın yanına gəldi. Orxan döyüşə hazırlaşan xoruz kimi qabardı. Öz rəqibinin üstünə atılmağa hazır vəziyyət aldı.

İsa güldü və dedi:

-Əhsən! Bu sinifdə bir kişi varsa, o da sənsən. Bu gündən dostam səninlə.

Onlar getdilər. Sinfə sakitlik çökmüşdü. Oğlanlar başlarını aşağı dikmişdilər. Qızlar isə təbəssümlə, minnətdarlıq duyğusu ilə Orxana baxırdılar. Bu baxışların arasında Nurtənin də baxışları var idi. Orxana elə bil dünyani bağışladılar.

O gündən əclaf sözü öz ünvanını dəyişdi, əsl sahibini tapdı.

\*\*\*

Bu hadisədən sonra Orxana münasibət tamamilə dəyişdi. Hamı onu öz adıyla çağırırdı. Orxan isə heç kəsə isinişə bilmirdi. Hər şeyi unutmağa çalışırdı. Lakin bacarmırdı. Bir zaman ona "əclaf"

deyə müraciət edənlərin indi quyruq bulaması, dəqiqəbaşı Orxan, Orxan deməsi ona çox eybəcər görünürdü.

Nurtən də dil-boğaza qoymur, elə hey onu söhbətə çəkirdi. Ancaq Orxan Nurtəndən də qaçırdı. Onun xəyalı ilə yaşamaq da-ha maraqlı idi:

- Nurtən, heç səndən gözləməzdim.

- Bağışla məni, Orxan. Mən səni yaxşı tanımadamışam.

- Yaxşı-yaxşı, gəl ayrı şeydən danışaq. Görürsənmi bu çiçəklər necə gözəldir?

- Sən gülləri xoşlayırsanmı, Orxan?

- Əlbəttə.

- Onda gəl mənimlə bizə gedək. Həyətimizdə o qədər gül var ki. Nə qədər istəsən dərib sənə verərəm.

- Mənə torpaqda bitən yox, gəzən gül lazımdı.

- Heç gəzən də gül olpr?

- Niyə olmur ki? Bəs sən gəzən gül deyilsənmi?

Orxanın yanaqları od tutub yandı.. Xəyalından keçirdiklərindən özü də utandı. Yaxşı ki, Nurtən bu haqda heç nə bilmirdi...

Bir dəfə Nurtən sinifdə şəkil çəkirdi. Kimsə ucadan dedi:

-Oy, Nurtənin nə qəşəng karandaşları var! Mən heç beləsini görməmişəm.

Nurtən güldü. Özündən razı halda dedi:

- Bunlar karandaş deyil. Dayım Moskvadan göndərib. Adına bir cür deyirlər e... Hə, tapdim, flomaster.

Biz birinci dəfə idi ki, flomaster gördük. Doğrudan da, onlar-la yazmaq da, şəkil çəkmək də çox rahat idi.

Axırıncı tənəffüs idi. Uşaqlar həyətə çıxıb oynayır, istirahət eləyirdilər.

Zəng vuruldu. Hami içəri girdi. Birdən Nurtən rəfiqəsi Əzizədən soruşdu:

- Mənim flomasterimi görməmisən?

- Yox, atam canı xəbərim yoxdu.

Kimdən soruştularsa, gördüm deyən olmadı. Müəllim dedi:

- Qızım, oğru gəlsə, çox şey aparardı. Yəqin yadından çıxıb evdə qalıb.

Əzizə dedi:

- Yox e, müəllim, tənəffüs də burada idi.

Elçin qışqırıldı:

- Yəqin, kimsə uğurlayıb.

Vüqar səsləndi:

- Bura başqa sinifdən heç kəs gələ bilməz. Gəlin çantaları axta-raq.

Axtarış başlandı. Orxan da çantasını açdı. Gözlərinə inanmadı. Nurtənin flomasterləri onun çantasından çıxdı.

Azad qışqırıldı:

- Oğru!

Yer-yerdən qışqırıldılar:

- Ar olsun!

Nurtən dedi:

- Müəllim, yadına düşdü. Flomasteri ona mən özüm vermİŞdim. Gör ha, hər şeyi unutmuşam.

Orxan çəşib qalmışdı. Uşaqların gözünün içində düz baxa bilmirdi. O, utanındı. Nurtənin onu müdafiə etməsi isə qəribə idi. O, yalan deyirdi. Orxan ondan flomaster istəməmişdi. Yox, burada özgə əli var. Ancaq necə sübut edəsən?

Orxan evdə də özünə yer tapa bilmir, elə hey düşünürdü:

- Gör indi Nurtən mənim haqqımda nə fikirləşir?

O, xəyalən qızla söhbət edirdi:

- Nurən, Vallah, bu işdən mənim xəbərim yoxdu.

- Hansı işdən?

- Sənin flomasterlərini mən götürməmişdim.

- Bilirəm, onları mən özüm sənə vermişdim. İstəyirsən həmişəlik sənə bağışlayın!

- Yox-yox, lazım deyil...

- Götür, utanma!

- Nurən, mənə inanmırısan?

- Niyə inanmırıam ki?

- Heç mən oğruya oxşayıram?

- Sənə kim oğru deyir ki?

Xəyali söhbət baş alıb gedir, Orxanın isə ürəyi sıxlırdı. Bu dərdə necə dözəsən? Uşaqlar əclaf sözünü təzəcə unutmuşdular ki, bu oğru söhbəti də bir yandan çıxdı. Nə isə... Heç deyiləsi iş deyildi.

Həftələr bir-birini əvəz edirdi. Orxan isə Nurtənin, eləcə də o biri uşaqların üzünə baxa bilmirdi. Düzdür, ona açıq-açığına oğru demirdilər, ancaq sıfətlərindən bir istehza oxunurdu. Azadin da qırışığı yavaş-yavaş açılırdı.

Bir dəfə Orxan sınıfə girəndə dəhşətə gəldi. Onun partasının üstündə biçaqla "oğru" sözü çizilmişdi. O, tez bir şüşə qırığı tapıb yazını pozdu. Ürəyi isə hey titrəyirdi:

-Bircə bu sözü də üstümdən götürə bilsəydim?!

Bu gün növbətçi Azadla Vüqar idi. Onlar böyük tənəffüsə uşaqları çölə çıxartdilar. Dedilər ki, sinifdə təmizlik işləri apara-cağıq.

Orxanın dalağı sancdı. O da uşaqlara qoşulub həyətə qaçıdı. Birdən ağlına qəribə bir fikir gəldi. Sınıflarının bağa baxan pəncərəsi yadına düşdü. Tez ağaca dırmaşdı. Buradan sinfin içi apaydin görünürdü. Vüqar qapının dalında durmuşdu. Azad kiminsə çantasını açdı. Oradan nə isə götürüb, Orxanın çantasına qoydu.

Məsələ aydın idi. Orxan açıq pəncərədən özünü içəri atdı. Azad çantani bağlamağa macal tapmamış başının üstünü aldı.

Orxan: -Əclaf, al payını, - deyib, Azada bir-iki yumruq vurdur. Sonra onu yerə yıxıb dizini sinəsinin üstünə qoydu.

Azad yalvarmağa başladı:

-Burax, bir də eləmərəm.

Orxansa heç nə eşitmirdi. Uşaqlar içəri girəndə qəribə bir mənzərə ilə rastlaşdırılar. Orxan az qalırdı ki, Azadı boğub öldürsün. Elə hey deyirdi:

-Əclaf, al payını!

Uşaqlar Azadı Orxanın əlindən zorla alıb nə baş verdiyini soruştular. Orxan əsəbi halda dedi:

-Qoy bu yaramazın özü desin. Başqasının şeylərini çantadan götürüb mənim çantama soxur. Üstümə şər atıb məni oğru adlan-dırmaq istəyir. Üzr istə, əclaf!

Hamı Azada nifrətlə baxırdı. O, Nurtənin flomasterini Orxanın çantasına qoymağını da boynuna aldı. Vüqarın da aşını, duzunu verdilər. Bəs necə, cinayətdə o da iştirak eləmişdi.

\*\*\*

Bir gün Nurtən Orxana yanaşdı. Orxan qıpqırmızı qızarsa da, özünü ələ almağa çalışdı. Qız saçlarının ucunu didə-didə oğlana dedi:

- Orxan, sənə bir işim düşüb.
- Buyur.
- Mənə inşa yazmaqdə kömək edərsənmi?
- Əlbəttə. Hansı mövzunu seçmisən?
- Sərbəst mövzunu. "Sən həyatın mənasını nədə görürsən?" Əslində inşanı yazmışam. Ancaq istəyirəm ki, onu sən də oxuya-san, fikrini deyəsən. Lazım gəlsə, əlavələr də edə bilərsən.

Orxan razılaşdı. O, inşanı alıb getdi. Ürəyi döyüñə-döyüñə Nurtənin yazısını oxumağa başladı. Əslində inşa pis alınmamışdı. Lakin bəzi yerlərdə ardıcılığın pozulması hallarına yol verilmiş, bəzi cümlələrdə isə uzlaşma qaydaları pozulmuşdu. Orxan asanlıqla cümlələri düzəltdi. Rabitə olsun deyə bir neçə abzasın arasına əlavələr etdi.

İnşa hazır idi. Ancaq Orxan nəsə yazmaq, ürəyini boşaltmaq istəyirdi. Ancaq utanırdı.

Səhərisi gün qız Orxandan inşanın necə çıxmاسını soruşdu. Oğlan mizıldandı, yaxşıdır, - dedi. Qız inşasını istəsə də, o vermədi, axırıncı dərsdə verərəm, - dedi. Hələ bəzi yerlərini yenidən nəzərdən keçirmək istəyirəm.

Sonuncu zəng vurulanacan Orxan haldan-hala düşdü. O, əlləri titrəyə-titrəyə Nurtənin inşasını özünə qaytardı və cəld addımlarla qızdan uzaqlaşdı.

Nurtən inşasını alıb evə getdi. Çörəyini yeyib, dərs cədvəlini nəzərdən keçirdi. Sonra inşanı açıb Orxanın etdiyi əlavələrə,

düzəldiyi cümlələrə baxdı. Ürəyində ona "sağ ol!" deməyi də unutmadı. Birdən elə bil qızı ildirim vurdu. Yanaqları od tutub yandı, başı gicəlləndi. İnsanın sonunda karandaşla bu sözlər yazılmışdı: "Nurtən, sənin hər bir təbəssümün mənim qəlbimi nurla doldurur. Sənə olan təmiz eşqimi həyatımın mənası hesab edirəm"...

\*\*\*

Orxan Nurtənə rast gəlməkdən qorxurdu. Nurtən də çox qas-qabaqlı, qaradınməz olmuşdu. Onlar bir-birlərinin üzünə baxmadılar da. Yaxşı ki, bu gün ədəbiyyatdan inşa yazırıldılar. Hərənin başı özünə qarışmışdı. Uşaqlar sakitcə yazır, Novruz müəllim isə qəzet oxuyurdu.

O gündən sonra Nurtənlə Orxan bir-birlərindən gen qaçmağa, üz-üzə gəlməməyə çalışırdılar. Elə bil onların hər ikisinin dilinə qıfil vurulmuşdu. Qabaqlar heç olmasa hərdən bir söhbət edirdilər. İndi isə onlar küsülü adamlar kimi dolanırdılar. Guya ki, heç bir-birlərini görmürdülər.

İşaların müzakirəsi idi. Novruz müəllim yazıları diqqətlə yoxlamış, şagirdlərin səhvlərini ümumiləşdirmişdi. O, başlıca nöqsanı uşaqların dərslikdən kənara çıxa bilməmələrində görürdü. Müəllim Nurtəni, xüsusilə Orxanı tə'riflədi. Dedi ki, onların yazılarında bəzin nöqsanlar olmasına baxmayaraq, hər iki şagird sərbəst mühakimə yürütəməyə meyl edir ki, bu, çox yaxşıdır.

Nurtən qızardı. Orxan da özündə deyildi. O, yamanca utanırdı. Özü də tərifə görə yox, Nurtənin qaralamasının arxasında yazdığı iki cümləyə görə.

Qəribədir ki, elə bu zaman Nurtən də həmin cümlələr haqqında fikirləşirdi.

Bir gün İsa yenə başının dəstəsi ilə sınıf girdi. Dişlərini ağarda-ağarda uşaqlara nəzər saldı. Sonra üzünü Orxana çevirib soruşdu:

- Orxan, bu qızların hansını bizə verirsən?

- Məgər mən qızların dədəsiyəm? Hansını istəyirsən, evlərinə elçi göndər. Verərlər, verməzlər, o valideynlərin öz işidi...

Hamı güldü. İsagil də uşaqlara qoşuldular. İsa üzünü dostlarına tutub dedi:

- Gördünüz, mən deyirdim, inanmirdiniz?! Əsl aktyordur...

Sonra o, Orxana dedi ki, dərsdən sonra qaçıb getmə, səninlə vacib işimiz var.

Orxanın ürəyi həyəcanla döyüñürdü. Sinfin bəzi uşaqları da narahat idilər. Düşünürdülər ki, İsa çağırıbsa, deməli, mütləq əzis-dirəcək.

Dərsdən sonra heç kəs sinifdən getmək istəmirdi. Təkçə Azadla Elçin bir-birlərinə baxıb piqqıldaşırdılar. Onlar Orxanın necə döyülcəyini təsəvvürlərinə gətirib ləzzət alırdılar.

Oğlanlardan bir neçəsi Orxana yaxınlaşış dedilər ki, biz də səninləyik. Gəl bir yerdə onların yanına gedək.

Nurtən də gözünün ucuyla Orxana baxırdı. Oğlan bunu hiss etdi və qəti səslə dedi:

- Yox, mənim heç kəsin köməyinə ehtiyacım yoxdu. Özüm tək gedəcəyəm.

O, iti addımlarla sinifdən çıxdı. İsagil məktəbin həyətində onu gözləyirdilər. Orxan onlara yaxınlaşdı. Nə haqda isə danışdılar və birlikdə addımlamağa başladılar.

Orxanın sinif yoldaşları hiss etdirmədən onları izleyirdilər. Qərara almışdılar ki, dava başlansa, onlar da Orxanın köməyinə getsinlər.

Qəribə idi. İsagil həmişə dalaşdıqları dalda yerə yox, birbaşa mədəniyyət evinin qarşısına getdilər. Onlar qabaqda, Orxan isə arxada mədəniyyət şöbəsinə getdilər.

Uşaqlar qapıda həyəcanla gözləyirdilər. Yarım saatdan sonra İsagil binadan çıxdılar. Onlar əl verib Orxandan ayrıldılar. İsa bərkdən dedi:

- Yadından çıxməsin ha!

- Arxayın ol!

Orxan evə gedəndə sınıf yoldaşlarının qapıda dayandıqlarını gördü. Onlar Orxanı dövrəyə aldılar. Yer-yerdən bir-birlərinin sözünü kəsə-kəsə soruştular:

- Nə oldu?
- Nə olmalı idi ki?!
- Mədəniyyət evinə niyə girmişdiniz?
- İşimiz var idi.
- Nə iş?
- Bu hələlik sirdir. Vaxt gələr, özünüz bilərsiniz...

\*\*\*

Avtobus tərpəndi. İçəridəkilər çalıb-oynayırdılar. Orxan da burada idi. Kəndə tamaşa göstərməyə gedən aktyor truppasının arasında. Dünən İsagil onu bu məqsədlə çağırmışdılar. Həvəskar aktyorların arasında Orxan yaşda olanı yox idi. Ancaq nə olsun, madam ki, dəvət ediblər, getmək lazımdır.

Həvəskar aktyorlar, artistlər yol boyu məşq edə-edə gedirdilər. Onların arasında yekə kişilər də var idi. Tar çalınırdı. Qaval Çayçı Dadaşın əlində idi. Çalmağından hiss olunurdu ki, onun da bu işdə az-çox səriştəsi var. Birdən o, məlahətli bir səslə o vaxt modda olan "Lalələr" mahnisini oxumağa başladı. Hamının üzü gülürdü. Mahnı Orxana ləzzət elədi. Ürəyində dedi:

- Yaxşı ki, İsaqılın təklifinə razı oldum...

Maşın yoluüstü kəndlərdən birinin içərisində dayandı. Burada raykomun işçilərindən kimsə yaşayırırdı. O, əlində bayraq yoluñ kənarında gözləyirdi. Maşın dayanan kimi o, içəri girdi. Bayraqı bir kənara söykədi. Salamsız-kalamsız özünü qızlardan birinin yanında yixdi. Heç kəs dinmirdi. Ancaq İsa özünü saxlaya bilmədi:

- Ə, a müəllim, yekə kişisən, əməlli-başlı otur...

Raykomun onsuz da sıfəti qırmızı olan işçisinin rəngi xoruz pipiyinə döndü:

- Ə, düdüün biri düdük, kəs səsini!

İsa qırmızı kişisinin yaxasına əl atdı. Onun köynəyi şırırm-şırırm oldu. Burnu qanadı. Uşaqlar yerə düşən şlyapa ilə futbol

oynamaya başladılar. Çox qəribə, arzuolunmaz bir mənzərə yarandı. Hamının şən əhvali-ruhiyyəsi pozuldu.

Raykom işçisi düşüb evlərinə qayıtdı. Mədəniyyət şöbəsinin müdürü İsanın üstünə açıldı:

- Gör bir başımıza nə oyun gətirdin?

Çayçı Dadaş dedi:

- A bala, İsa, sən aradan çıx. Biz geri qayıdanda yolda maşının qabağını kəsə bilərlər.

İsa və onun dostlarından iki nəfər çayın qirağına enib piyada evə qayıtdılar. Avtobus isə geri qayıda bilməzdi. Kənddə əməlli-başlı hazırlıq görülmüşdü. Onlara bu gün keçici bayraq təqdim edilməli idi.

Kənddə həyəti geniş olan evlərdən birinə girdilər. Kəllə otaqlardan biri qrim guşəsinə çevrildi, dəhliz isə səhnə oldu.

Mədəniyyət şöbəsinin müdürü keçici bayraqı kolxozi sədrinə təqdim etdi. Sonra konsert başlandı.

Orxan ömründə belə konsert görməmişdi. Onlar dəhlizdə çalıb-oynayırlar, adamlar isə həyətdə ayaq üstə dayanıb qulaq asırdılar.

Mirzə Fətəli Axundovun "Molla İbrahimxəlili kimyagər" əsərindən bir səhnə göstərilməli idi. Aktyorları, o cümlədən "nuxular"dan birinin rolumu ifa edəcək Orxanı da qrimlədilər.

Kimsə ev sahibini çağırıdı:

- Ay dayı, xoruzun var?

- Vay, xoyuzu neyləyiysən?

- Tamaşa göstərəndə lazım olacaq. Xoruzun ayağına ip bağlayıb, yerə çalacayıq...

Tamaşa pis kecmədi. Molla İbrahimxəlili Kimyagər rolunu mədəniyyət şöbəsinin müdürünün özü oynadı.

Tamaşadan sonra çayçı Dadaş xoruzu aktyorların paltarlarının arasına bükdü və götürüb maşına qoydu.

Həmi avtobusa minmişdi. Elə tərpənmək istəyirdilər ki, ev sahibi qışqıra-qışqıra gəldi ki, xoyuzumu veyin!

- Nə xoruz, a kişi?

- Yekə kişisiniz, xoyuzumu veyin!

Xoruz isə çayçı Dadaşın bükdüyü paltarın içində idi. Orxanı bunu görmüşdü. O, vicdan əzabı çökirdi. Nə ev sahibinə bir söz deyə biliirdi, nə də saç-saqqalı ağarmış çayçı Dadaşa.

Rayon mərkəzinə gecəyarı gəlib çıxdılar. Hərə öz evinə getdi. Orxan isə evdəkiləri oyatmaq istəmədi. O, qəsəbənin küçələrini ölçməyə başladı. Hamı yatmışdı. Küçələr bomboş idi. Uzaqdan çayın şirəltisi eşidilirdi. Birdən, Orxanın aqlına qəribə bir fikir gəldi. O, Nurtəngilin evinin qarşısına getdi. İşıqlar sönmüşdü. Sözsüz ki, Nurtən də yatmışdı. Bəlkə də o, yuxusunda gecəyarı küçələri ölçən Orxanı görürdü...

\*\*\*

Orxanı divar qəzetiňə redaktor seçdilər. Nurtən də redaksiya heyətinin üzvü idi. Məqalələri Orxan redaktə edir, Nurtən isə hazır materialların üzünü köçürürdü. Əntiqə bir divar qəzeti almışdı. Adı isə "Arzu".

Baş məqalədə sinfin qarşısında duran vəzifələrdən, ürəkləri riqqətə gətirən arzulardan səhbət açılırdı. Elə bil ki, Nurtənin gözəl xətti Orxanın fikirlərinin boyuna biçilmişdi. Hər halda, bu, Orxana belə gəlirdi.

Qəzetiň son sütunundakı satirik yazılar daha çox xoşuna gəlmışdı. Ancaq bundan qəzəblənənlər də az deyildi. Dərslərini yaxşı oxumayan, səhərdən axşamacan küçələrdə veyillənən avalar tənqid atəşinə tutulurdu. Uşaqlar qəzetə baxıb gülüşdülər:

- Bəh, bəh! Vüqara, Elçinə, Azada bax e! İkilər arı kimi canlarına darişib...

Əlbəttə, heç kəsin adı yazılmamışdı. Ancaq sözlər, rəssamin çəkdiyi strixlər elə dəqiq idi ki, hər şey aydın olurdu. Necə deyərlər, kor-kor, gör-gör...

Azad bərk qəzəblənmişdi. Ağzı köpüklənə-köpüklənə deyirdi:

- Bu şəxsi-qərəzlikdir. Sınıf rəhbərimizə şikayət edəcəyəm.

Kimsə söz atdı:

- Ay qoçaq, soğan yeməmisən, işin niyə göynəyir?

Uşaqlar gülüşdülər. Azad isə hırslı sınıfından çıxbıq getdi...

Səməd Vurğunun "Vaqif" dramının məzmunu üzərində iş gedirdi. Müəllim doqquzuncu şəkli əzbərləməyi tapşırılmışdı. Demişdi ki, istədiyim rolü istədiyim adama verəcəyəm.

Müəllimin bu dəfə dərs soruşması əvvəlkilərə benzəmirdi. O, bir neçə şagirdi lövhə qabağına çağırıldı. Hərəyə bir surətin sözünü demək tapşırıldı. Orxana Qacar rolu düşdü. İşlər yaxşı gedirdi. Hamı həvəslə öz sözlərini əzbər söyləyirdi. Orxan Qacarın aşağıdakı sözlərini söylədi:

- Təlxək, söylə məni çıxmu sevirsən?

Titrək bir qız səsi cavab verdi:

- Şahim, yaranmadan qulunuzam mən...

Uşaqlar gülüşdülər. Orxanın başı uğuldadı. Nurtən isə hicqirirdi. Təlxək rolü təsadüfən ona düşmüştü.

Bundan sonra müəllim israr etsə də, nə Orxan, nə də Nurtən ağızlarını açıb bir kəlmə də danışmadılar. Müəllim acıqla onların hər ikisinə "2" yazdı.

Qəribə idi. "2" alsa da, Orxan narahat deyildi. Daxilində qəribə bir sevinc duyğusu baş qaldırmışdı.

Tənəffüsədə o, kağızın üstünə nəsə yazıb bükdü. Fürsət düşən kimi onu Nurtənin qarşısına atdı. Nurtən kağızı açdı və daha bərkdən ağladı. Qızlar ona nə qədər yalvardılarsa, bir söz qopara bilmədilər. Nurtən kağızı əsəbi şəkildə cirib atdı. Onun üstündə tələsik xətlə yazılmışdı: "Məhəbbət qurban tələb eləyir"...

\*\*\*

Kimya dərsində isə müəllim ebonit haqqında danışındı. O, izah edirdi ki, eboniti ipəyə sürtəndə maqnit sahəsi yaranır. Müəllim ebonit çubuğu ipək parçaya sürtüb, dediyini əyani şəkildə göstərdi. Elə bu zaman Nurtən dilləndi:

- Müəllim, eboniti saça sürtəndə də maqnit sahəsi yaranır.

Müəllimdən qabaq Orxan dilləndi:

- Yəqin sənin saçların da ipəkdəndi.

Uşaqlar gülüşdülər. Nurtən isə qıpqırmızı qızardı. Müəllim zərafatla Orxanı hədələdi və dedi:

-A şeytan, sən də az aşın duzu deyilsən ha... Özünü yığışdır.

Sonra müəllim ciddiləşdi. Heç nə olmayıbmış kimi dərsi davam etdirdi. Ancaq nə Nurtənin, nə də Orxanın fikri müəllimdə idi. Onlar öz dünyalarına qapılmışdır. Nurtən ürəyində Orxanı məzəmmət edirdi:

-Ay axmaq, heç adam uşaqların yanında elə söz deyər?! Dil-ağıza düşməkdən qorxmursanmı? İraq olsun, əgər bu söz-söhbət evimizə çatsa, biabır olduq.

Nurtənin yadına M. Füzulinin "Leyli və Məcnun" əsəri düşdü. Poemanın ayrı-ayrı parçalarını müəllim əzbərlətmış, əsərin məzmunu üzərində iş aparılmış, əsas qəhrəmanlar səciyyələndirilmişdi. Ancaq Nurtənə elə gəlirdi ki, poemanı indi daha yaxşı başa düşür. Əsərdəki bu misralar qızın qulağında səsləndi:

*Oğlan əcəb olmaz olsa aşiq,  
Aşıqlik işi qızə nə layiq?*

Və qızə elə gəldi ki, bu misraları Leylinin anası yox, elə onun öz anası söyləyir. Öz-özünə düşündü:

-Yox, Orxan lap aq eləyir. Mütləq ona təpinmək lazımdır. Dilmədikcə özündən çıxır. Yaxşı, mən ona bir toy tutum ki!

Müəllim sinifdən çıxan kimi Nurtən elə uşaqların yanındaca Orxanın abırını ətəyinə bükdü və acıqlı-acıqlı dedi:

-Dilini dinc saxla, yoxsa sənin üçün pis olar!

Orxan qətiyyən bu hücumu gözləmirdi. Ona görə çəşib qalmışdı. Bircə kəlmə söz deyə bilmirdi. Bir də ki, axı o nə deməli idi?

Məsələnin mahiyyətini bilməyən qızlar Nurtəni danladılar:

-Nə dəymə-düşər olmusan, ay qız? Yazıq sənə nə dedi ki? Zərafat eləyirdi da!

-Zərafat xoşuna gelir, qoy elə səninlə eləsin də.

Bununla da söhbət kəsildi. Nurtən qapını hırslı çırpıb getdi. Orxan isə elə bil qəribə bir yuxu görürdü...

\*\*\*

Sinfin qızları son vaxtlar Orxana yaman yaxınlıq edirdilər. Tənəffüs lərdə onun başına toplaşır, zarafatlaşdırırlar. Onlar elə bil ki, Nurtənə yandıq vermək istəyirdilər. Adamın heç inanmağı da gəlmirdi ki, şən, dilli-dilavər, sinifdə yetdiyinə yetib, yetmədiyinə bir daş atan Nurtən indi qaraqabaq, ətiacı bir qızə çevrilmişdir. Bunun səbəbini heç kəs bilmirdi. Tək bircə nəfərdən başqa.

\*\*\*

O gündən sonra Orxan öz taktikasını dəyişdi. Sən demə adətən sakit, ciddi görünən bu oğlanın qəlbinin dərinliyində incə bir yumor da var imiş. O, tənəffüs lərdə uşaqlara lətifələr danışar, onları güldürərdi. Əslində fikri Nurtənin yanında olsa da, qətiyyən qızə baxmaz, sinfin qızları ilə zarafatlaşardı.

"Aile həyatının etika və psixologiyası" dərsi idi. Məhəbbətdən, onun qarşılıqlı olmasının vacibliyindən söhbət gedirdi. Sual belə idi: "Əsl məhəbbət necə olmalıdır?"

Özlərini sərbəst hiss edən uşaqlar çox maraqlı cavablar verirdilər:

-Hər şeydən əvvəl, ülvə, təmiz, təmənnasız olmalıdır.

-Xoşbəxt o adamdır ki, qızılı, gümüşə, var-dövlətə yox, məhəbbətə baş əyir.

-Məncə, əsl məhəbbətdə qısqanlıq da olmalıdır.

-Əsl məhəbbət o adamda olur ki, gec yatır, bir dəri bir sümük olur.

Kimsə kinayə ilə əlavə elədi:

-Bəli-bəli, şalvar adəmin belində qalmamalıdır, köynəyin düymələri olmamalıdır. Gözlər dombalmış, ağız açılmış vəziyyətdə...

Uşaqlar gülüşdülər. Müəllim üzünü Adilə tutdu:

-Bəlkə sən də öz sözünü deyəsən?

Adil zərafatından qalmadı:

-Müəllim, bu sahədə Orxan daha "opitnidi", qoy o danışın.

Yenə də hamı güldü. Söz Orxana verildi. O, məhəbbətin qarşılıqlı olmasının zəruriliyindən danışdı. Rayon qəzetində Novruz

müəllimin "Birtərəfli məhəbbət" adlı bir şerini çap olunmuşdu. Oğlan fikrini izah etmək üçün həmin şeri əzbər dedi:

*Milyon təbəssümlə qarşında dursan,  
Yoxdur məhəbbətim zərrəcən sənə.  
Unutma, sıfırı milyona vursan,  
Axırı sıfırdır, sıfırdır yenə.*

Sonra o, belə bir lətifə danişdi:

-Bir oğlan bir qızı sevirmiş. Onun gecə-gündüzü yox imiş...

Kimsə söz atdı:

-Elə sənin kimi...

Uşaqlar yenə də gülüşdülər. Orxan isə onlara əhəmiyyət verməyib səhbətinə davam etdi:

-Oğlan hər gün qızı izləyirmiş. Bir dəfə qız dağın üstündə – həyətlərində inək sağırmış. Oğran isə aşağıdan oğrun-oğrun ona baxırmış. Birdən məsələdən hali olan bir nəfər oğlanı danlayır. Deyir ki, qız səni sevmir. Çıx get, birtərəfli məhəbbətin heç kəsə faydası olmaz. Oğlan ah çəkib deyir:

*-Sevgilim dağ başında inək sağır,  
Əgər qız məni sevmir,  
Bəs inək mənə niyə baxır?*

Uşaqlar gülüşdülər. Novruz müəllim də onlara qoşuldu. Sonra o, mövzunu yekunlaşdırıldı. Məhəbbətin qadir gücündən həyatı misallarla səhbət açdı, bədii əsərlərdən nümunələr gətirdi...

\*\*\*

Azadə Orxana daha çox yaxınlıq edirdi. Onlara göz qoyan Nurtən yanılıb yaxılırdı. Ancaq elə bil ki, Orxan ona qəsdən əzab vermək istəyirdi...

Son günlər Nurtən çox qayğılı görünürdü. Müəllim bünövrəsi qarşılıqlı məhəbbət üzərində qurulmayan ailələrdən danişanda istər-istəməz Nurtənin yadına öz ailələri düşdü. Həmişə evə gec

gələn, adı bir şey üstündə hər şeyi alt-üst edən, günahsız qadını döyən atası yadına düşürdü. Öz-özünə fikirləşirdi:

-Ah, mənim anam bədbəxtidir.

Qız istər-istəməz düşünürdü: "Görəsən Orxanın atası necə adamdır? Orxan da öz həyat yoldaşına qarşı qəddar olacaqmı?"

Bütün bu düşüncələr yazıq qızı lap üzürdü. Bir yandan da Orxan ona qəsdən yandıq verir, qızı heç adam yerinə qoymurdu.

Nurtən məsləhətləşməyə, dərdini açmağa adam axtarırdı. Ancaq elə bir adam təsəvvür etmirdi ki, ona kömək edə bilsin. Uşaqlara heç nə demək olmaz. O saat adamı lağla qoyarlar. Anamın öz dərdi özünə bəsdir. Bəs kiminlə məsləhətləşməli?

Bir dəfə ədəbiyyat dərsi qurtardı. Uşaqlar kabinetdən çıxıb getməyə başladılar. Nurtən isə özünü qəsdən məşğul göstərib geri qaldı. Hamının sinifdən çıxdığını yəqin edəndən sonra əlləri əsərəsə, qəhərdən boğula-boğula Novruz müəllimə bükülü bir kağız uzatdı.

Qız danişa bilmirdi. Müəllim onu çətin vəziyyətdən qurtardı:

-Bu yazımı mənə oxumağa verirsən?

Qız titrək səslə dedi:

-Bəli.

-Yaxşı, oxuyub fikrimi sənə deyərəm.

Nurtən duruxdu:

-Müəllim, xahiş edirəm fikrinizi heç kəsə yox, təkcə mənim özümə deyəsiniz.

Qız getdi. Novruz müəllim isə məktubu açmağa tələsmədi. O, özünü o cəhətdən xoşbəxt sayırdı ki, uzun illərdən bəri dərs dediyi şagirdlərin etibarını qazanmışdı. Çətinliyə düşən yeniyetmələr ona yaxın bir sirdəş kimi etibar edirdilər. Müəllim isə bütün varlığı ilə bu etimadları doğrultmağa çalışırdı.

Bir dəfə onuncu sinfi bitirən Sənubər adlı bir qız Novruz müəllimə yaxınlaşıb ona bir dəftər vermişdi. Xahiş etmişdi ki, yazıları oxuyub, onlar haqqında fikrini yazsın.

Novruz müəllim bu dəftəri həyəcanla, maraqla oxumuşdu. Yox, bu adı dəftər deyildi, məktəb həyatının aynası idi. Ən maraqlısı bu idi ki, öz səmimi ürək sözlərini yanan uşaqlar

məktəbdəki çatışmayan cəhətləri elə həssaslıqla sezib qələmə almışdalar ki, gəl görəsən. Ancaq dəhşət idi. Şagirdlər müəllimlərin çoxuna nifrat edirdilər. Onların ədalətsizliyi, ixtisaslarını yaxşı bilməmələri tənqid olunurdu. Qızlardan biri yazmışdı: "Bütün müəllimlər mənim düşmənlərimdir. Əlimdə imkan olsayıdı, onların hamisini qulaqlarından trolleybus xəttindən asardım." Digər bir şagird açıq-açıqına yazırıdı: "Müəllimlərdən zəhləm gedir."

Bir sözlə, "Ürəyinizdən keçənləri kiminləsə bölüşə bilirsinizmi? Həmin adam müəllim ola bilərmi?" sualına mənfi cavab verirdilər. Özü də cavablar kinayəli ifadələrlə dolu idi...

Bütün bunlar Novruz müəllimi bərk narahat edirdi. Doğrudur, "Sizcə, hansı müəllimin dərsi daha maraqlıdır?" sualına cavab verən uşaqların əksəriyyəti onun adını çəkirdilər. Lakin bununla iş bitirdimi?

Cavablardan bəziləri Novruz müəllimin yadına düşdü: "Novruz müəllimin dərsləri çox maraqlı və canlıdır. Adam həm dərsə qulaq asır, həm də onun məzəli səhbətlərinə. Onun dərslərində adam qətiyyən darixmir." "Novruz müəllimin və Həsən müəllimin dərslərindən xoşum gəlir. Birindən yaxşı şeylər öyrənirik, ikinci-də özümüzdən gedirik"...

Novruz müəllim çox düşünüb daşınmış, axırda Sənubərin xatırə dəftərinə aşağıdakı sözləri yazmışdı: "Sənubər, tərtib etdiyin sualları və onlara verilən cavabları oxudum. Xahişini nəzərə alıb öz münasibətimi bildirmək istəyirəm. Əvvəla, onu deyim ki, mən səndə öz qızımda görmək istədiyim ən yaxşı keyfiyyətlərin təcəssümünü görürəm. Sənin paklığın, səmimiyyətin, çalışqanlığın, böyük ehtiramin, təvazökarlığın mənim xoşuma gəlir. Digər tərəfdən, tərtib etdiyin müsahibə sualları da sənin səviyyən haqqında az söz demir. Bu suallardan birinə – mənim fikrimcə, ən maraqlısına – "Ürəyinizdən keçənləri həmişə kiminləsə bölüşə bilirsınız mı? Bu adam müəllim ola bilərmi?" – sualına özün sözünlə yox, işinlə cavab verirsən. Müsahibə dəftərini müəlliminə etibar etməklə, onun fikirlərini bilmək arzusunu söyləməklə demək istəyirsən ki, ürəkdən keçənləri müəllimlə

bölüşmək olar. Ancaq bəs bu müəllim necə olmalıdır? Burada məsələ bir az qəlizləşir.

Yer üzündə müəllim adından şərəfli heç nə təsəvvür edə bilmirəm. Elə bir görkəmli adam – alim, yazıçı, bəstəkar, rəssam... yoxdur ki, müəllimini dərin minnətdarlıq hissi ilə xatırlamasın. Ancaq təəssüf ki, sənin sinif yoldaşlarının bəzisi bu və ya digər dərəcədə müəllim, şagird münasibətlərini eks etdirən birinci, ikinci, doqquzuncu, onuncu və iyirmi birinci suallara lovğa-lovğa, elementar etika gözləmədən cavab verirlər. Onlara bir şeyi xatırlatmaq yerinə düşərdi ki, ustادına kəm baxanın gözlərinə qan damar.

Ancaq onu da etiraf edək ki, şərəfli müəllim adına layiq olmayan, öz ixtisasını lazımi səviyyədə bilməyən müəllimlər də az deyil. Yaxşıdır ki, sənin dostların bunu görə bilirlər. Pisdir ki, özgələrində nöqsan axtaranlar özlərinə tənqidli yanaşmaq haqqında düşünmək belə istəmirlər. Atalar demişkən, öz gözündə tiri görə bilməyənlər özgə gözündə tük axtarırlar. Nə isə...

Bütün bunlar çox düşündürücü məsələlər olduğu üçün sosioloji tədqiqat predmetinə çevrilə bilər.

Qoyduğun digər suallara dostların bəzən elə maraqlı cavablar verirlər ki, düşünməyə bilmirsən. Sözü ifadə tərzi də, incə humor da yaxşıdır. "İlhamə oxuyanda televizorumuz bayraq kimi dalğalanır" ifadəsi xoşuma gəldi. Əminənin dördüncü suala cavabı maraqlıdır. On altıncı suala Şəfəqin kinayəli cavabı da yaxşıdır və i. a.

Mənə elə gəlir ki, insan öz dərdini, sevincini kiminləsə bölüşməlidir. Hətta müəllimlə də.

*Yazıqsan, yoxdursa könül həmdəmin,  
Dünyada hər kəsin bir sırdaşı var.  
Dərdini bölüşsən, azalar qəmin,  
Sevinci bölüşsən, sevincin artar.*

*Bir ürək həmdəmi halımı sorsa,  
Açaram dərdimi, ürək dinc olar.*

*Ən ağır kədərin ortağı varsa,  
O kədər özü də bir sevinc olar.*

Ancaq elə məsələlər var ki, onu nəinki müəllimlə, heç kəslə böülüşmək olmur. Bu vaxt aq kağız insanın imdadına çatır. Qələm insanla kağız arasında körpüyə dönür."

Novruz müəllim xəyaldan ayrıldı. Onun qarşısında yeni bir məktub var idi. Həmin məktubun hər səhifəsində yelkənsiz bir qayığa bənzəyən, hələ həyatın bərkinə, boşuna təzəcə düşən bir qızın ürək çirpıntıları eşidilirdi: "Əziz və sevimli müəllimim. Nə yaxşı ki, Sizin kimi insanlar var həyatda. Daha doğrusu, nə yaxşı ki, Siz varsınız həyatda. Siz olmasaydınız mən nə edərdim? Kimdən kömək istəyərdim? Elə düşünürəm ki, məktubumu səbr və təmkinlə oxuyub mənə bir yol göstərəcəksiniz. Bəlkə də 16 yaşlı bir qızın öz uğursuz məhəbbəti, öz ailəsi haqqında yazış Sizdən kömək umması qəribə gələcək Sizə. Bəlkə də, bu, Sizin həyatınızda rast gəldiyiniz ilk hadisə deyil. Bəlkə də? Nə bilmək olar? Adətən Sizin kimi şəxslər elə düşünürər ki, bu yaşıda sevmək olmaz. Məktəb illərində sevgi boş şeydir. Sadəcə olaraq, kimsə xoşumuza gəldikdə elə bilirki, sevirik. Düzdür, məktəb illərinin sevgisi çox zaman ötəri olur və sonralar bu öyrəşmə tədricən soyuyur. Əlbəttə, bu sevgi deyil, bir-birinin xoşuna gəlməkdir. Mən isə belə deyiləm. Müəllim, mən onu – vicdansızı bütün varlığımla, saf qəlbimlə, təmiz ürəyimlə sevirəm. Lakin o, məni sevmir. Hər vasitə ilə mənə iztirab, əzab-əziyyət verməyə qadirdir. Mən bilirəm ki, o, məni anlamır, duymur. Vaxt gələcək ki, o, özü hər şeyi başa düşəcək. Onda isə gec olacaq. Çox gec. Bütün həyatı boyu peşmançılıq hissi onu tərk etməyəcək. Vaxtilə mənə verdiyi əzab-əziyyətdən özü utanacaq, xəcalət çəkəcək. Gərək ürəyin tutsun ki, sevəsən. Ürəyə zor etmək olmaz. Mən onu heç vədə dostlarımın, sinif yoldaşlarının, yaxud başqa bir kimsənin yanında yamanlamaq istəməmişəm. Ona kin-küdürüt bəsləməmişəm. Əfsuslar olsun ki, onun heç kəsi ürəyi tutmayıb. O, ildə birini "sevir". Fəqət çox yanıram ki, nə üçün onu unutmuram? Bacarmiram ürəyimlə. Bütün varlığımla ona elə bağlanmı-

şam ki, heç bir qüvvə mənim ona olan sevgimi məhv edə bilməz. Bacarsam, özüm boğacağam sevgimi. Bacarmasam da, daha ney-ləmək olar.

İndi fikrinizdən keçəcək ki, əgər mən özüm unuda bilmirəmsə, buna Siz nə edəsiniz? Ancaq hər halda Sizin məsləhətiniz vacib-dir. Sizin sözünüzdən çıxmaram.

Müəllim, ailəmiz haqqında da Sizə bir neçə söz demək istəyirəm. Bizim dərdimizə heç bir çarə edə bilməzsəniz. Heç mən özüm də razı ola bilmərəm ki, Siz mənim atama nəsihət verəsiniz. Çünkü bu hadisədən sonra bizim evdə daha çox dava, münaqişə olar. Üç uşaqlıq. İki qardaş, bir bacı. Anam da işləyir, atam da. Bu yaxılarda anam çox ağır xəstəliyə tutulub. İndi xəstəxanada yatır. Atam anamın kəsilib atılan bir dırmağı da ola bilməz. O, çox qəddar adamdır. Hər gün heç nəyin üstündə yazıq anam döyüür, söyülür. Mənim anam kimi bir adamı o zarıncı etdi, yorğan-döşəyə saldı. Məgər belə ata olar? Müəllim, ürəyim partlamaq dərəcəsinə gəlir. Nə yaxşı ki, Siz varsınız. Dərdimi Sizə deməklə yüngülləşmişəm. Çox rahat olmuşam. İnanın ki, evdə oturmaq istəmirəm. Məktəb də bir tərəfdən. Evdə atam, məktəbdə o. Siz deyin, mən nə etməliyəm? Mənə bir yol göstərin. Ürəyim az qalır partlasın. Əsəblərim pozulub. Kaş Siz məni başa düşəydiniz, müəllim! Hər şey mənə cansızıcı görünür. Həyatdan bezmişəm. Elə ölmək istəyirəm ki! Mən ondan özgəni sevə bilmirəm. Anamın dərdi də bir tərəfdən. Bircə anam sağalsayıdı, bircə onu unutsayıdım?! Gör nə qədər məcbur olmuşam ki, Sizə məktub yazıram. Əgər mən onu unuda bilsəm, ömrüm boyu Sizə minnətdar olaram... Hörmətlə, N."

Novruz müəllim düşüncələrə daldı. Öz şagirdinin taleyi onu kövrəltdi. Onu ovundurmaq üçün yollar axtardı...

Səhərisi gün dərs qurtaranda müəllim Nurtənə dedi:

-Qızım, sən getmə, sənə bir-iki sözüm var.

Uşaqlar sınıfından çıxmağa başladılar. Orxanın ürəyi həyəcanla döyüdü. Ürəyində qısqanlıq duyğuları baş qaldırdı. Elə bil Nurtən də bunu hiss etdi.

Həmi gedəndən sonra müəllim aramlı sözə başladı.

-Nurtən, səni iki məsələ narahat edir. Ailənizlə bağlı məsələ məni daha çox düşündürür. Bax budur qarşılıqlı olmayan məhəbbətin aqibəti. Sən elə etməlisən ki, ananın səhvlərini təkrar etməyəsən. Bir də məsləhətim budur ki, özünü ləyaqətli aparmağa çalış. Tez ruhdan düşmə. Xətainin "Dəhnəmə" əsəri yadına düşürmü? Yalnız dözüm, inam nəticəsində aşiq öz sevgilisinə qovuşa bilir. Özünü vüqarlı aparır. Ulu Füzulinin bu sözlərini heç vaxt yadından çıxarma:

Qızsan, ucuz olma, qədrini bil!

Əgər dediklərimə qulaq assan, hər şey yaxşı olacaq. Axır vaxtlar gözüümə bir təhər dəyişsən. Çalış həmişə nikbin olasan...

Bununla da söhbət qurtardı. Nurtən məktəbdən çıxıb vüqarlı addımlarla evə tərəf getdi. O, öz kürəklərində Orxanın odlu baxışlarını hiss edirdi...

\*\*\*

Riyaziyyat müəlliminin tərifini göyə qaldırmışdır. Direktor həmişə ondan ağızdolusu danışar, müəllimlərə nümunə göstərərdi. Orxanın isə həmin müəllimdən qətiyyən xoşu gəlmirdi. Çünkü o, müəllimdən daha çox cəllada oxşayırdı. Onun dərsində milçək uça, viziltisi eşidilərdi. Dərs deməyə geldikdə isə... Müəllim mövzunu anlaşılmaz bir dildə izah edər, sonra soruşardı:

-Başa düsdünüz?

Hamı bir ağızdan deyərdi:

-Bəli.

Kimin həddi var idi ki, ona sual versin.

Orxan ilk vaxtlar Baba müəllimə sualla müraciət etmişdi. Müəllimin onsuz da qara olan sıfəti bir az da qaralmışdı. O hikkəli-hikkəli çımxırmışdı:

-Ə, düdük, məni imtahana çekirsən?

Əlbəttə, Orxan da onu cavabsız qoymamışdı. Ürəyində "Düdük sənin özünsən", - demişdi. Ancaq o gündən riyaziyyat müəllimi yazıçı gözümçixdiya salmışdı.

Yaxşı ki, Orxanın dayısının riyaziyyatdan əməlli-başlı başı çıxırdı. O, öz bacısı oğlunun bilmədiyi mövzuları əməlli-başlı

izah edirdi. Lakin Orxanın məsələ-misal dəftərini Mismiriq Ciddizadə (Orxan riyaziyyat müəlliminə belə ad vermişdi) bir dəfə də olsun yoxlamamışdı. Yoxlama işlərinə isə "3"-dən başqa qiymət yazılmırıldı. "İki eşşəyin arpasını bölə bilməyən" uşaqlar isə "4" və "5" qiymətlər alırlılar. Mismiriq Ciddizadə qiyməti biliyə görə yox, uşaqların davranışına görə verirdi. Bu, Orxana çox pis təsir edirdi. O, hey fikirləşir, vəziyyətdən çıxış yolu axtarırdı.

Orxan dözə bilmirdi. O, düşündüklərini açıq-açığına müəllimin üzünə deməyə hazırlaşırırdı. Heç nədən çəkinmirdi. Təkcə fikirlərinin hamısını deyə bilməməkdən qorxurdu. Ona görə qərara gəldi ki, Mismiriq Ciddizadəyə açıq məktub yazıb divar qəzetiñə versin. O, məktub yazdı, ancaq divar qəzetiñə yox, elə Mismiriq Ciddizadənin özünə verdi.

Mismiriq Ciddizadə kömür kimi qaraldı. O, uşaqların hamısını çölə çıxarıb qapını örtdü və Orxanın üstünə cumdu.

Orxan elə bil yuxu görürdü. Ağzına, burnuna dəyən zərbələr onu yerə sərdi. Bir də ayılanda gördü ki, üzünə su çiləyirlər. Uşaqların arasında Nurtəni görəndə lap kövrəldi, qəhər onu boğdu. Xəcalətdən yerə girmək istədi.

Uşaqlar onu evə apardılar. Orxan yenə də dayısına heç nə demədi. Futbol oynayanda yixildığını söylədi.

\*\*\*

Mismiriq Ciddizadə bərk qorxmuşdu. Ona elə gəlirdi ki, Orxan evdə hər şeyi deyəcək, bundan sonra isə vəziyyət tamamilə korlanacaqdı.

Aradan bir həftə keçdi. Heç bir səs-səmir çıxmadı. Mismiriq Ciddizadə yavaş-yavaş arxayınlasdı. O, jurnalı oxuyanda belə Orxanın adını çəkmirdi. Uşaqların əksəriyyəti bundan narahat olsalar da, Orxandan söz qopara bilmirdilər.

Orxan isə ruhdan düşmürdü. Elə hey Martin İdenlə xəyalı söhbət edirdi. Qəribədir, bu söhbətlərdən sonra Mismiriq Ciddizadə ona çox cılız görünürdü. Orxan heç nəyi vecinə almırırdı. Bircə Nurtəndən utanırdı.

Orxan çox düşündü, daşındı, axırda redaksiyaya aşağıdaki məzmunlu bir məktub yazdı: "Hörmətli redaksiya. Bu məktubu Sizə yazmağa məni bəzi məsələlər, məktəbimizdə təlim-tərbiyə işlərinin aşağı səviyyədə olması vadar etdi. Direktorumuz təlim işlərini tamamilə unudub. O, məktəbi bəzəməklə gələnlərin gözü nə kül üfürür. Təsadüfi deyil ki, öz aramızda ona Bəzək Düzək-zadə adı vermişik. Nə isə..."

Bir az da özüm haqda. Desəm ki, yaxşı oxuyuram, bu ağ yalan olar. Ona görə ki, qiymətlərimin əksəriyyəti korlanıb. Əlbəttə, burada əsas günahlar mənim özümdədir, ancaq müəllimlərimin də təqsiri az deyil.

Mən ədəbiyyatçı olmaq istəyirəm. Bunun üçün çox oxumalı, çalışmalıyam. Əlbəttə, oxuyuram. Amma müəllimlərin vicedansız hərəketlərini görəndə adamın özünə olan inamı itir. Bütün arzularım məhv olub gedir. Bu qiymətlərlə ali məktəbə qəbul ola biləcəyəmmi?

Bir dəfə riyaziyyat müəllimimizə təxminən aşağıdakı məzmunlu bir məktub yazdım:

"Hörmətli baba müəllim. Öz-özümə düşünürəm ki, həyat niyə belədir? Niyə vicedansızlar, öz işlərinə səhlənkar yanaşanlar, yalançılar, iküzlülər öz cəzalarına çatırlar? Siz müəllimdən çox despota oxşayırsınız. Müəllimin birinci vəzifəsi öyrətməkdir, hərbə-zorba gəlmək yox. Siz azad fikirlərin inkişafını Xudayar bəy kimi dəyənək gücünə boğursunuz. Özünüz başqa vaxt düzgünlükdən, təmizlikdən dəm vurursunuz. Lakin Sizin hərəkətlərinizlə sözlərinizin arasında dərin bir uçurum var. Siz qiymətləri düzgün yaza bilmirsiniz. Mən başa düşə bilmirəm ki, Siz müəllim kimi şərəfli adın ağır yükünü öz ciyinizdə necə gəzdirirsiniz?"

Nə isə, sözü uzatmaq istəmirəm, lakin yadınıza bir məsəli salmaq istəyirəm. Nəhayət, elə bir vaxt gələcək ki, dəmir qapının da taxta qapiya işi düşəcək.

Mənə riyaziyyatdan "3" yazmışınız. Ancaq heç Sizin özünüz də riyaziyyat fənnini düz-əməlli bilmirsiniz. Nə isə... Siz müəllimlər hamınız bir bezin qıraqısınız. Mənim üçün təkcə Novruz müəllim əzizdir..."

Sağ olun. Hörmətlə, şagirdiniz Orxan."

Əlbəttə, məktubu bura olduğu kimi köçürə bilmirəm. Təxminən yadımda qalanları yazdım.

Məktubu oxuyan müəllim bomba kimi partladı. Uşaqları sinifdən çıxarıb, məni yumruğun altına saldı. Mən bunu açıb-ağartmadım. Üstəlik direktorumuz məndən tələb edir ki, gedib Baba müəllimdən üzr istəyim. Ancaq məni məktəbdən qovsalar da, üzr istəyən deyiləm.

Sinif yoldaşları məni müdafiə etmək istəyirlər. Ancaq özüm razı olmuram. Qorxuram ki, onları da mənim günümə salalar.

Üzdə özlərini hər şeydən xəbərsiz göstərmək istəsələr də, hiss edirəm ki, başqa müəllimlər də mənə qərəzli münasibət bəsləyirlər. Hələ evdə heç kəsə bir söz deməmişəm. Ümidimi Sizə bağlamışam.

Hörmətlə, Orxan Vəlizədə."

Orxan məktubu zərfə qoydu Üstünə ünvan yazıb onu poçt quṭusuna atdı. Elə bil ki, onun ciyindən dağ götürüldü...

\*\*\*

İmtahanlara az qalırdı. Orxanın gözü yolda, qulağı səsdə idi. Bir gün katibə sınıfə girdi və soruşdu:

-Vəlizadə Orxan kimdir?

-Mənəm.

-Direktorun yanına get.

Hamının nəzərləri Orxana sarı çevrilmişdi. Narahat baxışlar onu sinifdən çıxanadək müşahidə etdi.

Direktor Orxani qaş-qabaqla qarşılıdı:

-Sən redaksiyaya məktub yazmışan?

-...

-Səninləyəm, eşitmirsən?

-Yazmışam.

Söhbətdən hiss olunurdu ki, direktor məktubun məzmunundan xəbərdardır. O, Orxana dedi:

-Oğlum, bu sənin işin deyil. Gəl sən doğrusunu boynuna al. Qorxma, bundan sonra sənin dərslərinə özüm nəzarət eləyəcə-

yəm. Qiymətlərinin hamısını düzəldirəcəyəm. Ancaq sən mənə düzünü de, kimin öyrətməsi ilə məktub yazmışan?

-Heç kimin. Məktubu özüm yazmışam.

-A bala, mən məktəbdə saç-saqqał ağartmışam. Bilirəm ki, sənin bu işdə zərrə qədər də günahın yoxdur. Yəqin ki, səni Novruz müəllim öyrədib. Elə o, bizim də canımızı boğazımıza yiğib.

-Xeyir, bu yalandır, məktubu özüm yazmışam.

-Səfəh, inadkarlıq eləmə. Onsuz da hər şey bizə aydındır. Məktubunun dalınca rayona müxbir gəlib. O, hələlik təhsil şöbəsindədir. Bura gələndə ona deyərsən ki, məktubu Novruz müəllimin diqtəsi ilə yazmışan. Qalanı ilə işin olmasın.

Orxan dinmədi. İndi ona hər şey aydın idi. O, heç vaxt belə iş görməzdi. Novruz müəllim kimi savadlı, uşaqların psixologiyasını dərinən bilən, ədalətli, pedaqoji şuranın iclaslarında xəncər kimi iti sözləri ilə müəllimciklərin bağrını yaran bir adamı ləkələmək istəyirdilər.

Direktor susmağı razılıq əlaməti kimi qəbul etdi:

-Yaxşı get, dediklərimi unutma!

\*\*\*

Müxbir çəlimsiz, lakin boyca çox hündür bir oğlan idi. O, direktorla sınıf girəndə uşaqlar gülümsündülər. Direktorun başı müxbirin çiyninə zorla çatrırdı.

Müxbir uşaqlarla salamlaşandan sonra soruşdu:

-Orxan kimdir?

Orxan ayağa qalxdı.

-Orxan, bu məktubu sənmi yazmışan?

-Bəli.

Direktor əlavə etdi:

-Başqalarının, işimizə mane olmaq istəyənlərin diqtəsi ilə.

Orxan özünü saxlaya bilmədi:

-Xeyir, qətiyyən belə deyil. Cənab jurnalist, əgər məsələnin mahiyyəti Sizi maraqlandırırsa, bizimlə direktorun iştirakı olmadan səhbət etin.

Direktor əvvəlcə getmək istəmədi. Müxbirin xahişindən sonra qapını hirsələ çırıp çıxdı.

Orxan başına gələnlərin hamısını bircə-bircə danışdı. Sonra uşaqlara söz verildi. Azad ayağa qalxdı:

-Bizim sınıfımız çox yaxşı sınıf id. Orxan bu sınıfə gələndən işləri korlayıb. O, katalizator kimi bizim uşaqların arasına, hətta bütün məktəbə qatışlılıq salıb.

Sonra Azadə söz istədi:

-Yalandır. Orxanın gəlişi Azad kimi atamanlıq eşqində olanların əl-qolunu əməlli-başlı bağlayıb. Orxan yaxşı ictimaiyyətçidir. Divar qəzetinin redaktorudur. Baba müəllimə gəldikdə isə, adam ona heç müəllim də demək istəmir. Müəllimliliklə qoluzorluluq eyni araya sığmaz. Sinfə məsələ, misal verib özü çayxanaya qaçan müəllimdən nə gözləyəsən? İki sınıfı birləşdirib dəhlizə çıxan, başqa müəllimə "iki sınıfı birləşdirmişəm, bekaram, gəl səhbət eləyək!" – deyən Baba müəllimin sözlərini öz qulaqlarımla eşitmışəm...

Sonra o biri uşaqlar danışdılar. Həminin ürəyi dolu idi. Orxanı tənqid eləyənlər də tapıldı. Lakin onu müdafiə edənlər daha çox idi.

Müxbir çox şey öyrəndi. Sinf jurnalını nəzərdən keçirib, müəyyən qeydlər apardı. Sonra o, direktorun otağına getdi...

\*\*\*

Aradan bir müddət keçdi. Baba müəllim yenidən əl-qol açmağa başladı:

-İndi də şikayət qurşanmışan? Deməqoqun biri deməqoq. Elə bilir sən qəzetə şikayət yazımaqla məndən yaxşı qiymət alacaqsan? Örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçəcək, bala.

Hay-küy qopdu. Uşaqlar bir-bir sinifdən çıxırdılar. Müəllim nə qədər qışqırıda, əhəmiyyət verən olmadı. Səs-küyə direktor çıxdı:

-Bu nə hay-küydür, keçin sınıfə.

Uşaqlar hamısı birağızdan qışqırıda:

-Biz Baba müəllimi istəmirik.

Sinif coşmuşdu. Kollektivin səsi yaman gur olurmuş. Təəssüf ki, Orxan bunu uzun müddət hiss edə bilməmişdi...

\*\*\*

İmtahanlara lap az qalmışdı. Azadə əlində qəzet hay-küylə içəri girdi. Orxana üz tutub dedi:

-Təbrik edirəm.

Orxan əvvəlcə bir şey başa düşə bilmədi. Azadə qəzətdə məktəb haqqında çıxan geniş tənqid məqaləni göstərdi. Məqalənin başlığı belə idi: "Məktəbdə hər şey nurlu olmalıdır."

Azadə məqaləni oxuyur, uşaqlar isə qulaq asırdılar. Məqalədə göstərilirdi ki, məktəbdə təlim-tərbiyə işi aşağı səviyyədədir. Müəllimlər öz nüfuzlarını itiriblər və i. a.

Kəskin tənqid məqalədən sonra Baba müəllimə şiddətli töhmət verildi. Pedaqoji şuranın qərarı ilə onu yuxarı sinifdə dərs keçmək hüququndan məhrum etdilər. Direktoru da vəzifədən götürdülər. Sən demə onun işində uşaqların bilmədiyi çox-çox ciddi nöqsanlar var imiş.

Orxan çox sevinirdi. Haqq işin qalib gəlməsi onun həyata inamını artırılmışdı. O, məktəbdən çıxanda qapıda Nurtənlə qarşılaşdı. Orxan məhəbbətlə gülüməndi. Qızın da üzünə təbəssüm qondu. Orxan bu təbəssümün işığında öz gələcəyini, xoşbəxt günlərini gördü elə bil. O günlərə qovuşmaq üçün isə çox mübarizə aparmaq lazım gələcəkdi. Qarşida hələ çoxlu imtahanlar durdurdu...

1990

218

## MEDAL

Hər şey bu medal sözündən başladı. Gülyaz əvvəllər bu sözü çox eşitmışdı. Ancaq onun bu qədər hökmə, qüdrətə malik olduğunu birinci dəfə hiss edirdi.

Üçüncü rübün axırları idı. Məktəbin təzə direktoru ən fəal, çalışqan uşaqlardan biri hesab olunan Gülyazı yanına çağırıldı. Ona bərk-bərk tapşırı ki, atan mütləq məni görsün.

Gülyazın atası düzlüyə, həqiqətə güvənən bir adam idı. Həyat yollarında o, çox haqsızlıqlar görmüşdü. Ancaq heç vaxt öz sözündən dönməmiş, arzuları, əməlləri uğrunda yorulmadan mübarizə aparmışdı.

Orta məktəbdə tarix imtahani idı. İki sinifdə oxuyan 72 şagirddən təkcə o, bilet çəkib suallara ətraflı cavab vermişdi. Qalanlar isə bilet götürmiş, onun nömrəsi imtahan protokoluna daxil edilmiş, bununla da iş bitmişdi. Lakin hər şey əksinə olmuşdu; ağzını açıb danışmayanların əksəriyyətinə "ədalətli" müəllimlər "5", Gülyazın atasına isə "4" yazmışdılar. Lakin bu hələ harası idı. Ali məktəbi bitirəndə ondan qat-qat səviyyəsiz adamlar institutda saxlanılmış, onun qismətinə isə adicə bir fəhlə yataqxanasında tərbiyəçi müəllim olmaq payı düşmüştü. Ancaq o, fəhlələrin arasında ikinci bir məktəb keçmişdi, həyat məktəbi.

Raufun, yəni Gülyazın atasının ilk dəfə idarə rəisinin qəbuluna girməyi lap aləm bir mənzərə idi. Yüz çək-çevirdən sonra onu işə götürmək istəyirdilər. Ali məktəb partası arxasından təzəcə aralanmış, işıqlı ideallar uğrunda qanad çalan, uca-uca zirvələr fəth etmək istəyən bir adamin birdən-birə qanadı qırılmış, özünü "on beş şahılıq beçə kimi çəkən", təpədən dirnağacan inzibatçı bir Mənzil İstismar İdarəsi müdirinin kabinetinə düşmüştü. Bu kabinetdə Raufun diqqətini ən əvvəl cəlb edən kor-kobud rezin parçasından düzəldilmiş yekə bir milçəköldürən olmuşdu. Özü də o, rəisin stolunun üstündə idi. Qəribə idi ki, bu kabinetdə rəisə yaraşan bircə əşya var idisə, o da bu milçəköldürən idi. Hiss olunurdu ki, rəis işçilərini də bu milçəköldürənlə vurmaq arzusundan o qədər də uzaq deyil.

219

Rauf dönüb kabineti nəzərdən keçirdi. Gözünə bir dənə də olsun milçək dəymədi. Elə təzəcə rəisin təmizkarlığı haqqında düşünmək istəyirdi ki, idarə müdürü qəflətən milçəköldürəni götürüb divara çırpdı. Ancaq sən demə bu milçəköldürən zəngi əvəz edirmiş. O, divara çırplılan kimi qapı açıldı, dodaqları, sırsifəti çərşənbə yumurtası kimi boyanmış katibə içəri daxil oldu. Rəis Raufun sənədlərini ona verib tapşırdı ki, kadrlar şobəsinin müdirlərindən de, qoy əmrini versin.

Bələliklə, Rauf – Gülyazın atası fəhlə yataqxanasında tərbiyəçi kimi işə başlamışdı. Onun dikbaşlığı, müdir qarşısında boyun əyməməsi, yeri gəldikcə həqiqəti açıq-aşkar rəisin üzünə deməsi adamlara çox qəribə təsir bağışlayırdı.

Raufun tərbiyəçi təyin edildiyi yataqxananın komendantı çox sərt, açıqlı, ağızına gələni deyən, söyüş söyməkdən belə çəkinməyən bir arvad idi. Bir dəfə idarə rəisi iclasda komendantı açıqlanıb deyibmiş ki, ay arvad, o müəllimi niyə sıxma-boğmaya salmışsan? Qulağından tut, işlət.

Hamının söyüskən, həyasız bir qadın kimi tanıdığı komendant işə çox gözlənilməz bir cavab vermişdi:

-Yoldaş rəis, mənim müəllimim o qədər mədəni bir oğlandır ki, ona söz deməyə belə utanıram.

İclasdakılar gülüşmüdüller. Yerdən söz atanlar da olmuşdu:

-Baho, müəllim bu ipə-sapa yatmayan arvadı ram eləyə bilib, deməli, xalis ovsunçudu.

Zalda yenə gülüşmə qopmuşdu. Rauf müəllim yaşça özündən qat-qat böyük, saçlarına dən düşmüş, ehtiyac ucbatından yataqxanaya qıslımlaş adamlara nə tərbiyə verməli idi ki?! Ancaq o, eləcə də onun özü kimi cavan, ali məktəbi bitirən kimi tərbiyəçi təyin edilən yaşıdları işə girəndən yataqxanalarda ümumi ab-hava dəyişmişdi. Tez-tez maraqlı disputlar təşkil edilir, şair və yazıçılarla görüşlər keçirilirdi. Qırmızı guşələrin qapısı sakınlərin üzünə taybatay açılmışdı. "Sakit otağ"ın sakit günləri pozulmuşdu. Ali məktəbə daxil olmaq istəyənlər həmin otağa gəlir, gecə yaridan keçənə kimi imtahanlara hazırlaşırlar.

Dəstə ilə işə qoyulmuş cavan müəllimlər yataqxana sakinlərindən çox Mənzil İstismar İdarəsinin kobud, yonulmamış işçilərini, qışqır-bağır salmaqdan, "müəllimləri qulağından tutub işlətməkdən" başqa heç nəyi bilməyən komendantları tərbiyələndirirdilər. Qəribə idi ki, bu adamların çoxu söyüş söyməyi tərgitmişdilər.

"Belə ola həmişə" mahnısı təzəcə efirdə səslənirdi, dəbdə idi. Rauf mahnının sözlərini dəyişmiş, gülməli bir mətn alınmışdı. Özü də bu mahni yataqxanada dillər əzbəri olmuşdu:

...Gör nə qədər qısaltdıq həsrətin mənzilini,  
İclasda çıxardılar Qəzənfərlə Zilini,  
Əsgəralı iclasda işə salcaq dilini,  
Zaldakılar hamısı başladılar gülüşə,  
Belə ola həmişə!

İncimə, ay Qəzənfər, dünya belə dünyadı,  
Komendat elədilər tərbiyəçi Bünyadı,  
Heç kəs rast gəlməmişdi,  
Hələ belə bir işə,  
Belə ola həmişə!

Mahnının sözləri uzanıb gedirdi. Özü də bu qondarma mahni-dan sonra işçilər bir-birlərinə salam vermək əvəzinə deyirdilər:

- Belə ola həmişə!

Gülyazın atası sonra uzun müddət orta məktəbdə müəllim işləmiş, uşaqların, valideynlərin, müəllimlərin rəğbətini qazanmışdı. O, məktəbdə də haqsızlıqla üzləşmişdi. Ancaq öz üzərində daim işləməsi, ixtisasını yaxşı bilməsi onun dilini uzun eləmişdi. Elə buna görə də məktəbin bürokrat rəhbərləri arxada onun kölgəsini qamçılısalar da, üzdə heç nə deyə bilmirdilər.

Rauf aspiranturaya sənəd verəndə çoxu ona kinayəli sözlər deyirdi. İztehza ilə ağız bütənlərin işə sayı-hesabı yox idi. Lakin Rauf aspiranturaya qəbul olundu, namizədlik minimumlarının hamisindən əla aldı. Müvəffəqiyətlə dissertasiya müdafiə etdi...

Gülyazın atası son vaxtlar bərk xəstələnmişdi. Hamı çalışırkı, onu əsəbiləşdirməsin. Ona görə də qız əvvəlcə direktorun çağırışı haqqında atasına bir söz demək istəmədi. Çox fikirləşdi. Sonra əlverişli məqam tapıb dedi ki, ata, məktəbimizin direktoru səni görmək istəyir.

Rauf narahat oldu Ancaq Gülyazın məktəbdə nəsə ləyaqətsiz bir iş görməsinə də inana bilmədi. Çünkü bu on ildə qızı haqqında bir dəfə də olsun şikayət eşitməmişdi. Doğrusu, o, valideyn iclaslarına da çox az-az gedirdi. Çünkü müəllimlərin boş-boş, lüzumsuz söhbətləri, uşaqların nadinclikləri haqqında giley-güzarları onu əsəbiləşdirirdi. Dərsdə uşaqları sakitləşdirə bilmə-yən müəllimlərdən onun zəhləsi gedirdi. Deyirdi ki, belələrini müəllim hesab etmək də günahdır.

Gülyaz atasının narahat olduğunu hiss etdiyi üçün əlavə etdi:

-Ata, narahat olma, işlərin hamısı öz qaydasındadır. Bəlkə də Şakir müəllimin səninlə şəxsi işi var?

Direktor Raufu çox mehribanlıqla qarşılıdı. Dedi ki, Rauf müəllim, maşallah, Sizin qızınız çox yaxşı uşaqdır. O, həm təbiyəli, həm də çalışqandır. Məktəbin ictimai işlərində də yaxından iştirak edir. Qiymətlərinin də hamısı əladır. Müəllimlərinin hamisi ondan razılıq edir. Doğrusu, biz istəyirik ki, onu medala təqdim edək. Bilmirik Sizin fikriniz necədir?

Raufu elə bil cəreyan vurdu. Çünkü o, medalın nə demək olduğunu çox yaxşı biliirdi. Ona görə bir qədər duruxdu. Sonra açıq-ağısına, mərdi-mərdanə dedi:

-Hörmətli direktor, qızımı təriflədiyinizə, ona bəslədiyiniz etimada görə çox sağ olun. Amma yadına ataların bir sözü düşür: "Örtülü bazar, dostluğu pozar."

Direktorun gözlərinə elə bil işiq gəldi. Rauf isə öz söhbətini davam etdirdi:

-Siz mənim qızımın medala layiq olmağına əminsinizmi?

-Bəli, heç buna şəkkim-şübəhm də yoxdur.

-Əgər layiqdirsə, nə deyirəm, verin. Hansı ata istəməz ki, onun övladı orta məktəbi medalla bitirsin?

-Rauf müəllim, özünüz bilirsiniz də... Zəmanə bir az xarab olub axı...

Rauf o saat məsələni anladı. Sifəti daha da ciddiləşdi:

-Şakir müəllim, gəlin açıq danışaq. Mən bilirom ki, medalı eləbelə vermirlər. Onun qiyməti də camaat arasında ağızdan-ağıza gəzir. Mən hələ bu vaxtadək haram tikə yeməmişəm. Heç kəsin yanında gözüm kölgəli də deyil. Bir adama rüşvət verdiyim də yadına gəlmir. Sizinlə açıq danışdığını üçün məni bağışlayın. Əgər qızım medala layiqdisə, verin, layiq deyilsə, yox. Bəri başdan deyirəm, əvvəla, mənim maddi imkanım yoxdur. İkincisi, imkanım olsa da, bir kəsə qara qəpik də verən deyiləm.

Müdir duruxdu. Əvvəlcə nə deyəcəyini bilmədi. Sonra handan-hana dilləndi:

-A kişi, Sizdən pul istəyən kimdi? Ayıb deyil?

Beləliklə, söhbət qurtardı. Pedaqoji şuranın qərarı ilə Gülyaz medala təqdim olundu. Elə həmin andan ailənin narahat günləri başlandı...

Sən demə medalın iki üzü var imiş. Onun bir üzündə təmizlik, halallıq bərq vurur, o biri – gözə görünməyən üzündə isə xəbislik, natəmizlik, haramlıq uyuyurmuş. Medalın ikinci üzündəki cılız, mənəviyyatsız müəllimlər, öz ciblərini güdən yaxşı geyimli, qalstuklu, dilləri həqiqət, ədalət sözündən qabar tutan, əslində isə hər şeyi pulla ölçən "mədəni diləncilər" – rüşvətxorlar mariqda dayanıbmışlar.

Bu mənəviyyatsız adamlar üçün əsl meyar bilik yox, verilən pulun, edilən "hörmət"in qədəri imiş. Nağıllardakı suyun öünü kəsən, qurban almamış şəhərə, kəndə bir qətrə su buraxmayan əjdahalar kimi bu qalstuklk əfilərin də gözü puldadır. Pul görəndə o gözlərin dərinliyində hərislik, tamahkarlıq hissələri ulduzlar kimi bərq vurur. Belələri paylarını almasalar, qatığa qara deməkdən də çəkinməzlər. Müəllimdən direktora, direktordan maarif şobəsinə, maarif şobəsindən nazirliyədək uzanan bu al-al, ötür-ötür oyunu bizim gələcəyimizi kor qoyur, uşaqlarımızın təmiz, pak ürəyinə ilk ləkə kimi daxil olur. Parlaq, işıqlı və əlçatmaz medalla onu almaq istəyən iste'dadlı uşağın arasında elə bir dərin uçurum var

ki, onun üstündən yalnız pulla körpü salmaq mümkün olmuş. Gülyazın atasında isə o qədər pul nə gəzirdi...

Tutalıım ölüm-zülüm, əsəblərinin, mübarizənin hesabına bir təhər medal alındı. Lakin bununla iş bitirmi? Özləri bir zərif çıçəyi xatırladan, həyatın bərk-boşuna, isti-soyuğuna hələ öyrəşməmiş bu yeniyetmələrin yolunu ali məktəblərdə yeni-yeni əjdahalar gözləyir...

\*\*\*

Tanışım olan, sırını, sözünü məndən gizləməyən bir məktəb direktoru neçə il bundan əvvəl belə bir medal əhvalatı danışmışdı. O deyirdi ki, atası kalan olan bir uşaqa medal vermişdi. A kişi, sən demə dəymış olub lüt olmaqdansa, kal olub kalan olmaq yaxşı imiş. Həmin kalan valideynin səxavəti nəticəsində hamının payı artıqlaması ilə çatmışdı. Sözün düzü, uşaq da əfəl deyildi. Əslində elə medala layiq idi. Ancaq vahimə içindəydik. Bilirdik ki, uşaq ali məktəbə qəbul olunmasa, nazirliyin kollegiyasında bizi məhşər ayağına çəkəcəklər. Ona görə səxavəti dostumuza bərk-bərk xahiş etmişdim ki, nəyin bahasına olur olsun, oğlunu ali məktəbə düzəltsin. O da söz vermişdi ki, heç nəyi qızırğalanmayacaq.

Həmin valideyn müəyyən vasitələrlə qəbul imtahanına düşən müəllimlərdən birini tapır, ona külli miqdarda pul təklif edir. Ümumi razılığa gəlirlər. Uşağı özü ilə də tanış olan müəllim tapşırır ki, siyahı oxunanda adın başqa yerə düşsə də, qorxma. Mən hansı otağa girsəm, sən də mənim dalımcı gələrsən. Təsadüfən elə uşaq elə həmin müəllimin imtahan götürəcəyi qrupa düşür. Bir qədər arxayınlışır. Ancaq atalar demişkən, sən saydığını say, gör fələk nə sayacaq?

Müəllim ona tapşırılan oğlanın imtahan vərəqinə "2" yazır. Yaziq uşaq tamamilə çəş-baş qalır. Sizə elə gəlməsin ki, müəllim oğlanı tanımayıb. Yox, qətiyyən belə deyil. Haqqı əvvəldən çatmayan müəllim valideynin dəbbələyəcəyindən qorxub və medalla qurtaran oğlana "2" verməkdən başqa çarəsi qalmayıb.

Ta haray hara çatası? Valideyn kor-peşiman, başı alovlu mənim üstümə gəldi. Təsadüfən qəzetlərin birində Rusiya şəhərlərinin birindəki ali məktəbin əlavə qəbul haqqında elanını oxumuşdum. Valideyni tovlayıb, ona uşağı başqa şəhərə aparmağı məsləhət gördüm.

Bir-iki həftədən sonra həmin valideyn şad xəbərlə qayıtdı. Oğlu kənar şəhərdə ilk imtahandan "5" alıb ali məktəbə qəbul olunmuşdu.

Valideyn mənim xahişimlə başına gələnləri danışdı:

-Mən güc-bəla ilə, tanışlıqla bilet alıb özümü həmin şəhərə çatdırıdım. Qəbul komissiyasında bir suyu şirin adama yaxınlaşdım. İşdən sonra onu restorana apardım. Yedik-içdik, səmimiləşdik. Dərdimi ona söylədim. Məlum oldu ki, dünəndən sənədlərin qəbulu dayandırılıb.

Təzə tanışım çox düşündü, daşındı, nəhayət, mənə məsləhət gördü ki, sənədləri poçtlardan birinə aparıb. Bir təhər dil tapıb "banderol"un üstünə üç-dörd gün əvvəlki tarixli poçt möhürü vurdurum.

Taksi ilə poçtları ələk-vələk elədim. Heç kəs xahişimi yerinə yetirmədi. Nəhayət, üz-gözündən yeyib-içmək tökülen bir poçt müdürü ilə dil tapa bildim. İki konyak verib, banderolun üstünə köhnə tarixli möhür vurdurdum. Sənədləri qoltuğuma vurub həmin tanışımın yanına getdim. Onun diktəsi ilə institutun rektoranın adına bir şikayət ərizəsi yazdım. Ərizədə göstərdim ki, övladımın sənədlərini beş gün əvvəl göndərmişəm, ancaq nədənsə oğlumun adını imtahana buraxılanların siyahısına daxil etməyiblər.

Bu ərizədən sonra poçtla "vaxtında" gələn sənədləri gözündən qaçırdığına görə təzə dostuma töhmət verdilər və mənim oğlumu imtahana buraxdırılar. Gözlərimə inanmadım. Oğlum elə birinci imtahandaca "5" aldı.

Qəbul komissiyasındaki dostumla restorana getdik. Yedik, içdik, oğlumun, yaxşı adamların sağlığına qədəh qaldırıq. Ona üzrxahlıq elədim. Utana-utana beş min manat vermək istədim.

Lakin dostum etiraz elədi. Pulun üstündən üçcə yüz manat götürüb, qalanını qaytardı. Bu, mənim bəsimdir, - dedi.

...Direktor tanışından maraqla işin axırını soruşdum. O, özündən razı halda gülümsündü. Dedi ki, həmin valideyn sevinə sevinə yanına gəldi. Məsləhət üçün mənə də şirinlik verdi. Nazlandım, götürmək istəməyəndə o dedi:

-Medalin payı ayrı, bu ayrı. Götür, halal xoşun olsun. Sən məni azi on min manat qabağa salmışan...

Elə bil ciyinimdən dağ götürüldü. Məzunumuzun imtahanı verdiyi instituta telegram vurub orada imtahan verən medalçımızın taleyini soruşdum. Cavab gəldi ki, bəs Sizi təbrik eləyirik. Məzununuz ilk imtahandan "5" aldığı üçün tələbələr sırasına daxil edilib.

Sevincimdən uçmağa qanadım yox idi. Hazırkı şəraitdə bu telegram mənim üçün valideynin verdiyi "şirinlik"dən də qiymətli idi. Bəs necə, bu telegram mənim səngərim, xilasgarım idi!...

Nazirlikdə imtahandan kəsilən medalçıların üstündə məni danlayanda əzizləyə-əzizləyə saxladığım telegramı üzə çıxarddım. Elə bil qurbağa gölünə daş atdır. Bir az əvvəl qılıncını sıyırbı mənə hücum edənlərin qılıncı o sehrli teleqrama dəyib xincim-xincim oldu...

\*\*\*

Direktorun təcrübəsizlik edib Gülyazı haqqını almamış medala təqdim eləməsi yuxarıdakıları narahat etməyə başladı. Özü də biləndə ki, Gülyazın atasından pul qoparmaq mümkün deyil, lap dilxor oldular. Əsib-coşdular, təcrübəsiz direktoru qorxutdular:

-Heç bilirsən medal verdiyin uşaq ali məktəbə qəbul olunmasa səni nə gözləyir?

-Haqq-ədalət olsa girəcək.

-Nə haqq-ədalət, ə? Bu dönyanın işlərini görə-görə gəlmirik?

-Bəs mən neyleyim?

-Onu bil ki, qız qəbul olunmasa, səni məhşər ayağına çəkəcəklər.

Bu söhbətdən sonra direktor bərk narahat olmağa başladı. Üzdə bir şey deyə bilməsə də, ürəyində Allaha yalvarıldı ki, ay Allah, necə eləyim ki, bu qız medal alması?

Bəli, bu andıra qalmış medal sözü cox adamin kürkünə birə salmışdı. Savadsız müəllimləri əsməcə tutmuşdu:

-Vay dədə, məktəbə komissiya komissiya dalınca gələcək.

Az-çox təcrübəsi olan, bu işdə səriştəliləri isə birçə şey narahat edirdi:

-Ələ yaxşı fürsət düşüb, necə eləyək ki, valideydən bir şey qopara bilək?

Ən çox əl-ayağa düşənlərdən biri də fizika-riyaziyyat müəllimi idi. Gülyazın valideynlərinin bir dəfə də olsun ona yaxınlaşması müəllimə çox yer eləyirdi. Öz-özünə deyirdi:

-Örkən nə qədər uzun olsa, yenə axırı doğanaqdan keçəcək. Elə bilirlər ki, havayıca medal almaq olar. Ay aldın ha?!

O, dərslərdə Gülyazı sıxışdırmağa başlamışdı. Ancaq iş-işdən keçmişdi. Rüb axıra çatırdı. Tərslikdən qızın qiymətlərinin hamısı "5" idi. Birdən-birə bu "5"-ləri dördə çevirmək şübhə doğura bilərdi.

Təhsil şöbəsindən də tez-tez məktəbə gəlməyə başladılar. Gülyaz verilən məsələ və misalları asanlıqla həll etdi. Vaxtin yarısı getməmiş yazı işini təhvıl verdi. Onun sinaq yazısına "5" verdilər.

Direktor da yoxlama yazı işləri apardı. Fizikadan verilən məsələni doğru-düzgün həll edən Gülyazın yazı işinin altından müəllim əsəbi xətlə belə bir rəy yazmışdı: "Məsələ rasional yolla həll edilməyib".

Və Gülyaza ilk "4" yazılıdı. Bu, həyəcan siqnalı idi. Valideyni silkələmək, xəbərdar etmək üsulu idi. Ancaq bunun da heç bir faydası olmadı. Çünkü valideynin cibi də adı kimi təmiz idi.

Raufun onsuz da zəif olan əsəbləri yerindən oynadı. Direktor onu yenə də məktəbə çağırıldı. Rauf müəllim üzünü ona tutub dedi:

-Bizə uzaq qohum olan bir kişi var idi. Onun qaynını milis idarəsinə sürücü qoydular. Bir dəfə dayım zarafatla Cavanşir

kişiyə dedi ki, daha işlərin yaxşı olar. Qaynır heç səni maşına mindirirmi?

Kişi özünəməxsus bir əda ilə dedi:

-Maşına mindirməyi gözünə girsin, heç olmasa yolda görəndə məni tapdalamasın.

Rauf zarafatla əlavə eləmişdi:

-Ay Şakir müəllim, demirəm ki, mənim qızıma şışirtmə qiymətlər versinlər. İstəyim budur ki, onun haqqını tapdamasınlar. Siz məktəbin direktoru kimi şagirdin mənafeyini müdafiə etməyə, həqiqətin bərqərar olmasına borclusunuz.

Şakir müəllim gülümsünmüş, bu söhbətlə çar-naçar razılaşmışdı. Çalışmışdı elə eləsin ki, nə şış yansın, nə də kabab. Ancaq bu, heç də mümkün deyildi. Bu işdə kimsə güdaza getməli idi. Məktəbdə isə söz-söhbət gəzirdi ki, bəs Gülyaza medal verirlər, özü də atasına görə. Düzdür, Gülyaz hazırlıqlıdır, medala layiqdir. Ancaq pulsuz nə medal?

Bu söz-söhbət qızın qulağına çatır, onu bərk narahat edirdi. Atası qızıyla da açıq danışmışdı. Demişdi ki, qızım, ən böyük biclik düzlükdü. İndiyə qədər nə bir kəsə rüşvət vermişəm, nə də almışam. Bu ad-sanı da, işi də öz halalca zəhmətimlə qazanmışam. Sən də belə olmalısan. Həmişə düzlük, təmizlik, mənəvi saflıq haqqında düşünməlisən. Mənim sənə yeganə maddi köməyim ondan ibarət olar ki, səni hazırlamaq üçün xüsusi müəllim tutum. Çünkü görürəm ki, məktəbdə dərs deyən müəllimlər öz işlərinə can yandırmırlar. Digər tərəfdən onların əksəriyyəti öz ixtisasını əməlli-başlı bilmir. Bilmədiyin şeyi də başqasına necə öyrədəsən?

Rauf dediyinin üstündə durmuşdu. Gülyazı imtahana hazırlaşdırmaq üçün biologiya və kimya fənnindən müəllim tutmuşdu. Zarafatla deyirdi:

-Bizdə təhsil "pulsuz"dur. Ona görə də pul verib müəllim tutmaq məcburiyyətindəyik. Atalar deyib ki, ucuz ətin şorbası olmaz.

Müəllimlər Gülyazı çox yaxşı hazırlaşdırıldılar. Qız dəhşətə gəlirdi. Dəhşətə gəlirdi ona görə ki, məktəbdə ona dərs deyən

müəllimlər çox hazırlıqsız idilər. Onların öyrətdikləri ilə nəinki "5", heç "3" də almaq olmazmış... Nə yaxşı ki, atası onun üçün müəllim tutubmuş...

Qayğılı günlər baş alıb gedirdi. Gülyazın fikri dərs oxumaqla məşğul olduğundan, ayrı heç nə haqqında düşünmürdü. Onun valideynləri isə çox narahat idilər. Onlar söhbət zamanı deyirdilər: "Təzəcə öz qayğımdan qurtarmışdıq ki, övladların qayğısı aldı başımızın üstünü."

Doğrudan da, uşaq böyüdükcə, onun qayğısı da artırmış. Ərəblər demişkən: "Uşaq balaca vaxtı yatmağa qoymur, böyüyəndə yaşamağa."

Üçüncü rübün axırlarında Gülyazgilin ədəbiyyat müəllimi ailə vəziyyəti ilə əlaqədar olaraq işdən çıxıb getdi. Yerinə hay-küycü, ancaq biliyi uşaqların səviyyəsindən o qədər də fərqlənməyən Narinc müəllimi qoydular. Üçüncü və dördüncü rübün inşalarını yoxlayan müəllimə çox böyük səhvlərə yol verir, düzgün yazılın sözləri də yenidən "düzəldirdi". Gülyaz neçə dəfə səhvsiz yazdığını sübut etmiş, müəllim onunla çar-naçar razılaşmış, lakin şagirdin qiymətini düzəltməmişdi.

Nəhayət, ilk imtahan geldi. Ədəbiyyatdan yazılı imtahan. Gülyaz sərbəst mövzunu seçdi. Hərə bir "konsept" çıxarıb köçürməyə başladı. Gülyazın isə başının üstünü kəsmişdilər. Hətta müntəxabat kitabından istifadə etməyə də icazə verildilər. Bəs necə, axı o, medala namizəd idi? Əslində qız bundan daha da xoşhal olurdu. Çünkü o, heç vaxt başqasının hazırladığı konseptdən istifadə etməmişdi. Ordan-burdan köçürməklə qətiyyən arası yox idi. Bu qız mövzuya da, həyata da, ədəbi qəhrəmanlara da öz şəxsi gözləri ilə baxmayı daha da xoşlayırdı.

Gülyaz inşa yazındı. Gözəl-gözəl arzulardan, ədalətdən. Ancaq o, bilmirdi ki, müəllimlər onun medal almasından çox, almamasına çalışırdılar.

Gülyaz gecə yuxusunda almaq istədiyi medalı görmüşdü. O, ulduzların arasında bərq vururdu. Birdən möcüzə oldu. Medal üzünü Gülyaza tutub yanıqlı bir bayatı çekdi:

*Gündüz ulduz görməzlər,  
Solğun gülü dərməzlər,  
Atanın cibi boşdu,  
Məni sənə verməzlər...*

Yazı diqqətlə, az qala zərrəbinlə yoxlanıldı. Müəllimlər çoxlu səhv, heç olmasa vergül tapmaqdən ötrü əldən-ayaqdan gedirdilər. Onlar qorxurdular ki, xalq təhsili şöbəsində, eləcə də nazirlikdə verdikləri qiymət aşağı salınar. Şagirdin taleyi isə onları qətiyyən maraqlandırmırıdı. Assistantlərdən kimsə dedi ki, inşanın məzmununa "5" vermək olar. Direktor onun sözünü kəsdi:

-Ən salamatı dörrdü. Beş verib bizi cəncələ salmayıñ...

Hə, belə-belə işlər. İdman diliylə desək, itirilməli xalların ikisi də itirildi. Ata narahat oldu, direktor isə onu sakitləşdirdi. Dedi ki, arxayıñ ol, çətinini elə bu idi. O birilərdən qoymaram aşağı qiymət versinlər...

Kimyadan imtahan müvəffəqiyyətlə keçdi. Gülyazın cavabları müəllimləri tam nane etdi. Ona tərəddüd etmədən "5" yazdılar.

Fizika imtahanında isə ikinci həyəcan siqnalı çalındı. Dərs dediyi müddətdə hətta gündəlikdə belə bir dəfə "4" almayan Gülyazı sixma-boğmaya saldılar. Dörd yazmaqla hədələdir. Müəllim lovğa-lovğa qızı dedi:

-Elə bilirsən medala namizədə "4" vermək olmaz? Sənə "4" yazacağam.

Gülyaz evə gözü yaşılı gəlmışdı. Ancaq o, özünü tox tutmağa çalışırdı:

-Ata, hirslənmə. Onların medalı başlarına dəysin. Sənə söz verirəm ki, mütləq onlara kim olduğumu sübut eləyəcəyəm, ali məktəbə qəbul olunacağam...

Gülyazın atası məktəbin direktoruna zəng elədi. Öyrəndi ki, "4" yox, "5" yazıblar. Ancaq direktor ona xəbərdarlıq elədi ki, mütləq müəllimi görmək, onunla söhbət eləmək lazımdır.

Ata məktəbə getmək istəsə də qız razılaşmadı. Dedi ki, qoy neçə verirlər versinlər, mənə heç onların medalı lazım da deyil. Ancaq, ata, çox xahiş edirəm, sən məktəbə getmə. Çünkü Ədhəm

müəllim tipin biridi. Hər il bir dəfə uşaqlar vurub dişlərini qırırlar, o biri il o, özünə yeni protez düzəltdirir. Onun damarında mərdimazar qanı axır. Elə buna görə də uşaqların Ədhəm müəllimi görən gözü yoxdu. Bilikli olmağına biliklidir, ancaq şagirdləri incitməkdən, qan qaraltmaqdən xüsusi zövq alır. Birinin hərəkəti, sözü xoşuna gəlmədi, deməli hər şey qurtardı. Lap əla dərs hazırlasa da, "3"-dən yuxarı qiymət verən deyil ki, deyil. Özü də bunu açıqca etiraf edir. Ona görə havayı yerdən gedib qanını qaraltma.

Riyaziyyatdan yazılı imtahanı ididir. Gülyaz məsələ və misalları həll etdi. Ancaq onun üçün elə pis psixoloji iqlim yaratmışdır ki, qızın əlləri əsirdi. Nə isə... İmtahan qurtardı. Gülyazdan köçürənə "5" yazdırılar, onun özünə isə "4". Bu o demək ididir ki, əlvida gümüş medal...

Evdə çox əsəbi vəziyyət yarandı. Ata hirsindən əsirdi. O, məktəbə getdi. Ədhəm müəllimi tapa bilmədi. Acığını direktorun, dərs hissə müdirinin üstünə tökdü:

-Aşağı sinifdən ta buraxılış sinfinədək qızıma Ədhəm müəllim dərs deyib. Bu müddət ərzində Gülyaz bir dəfə də olsun "4" qiymət almayıb. Müəllim onun potensial imkanlarına, eləcə də xarakterindəki zəif cəhətə - tez əsəbiləşməsinə sözsüz ki, çox yaxşı bələddir. Əgər qızım həmişə "5" alıbsa, imtahandan ona nə üçün "4" verirlər. Yox, əgər bu uşaq "4"-ə layiq idisə, nə üçün il boyu "5"-lər yan-yana düzülüb?

Məsələ aydın ididir. Direktor Gülyazın atasını sakitləşdirməyə çalışırdı. Ədhəm müəllimin qəliz xasiyyətindən, hər il ən azı bir neçə qəliz hoqqa çıxarmasından yana-yana danışdı...

Gülyazın atası bərk hirslənmişdi. O, xalq təhsil şöbəsinə getdi. Açıdı sandığı, tökdü pambığı. Medalların necə verilməsindən xəbərdar olduğunu söylədi. Sual verdi ki, necə olur ki, maddi cəhətdən imkanlılarının uşaqları həmişə medal alır? Necə olur ki, iki-üç ilin jurnalını bir medal vermək xətrinə dəyişənlər, atası pul vermədiyi üçün həmişə "5"-lə oxuyan bir şagirdin mexaniki səhvini üfürüb filə döndərilərlər?

Burada da Gülyazın atasını sakitləşdirməyə çalışdılar. Həqiqət naminə deməliyik ki, onu səbirlə dinlədilər. Söz verdilər ki, imtahan işini diqqətlə yoxlayacaqlar. Söz arası şöbənin Rauf müəllimə ərki çatan işçilərindən biri zarafatla dedi:

-Sağ olmuş, gərək müəllimin ağızına bir iki yüz manat atay-dın...

Raufu od götürdü. İlahi, gör necə müəllimlər var imiş? O, əsəbi-əsəbi dostuna cavab verdi:

-Mən elə simasız adamın ağızına heç sümük də atmaram.

Aradan bir-iki gün keçdi. Şəhər xalq təhsili şöbəsinin komissiyası işi təzədən yoxlayıb, Gülyazın yazısına "5" verdi. İmtahan işi nazirliyə göndərildi.

Gülyazın atası nazirliyə getdi. Öyrəndi ki, yazı işinin qiymətini yenə "4" eləyiblər. Nazirliyin məs'ul işçilərindən biri dedi ki, məktəbin verdiyi qiyməti düzəltməyə ixtiyarımız yoxdur.

Sonradan Rauf öyrəndi ki, qızımı gözümçixdiya salan müəllim həmin məs'ul işçinin yaxın adamı imiş. Hə, belə-belə işlər...

Bütün bunları təkcə Gülyazın atası bilirdi. Nə Gülyazın, nə xalq təhsil şöbəsinin, nə də məktəbin hələ heç nədən xəbərləri yox idi.

Rauf yanıb töküldü. Öz-özünü düşündürdü. Necə olur ki, "3"-ə layiq olmayan işlərə verilən "5"-ə nazirlik işçiləri göz yumurlar? Məgər onların dəyişdirilən jurnallardan, şisirdilən qiymətlərdən xəbərləri yoxdurmu? Var, əlbəttə, var. Ancaq neyləyəsən ki, rüşvət onların həyat idealına əvvələnib. Onlar üçün bilik yox, verilən pulun miqdarı həqiqətin me'yarıdır.

Ən qəribəsi odur ki, bu dəhşətli həqiqəti hamı bilir, hamı danışır və adı bir hal kimi qəbul edir. Rüşvətin adı həyat normasına əvvələnisi, doğrudan da, dəhşətdir, fəlakətdir. İstər istəməz bu sərt həqiqətlə barışmali olursan. Necə deyərlər, "tutulmamış oğru, bəydən, xandan doğru"...

Atanın öz qızına təskinlik verməkdən başqa çarəsi qalmamışdı. O, asta-asta deyirdi:

-Qızım, ilk dəfədir ki, sən həyatın sərt həqiqəti ilə üz-üzə gəlirsən. Qarşına hələ çox haqsızlıqlar çıxacaq. Bu mübarizə-

lərdən qalib də olmasa, sağ-salamat çıxmaq üçün özünü psixoloji cəhətdən hazırlamalısan. Eh, a bala, dünya əzəldən belə qurulub. Haqqın yolunun üstündə nahaqqın yüz tələsi var...

Verdiyi qiymətin xalq təhsili komissiyası tərəfindən yuxarı qaldırıldıqını eşidən Ədhəm müəllim özündən çıxmışdı. O, Gülyazın əlindən cilov gəmirirdi. Uşaqların yanında dösünə döyə-döyə deyibmiş ki, görsün həndəsə imtahanından onun başına nə oyun gətirəcəyəm?

İngilis dilindən imtahan idi. Gülyazın atası imtahana girmək istədi. Təlimatda göstərilirdi ki, valideyn imtahanda iştirak edə bilər.

Gülyazın atasının fikrini bilən müəllim əvvəlcə kinayəli şəkildə soruşdu:

-Məgər Siz ingilis dilini bilirsiniz?

-Az çox xəbərim var. İngilis dilindən namizədlik minimumu verib "5" almışam.

Müəllim həsdədi:

-Bəlkə məndən bir narazılığınız var?

-Xeyir.

-Mən Sizin qızınıza həmişə "5" yazmışam, indi də "5" verəcəm. Heç kəs mənim verdiyim qiyməti dəyişə bilməz. Gülyaz çox ləyaqətli qızdır. Başqalarını bilmirəm, mən ondan çox razıyam.

-Çox sağ olun, bunda Sizin də əməyiniz var.

-Borcumuzdur. Ancaq...

-Sözlü adama oxşayırsınız.

-Mümkünsə imtahana girməyin. Çünkü kənar admanın iştirakı uşaqları həyəcanlandıra bilər.

Razılığa gəldilər. Gülyaz imtahandan "5" aldı. Üstəlik müəllim onu komissiya qarşısında çox təriflədi.

Növbəti imtahan isə... Əslində bu imtahanın heç bir əhəmiyyəti yox idi. Çünkü xəbislər istədiklərinə nail ola bilmədilər.

Ədhəm müəllim çox kinli idi. Bunu onun özü də e'tiraf edirdi. Sonralar o, direktora deyibmiş ki, son zəngdə çıxış edən Gülyaz

mənim adımı bir dəfə də olsa çəkmədi. Elə buna görə də medal üzünə həsrət qaldı.

Möhtərəm oxucu, müəllimin əməyinə qiymət verməyi Sizin öz öhdənizə buraxıram. Bircə onu xatırlatmaq istəyirəm ki, zorla, hədə-hərbə ilə insan ürəyini ələ almaq, onun məhəbbətini, hörmətini qazanmaq hələ heç kəsə qismət olmayıb.

Nazirlikdə Gülyazın qiymətini "4"-ə endirdilər. Bundan isə nə müəllimlərin, nə direktorun, nə də xalq təhsili şöbəsinin işçilərinin xəbəri yox idi. Gülyaz isə bunu bilirdi. Ancaq özünü sindirmirdi. O elə gözəl imtahan verdi ki, Ədhəm müəllimin deməyə sözü qalmadı. Gücü ona çatdı ki, şəhər partiya komitəsinin işçisi-nə şikayət elədi:

-Nə üçün mənim verdiyim qiymətə düzəliş eləyiiblər?

Rauf Təhsil şö'bəsində Ədhəm müəllimlə üz-üzə gəldi. Xəbis müəllim rəng verib rəng aldı. Xəcalətindən nə eləyəcəyini bilmədi. Bu, Raufun gözündən yayınmadı. Ancaq o, heç Ədhəm müəllimi saya da salmadı. Otağa keçdi. İmtahanların ədalətli keçməsinə çalışan, az-çox Gülyazın haqqını müdafiə eləyən işçiyə öz təşəkkürünü bildirdi. Bir məsəl çəkdi. Həmin müəllimin xidmətlərini alovun üstünə bir dimdik su tökən, bununla insanlara öz dostluğunu bildirən sərçənin fədakarlığı ilə müqayisə elədi. Və elə oradaca bildirdi ki, Gülyaz artıq medaldan məhrum olub.

Lakin Rauf əvvəlki kimi əsəbi deyildi. O, bir şer yazmışdı. Elə bununla da bir qədər təskinlik tapmışdı. Onun qızına müraciətlə yazdığı şer belə idi:

Xəbərin yox firıldaqdan, hiylədən  
Xoş təbəssüm qərar tutub üzündə.  
Ürcəhina pislər hələ çıxmayıb,  
Tərtəmizdi dünya sənin gözündə.

Çiçək sanib boylandığın qar imiş,  
Tale cibi dolulara yar imiş,  
Bir medalın iki üzü var imiş,  
Çömçətutan möhkəm durdu söziündə.

Paklıq mənə hər nemətdən əzizdi,  
Arzularım kükrəyən bir dənizdi,  
Adım kimi cibim də tərtəmizdi,  
Qızım, bunu sən bilirsən özün də.

Qalstuklu dilənçilər pay dilər,  
Ürəyimi kündə kimi yaydilar,  
Haqq aradıq, bizi haqsız saydilar,  
Düzlük gəzdik, qaldıq çölün düzündə...

Gülyazın atası çox düşündü, daşındı. O, çoxlarına necə medal verildiyini, kimlərin usaqlarına nə vəsitə ilə bu ali mükafatın qismət olmasını yaxşı bilirdi. Lakin o, mərdiməzarlıq etmək istəmirdi. Əgər könlünə düşsə bu haqda səhbət açar, çox örtülü bazarları alt-üst edərdi. Lakin o, bu yolu tutmadı. Həqiqətin bərpa olunmasına inanmasa da, nazirin adına aşağıdakı məzmunda bir telegram vurdu: "Hörmətli nazir. Haqq vermədiyim üçün mənim qızımı – Gülyazı medaldan məhrum elədilər. İnsanın məzmunundan ona ona "5" əvəzinə dörd verdilər. Riyaziyyatdan müəllim onu qəsdən dolaşdırıb "4" yazdı. Xalq təhsili şöbəsinin komissiyası onun qiymətini "5" eləsə də Sizin nazirlikdə qiymət yenidən aşağı endirildi. Necə medal verilməsi haqqında müxtəlif sözsəhbət gəzir. Ədalətin bərpasına kömək etməyinizi xahiş edirəm."

Təbii ki, telegramın heç bir nəticəsi olmadı. Ən dəhşətlisi o idi ki, bu, nazir üçün yeni xəbər deyildi. Ona görə tədbir görmək bir yana, cavab yazmağa belə lüzüm görülmədi. Yoldaş nazirin başı bərk qarışq idi. Belə xırda-para şeylərlə məşğul olmağa onun vaxtı, həvəsi nə gəzirdi? Güman ki, o, öz-özünə deyirdi: "Pəh, əcəb yeni xəbərdir. Camaat da qəribədir ey. Əllərinini ciblərinə salanda elə bil canları çıxır. Hələ bir utanmırlar, pulsuz-parasız medal sevdasına da düşürlər. Bir deyən lazımdır ki, ay zalim, tutaq ki, sənin övladına medal verdilər, məgər bununla iş bitirmi? Əlin cibində olmasa qəbul imtahanında ona kimdi "5" verən?"

Hə, belə-belə işlər. Nazirin başı bərk qarışq idi. O, televiziyyada eləyəcəyi çıxışın mətnini nəzərdən keçirirdi. Çıxışın məz-

mununu isə bircə tezislə ifadə etmək mümkün idi: "Bilik yeganə meyardır"...

\*\*\*

Təəssüf ki, bizdə qanun firıldaq adamların çirkin əməllərini müdafiə etmək üçün sıpər rolunu oynayır. Qanun adı adamlar üçündür. Qanun vəzifə sahiblərinin əlində sadə, zəhmətkeş adamları əzmək üçün maşındır. Yaxşı ki, həyatın obyektiv, insan şüurundan, insan iradəsindən asılı olmayan qanunları var. Əgər belə olmasa idi, imkanlılar pul, var-dövlət gücünə baharı, yayı, barlı-bəhərli payızı qamarlayar, qarlı-çovğunlu qışdan başqa kasıba heç nəyi verməzdilər...

Gülyaz həkim olmaq arzusu ilə yaşayırırdı. "Azərbaycan gənc-ləri" qəzetində Tibb İnstitutunun verdiyi elan dərc edilmişdi. Buradakı qəbul qaydaları da ədalətsiz idi. Belə ki, qəbul kontingentinin 70 faizi əmək stajı olanlar, "Gənc təbib" məktəbinin dincəyiciləri və ordu sıralarından qayıdan adamlar üçündür. Əcəb məntiqdir. Təki stajın olsun. Zor-bəla "3" alsan da kifayətdir. Necə istedad olursan ol, sənin üçün cəmi 30 faiz yer ayrılib. Dayılıları, imkanlıları, var-dövlətliləri nəzərə alsaq, yazılıq orta məktəbi bitirən istedadlı uşaq, sənin ali məktəbə girə bilmək imkanın çox azdır, çox az...

Zorla "3" alıb instituta – özü də tibb institutuna girənlərin, oranı bitirib "həkim" olanların əlinə düşəcək xəstələrə adamin elə indidən yazığı gəlir. Elə ona görə də xəstəxanalarımızda həkimlərimizin sayı çoxdur, ancaq sanbaldan söhbət eləməyə belə dəyməz. Qəribədir, bizdə təhsil "pulsuz" olduğu üçün xəstələri müalicə etmək də pulsuzdur. Ancaq pul almamış xəstəyə yaxınlaşmayan həkimin gözlərini nədənsə Hippokrat andı kor eləmir. Bir tərəfdən həkimi də qınamalı deyil. Ən aşağı maaş onlarındır. Gözlərinin qarası gedə-gedə necə il zəhmət çəkəsən, oxuyasan, öyrənəsən, işə gələndə qəpik-quruş alasan... Di həmin pulla yaşa görüm necə yaşayırsan...

Tərs kimi Gülyaz da həkim olmaq istəyirdi. Onun fikri qəti idi. Elə düşünürdü ki, biliyə zaval yoxdur. Lakin ilk dəfə onun xoş

arzuları, inamı müqəddəs saydığını "medal" sözünün dəyib çilik-çilik olmuşdu.

Gülyazın atası yaxşı bilirdi ki, "sifarişlə həcc qəbul olunmaz". Axı indi kimdi kimn ərizəsini oxuyan? Lakin bütün bunlara baxmayaraq vurulan telegram onun alovlanan qəlbinin üstünə çilənən bir dimdik suya bənzəyirdi. Əslində elə bu "bir dimdik su"yun xətrinə yaşamağa da dəyərdi. Yer üzündə tək-tük də olsa ədalətli adamların yaşaması üçün onun ümid tonqalını sönməyə qoymurdu. Ömrü boyu haqsızlıqla, ədalətsizliklə üz-üzə gəlsə də, o, həqiqətin nə vaxtsa bərqərar olacağına inanırdı...

\*\*\*

Gülyaz əlində kamal attestatı evə tələsirdi. Onun qulaqlarında atasının sözləri səslənirdi: "Həqiqətin yolu daş-kəsəklidir, bala. Ancaq çətin olduğu qədər də şərəflidir."

Gülyaz qızıl, gümüş medalla yox, onlardan qat-qat qiymətli bir medalla evə qayıldırdı. Özü də bu medalı köynəyin yaxasına taxmaq mümkün deyildi. O medal qızın ürəyinin başında idi. O medal həyatın ilk zərbəsi idi. Bu zərbəni dadmayanlar qalibiyət sevincini də hiss edə bilməzlər.

Qız çox məğrur idi. O, dolu döymüş çiçək kimi sinmamışdı, əksinə son dərəcə vüqarlı və məğrur idi. Onu "medal"dan məhrum edənlər isə xəcalət təri tökürlər, vicdan əzabı çəkirdilər. Onlar utandıqlarından bağa kimi öz qınlarına çəkilmisdilər. Qız isə məğrur addımlarla irəliləyirdi. Onun yolu sabaha, üzü gələcəyə idi...

1990, iyun.

## QƏBUL

Orta məktəbi bitirən hər bir oğlanın, qızın arzusu ali məktəbə qəbul olunmaqdır. Gülyazın da ürəyində belə bir arzu qönçə tutmuşdu. O, tibb institutuna qəbul olunmaq istəyirdi. Sənədlərinin hamısı hazır idi. Kamal attestatı, üç fəndən – biologiya, kimya və fizikadan tərifnamə, tibbi arayış və fotosəkillər qoyulmuş qovluğu qoltuğuna vurub tibb institutuna yollanan qız bərk həyəcanlı idi.

Institutun binasının qarşısında iri hərflərlə yazılıb yurulmuşdu: "Bilik yeganə meyardır."

Qız xeyli dayanıb bu lövhəyə tamaşa elədi. Qəlbindəki ümid qıqlıcmıları yenidən közərdi. Həqiqətin, ədalətin varlığına inandı. İstər-istəməz orta məktəbdə üz-üzə gəldiyi haqsızlıqlar yadına düşsə də, özünü sindirmədi. Ora başqa, bura başqa, - deyə düşündü və qorxaq addımlarla ali məktəbin qapısından içəri girdi. Orada bir gurultu, hay-küy var idi ki, gəl görəsən. Gülyaz heç bazarda da belə səs-küy görməmişdi.

Bir təhər, soraqlaşa-soraqlaşa müalicə fakültəsinə sənəd qəbul olunan yeri tapdı. Ancaq sənəd vermək o qədər də asan iş deyildi. Bir bashabas var idi ki, gəl görəsən.

Qız duruxdu. Uzun müddət nə eləyəcəyini bilmədi. Nəhayət, anası onun köməyinə gəldi. Axırıcı adamı soruştur növbə tutdular. Beş-altı saatdan sonra güc-bəla ilə sənədləri təhvil verə bildilər.

Qız elə gəldi ki, ən çətinini elə bu idi. Biləndən sonra imtahana nə var ki? Ancaq hər halda imtahanın zəhami də ağır idi...

Bir neçə gündən sonra Gülyaz anası ilə yenidən instituta gəldi. Güc-bəla ilə olsa da, üstünə şəkil yapıdırılmış imtahan vərəqini, eləcə də imtahan cədvəlini ala bildi.

İlk imtahana cəmi-cümlətanı beş-altı gün qalırdı. Bu beş-altı günün necə keçdiyini heç özü də bilmədi. O qədər oxumuşdu ki, mövzular başında bir-birinə qarışmışdı...

Ali məktəbin qapısı çox izdihamlı idi. Bir tərəfdən qəbula gələn uşaqlar, digər tərəfdən valideynlər, qohum-əqrəba. Yan-yörədə maşın əlindən tərpənmək olmurdu.

Uşaqları dəmir darvazadan içəri buraxdilar. Valideynlər onlardan da həyəcanlı görünürdülər. Gülyaz da içəri keçdi. Onları qrup-qrup auditoriyalara yiğdiłar.

Kim nə deyir desin, imtahanın ən çətinini bilet götürənə qədərdi. Bilet çəkəndə adamın nələr çəkdiyini bir Allah bilir.

Abitruyentlər bir-bir bilet verən maşına yaxınlaşır, növbə ilə düyməni basıb, bilet götürürdülər. Gülyaz da titrək barmaqları ilə düyməni basdı. Əvvəlcə tiqqılıtiya bənzər bir səs çıxdı. Sonra bilet bir damcı göz yaşı kimi maşının "kirpiyindən" qopdu. Əlbəttə, kağızla göz yaşı arasında uyğunluq tapmaq o qədər də asan deyildi. Ancaq nədənsə qızə elə gəldi ki, düşən bilet yox, elə göz yaşıdı...

O, biletini götürüb, ilk sıradakı partalardan birində əyləşdi. Sualları oxudu. Əvvəlcə bir şey başa düşə bilmədi. Çünkü o, bərk həyəcanlı idi. Sonra yavaş-yavaş həyəcanın, qorxunun kor dumani çəkildi. Biologiya imtahanının ilk sənəd quşlar haqqında idi. Anı olaraq qızın gözünün önündə gördüyü, tanıdığı quşlar canlandı. Sonra qələm yavaş-yavaş işə düşdü. Kimi fikirləşir, kimi isə yazırıdı. Eləsi də var idi ki, mat-məəttəl dayanıb gözləyirdi. Belələrindən bir neçəsinə iki yazıldı. Ona görə ki, verilən standart vərəqin üstünə heç nə yazılmamışdı. Kor-kor, gör-gör. Beləsinin "məni kəsdilər" deməsi ən azı insafsızlıqdır.

Gülyaz suallara cavab yaza-yaza imtahanın gedisinə də qulaq asır, onunla birlikdə imtahan verənlərin böyük bir qisminin keyliyinə, elementar şeyləri bilməməsinə təəccüb qalırdı.

Qələm isə hey işləyirdi. Gülyaz ürəklənmişdi. Çünkü valideynləri də imtahana buraxılmışdılar. Onun atası da içəridə oturan, imtahanın gedisinə həyəcanla izləyənlərin arasında idi.

Arada gəzən müəllimlər uşaqları nəfəs çəkməyə belə qoymurdular. Çalışırdılar ki, heç kəs fürsət tapıb konspektlərdən köçürüb bilməsin. Gülyazın sərbəst yazmağı arada gəzənlərdən birini şübhələndirmişdi. O, qızın başının üstünü kəsib durmuşdu. Gülyazın isə heç nə vecinə deyildi. Onun qələmi hey işləyirdi.

Birdən müəllim siçan görmüş pişik kimi qızın üstünə atıldı. Yazı işinin altındakı kağızı hirsələ dartıb çıxardı. Ancaq gözlərinə

inanmadı. Kağız ağappaq idi. Gülyaz atasının təkidiylə onu götürmüdü ki, yeri gəlsə üstündə hesablama aparsın.

Müəllimin kağızı götürüb işığa tutması lap gülməli idi. Valideynlərin üzünə istehzalı bir təbəssüm qondu. Qız isə öz yazısını davam etdirməyə başladı.

İki nəfər imtahan götürürdü. Nəhayət, Gülyaz onlardan biri ilə üz-üzə əyləşdi. Müəllim imtahan biletini diqqətlə nəzərdən keçirdi. Sonra əlində qırmızı qələm imtahan işini oxumağa başladı. Duruxa-duruxa oxudu, oxudu, nəhayət, son səhifəyə çatdı. Sonra yenidən imtahan biletlərinin suallarına baxdı. Yazı işini bir də nəzərdən keçirdi və qıza dedi:

- "4" alırsan.

Gülyaz etiraz elədi:

-Mənim nə səhvim var ki, "4" verirsiniz?

-Bax, bura bir cümlə də yazmaq olardı.

-Nəinki ora, başqa yerə də cümlələr əlavə etmək olar. Siz hələ məndən heç nə soruşturmamışınız, təkcə qeydlərimə baxıb, mənə "4" vermək istəyirsiniz. Axi, bu şifahi imtahandır?

Müəllim çəşib qalmışdı. O biri müəllim onun köməyinə gəldi. Onların ikisi birləşib uşağın üstünə düşdülər. Sual sual üstündən yağıdı. Qız isə ötkəmliklə sualların hamısına cavab verirdi.

Valideynlərdən kimsə piçildədi:

-Maşallah, uşaq yaxşı bilir.

Müəllimlər isə çalışırdılar ki, uşağı çəsdirsənlar, ona "5" verməsinlər. Çünkü bu "5"-dən ötrü onları əməlli-başlı tənbeh gözləyirdi. Özü də gizli tənbeh. Bəs necə, gizli siyahıda adı olmayan hər uşağın yüksək qiymət alması haqqı əvvəldən alınmışların işini xeyli çətinləşdirə bilər, problem yaradardı.

Mübahisə çox çəkdi. Müəllimlər qızı dolaşdırıa bilmədilər ki, bilmədilər. Arada bir-iki dəfə dedilər ki, səhv cavab verirsən. Qız isə israr elədi:

-Xeyir, düz deyirəm. İnanmırınız, kitabı açıb baxın.

Lakin bundan əvvəl bir neçə dəfə səhv yazanlara səhvlərini sübut eləmək üçün dərslik çıxaran müəllimlər fəaliyyətsiz qaldılar.

Dinməz-söyləməz qızın imtahan vərəqinə "4" yazdılar. Bu, çox böyük haqsızlıq, qatiqa qara demək kimi bir şey idi.

Gülyazın atasının əsəbləri tab gətirmədi. O, ədalətsiz müəllimlər dişinin dibindən gələni dedi. Qeyd elədi ki, mənim qızım biologiyani sizin ikinizdən də yaxşı bilir.

Elə bil qurbağa gölünə daş atdır. Müəllimlər nə üçün "4" yazdıqlarını əsaslandırma bilmədilər. Onların boğazı qurumuşdu. Üzlərinə tüpürsəydin belə dinməzdilər. Çünkü pul, var-dövlət hərisliyi onların daxilindəki bütün insanlıq hissəlerinin, o cümlədən vüqarın, mənliyin üzərindən çalın-çarpaz bir xətt çəkmişdi.

Gülyaz atası ilə birlikdə institutdan çıxdı. Qapıda dayananlar ondan neçə aldığını soruştular. Qız əsəbi-əsəbi "4" deyəndə adamların çoxu təəccübləndi:

-Məgər "4" pisdir? Bunlar onsuz da "4"-dən yuxarı qiymət vermirlər.

Qapıda onların qanı bir az da qaraldı. Öyrəndilər ki, Gülyazın ən yaxın rəfiqəsi elə birinci imtahandaca kəsilib.

Gülyazın atası qiyməti düzəltmək üçün şikayət eləmək istədi. Ancaq qohum-qardaş, dost-tanış razı olmadı. Dedilər ki, xuduru yerə əsəblərini korlama. "4" pis qiymət deyil. Bunlar elə eclafdır ki, o biri imtahanlardan uşağı kəsdirə də bilərlər. Bəs necə, rüşvət alan adamdan hər cür alçaq hərəkət gözləmək olar.

Gülyazın anasının iş yoldaşı qəbul vaxtı öz başına gələnləri danışıb, rəfiqəsinə toxraqlıq verdi. O, danışındı ki, qəbul vaxtı mənə də "5" vermədilər. Bütün suallara cavab verib "5" tələb etsəm də xeyri olmadı. Müəllim dedi:

-Gəl bizi işə salma. "4" elə yaxşı qiymətdi...

Həmin il müsabiqədən keçə bilmədim. Növbəti il güc-bəla ilə ali məktəbə qəbul olundum. Dərsləri yaxşı oxuyurdum. Birinci semestr mənə "4" yazanda etiraz elədim. Kənardə dayanan bir müəllim mənim adımı, familimi soruşdu. Dedim. Hiss elədim ki, onun yanaqlarına qızartı çökdü. Mənə dedi ki, qızım, arxayı get, sabah gələrsən, səndən özüm imtahan götürəcəyəm. Sən demə o müəllim kafedra müdürü imiş.

Səhərisi gün qardaşımla birlikdə həmin müəllimin yanına getdim. Zaçot kitabçamı aldı. Heç nə soruşmadan mənə "əla" yazdı. Təəccübləndim. Müəllim üzünü mənə tutub dedi:

-Qızım, keçən il qəbulda sənə "4" yazdığını üçün il boyu vicdan əzabı çəkdim. Səni tələbələrin arasında nə qədər axtardımsa, tapa bilmədim. Xəcalətdən bilmirdim ki, nə eləyim. Çox şükür, ali məktəbə qəbul olunmusan. Bu "5" sənin halalca "5"-indi.

Gülyaz bu söhbəti eşidəndə acı-acı gülümsündü. Fikirləşdi ki, nə yaxşı dünya vicdanlı adamlardan xali deyil.

O, növbəti imtahana, kimyaya hazırlaşmağa başladı. Hazırlaşmaq deyəndə ki, qız il boyu hazırlaşmışdı. Onu öyrədən müəllim kimya elmləri namizədi idi. O, Gülyazdan çox razılıq edirdi. Deyirdi ki, hələ belə uşaq görməmişəm. Çox istedadlı və çalışqandır. Mütləq ali məktəbə qəbul olunacaq. Ancaq onun bir nöqsanını müşahidə etmişəm. Ən mürəkkəb məsələlərin öhdəsindən çox asanlıqla gələn Gülyaza qəflətən ən adi sual versən çəşib qalar...

Yenə də imtahandan qabaq institutun həyətində adam əlindən tərpənmək mümkün deyildi. Bir tərəfdən də fürsəti fota verməyən dilənçilər meydan sulayırdılar. Qapıda dayanan, qayda-qanun "yaradan" qoluzorlulardan biri dilənçilərin üstünə çımxırdı:

-Əshi, rədd olun burdan. Sizin qazancınız bizimkindən çoxdu...  
Adamlar gülüsdülər.

Bir azdan imtahan verəcək abituriyentləri içəri dəvət etdirən. Adamlar kənara çökildilər. Balaca bir "ciğir" yarandı. Uşaqlar ürəkləri əsə-əsə həmin dar ciğırla içəri addımladılar.

Aradan xeyli keçdi. Valideynləri də içəri buraxdılar. Bir vurhavur qopdu ki, gəl görəsən. Adamlar bir-birini itələyə-itələyə içəri soxuldular. Nə qadına, nə qocaya məhəl qoyan yox idi...

İçəridə valideynləri institutun rəhbərləri qarşılıdlılar. Rektor andaman elədi ki, bilik yeganə meyardır. Kim pul veribsə, gedib geri alınsın.

Valideynlərin çoxunun üzünə istehzalı təbəssüm qondu. Görkəmindən daha çox zəhmət adamina oxşayan bir kişi bərkədən dedi:

-Allah pul verənin də, alanın da evini yıxsın.

İnstitut müəllimlərinin üzlərinə güclə seziləcək bir qızartı çökdü. Bunu görən həssas valideynlər qımışdırılar. Gülyazın atasının yadına bir dostunun danışlığı aşağıdakı lətifə düşdü:

-Bir kürd qazaxlı müəllimə çoxlu pul verib uşağıni ali məktəbə düzəldibmiş. İlk mühəzirə imiş. Müəllim döşünə döyə-döyə ədalətdən dəm vururmuş. Dil-boğaza qoymadan deyirmiş ki, mən heç kəsi saymerəm. Ona görə ki, heç kəsdən rüşvət almerəm. Tapşırığa baxmerəm...

Elə bu yerdə müəllimin sözü yarımcıq qalır. Onun gözü təəccübə baxan kürdün oğluna sataşır. Açıqlı-acıqlı deyir:

-Nə gözünü bərəldersən, ə?

Uşaq gülə-gülə ona cavab verir:

-Müəllim, soxersən ha...

... Hərə öz uşağı imtahan verən otağı axtarmağa başladı. İçəridə o qədər adam var idi ki, bilmək olmurdu müəllim kimdi, valideyn kim. Belə işlərdə az çox səriştəsi olan valideynlərdən biri – Gülyazın atası hiss elədi ki, bu, əməlli-başlı bir oyundur. Ayri vaxt qonşu otaqda imtahan götürən, həmkarlarına "sifariş verməyə", adam tapşırmağa çətinlik çəkənlər indi sərbəst şəkildə içəri girir, tapşıracağı uşağın yanında xeyli dayanır. İmtahan götürən müəllimlə him-cimdən sonra öz işinin dalınca gedir. Çünkü o, çox yaxşı bilir ki, göz yaddaşı daha etibarlıdır.

Gülyazgılın otuz nəfərlik qrupundan cəmi 13 nəfər qalmışdı. Bilet çəkənlər oturub fikirləşir, bildiklərini kağız üzərinə köçürüdülər. Müəllimlər isə oturub gözləyirdilər. Onların başı kompüter kimi işləyirdi. Qiymət yazmaq lazımlı gələcək adamların imtahan vərəqəsinin nömrəsi onların beynində ulduzlar kimi sayılırdı. Bu adamlar özlərini nə qədər tox tutmağa çalışalar da, bir şey çıxmırıldı. Atalar çox doğru deyirmişlər ki, xain xoflu olar. Amma əslində bu müəllimlərin heç xofu-zadı yox idi. Yeganə qorxu alınan külli miqdarda pulun əldən çıxmazı ola bilərdi.

Nəhayət, vaxt tamam oldu. İki nəfər imtahan verməyə dəvət olundu. Qırmızı qələmlər işə düşdü, nə düşdü. Yazılar diqqətlə yoxlanıldı. Arabir müəllimlər uşaqlara sual verir, cavabı yazmayı

tələb edirdilər. Abituriyent bir şeyi səhv yazanda elə bil müəllimlərin üzü sevincdən işıqlanırırdı. Cəld qırmızı qələmlə sual işaretisi qoyur, qiyməti salmaq üçün fürsət gəzirdilər.

İlk iki nəfərə "2" verildi. Kəsilənlərdən birinin anası şikayət elədi. Dedi ki, mən də müəlliməm. Özü də ali məktəb müəllimi. Xahiş edirəm ədalətlə imtahan götürün.

Şikayətin, dara-baranın heç bir xeyri olmadı. Valideyn açıqlı açıqlı üzünü müəllimə tutub dedi:

-Allah Sizi elə xəstə eləsin ki, qəbul elədiyiniz küt həkimlərin umuduna qalasınız.

Sonra daha iki nəfəri də kəsdilər. Vəziyyət çox gərgin idi. Müəllimlə imtahan verən arasında piçi-pıcı söhbət getdiyindən onların nə danışdıqlarını da eşitmək olmurdu. Bü üsul həm abituriyentin qiymətini kəsmək, həm də istənilən adamı vəziyyət-dən çıxarmaq üçün gözəl vasitə idi.

Gülyazın da yazı işini yoxladılar. İlk iki sual orta məktəb dərsliyində, demək olar ki, yox idi. Xomçenko adlı müəllifin ali məktəbə qəbul olunanlar üçün yazdığı dərslikdə nə var idisə, Gülyaz onları yazmışdı. Ancaq imtahan götürən müəllim bununla kifayətlənmədi, dedi ki, çox az yazmışan.

Gülyaz çəşib qalmışdı. Bilmirdi nə eləsin. Orta məktəb dərsliyində öz əksini tapmayan mövzunun qəbul imtahanına salınması nə demək idi? Gülyazın atasına elə gəldi ki, bu, uşaqları kəsmək üçün müəllimlərin əlində bir vasitədir. Doğrudan da, belə idi.

Minnət qoya-qoya Gülyaza üç yazdırılar. Bu, yaziq qızın ömrü boyu aldığı ilk "3" idi. O, pərt olmuşdu, xəcalət çəkirdi, atasından utanırdı...

Üçüncü imtahana gedəndə Gülyaz bir qızla tanış olmuşdu. O qız deyirdi:

-Ədəbiyyatdan yazılı imtahan idi. Mövzuları e'lan etdilər. Məni soyuq tər basdı. Hiss elədim ki, vəziyyət xarabdır. Əvvəlki iki mövzumu qətiyyən bilmirdim. Yenə gümanım sərbəst mövzuya gəldi. Xatin haqqında yazmaq tələb olunurdu. Qəlm yavaş-yavaş işləməyə başladı. İndi mətbuatda haqqında çox söhbət açılan Stalin və onun represiyası haqqında gen-bol yazüb imtahan işimi

təhvil verdim. Evdə məndən inşanı necə yazdığını soruştular. Hər şeyi olduğu kimi dedim. Atam bərk təəssüfləndi. Məlum oldu ki, mən heç Xatin sözünün mə'nasını da başa düşməmişəm. Sən demə Xatin Belorusiyada bir kənd imiş. Mühəribə illərində faşistlər bu kəndi sakinləri qarşıq yandırıbmışlar.

Hər şey aydın idi. Mən inşanı tamamilə başqa istiqamətdə işləyibmişəm. Səhərisi gün naümid halda instituta getdim. Yüz faiz biliirdim ki, "2" almışam. Ancaq divardakı siyahıya baxanda gözlərimə inanmadım. Mənim inşama "4" yazmışdılar.

...Bunun əksinə olan söz-söhbətlər də gəzirdi. Bu danışıqlardan belə nəticə çıxarmaq olurdu ki, ədəbiyyat imtahanı da ədalətsiz aparılır, ya da ixtisas müəllimləri zir savadsızdır. Görünür institut rəhbərliyinə də elə belə müəllimlərin olması sərfəlidir.

İnşa çox mürəkkəb yazıdır. Onda səhv tapmaq da problem deyil. Adamı dəhşətə gətirən budur ki, heç bir səhvi olmayan yazıya "3" yazılır. Müəllimlər verdikləri qiyməti əsaslandırma bilmirlər. Bütün narazılıqlar da elə buradan doğur. Sırtiq ticarət işçiləri çəkidə, qiymətdə aldatdıqları kimi, bəzi üzdəniraq müəllimlər də bilə-bilə aşağı qiymət yazırlar. Onu yaxşı bilirlər ki, şikayət eləyənlər az olacaq. Çox vaxt şikayətə əhəmiyyət də verilmir.

Bir qoca müəllim istehzayla deyirdi:

-Əlli üç ildir ki, burada işləyirəm, hələ qiymətin düzəldiyini görməmişəm...

Üçüncü imtahan fizikadan idi. Uşaqlar yazır, valideynlər isə bir kənarda əyləşib həyəcanla müşahidə edirdilər. Kimin ki, uşağının qələmi işləyirdi, o, rahatca nəfəs alındı. Qələm dayananda isə elə bil adamin ürəyi də dayanırdı...

Atası him-cimlə qızından vəziyyətin necə olduğunu soruştı. Qız işarə elədi ki, narahat olmağa dəyməz. Hər şey qaydasındadır.

Müəllimlər də narahat idilər. Çalışırdılar ki, heç kəs köçürə bilməsin. İmtahanın vaxtı qurtarhaqurtarda xeyli konspekt tutuldu. Ancaq heç kəsi imtahandan yarımcıq çıxarmadılar. Onsuz da

köçürən köçürmüdü. Məsələ aydın idi. Xoruzun quyruğu yenə də görünürdü...

Gülyaz qaralamada yazdıqlarının hamısını köçürüb qurtara bilmədi. Müəllim imtahan işini istəyən kimi o da təhvıl verdi. Yeddi-səkkiz nəfər isə hələ yazmaqdə idi...

Nə isə... Yazılı imtahan qurtardı. Dedilər ki, axşam saat yeddi də qiymətləri öyrənməyə gələrsiniz.

Yeddi saat yeddi ilə döndü. Vaxt getmirdi ki, getmirdi. Adamlar institutun qarşısına toplaşıb həyəcanla qiymətlərin oxunmasını gözləyirdilər.

Gülyaz qulaqlarına inanmadı. Onun adını "2" alanların siyahısında oxudular.

Heç kəs danışmırıldı. Peşman-peşman evə qayıtdılar.

Səhərisi gün apilyasiyaya – qiymətin düzəldilməsi üçün ərizə verdilər. Gülyazın atası bilirdi ki, bu, havayı şeydir. Ancaq məsələnin mahiyyətini öyrənmək üçün yenidən instituta gəldilər. Apilyasiya üçün ərizə verildi.

Gülyaz, atası, bir də onların qohumları olan bir professor içəri girdilər. İmtahan işi yenidən nəzərdən keçirildi. Mə'lum oldu ki, qız birinci sualı tam əhatə eləyib. Nyutonun qanunları yazıda öz dolğun əksini tapıb. Ancaq vərəqdə yer qurtardığından ikinci sual tam əhatə edilməyib.

Professor heyrətə gəldi. Qeyd elədi ki, biz universitetdə bu cür yazınlara "4" veririk.

Bərk mübahisə qopdu. Gülyaz ağlaya-ağlaya komissiyanın sədrinə sual verdi:

-Siz bu iki sualın cavabını bu vərəqə sıçısdıra bilərdinizmi?

Müəllim etiraf etdi ki, sıçısdıra bilməz. Məlum oldu ki, ilk nəzərdə sadə görünən sualların hər birini tam əhatə etmək üçün ən azı bir dəftər lazımmış...

Gülyazın atası da etirazını bildirdi. Dedi ki, Siz elə bil uşaqlardan namizədlik minimumu qəbul edirsınız.

Müəllimlərdən biri etiraf etdi:

-Bəli, elədir.

Gülyazın atası əsəbi-əsəbi dilləndi:

-Bu, qətiyyən düzgün deyil. Biletlərdə konkret, yiğcam cavab tələb olunan suallar olmalıdır. Məsələn, Nyutonun hər qanunu bir sualda olmalıdır.

Müəllim özlərinə haqq qazandırmaq üçün açıqca dedi:

-Bizim instituta çox qüvvətli uşaqlar, medalçılar gəlir. Suallar mürəkkəb olmayanda uşaqları kəsmək də mümkün olmur. Adam çətin vəziyyətdə qalır.

Komissiya üzvlərindən kimsə ağızından qaçırdı ki, bu işi rektorun qohumu yoxlayıb. Belə çıxdı ki, qiymətə düzəliş etməkdən çəkinirlər...

Uzun sözün qisası, qiyməti düzəltmədilər. Gülyazın atası rektorun qəbuluna girmək istədi. Elə bir ötür-ötür oyunu başlandı ki, gəl görəsən. Sən demə o "mədəni", haqq-ədalətdən dəm vuran kişinin qəbuluna düşmək müsibət imiş...

Onlar əsəbi halda institutdan çıxdılar. Bir qədər getdikdən sonra qız dayandı. Gözleri dolmuş halda qapıda vurulmuş iri lövhəyə baxdı. Onun üstündə yazılmışdı: "Bilik yeganə meyardır."

Gülyaz yol boyu vaxtilə atasının ona verdiyi sözlər haqqında düşündü. O, yavaş-yavaş həyatın ilk zərbələrini dadırı. Qarşıda isə hələ çox əzablı, məşəqqətli yollar dururdu...

1990, Qubadlı.

## ÇƏTİNLİKLƏRLƏ ÜZ-ÜZƏ

Evə qayıdan sonra bir müddət günlər fərəhsiz keçdi. Ürəyə, arzuya, inama vurulan ilk yara getdikcə qövr eləməyə, dərinləşməyə başladı. Özündən qat-qat zəif uşaqların sorağı ali məktəblərdən gəldikcə onun ürəyinin ağrıları daha da şiddətləndi...

Qız hər şeyi unutmağa çalışdı. Lakin bu mümkün deyildi. Hər rast gələn imtahanların nəticəsini soruşur, sonra da toxraqlıq verirdi. Özü də bu toxraqlıların hamısı bir-birinin eyni idi: canın sağ olsun, qocalmamışan ki, gələn il girərsən.

Lakin bu sözlərin, toxraqlıların içərisində yalnız atasının Şillerdən gətirdiyi hikmətli cümlə qızın qulaqlarında daha tez-tez səslənirdi: "Madam ki, həyat sənin qarşına maneələr çıxardır, deməli, səndən böyük adam hazırlamaq istəyir..."

İmtahanların ağrılarını unutmaq üçün yeganə bir vasitə var idi: işləmək, oxumaq...

Gülyazı doğum evində işə düzəlttilər. O, yavaş-yavaş çətinliyə alışdı. Diribaşlığı, savadlılığı ilə tezliklə hamının diqqətini cəlb etdi. Hazırladığı sənədlərin düzgünlüyüne söz ola bilməzdi. Elə buna görə də baş həkim onu özünə katibə təyin elədi. Bu müddət ərzində Gülyaz çox şey öyrəndi, müəyyən mə'nada həyat dərsi keçdi.

O, qəbul otağında kimlərlə üzləşmədi? Bunların arasında haqqı tapdalanan da var idi, haqsız da. Abırlı, həyalı da vardi, həyasız da. Bir-birinin zahirən eyni olan iki insan tapmaq çətin olduğu qədər, eyni xasiyyətli adam tapmaq da çətinmiş. Əlbəttə, ümumi cəhətlər hamida var. Lakin insanları bir-birindən fərqləndirən o qədər fərdi cəhətlər var ki, gəl görəsən.

Gülyaz saat üçə qədər işləyir, sonra isə müəllimlərin yanına gedib inadla imtahanlara hazırlaşırdı.

Valideynləri kimyadan yeni müəllim tutmuşdular. Əlbəttə, bu, əvvəlki elmlər namizədi deyildi, lakin aralarında zəmin-asiman fərq vardı. Qız bunu açıqca hiss edirdi. Çoxlu təzə şeylər öyrənirdi. Aldığı maaşı demək olar ki, bütövlükdə həmin müəllimə

verirdi. İş elə gətirirdi ki, adicə cib xərcliyini də atasından almalı olurdu.

O biri fənlərin müəllim pulunu ödəmək isə valideynlərin üstünə düşürdü.

Müəllimlərin hamısı qızdan razı idilər. Ondan ağız dolusu danışır, çox istedadlı, çalışqan uşaq olduqlarını söyləyirdilər. Gülyazın atası da qızını psixoloji cəhətdən hazırlaşdırmağa çalışırdı. Tez-tez "Bokşçu" bədii filmini birlikdə yada salırdılar. Çalışqanlığın, zəhmətsevərliyin, inadla məşq eləməyin gözəl nəticələr verə biləcəyi tez-tez xatırlanırdı.

Bir dəfə xalq təhsili şöbəsinin inspektorlarından biri Rauf müəllimə yanaşın dedi ki, nazirlik Sizin telegramın nəticələrini yoxlamaq üçün bizə göndərib.

Rauf müəllim acı-acı gülümsündü. Yadına xalq yazıçısı Süleyman Rəhimovun "Su ərizəsi" hekayəsi düşdü. İndi həmin əsərin qəhrəmanı Qədim kişi ilə Rauf müəllimin taleyi arasında qəribə bir yaxınlıq var idi. Qışın oğlan çağında Qədim kişiyə bostan suvartıldıqları kimi, iş-işdən keçəndən sonra Rauf müəllimin telegramı yada düşmüştü...

Rauf çox gözəl bilirdi ki, vəzifəli şəxslərin əksəriyyəti təpədən dırnağacan rüşvətxordurlar. Medal alan uşaqların da valideynləri imkanlı adamlardır. Uzunmüddətli pedaqoji təcrübəsi nəticəsində qəti əmin olmuşdu ki, heç kəsə havayı medal verilmir. Müəllim-dən tutmuş nazirəcən hərənin öz payı var. Ancaq necə deyərlər: "Tutulmamış oğru, bəydən, xandan doğru."

Elə ona görə də gülümsündü:

-Qardaş, gecikmisən, özünə havayı əziyyət verirsən. Kimin necə medal aldığı, lap Sizin müdirin uşaqlarının da dalbadal ali mükafata layiq görülüb ali məktəbə qəbul olunmasını da bilirəm. İmtahan vaxtı ürəyi sıxılan, özündən gedən uşaqların dalda evlərə aparılıb hazır məsələ-misalları imtahan kağızına köçürmələrindən də xəbərim var. Ancaq mən heç kəsə mərdimazarçılıq eləmək istəmirəm. Mənim işim düzəlməyəndən sonra başqalarına, özü də eyni şəhərdə həmişə üz-üzə gəldiyim adamlara pislik eləməyin nə mənası?

İnspektorun çiynindən elə bil dağ götürüldü. Səmimiləşdi, hər şeyi etiraf etdi:

-Düz deyirsən, qardaş, heç bilmirik necə cəmiyyətdə yaşayırıq. Özün yaxşı bilirsən ki, biz xırda adamlarıq, buyruq qullarıyıq. Digər tərəfdən heç dara-bara salmağın da xeyiri yoxdu. Çünkü aşağıdan alınan rüşvətin bir ucu lap yuxarınlara gedib çıxır.

Rauf köks ötürdü:

-Elədi, qardaş. Yaziq Lenin yazırkı ki, o yerdə ki, rüşvət var, orada sosializmin adını belə çəkmək olmaz. Bizi də isə rüşvət həyatın adicə normasına çevriləndə utanmaz-utanmaz "inkışaf etmiş sosializm cəmiyyəti"ndən danişirdi.

Gülyaz atasının da, anasının da əzab çəkdiyini, boğazlarından kəsib müəllimlərə zəhmət haqqı verdiklərini də çox gözəl bildirdi. Ona görə məsuliyyəti birə on qat artır, gecəsini gündüzünə qatıldı.

Nəhayət, əzablarla dolu bir il də arxada qaldı. Qəzetlərdə ali və orta ixtisas məktəblərinin elanları çıxmaga başladı. Tibb institutunun da adı çevrilib oldu tibb universiteti.

Gülyaz atası ilə birlikdə sənəd verməyə gəlmışdı. Dedilər ki, əvvəl akt zalına keçmək lazımdır. Ali məktəb rəhbərliyi valideynlərlə görüşmək istəyir. Rauf müəllim lüzumsuz, gözdən pərdə asmaq məqsədi ilə keçirilən bu görüşün necə keçəcəyini əvvəlcədən bildirdi. Elə düşündüyü kimi də oldu. Ali sovetin sədri prezidenti tərifləyib göylərə qaldırdığı kimi, prorektor da rektoru təriflədi, onun qayğılaşılıyındən, xalqın qeyrətli oğlu olmasından ağızdolusu danişdi. Qeyd elədi ki, hörmətli professorumuzun atalıq qayğısı nəticəsində bu il də imtahanlar ədalətlə aparılacaq, universitetimizə ən ləyaqətli oğlanlar və qızlar qəbul ediləcək.

Gülyazla atası istər-istəməz bir-birlərinə baxdalar. Gülümsündülər. Prorektor isə öz söhbətinə davam eləyirdi:

-Məslək haqqı, bizim universitetimizdə pul söhbəti yoxdu...

Yerdən kimsə qımäßigandı:

-Düz deyir, indi yoldaşlar xarici valyuta ilə işləyirlər.

Gülyaz gülümsündü. Rauf müəllim isə fikirləşdi:

-Görəsən hörmətli prorektor məslək deyəndə nə haqda düşünür? Bəlkə yenidənqurma şəraitində bu söz də yeni məna kəsb edir? Bəlkə elə bu söz indi "pul" sözünün sinonimi kimi işlənir?

Valideynlərdən bəziləri ayağa qalxıb, əvvəlcədən universitetin rektorluğuna, ədalətli müəllim kollektivinə öz minnətdarlığını bildirirdi.

Rauf müəllim dözə bilmədi. İmtahan suallarının mürəkkəbliyini, müəllimlərin ədalətsizliyini tənqid elədi. Qeyd etdi ki, ali məktəbə qəbul imtahanlarının sualları orta məktəb programı həcmində olmalıdır. Lakin təcrübə göstərir ki, xüsusi müəllim hazırlaşdırmayan uşaqlar, hətta ə'laçlılar belə tibb universitetində qiymət ala bilmirlər. Axı hamının müəllim tutub uşaq hazırlatdırmağa imkanı yoxdur. Digər tərəfdən, medalçılar istisna olunmaqla, heç kəsə "5" verilmir. Adamda elə təsəvvür oyanır ki, "5" qiymətancaq rektorun, "4" isə ən aşağısı imtahan komissiyasının sədrinin icazəsiylə, razılığıyla verilir. Gözüyümulu aşağı qiymət verməyi bacarmayanlar rəhbərlik tərəfindən sixma-boğmaya salınır. Əgər tapşırılmamışansa, xeyri yoxdu, istəyirsən lap "15"-ə yaz, yenə sənə "3" -dən artıq qiymət verilməyəcək.

Prorektor yenə and içdi hər şeydən əziz olan məsləkinə. Dedi ki, rektor müəllimlərə tapşırıb ki, "3" bilənə "4", "4" bilənə "5" yazuşınlar...

Nə isə... Bununla da söhbət bitdi.

Gülyaz pedatriya fakültəsinə sənəd vermək istədiyini bildirdikdə atası təəccübləndi:

-Qızım, bəs müalicə fakültəsini istəmirdin?

-Oraya ancaq...

-Nə ancaq, qızım?

-Yox, ata, pedatriya yaxşıdı. Elə əvvəldən uşaq həkimi olmaq istəyirdim.

-Nə deyirəm, bala, özün bilən yaxşıdı.

Onlar sənədləri göstərib anket aldilar. Ata anketdəki "pol", yəni cinsiyyət sözünü oxuyanda güldü. Yadına bir dostunun ona danişdiği lətifə düşdü:

-Bizim müğənnilərdən biri Moskvaya gedibmiş. Onlara anket veriblər ki, doldursunlar. Dostumuz "pol" sözünün qarşısında düşünmədən yazıb: "parket".

Lətifə Gülyazın da, sənəd götürən oğlanın da xoşuna gəldi.

İlk imtahan kimiyanın idi. Universitetin həyəti adamla dolu idi. Nurani, ağısaçlı bir kişini görəndə ata düşündü:

-Görəsən mən bu kişini harada görmüşəm?

Çox fikirləşmək lazımlı gəlmədi. Hər şey yadına düşdü. Gülyaz soruşdu:

-Ata, bu kişini tanıyırsan?

-Nəsə tanış gəlir.

-Xatının atasıdır.

-Hansı Xatının, ata?

-Keçən il tanış olduğun qızın. Xatin haqqında inşa yazıb "4" alan qızın.

-Hə, yadına düşdü, ata. Yəqin ki, o da kəsilib.

Doğrudan da, belə idi. Məlum oldu ki, o qız da iki "4"-dən sonra üçüncü imtahandan – biologiyadan kəsilibmiş...

Ata acı-acı gülümsündü:

-Yəqin ki, bu yaxıq da sənin kimi canının dərdindən sənədlərini bu il pedfaka verib.

Doğrudan da, belə imiş.

Bu il pediatriya fakültəsinə xeyli ərizə verilmişdi. Əvvəlcədən hiss olunurdu ki, vəziyyət çox çətindir.

Uşaqları içəri buraxdilar. Valideynlər qapının ağızına toplaşmışdılar. Bir bashabas var idi ki, gəl görəsən.

Bir saat keçdi. Valideynləri də içəri buraxdilar. Dəhlizdə universitet rəhbərliyi onların yolunu gözləyirdi.

Rektor dilləndi:

-Kimin nə sualı var?

Bir valideyn dedi:

-Sizin ali məktəb haqqında çox söz-söhbət gəzir.

Rektor gülümsündü:

-Gəzsən da. Mən öz vicdanım qarşısında cavabdehəm. Sizə and içirəm ki, bizim ali məktəbə qəbul üçün pul havayı söhbətdi. Çox

fırıldaqçılar, arada gəzənlər var. Onlara inanmayın. Hələ ki, vaxt var. Kim pul veribsə, gedib geri alsın. Bizim universitet haqqında söz-söhbət çıxaranlar o biri ali məktəblərin adamlarıdır. Onlar görürler ki, biz valideynləri də qəbul imtahanlarına buraxırıq. Ona görə də paxılılıqdan belə söz-söhbət çıxarırlar. Siz hamınız sərbəstsiniz. İmtahanları müşahidə edə, çölə çıxıb yenidən qayda biərsiniz.

Bir valideyn yuyulmamış çömçə kimi özünü ortaya atdı:

-Ay camaat, respublikamızda burdan ədalətli institut yoxdur. Dünən mənim qızım ilk imtahandan "5" alıb bura qəbul olunub.

Kimsə söz atdı:

-Dünən sənin qızın "5" alıb qəbul olunubsa, bu gün sənin bu bashabasda nə azarın var?

Rektoru tərifləyən kişi nə qədər yasalasa da, məntiqin qarşısında çox aciz və cılız göründü.

Rauf müəllimin yadına dünən onların idarəsinə gələn, uşağı ilk imtahandan "5" alıb Tibb Universitetinə qəbul ediləndən sonra qəzətə minnətdarlıq məktubu yazdırıran kişi düşdü. Hə, deyəsən xoruzun quyruğu görünür axı?

İnstitut rəhbərləri getdilər. Valideynlər öz uşaqları imtahan verən otaqları axtarmağa başladılar. Rauf müəllim də kimya imtahani gedən üçüncü mərtəbəyə qalxdı. Qızını tapdı. Mə'lum oldu ki, onlar hələ imtahana girməyiblər.

Bir azdan universitetin işçiləri, imtahana nəzarət edən qoluzzorlular valideynləri dəhlizdən də çıxarmağa başladılar. Məlum oldu ki, rektorun verdiyi vəd havayı imiş. Valideynlərin imtahan gedən binanın içərisinə buraxılması gözdən pərdə asmaqdan başqa bir şey deyilmiş. İmtahana girməyəndən sonra ya pilləkənin üstündə durdu, ya da həyətdə. Bunların bir-birindən nə fərqi oldu axı?

Bir azdan ağlaya-ağlaya imtahanlardan çıxanların ağızı açıldı. Kimisi "2" aldığına görə ağlayırdı, kimisi "3". Valideynlərin də ürəyi əsməyə başladı. Nəhayət, Gülyaz da gəldi. "4" almışdı. O özü sevinməsə də, atası bərk sevindi. Çünkü burada gördüyüni

görmüşdü. Düzdür, bilirdi ki, kızı kimya programını "5"-ə layiq bilir, ancaq kim idi ona "5" verən?

Ata ilə qız universitetdən çıxıb evə yollandılar. Rauf qızına dedi:

-Bala, görürsən, haqqı əysələr də, sindirə bilmirlər. Bunlardan "4" almaq özü də böyük şeydi...

Gülyazın anası da bərk sevindi. Xahiş elədi ki, bu haqda heç kəsə bir söz deməsinlər. Çünkü düşər düşməzi olar. Uşağı keçən ilki kimi yenə dilə-dişə salarlar.

Ancaq nə Rauf müəllim, nə də Gülyaz yalan deməyi bacarmır-dilar. Bir də ki, zəng eləyib soruşana yalandan necə cavab verəsən axı? Necə deyəsən ki, imtahanın vaxtını bilmirəm, qiymət almışam və i. a.

İkinci imtahan fizika idi. Gülyazı hazırlaşdırın müəllim de-yirdi:

-Mütləq "5" alacaq...

Ancaq sən saydığını say... Nə qədər bilikli olursan ol, imtahanın da qanunları var.

Yazılı imtahandan çıxan qız dedi:

-Ata, iki sualın ikisinin də cavabını tam yazmışam. Ancaq məsələni düzgün həll etdiyimə şübhəm var.

Onlar birlikdə qızı imtahana hazırlaşdırın fizika müəlliminin yanına getdilər. Məlum oldu ki, məsələ orta məktəb programında olmayan məsələdir. Ancaq müəllim dedi:

-Nahaq tələsmisən. Gərək elədiyin qaydada işi davam etdirəydim. Sən bundan qat-qat çətin məsələlər həll etmişən.

Qız elə müəllimin yanındaca məsələni həll etdi. Ancaq nə fayda? Sonrakı peşmanlıq fayda verərmi?

Axşami intizarla gözlədilər. Hamı universitetin qabağına qiymətləri öyrənməyə gəlmışdı. Nəhayət, saat 7-də qiymətləri oxumağa başladılar. Qəribə mənzərə idi; sevinən kim, ağlayan kim... Bir tərəfdən də diləncilər zəli kimi adama yapışıb, qopmaq bilmirdilər ki, bilmirdilər.

Gülyaza imtahandan "3" yazmışdlar.

Atası da, o da, xalası da bərk dilxor oldular. Ata qızını danladı:

-Bütün bunların hamısı sənin tələskənliyinin nəticəsidir.

Qız heç nə demədi. Onun gözləri dolmuşdu. Evə gələnəcən onlar bir kəlmə də kəsmədilər. Maşında küsülü adamlar kimi oturmuşdular.

Evdə atası qızına toxraqlıq verdi. Dedi ki, möhkəm hazırlaş, hələ heç nə itirməmişik. Keçən il kimyadan "3" almışdin, bu il "4", keçən il fizikadan "2" almışdin, bu il "3". Keçən il biologiyadan "4" almışdin, bu il gərək "5" alasan.

Qız doluxsundu:

-Ata, əvvəldən heç nə demə. İmtahandır də, görək axırı necə olur?

Gülyazgilin qrupundakı uşaqlar çox say-seçmə idilər. Onların əksəriyyəti yaxşı qiymət alırdı. O biri qruplarda 3-4 nəfər adam qaldığı halda, Gülyazgilin qrupunda imtahani 19 nəfər davam etdirməli idi. Uşaqların 10 nəfərə yaxını artıq bir-birinə qaynayıb-qarışmışdı. Onlar imtahanların gedişində həm bir-birlərinin gücünə, potensial imkanına, eləcə də xarakterlərinin müəyyən cizgilərinə bələd olmuşdular. Qrupdakı 6 uşaq isə qətiyyən onlara qaynayıb-qarışmış, kənarda dayanırdılar.

Üçüncü imtahanda məlum oldu ki, bu uşaqların hamısı tapşırılib. Onlara xüsusi qayğı, nəvaziş göstərilirdi. Yalandan "3" almışq desələr də, məlum oldu ki, sıfarişli "4"-lər yan-yana düzülürmüş.

İmtahanların ən ədalətsizi biologiya idi. 12 nəfəri əvvəlcə içəri saldılar. Tapşırılan 7 uşaq isə ayrı otaqda saxlanıldı. 12 nəfərin on ikisinə də "3" yazıb çölə çıxardılar. Dəhşətli bir mənzərə idi. Müəllimlər on ikisi də "5"-ə layiq olan uşaqlara dəlilsiz-sübutsuz, heç nədən çəkinmədən, vicedan əzabı çəkmədən "3" yazdılar. On iki uşaqın üzünə qəm buludu çökmüşdü...

İmtahan komissiyasının sədri qapının ağızındaki otaqda oturmuşdu. İmtahandan əvvəl o, valideynlərə demişdi:

-Ay yoldaşlar, keçin o tərəfə, heç narahat olmayıñ. Müəllimlər nə ikini, nə də dördü mənsiz yaza bilməzlər...

Rauf müəllim acı-acı gülümsündü. Qəribə idi, "5" vermək üçün daha yuxarı dairələrdən, "4" üçün isə ən azı imtahan komissiya-sının sədrindən razılıq almaq lazımlımiş... Müəllimlər isə vicedan-

larını itirən, yalnız "3" və "2" yazmağa ixtiyarı olan bambılilar imişlər. Pul onların gözünü elə tutubmuş ki, ayrı heç nə görmür-müşlər. Başqa vaxt vətəndən, millətdən, suverenlikdən dəm vuran bu "itilgetlər", şərəfli müəllim adına ləkə vuran mə'nəviyyat caniləri yaşadıqca, yer üzündə ədalət bərqərar olmayıacaq. Ay səni, gidi dünya...

Gülyaz sualların üçünü də əla bilirdi. Hər üç sualın ən əsas tezislərini imtahan kağızına yazmışdı. Vərəq tamamilə dolmuşdu. Yalnız qiymət yazılımaq üçün balaca bir yer qalmışdı. Qız yazdıqca keçən il ondan imtahan götürüb "4" yazan müəllim ona oğrun-oğrun göz qoyurdu. İntiqam almaq üçün əlinə yaxşı fürsət keçmişdi.

Şifahi imtahan idi. Müəllim Gülyazın işini nəzərdən keçirib qurtardı. Sonra bir yer göstərdi:

-Bura daha nə əlavə etmək olardı?

Qız tez cavab verdi. Müəllim razılaşdı:

-Düz deyirsən, ancaq görürsən, bildiklərini bura yazmamışan. Bü münvalla yazı işinin yanına qırmızı xətlər çəkildi və axırda "3" yazarkən qızın əsəbləri tab gətirmədi. O, hələ belə ədalətsizlik görməmişdi. Mane olmaq istədi. Üstünə qışqırdılar. "3" yazıb çölə çıxardılar.

Atasını görəndə qız hönkürdü. Onun nifrəti, qəzəbi göz yaşına çevrilib çağladı...

Rauf qızı ilə birlikdə imtahan komissiyasının sədrinin yanına keçdi. Prorektor da burada idi.

Rauf müəllim olanları danışdı, işə təzədən baxılmasını xahiş etdi.

İmtahan komissiyasının sədrı dilləndi:

-Mən "3"-ə baxmırıam.

-Hörmətli müəllim, bəs Siz imtahan komissiyasının sədrı deyilsiniz?

-Sadrəm, nə olsun ki! (Bədbəxt sədr sözünü də düzgün tələffüz edə bilmirdi.)

-O olsun ki, hər bir qiymətə Siz cavabdehsiniz. Bütün münaqişəli məsələləri Siz həll etməlisiniz.

Elə bu vaxt prorektor səhbətə qoşuldu:

-Yoldaş, əgər qiymətdən narazısınızsa, gedib münaqişə komisiyasına ərizə verin.

-Hörmətli professor, mən mətbuat işçisiyəm, Sizdən də şisirtmə qiyət istəmirəm. Təkcə mənə inandırın ki, qızın həqiqətən "3"-ə layiqdi, mən də Sizə minnətdarlığını bildirib gedim.

-Yaxşı, əyləşib gözləyin.

Elə bu vaxt imtahan komissiyasının sədri çölə çıxdı. Prorektor qızı suallar verdi. Onun cavablarından razi qaldı. Elə bu vaxt kimsə gəlib dedi:

-Professor, Sizi rektor çağırır.

Prorektor: -indi gəlirəm, - deyib getdi və bir daha geri qayıtmadı.

İmtahan komissiyasının sədri gəldi:

-Ay yoldaş, dedim ki, mən "3"-ə baxmırıam, ixtiyarım yoxdu.

-Prorektorunuz dedi ki, mənə sübut eləyəcəksiniz ki, bu iş üçlükdü. Sizdən ayrı heç bir təmənnam yoxdu.

-Yaxşı, onda qoy müəllimlərlə məsləhətləşib gəlim.

Onun müəllimlərlə nə danışdığını deyə bilmərəm, ancaq geri qayıdanda dedi:

-Mən bu işə baxa bilmərəm, ixtiyarım yoxdu. Hər şeyi müəllimlər özləri həll eləyirlər.

Elə bu vaxt sifarişlə göndərildiyi açıqca hiss olunan universitet işçilərindən bir nəfər gəlib dedi:

-Talış müəllim, rektor deyir ki, "3" yazılın işlərin heç birinə baxmasınlar.

Elə bil sədrin ciyindən dağ götürüldü:

-Ay yoldaş, eşitdiniz, manım (mənim deyə bilmir) ixtiyarım yoxdu...

Mübahisənin yersizliyini başa düşən Raufgil çarəsiz çölə çıxdılar. O, rektorun qəbuluna girmək istədisə də, içəri buraxmadılar. Dedilər ki, buraxmağa ixtiyarımız yoxdu. Gedin prorektorun yanına...

Ay dadi-bidad, sən demə bu yekəlikdə universitetdə yalnız bircə nəfər ixtiyar sahibi imiş, onun da qəbuluna düşmək hər oğulun işi deyilmiş...

Rauf acı-acı gülümsündü. Kənddən gələnlərin o dəqiqə qəbul olunmaları, işlərinin düzəldilməsi də ona qəribə gəldi...

Rauf odsuz-alovsuz yanındı. O, qızından utanındı. Ona görə ki, övladını haqqı, ədalətə inam ruhunda tərbiyə eləmişdi. İndi o inam sabun köpüyü kimi bir şeyi xatırladırdı.

Onlar əvvəlcə münaqişə komissiyasına ərizə vermək istədilər. Raufun orta məktəbdə direktor işləyən dostlarından biri dedi:

-Havayı zəhmət çəkirsən. Apilyasiya gözdən pərdə asmaqdan başqa bir şey deyil. Apilyasiya müəllim səhvən uşağa aşağı qiyamət yazanda onu düzəltmək üçündür...

Axırıncı imtahan ədəbiyyat yazılı idi. Gülyaz Maksim Qorkinin "Həyatın dibində" əsəri üzrə inşa yazmışdı. Həmin inşadan da "3" yazdırılar ona. Dörd imtahandan cəmi-cümlətanı 13 bal toplaya bildi.

Axşam saat 7-də ali məktəbə qəbul olunan uşaqların siyahısı oxunmalı idi. Nə qədər elədilərsə də, Gülyaz getmədi. Dedi ki, onszu da havayı şeydi...

Universitetin qarşısında canlanma var idi. Fakültələrin eksəriy-yətində qiymət alanlar qəbul olundular. Hətta dörd dənə "3" alanlar da müsabiqədən keçdi. Gülyazgılın şö'bəsində isə 15 bal toplayanlar belə kənardə qaldılar. Onlardan bəziləri başqa fakültələrə keçirildi. Gülyaz yenə də qəbul oluna bilmədi...

Atası onu danlayanda, daha yaxşı hazırlaşmaq mümkün olduğunu söyləyəndə qızın gözləri doldu:

-Ata, bundan artıq hazırlaşmaq imkanım yoxdu. Bütün gücümü sərf eləmişdim...

Doğrudan da, belə idi. "5" -ə layiq uşaqların hamisə "3" yazırıdalar. Çünkü onların adı universitet rəhbərliyinin gizli siyahısında yox idi...

Gülyazla işləyən, atası kalan olan qızlardan biri "3" imtahandan dalbadal "3" alıbmış. Pulun gücünə üçlərin üçünü də dörd elətdi-

riblər. Dördüncü imtahanın haqqını isə bəribaşdan veriblər. Beləliklə qız ali məktəbə qəbul olunub...

Bütün bunları bilən Gülyaz da, atası da mə'nən əzab çəkirdilər. Necə hazırlaşırsansa hazırlan, fərqi yoxdur. Təki...

Raufun dostlarından bir neçəsinin uşağı da qəbul imtahanı verirdilər. Onların da heç biri qəbul oluna bilmədi. Naxçıvanlı bir şairin qızına ədəbiyyatdan "2" yazmışdılar. Yazını təkrar yoxladanda məlum oldu ki, elə bir əhəmiyyətli səhv yox imiş inşada. Yaziq şair od tutub yanındı. Deyirdi ki, 20 yanvarda gərək təpədən dırnağa hamımızı qırayıllar. Təkcə körpələri saxlayıb onları yeni ruhda, təmiz, rüşvətin nə olduğunu bilməyən adamlar kimi təbiiyə edəyidilər.

Fizikadan "4" yazmaq üçün Raufun başqa bir dostundan çoxlu pul istəmişdilər...

İlahi, görəsən bu pulu halal zəhmətlə yiğməq mümkünürmü? Özü də maaşların az, hər şeyin od qiymətinə olduğu bir vaxtda...

Ancaq Rauf onu da yaxşı bilirdi ki, bir imtahan üçün istənilən iyirmi min manat başqaları üçün iyirmi manat kimi bir seydir.

Rauf rektorun adına bir ərizə yazmışdı. Xahiş edirdi ki, mümkünə onun qızını başqa fakültələrə dəyişsinlər. Hər ehtimala qarşı ərizəni Gülyazın anasına verib özü işə getdi. Axşam məlum oldu ki, ana birtəhər rektorun qəbuluna girə bilib. O deyib ki, qızım savadsız olsa, heç məni yandırmaz.

Rektor deyib:

-Savadsız olsa dörd imtahandan qiymət ala bilərdimi?

Uzun sözün qisası, rektor söz verib ki, Gülyazın hazırlıq şöbəsinə qəbul edilməsinə kömək edəcək...

Rauf bu xəbəri də istehza ilə qarşılıdı. Bunu görən həyat yoldaşı dedi:

-İstehza eləmə, hamı deyir ki, o, sözünün ağasıdı, söz verdi, qurtardı.

-Neynək, bunu da yoxlayarıq. Necə deyərlər, ölməz Xədicə, görər nəvə-nəticə...

Aradan xeyli keçdi. Onlar birlikdə rektorun qəbuluna getdilər. Gözləmə otağı adamlı dolu idi. Goyə iynə atsaydın yerə düşməz-

di. Rektorun sehrli, müəmmalı qapısı açılmaq bilmirdi ki, bilmirdi.

Raufun yadına təzəcə baxdığı "Lətifə" filmi düşdü. Gülmüşdü. Düşündü ki, filmdə olduğu kimi bu qapını da çöldən çalın-çarpaz taxta ilə mixlamaq lazımdır.

Ancaq qapı açıldı. Zaldaki kafedra müdirlərini içəri çağırıldılar. Aradan xeyli keçdi. Sonra müəllimləri, daha sonra texniki işçiləri qəbul etdilər. Yerdə qalanlara isə cəmi-cümlətəni on-on beş dəqiqə vaxt ayrıldı.

Raufgil öz gəlişlərinin məqsədini deyəndə rektor onların sözünü kəsdi:

-Gedin, hazırlıq şöbəsinə qəbul haqqında elan çıxanda gələrsiniz.

-Hazırlıq şöbəsinin dekanı deyir ki, məktəb illərindəki iş stajı nəzərə alınmir.

-Uşağın trudavoyu (əmək kitabçası) var?

-Bəli.

-Gedin, elan çıxanda gələrsiniz...

Onlar suyu süzülə-süzülə otaqdan çıxdılar. Gözləmə otağında Rauf dostlarından birinə rast gəldi. Dərdləri eyni idi. O da qızını hazırlığa düzəltirmək istəyirdi.

Rauf qapıda xeyli dayanıb içəri girən dostunun çölə çıxmاسını gördü. Nəhayət, o da qəbuldan suyu süzülə-süzülə çıktı. Rəngi tamam qaçmışdı. Dili söz tutmurdu. Rauf həyəcanla soruşdu:

-Mehralı, nə olub sənə?

-Soruşma, gəl tez burdan çıxaq.

Sakitləşəndən sonra Mehralı başına gələnləri danışdı:

-Rektora dedim ki, imtahanlar ədalətsiz keçir. Qızımla bir qrupda imtahan verən uşaqların adlarını çəkdim. O, bərk hirsəndi. Üzünü mənə tutub dədi:

-Çox təəssüf ki, Sizin kimi millətin adını batırınlar var...

Çaşıl qalmışdım. Həqiqətdən danışmaq millətin adını batırmaqmı imiş? Çarəsiz çölə çıxdım. Onlardan nə desən gözləmək olar...

Nəhayət, elan da çıxdı. Gülyazın valideynləri yenidən qəbula getdilər. Yenə o tanış mənzərə, yenə üzüntülü qəbul otağı. Yenə piçiltıyla danışan, üzlərinə qəm buludu çökən adamlar...

Gülyazın anası dərdini dedi:

-Professor, Siz demişdiniz ki, elan çıxanda gələk...

Rektorun müləyim sifəti ciddiləşdi:

-Elanda nə yazılıb? Yazılıb ki, rektorun yanına gedin?

-Axı Siz demişdiniz ki...

-Aparın sənədləri verin, sonrasına baxarıq...

Yenə də ötür-ötür oyunu başlandı. Hazırkıq şöbəsinin dekanı daş atıb başını tutdu ki, mən bu sənədləri götürə bilmərəm. Sizin uşağın iki il beş aylıq stajı olsa da, onun bir ili məktəbdə oxuduğu dövrə aiddir.

-İnsafla deyin, heç belə sənədləri götürdüyünüz olubmu?

-Olub. Aparın Sizin də ərizənin üstünü nazir yazın, mən də götürüm...

Yenə də uzun, qarmaqarışlıq, gedər-gelməz yollar...

Dost-tanışın məsləhəti ilə onlar rektorun adına rəsmi ərizə yazdılar. Əvvəlcə dəftərxana müdürü ərizəni qəbul eləmək istəmədi. Dedi ki, darıxmayıñ, gələn il gələrsiniz, qızınızı hazırlıq şöbəsinə düzəldərik...

Çox isrardan sonra o, ərizəni götürdü. Ancaq dedi ki, bunun heç bir faydası olmayacaq.

Ancaq neyləyəsən? Suda boğulan saman çöpündən yapışlığı kimi, Gülyazın valideynləri də ümidilarını bu ərizəyə bağladılar.

Beləcə, narahat, üzüntülü günlər uzandı. Bir gün institutdan məktub aldilar. Onların xahişi yenə də müsbət həll edilməmişdi. Qəribəsi bu idi ki, göndərilən məktubda bir neçə orfoqrafik səhv var idi...

Bunları görən Rauf müəllim acı-acı güldü. Yadına heç nədən ötrü ədəbiyyat yazılı imtahanından kəsilən uşaqlar düşdü. Kim bilir, bəlkə də bu məktubu elə həmin müəllimlərdən biri hazırlayıbmış... Ay səni, gidi dünya!

Gülyazın anası yenə qırsaqqız olub yapışdı həyat yoldaşının yaxasından ki, yenə də qəbula getmək lazımdır. Elə də etdilər. Cox yüngül formada dedilər:

-Professor, əgər bu iş düzələn deyildisə, bizi niyə get-gələ salırdınız?

-Mənə elə gəlirdi ki, Sizə kömək eləyə biləcəyəm. Ancaq bir şey alınmadı. Yenə də ümidiñizi üzməyin. Yayda qəbul vaxtı yanına gələrsiniz. Təşkil edərik ki, qızınız xüsusi komissiya ilə imtahan versin...

Bununla da söhbət qurtardı. İntizarlı, ağrılı günlərin ömrü bir il də uzandı...

1991

*PS. Dövran dəyişdi. Gülyaz ilk dəfə təşkil edilən test imtahandan ən yüksək bal toplayaraq müalicə fakültəsinə qəbul olundu. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdi, ölkənin nüfuzlu həkimlərindən biri kimi hörmət qazandı...*

*Həyat davam edir. Çətinliklər isə tükənmək bilmir ki, bilmir...*

## KİTABIN İÇİNDƏKİLƏR

### Nağıl dünyası

Şair qələminin balıncı .....	3
Nağıllar aləmi .....	4
Qərənfil dənizi .....	5
Bağ nağılı .....	6
Bahar qatarı .....	7
Şirin yuva .....	8
Şəkərdən də şirin .....	10
Gül və bülbül əfsanələri .....	11
Gül və bülbül əfsanəsi .....	12
Adamlı göl .....	13
İlk zəlzələ .....	16
Balaca it. Dovşanla söhbət .....	17
Sel və bulaq .....	18
Dovşan və tısbığa. Budaq və yarpaq .....	19
Səhrada bulaq .....	20
Ağılla, kamalla idarə edilən cəngəllik .....	21
Qaçan alov .....	22
Səs pətəyi .....	23
Saf və çürüyün nağılı .....	24
"R" hərfinin nağılı .....	25
Buynuz .....	27
Götürgə dərəsi .....	28
Bənövşə qanı. Sel və günəş. İki ağaç .....	29
Bir qutu şokoladın nağılı .....	31
İnsan, pələng və ilan .....	32
Od. Quru ot .....	34
Yağış suyu .....	35
Royalın nağılı .....	36
Yolka ağacı .....	37
Fil həkimi .....	38

## Olmuş əhvalatlar

Köçməyi tərgidən leyləklər .....	44
Bərəncü bulaği .....	45
Xilaskar it .....	46
Paltar qazanına düşən beçə .....	47
Odunla içilən çay. Maşınla yarış .....	48
Çölpışiyi .....	49
Ağ bayraq .....	50
Gecə yolda gördükərim .....	51
Tutulan boru .....	53
Ot biçimi .....	54
Kartof yiğimi .....	56
Sarı ürkə .....	57
Dərədəki bostanlar .....	58
Niyə yerdə salmışan .....	59
Telefon söhbəti. Tökdüm yerinə .....	60
Bu sürü kimindir .....	61
Yoxa çıxan cüçələr .....	62
Gilas .....	64
Yolu tamyan at .....	65
Yaqub dayı .....	66

## Hekayələr

Koroğlu olmağın sırrı .....	68
Laləli zəmi ilə üz-üzə .....	69
Rənglərin anası. Ağa çayı və mən .....	70
Dibçək güləlli .....	71
Abşeronun gölləri .....	73
Xəstəliyə tuşlanan güllələr .....	74
Dəniz səviyyəsi .....	75
Yol. Quruyan ağaclar .....	76
Dəniz məni çağırır .....	77
Yeraltı mətbəx işçiləri .....	78
Gilənar mürəbbəsi .....	79
Üzən ev .....	80
Ağacın yumurtaları .....	82
Qoca müəllimin nağılı .....	83
Novruzdan bir gün sonra .....	85
Bağlı qapı .....	88
Tüstü dərsi .....	89

İten dəftər .....	90
Balkon ölkəsindən məktub .....	92
Unudulmaz qonaq .....	93
Hər «5»-ə bir öpüş .....	94
Paralel bala .....	95
Qapını açmayıacam. Üşüyürəm .....	97
Sakit otura bilən oğlan. Düz oxumursan .....	98
Sən anan üçün darixmirsən? Gizlənpaç .....	99
"Yanğınsöndürənlər" .....	101
Eksperiment .....	102
Milçəkoldürən .....	104
Nar suyu .....	105
Dəmir qırıntıları .....	108
Yeraltı işlər .....	109
Sərstanın sırrı .....	110
Lovğa müəllimin aqibəti .....	111
Qənd haqqında məsələ .....	112
Ayselin şəkli .....	113
İki qapılı yuva .....	114
Mərc .....	115
Ata ilə balaca Gurselin söhbəti. Həftənin altıncı günü .....	116
"Qubaja" .....	117
İntiqam .....	118
Ayı və onun balaları .....	120
Üçüncü qaranüş .....	121
Yekə sarı balıq. Zər .....	123
İynə. Maşının paltarları .....	126
Ad günü .....	127
Balaca Sevil. Örtülüən qapı .....	128
Pendir. Sən də küs. Böyük hərf. Qənd .....	129
Çirkli kağız. Tabaşir. İki findiq .....	130
Qarpız. Tək qorxarsan. Yuxuda bayram. Dondurma .....	131
Təzə ayaqqabı. Cek .....	132

## Xatirə sovqatı

Ömrümün ilk ünvani .....	133
At belində .....	134
Üzəngi yarası .....	138
Nağara .....	139
Qədir gecəsi .....	141
Kartof dərsi .....	148

Sehrlı dərman .....	149
Qorxu .....	150
Gülüş qonaqlığı .....	151
Ov hərisi .....	152
Dananım ölümü .....	157
Alma oğrusu. Yarım yük odun .....	158

### Qəhqəhə

Trolleybusun kəndiri .....	161
Çəkmə əhvalatı .....	162
Quru çörək əhvalatı .....	165
Zayom .....	166
Bir anın möcüzəsi .....	167
Qara Qaz – 24 .....	168
Usta Həsi .....	169
Mən deyiləm .....	170
Xiyar. Baş əmi və Gülzar .....	171
Güləş. Dolma .....	172
Mən niyə kəndə həsrət qaldım .....	174
Heyvanın kəsilməyi .....	177
O günləri xatırlayanda .....	178
Cavanşir kişi .....	179
Ağaca çıxan köpək .....	181
İton camış .....	182
Sürütü Əjdər .....	184

### Kiçik povestlər

Məktəb illəri .....	185
Medal .....	219
Qəbul .....	238
Çətinliklərlə üz-üzə .....	248

*Bu kitabın çapında mənə yardımçı olan  
dostlarımı dərin minnətdarlığını bildirirəm.*

### Müəllif

**Rafiq Yusifoğlu**  
*(Rafiq Yusif oğlu Əliyev)*  
**DƏNİZ SƏVİYYƏSİ**  
*(Nağıllar, hekayələr, povestlər)*  
*Bakı – Şirvannəşr – 2005*

*Hazır yiğimdan çap olunub*

---

Korrektörleri *Aygün, Ramilə*

Çapçı *Rüxsarə Hüseynli*  
Ofset üzrə çapçı *Fariq Tofiqoğlu*

Çapa imzalanıb **15.11.2005.**

Formatı **60x84 1/16.**

Fiziki çap vərəqi **16,75.**

Sayı **300.**



Qəlbimin sırdaşı dəniz,  
Sənsiz yaman darıxmışam.  
Elə bil dalğalarının  
Üstündə uçan bir quşam...